

AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

*BAKİ DÖVLƏT UNIVERSİTETİ*

MAQBET MƏMMƏDOV, FƏRDA İMANOV

# Ümumi hidrologiya

*Azərbaycan Respublikası Təhsil  
Nazirliyi Elmi – Metodik şurası  
Coğrafiya bölümünün 15.11.2002-ci il  
tarixli 03 sayılı iclas protokolu ilə ali  
məktəb tələbələri üçün dərslik kimi  
tövsiyyə edilmişdir.  
(Əmr № 1060 2002-ci il)*

Bakı 2003

Elmi redaktor: coğrafiya elmləri doktoru

Rza Mahmudov

551.4

M 52

Rəyçilər: Coğrafiya elmləri doktoru,

prof. Telman Tatarayev;

texnika elmlər doktoru,

Xansuvar Cəfərov

Məmmədov Maqbet, İmanov Fərda.

Ümumi hidrologiya, 2003, 329 s.

Dərslikdə hidrosfer sularının qarşılıqlı əlaqələri, çaylarda, göllərdə, bataqlıqlarda, buzlaqlarda, yeraltı sularda, okean və dənizlərdə baş verən hidroloji hadisə və proseslərin fiziki mahiyyəti, ümumi qanunauyğunluqları izah olunur.

Dərslik universitetlərin coğrafiya fakultələrində təhsil alan bakalavr tələbələr üçün nəzərdə tutulsa da, müvafiq ixtisaslı magistr və aspirantlar üçün də faydalı ola bilər.

M 1801000000  
658(07)007 7 2003



©Baki Universiteti nəşriyyatı

## MÜNDƏRİCAT

	səh.
GİRİŞ .....	7
<b>1. ÜMUMİ MƏLUMAT .....</b>	<b>8</b>
1.1. Hidrologiya elminin məqsəd və vəzifələri .....	8
1.2. Hidrologiyanın inkişaf tarixi .....	10
1.3. Suyun Yer kürəsində paylanması .....	12
1.4. Suyun əsas fiziki xassələri .....	15
1.5. Hidrologiyanın tədqiqat üsulları .....	22
1.6. Təbiətdə su dövranı və dünyanın su balansı .....	24
1.7. Su obyektlərinin rejimi haqqında anlayış ..	31
1.8. Axımın ölçü vahidləri .....	33
<b>2. YERALTI SULAR .....</b>	<b>40</b>
2.1. Yeraltı suların mənşəyi .....	40
2.2. Süxur və torpaqların su-fiziki xassələri .....	45
2.3. Yeraltı suların təsnifikasi .....	48
2.4. <u>Yeraltı suların fiziki xassələri .....</u>	51
2.5. Yeraltı suların kimyəvi tərkibi .....	54
2.6. Yeraltı suların hərəkəti .....	56
2.7. Qrunt sularının rejimi və onların səth suları ilə qarşılıqlı əlaqəsi .....	58
2.8. Yeraltı suların fiziki-coğrafi proseslərdə rol ..	62

<b>3.ÇAYLAR.....</b>	<b>65</b>
<b>3. 1. Əsas anlayışlar .....</b>	<b>65</b>
<b>3. 1. 1. Çay və çay sistemləri .....</b>	<b>65</b>
<b>3. 1. 2. Çay hövzəsi və onun fiziki-coğrafi xarakteristikaları.....</b>	<b>69</b>
<b>3. 1. 3. Çayların mənbəyi və mənsəbi .....</b>	<b>76</b>
<b>3. 1. 4. Çay dərəsi və məcrası .....</b>	<b>79</b>
<b>3. 1. 5. Çayların eninə və uzununa profilləri .....</b>	<b>83</b>
<b>3.2. Çaylarda suyun hərəkət mexanizmi.....</b>	<b>88</b>
<b>3.2.1. Suyun hərəkətinin iki rejimi .....</b>	<b>88</b>
<b>3.2.2. Axının orta sürəti. Şezi düsturu .....</b>	<b>95</b>
<b>3.2.3. Çayda sürətin paylanması. İzotaxlar.....</b>	<b>104</b>
<b>3.2.4. Çay yataqlarında daxili axıntılar.....</b>	<b>111</b>
<b>3.3. Su rejiminin ünsürləri və onlar üzərində müşahidə üsulları .....</b>	<b>118</b>
<b>3.3. 1. Səviyyə üzərində müşahidə .....</b>	<b>118</b>
<b>3.3. 2. Çayların səviyyə rejimi .....</b>	<b>120</b>
<b>3.3. 3. Çayda suyun sürətinin ölçülməsi .....</b>	<b>122</b>
<b>3.3. 4. Sərf modeli. Sərf əyriləri .....</b>	<b>123</b>
<b>3.3. 5. Su sərfinin təyini üsulları .....</b>	<b>126</b>
<b>3.3. 6. Su sərfinin hesablanması .....</b>	<b>128</b>
<b>3.4. Çayların qidalanması və su rejimi .....</b>	<b>130</b>
<b>3.4. 1. Çayların qida mənbələri .....</b>	<b>130</b>
<b>3.4. 2. Qida mənbələrinin kəmiyyətcə qiymətləndirilməsi. Hidroqrafın genetik parçalanması .....</b>	<b>133</b>
<b>3.4. 3. Çayların qida mənbələrinə görə təsnifikasi</b>	<b>140</b>

<b>3.4.4. Su rejimi fazaları .....</b>	<b>142</b>
<b>3.4.5. Su rejiminə görə çayların təsnifatı .....</b>	<b>155</b>
<b>3.5. Çay axımı .....</b>	<b>157</b>
<b>3.5.1. Çay axımının əmələ gəlməsi .....</b>	<b>157</b>
<b>3.5.2. İllik axım .....</b>	<b>173</b>
<b>3.5.3. Axım norması və axım xəritələri .....</b>	<b>174</b>
<b>3.5.4. İllik axımın tərəddüdü .....</b>	<b>182</b>
<b>3.5.5. Axımın il ərzində paylanması .....</b>	<b>196</b>
<b>3.5.6. Çaylarda maksimal və minimal axım .....</b>	<b>203</b>
<b>3.5.7. Axımın tənzimlənməsi .....</b>	<b>206</b>
<b>3.5.8. Çayların termik rejimi .....</b>	<b>208</b>
<b>3.5.9. Çayların buz rejimi .....</b>	<b>211</b>
<b>3.6. Çay gətirmələri .....</b>	<b>219</b>
<b>3.6.1. Çayların enerjisi və işi .....</b>	<b>219</b>
<b>3.6.2. Çay gətirmələrinin əmələ gəlməsi və əsas xarakteristikaları .....</b>	<b>225</b>
<b>3.6.3. Asılı gətirmələr .....</b>	<b>233</b>
<b>3.6.4. Dib gətirmələri .....</b>	<b>239</b>
<b>3.6.5. Gətirmələr axımının rejimi .....</b>	<b>243</b>
<b>3.6.6. Su anbarları və kanalların lillənməsi .....</b>	<b>248</b>
<b>3.6.7. Həll olmuş maddələr axımı .....</b>	<b>254</b>
<b>3.6.8. Sel daşqınları .....</b>	<b>260</b>
<b>3.6.9. Məcra prosesləri .....</b>	<b>263</b>
<b>3.6.10. Çay məcralarının illik və çoxillilik deformasiyası .....</b>	<b>270</b>
<b>3.6.11. Çay yataqlarının tənzimlənməsi .....</b>	<b>274</b>

<b>4) GÖLLƏR.....</b>	<b>279</b>
<b>4.1) Göllərin təsnifatı .....</b>	<b>276</b>
<b>4.2. Göllərin morfometrik ünsürləri .....</b>	<b>279</b>
<b>4.3) Gölün su balansı və səviyyə rejimi .....</b>	<b>282</b>
<b>4.4. Göldə dinamiki proseslər.....</b>	<b>284</b>
<b>4.5. Göllərin termik və buz rejimi .....</b>	<b>286</b>
<b>4.6. Sututarlarda suyun kimyəvi tərkibi .....</b>	<b>290</b>
<b>4.7. Göllərin çay axımına təsiri .....</b>	<b>291</b>
<b>5) BATAQLIQLAR .....</b>	<b>294</b>
<b>5.1.Bataqlıqların əmələ gəlməsi və təsnifatı ....</b>	<b>294</b>
<b>5.2.Bataqlıqların hidroloji xüsusiyyətləri .....</b>	<b>298</b>
<b>6. BUZLAQLAR VƏ ONLARIN HİDROLOJİ ROLU .....</b>	<b>308</b>
<b>7. OKEANOLOGİYA .....</b>	<b>314</b>
<b>7.1 Dünya okeani və onun hissələri .....</b>	<b>314</b>
<b>7.2.Dəniz suyunun tərkibi, duzluluğu və temperaturu.....</b>	<b>316</b>
<b>7.3.Okean və dənizlərdə səviyyənin tərəddüdü</b>	<b>318</b>
<b>7.4.Okean və dənizlərdə dalgalar.....</b>	<b>319</b>
<b>7.5.Qabarma və axınlar.....</b>	<b>322</b>
<b>8. SU OBYEKTLƏRİNİN ÇİRKƏNMƏSİ VƏ MÜHAFİZƏSİ .....</b>	<b>325</b>
<b>ƏDƏBİYYAT .....</b>	<b>328</b>

## GİRİŞ

"Ümumi hidrologiya" fənninin əsas vəzifəsi hidrosferdə baş verən hadisə və proseslər, su obyektlərinin xüsusiyyətləri və onların ətraf mühitlə qarşılıqlı əlaqələri ilə tələbələri tanış etməkdir.

Dərslik universitetlərin coğrafiya fakültələrində təhsil alan tələbələr üçün nəzərdə tutulur və hidrologiyaya coğrafi fənn kimi baxılır. Bu səbəbdən dərslikdəki materiallar elə verilir ki, tələbələr fizika, hidrodinamika, kimyanın qanunlarına əsaslanaraq, coğrafi mühitlə kəsilməz əlaqdə olan hidroloji hadisə və proseslər haqqında təsəvvür əldə edə bilsinlər, təbiət sularına coğrafi landşaftın ayrılmaz hissəsi kimi baxsınlar. Müəlliflər çalışmışlar ki, tələbələr su obyektləri və onlarda baş verən hadisələr haqqında biliklərə yiyələnməklə kifayətlənməsinlər və elmi təhlil bacarığını inkişaf etdirsinlər.

Dərslik hazırlanarkən xarici ölkələrdə çap olunmuş dərslik və monoqrafiyalardan geniş istifadə edilmişdir.

"Ümumi hidrologiya" kursu çox əhatəli olduğu üçün dərslikdə baxılan bir sıra məsələlər digər ixtisas fənnləri ilə kəsişir. Təkənlərə <sup>zəifləməyəcək</sup> yol verilməsin deyə, çox zaman müvafiq kurslara istinadlar edilir.

Dərsliyin 1. 3, 1. 6, 2. 1, 3. 5. 8 və 3. 5. 9 bölmələri  
**prof: N. A. Veliyev** tərəfindən yazılmışdır.

## 1. ÜMUMİ MƏ'LUMAT

### 1.1 Hidrologiya elminin məqsəd və vəzifələri

Təbiət sularının hərəkət və paylanma qanunlarını, əhatə olunduğu mühitlə qarşılıqlı əlaqəsini, onun keyfiyyət və kəmiyyət dəyişməsini hidrologiya elmi öyrənir.

Hidrologiya sözünün mənası su haqqında elm deməkdir.

Hidrologiya su obyektlərini- okeanları, dənizləri, çayları, gölləri, buzlaqları, bataqlıqları və yeraltı suları öyrənir.

Hidrosferdəki sular iki qrupa bölünür: okean (dəniz) suları və quru suları. Quru sularına çay, göl, bataqlıq və buzlaqların suları aiddir. Okean və dənizlərdə mövcud olan proseslər çay, göl, buzlaq və bataqlıqlardakından çox fərqləndiyindən ümumi hidrologiya iki hissəyə bölünür: okeanalogiya və qurunun hidrologiyası.

Quru sularının hidrologiyası isə öz növbəsində:

- çay hidrologiyasına (patomologiya);

- gölsünaslıq və ya göllərin hidrologiyasına (limnologiya);
- bataqlıqşünaslıq və ya bataqlıqların hidrologiyasına (telmatologiya);
- buzlaqların hidrologiyasına (qlyatsiologiya);
- yeraltı suların hidrologiyasına (hidrogeologiya) bölünür.

Quru suların öyrənilməsində tətbiq olunan metodlara görə hidrologiya bir neçə hissəyə bölünür:

- ümumi hidrologiya;
- hidrometriya;
- hidroqrafiya;
- mühəndis hidrologiyası.

Ümumi hidrologiya- hidroloji hadisələrin əsas qanunlarını və fiziki məhiyyətini öyrənir.

Hidrometriya- su obyektlərinin rejimini, suyun hərəkət və vəziyyətini səciyyələndirən kəmiyyətləri təyin edən üsul və vasitələri öyrənən bölmədir. Beləliklə, hidrometriya suyun sürətini, səviyyəsini, dərinliyini və s. ölcmə üsullarından bəhs edir.

Hidrografiya-müəyyən ərazilərdəki su obyektlərinin təsvirini verir və onların həmin ərazinin fiziki-coğrafi səraiti ilə qarsılıqlı əlaqəsini və yayılması qanuna uyğunluqlarını öyrənir.

Mühəndis hidrologiyası- çayların hidravlik rejimi, su balansını, çay axımının təyini üsullarını, ya-

tağın formallaşma prosesini və s., yəni su təsərrüfatı məsələləri üçün lazım olan hidroloji hesablamlar və proqnoz üsullarını öyrənir.

## 1.2.) Hidrologiyanın inkişaf tarixi

Hələ 5-6 min il bundan əvvəl, qədim Misirdə, Məsopotamiyada, Çində, Cənubi və Mərkəzi Amerikada hidrotexniki qurğular- irriqasiya kanalları, su anbarları, dambalar və s. inşa edilmişdi. Bunları tikmək üçün çayların rejimi haqqında müəyyən biliklər tələb olunurdu. Eramızdan 3000 il əvvəl Nil çayının dasqın səviyyələri qeydə alınırıldı. Buna görə də hidrologiya ən qədim elmlərdən biri sayılı bilər.

Elmi hidrologiyanın vətəni Fransa hesab olunur və onun tarixi XVII əsrənən başlayır. 1674-cü ildə fransız alimi P.Perro "Bulaqların mənşəyi haqqında" adlı kitabı çap etdirmiştir. Müasir hidrologiyanın formallaşmasında digər fransalı alimlərin (F.E.Belqran, A.Şezi, J.Sen-Venan, L.Farq) rolu böyük olmuşdur.

1694-cü ildə Almaniyada E.Melxior "Hidrologiya üç hissədə" adlı kitab çap etdirmiştir. "Hidrologiya" termininə ilk dəfə məhz bu kitabda rast gəlinir. Rus ədəbiyyatında bu termin ilk dəfə XVIII əsrə işlənmişdir.

Yuxarıda göstərilənlərə baxmayaraq, XIX əsrin axırlarına qədər hidrologiya fiziki coğrafiyanın bir

sahəsi hesab olunurdu. Onu bəzən hidrotexnika və hidravlikaya aid edirdilər. Yalnız XX əsrin əvvəllerində hidrologiya müstəqil elm sahəsi kimi formalaşdı.

1904-cü ildə D. Mid (ABŞ) hidrologiya üzrə ilk dərs vəsaitini çap etdirdi. 1914-cü ildə S.P.Maksimovun (Rusiyada) ilk dərsliyi çapdan çıxdı.

XVIII əsrдə Avropanın iri çaylarında hidroloji müşahidə məntəqələri təşkil olunmağa başlandı: Reyn, Dunay, Elba (1727-ci il), Sena (1732), Tibr (1782), Volqa (1792) və s.

XIX əsrдə bəzi Avropa ölkələrində səth sularının öyrənilməsi üzrə xüsusi idarələr yaradıldı: Fransada (1853-cü il), Almaniyada (1883), Macarıstanda (1886), İsveçrədə (1891).

1919-cu ildə Rusiyada məşhur Dövlət Hidrologiya İnstитutu təşkil olundu.

İlk hidroloji illiklər Avstriyada (1893), Macarıstanda (1896), Bavariyada (1898), ABŞ-da (1906) və s. çap olunmağa başlandı.

XIX əsrдə hidrologiyanın inkişafında A.Penk (Avstriya), Şrayber, Rixter (Almaniya), Montanari (İtaliya), Qemfis, Abbot, Nyuell (ABŞ), N.Berdmor (İngiltərə), A.İ.Voyeykov (Rusiya) və başqaları böyük rol oynamışlar.

XX əsrдə Ven Te Çou, U. Vissmen (ABŞ), Q. Keller (Almaniya), C.K.Rodda (İngiltərə), Azit K. Bisvas

(Kanada), G.G.Svanidze (Gürcüstan), S.H. Rüstəmov, S.A.Axundov, M.Ə. Məmmədov (Azerbaycan), D.L.Sokolovski, A.İ. Çebootaryov, A.V. Rojdestvenskiy, A.M. Vladimirov (Rusiya) və başqalarını xüsusiyyət qeyd etmək lazımdır.

### 13. Suyun Yer kürəsində paylanması

Su, yerin coğrafi təbəqəsindəki canlıların həyatında böyük əhəmiyyətə malikdir. O təbiətdə baş verən fiziki, kimyəvi və bioloji proseslərin demək olar ki, hamisində iştirak edir.

Yerin inkişafının ilk dövründə, yəni onun səthində temperatur bir neçə min dərəcə azaldığı dövrdə oksigen və hidrogendən ilkin su buxarları əmələ gəlmışdır. Yer qabığının sonrakı inkişaf tarixi bilavasitə su ilə əlaqədar olmuşdur. Ərimiş halda olan mineral-lar kütləsi tədricən soyuduqda suyun bir hissəsi onun kimyəvi tərkibinə keçmiş, bir hissəsi yüksək təzyiq altında bərkiyərək su buxarlarını digər qazlarla birlik-də məhlul şəklində özündə saxlamışdır.

Yer qabığının sonralar daha da soyuması nəticəsində su buxar halından maye halına keçərək planetin səthində əmələ gəlmiş ilkin çökək sahələrə yığılmışdır. Təqribən 2.5 milyard davam edən dövr ərzində sərbəst halda olan suyun miqdarı sabit qalmışdır. Hal-hazırda baş verən bəzi proseslər nəticəsində su

möhkəm birləşmələrə daxil olur və beləliklə bilavasitə su halında mövcud ola bilmir. Lakin yer qabığının dərin qatlarında əks prosesə rast gəlinir. Belə ki, yüksək təzyiq və temperatur şəraitində yenidən müəyyən miqdarda su əmələ gelir.

Yer kürəsində suyun ümumi miqdarı  $1.386 \cdot 10^9$  km<sup>3</sup>-dir və bu bizim planetin kütləsinin 0.03 %-ni təşkil edir. Bunun təqribən 94%-i dünya okeanında, qalan 6 faizinin bir hissəsi (1%-ə qədəri) qurunun səthində olan su, buz və atmosferdə su buxarı, qalan hissəsi isə yer qabığının sülb maddələr tərkibinə aiddir.

Yer kürəsindəki okean və dənizlər vahid dünya okeanını əmələ gətirir.

Ümumi sahəsi 510 mln. km<sup>2</sup> olan yer kürəsinin 361 mln km<sup>2</sup> sahəsini dünya okeanı və 149 mln. km<sup>2</sup> quru təşkil edir. Beləliklə, okean və dəniz sularının sahəsi qurunun sahəsindən 2.4 dəfə çoxdur (cədvəl 1.1).

Quru və su sahələri Yer kürəsində qeyri-bərabər paylanmışdır. Qurunun çox hissəsi şimal yarımkürəsində, yalnız 19.1 faizi isə cənub yarımküresindədir.

Yer kürəsinin quru hissəsi axarlı və axarsız sahələrə bölündür: 117 mln. km<sup>2</sup> axarlı, qalan 32 mln. km<sup>2</sup>-tsə axarsız sahələrdir. Çayların axımı bilavasitə okean və dənizlərə tökülen quru hissəsinə axarlı sahə deyilir, okeana axımı olmayan quru hissəsinə isə axarsız sahə deyilir.

Cədvəl 1.1

## Okean və qurunun Yer kürəsində paylanması

Okeanlar	Sahə, mln. km <sup>2</sup>	Materiklər	Sahə, mln. km <sup>2</sup>
Sakit	178.7	Avrasiya	54.0
Atlantik	91.7	Afrika	30.1
Hind	76.2	Şimali Amerika	24.2
Şimal Buzlu	14.8	Cənubi Amerika	17.8
		Avstraliya və Okeaniya	8.9
		Antarktida	14.0

Yer kürəsinin su ehtiyatı çox böyükdür. Okean və dənizlərdə olan suyun ümumi həcmi dəniz səviyyəsindən hündürdə olan qurunun həcmindən 13 dəfə artıqdır. Əgər bu su bərabər şəkildə yer kürəsinə yayılırsa, onda 2.5 km qalınlığında su layı əmələ gətirər.

Son hesablamalara görə Yer kürəsində mövcud olan buzlaqların həcmi 25-26 mln. km<sup>3</sup>-ə bərabərdir. Bu böyük buz və qar kütləsi əriyərsə, onda okean və dənizlərin səviyyəsi 80 m-dən artıq qalxa bilər. Quru (materik) sularının 230 min km<sup>3</sup>-i göllərdə, 1.2 min km<sup>3</sup> isə çaylardadır.

Axım yer səthində qeyri-bərabər paylanmışdır. Belə ki, çayların ümumi axım həcminin 98 faizi bila-

vasitə okean və dənizlərə tökülür, qalan 2 faizi isə axarsız sahələrdə qalır.

Axarsız sahələrdə əmələ gələn  $700 \text{ km}^3$  axımın  $425 \text{ km}^3$  Xəzər, Aral, Balxaş göllərinin hövzələrinin paylarına düşür, digər axarsız sahələrdə olan axım isə  $275 \text{ km}^3$ -dir.

#### 1.4. Suyun əsas fiziki xassələri

Təbiətdə tam təmiz su yoxdur. Hətta yağış suyunun tərkibində müəyyən qədər qarışıqlar vardır. Təmiz kimyəvi su oksigenlə hidrogenin birləşməsidir. Onun kimyəvi tərkibi  $\text{H}_2\text{O}$ -dur və hidrol adlanır. Məşhur fransız kimyaçısı A.A.Lavuazye (XVIII əsr) ilk dəfə müəyyən etmişdir ki, suyun 85. faizini oksigen, 15 faizini isə hidrogen təşkil edir.

İki su molekulasının birləşməsi  $(\text{H}_2\text{O})_2$ -dihidrol, üç molekulanın birləşməsi  $(\text{H}_2\text{O})_3$  - trihidrol adlanır. Buzda trihidrol molekulaları daha çoxdur. Su təbiətdə üç aqregat halında ola bilir: *maye, gaz və bərk halda.*

Təbiətdə su maye halında daha çox yayılmaqla əsasən okeanlarda, dənizlərdə, çaylarda, göllərdə, bataqlıqlarda və yer altında olur. Su qaz halında atmosferdə, bərk halda isə (buz və qar şəklində) qütb dənizlərinin buzlarında, materik və dağ buzlaqlarında, qar örtüyündə olur.

[Su başqa mayelərdən fərqli olaraq, anomal (qeyri-adi) xassələrə malikdir.] Bu onun molekulalarının quruluş xüsusiyyətlərindən irəli gəlir. XVII əsrдə Q.Qaliley belə bir mülahizə irəli sürmüdüdür ki, su donduqda sıxılır. Bu mülahizəni R. Boyl təcrübə yolu ilə təsdiq etmişdir. Beləliklə, başqa maddələrdən fərqli olaraq su donduqda sıxılır, əksinə genişlənir. Bu zaman onun həcmi 10 faizə qədər artır.,

, Suyun ikinci anomallığı ondan ibarətdir ki, o, maksimal sıxlığa temperatur  $0-4^{\circ}\text{C}$  dərəcədə malik olur. Suyun sıxlığı temperatur  $0^{\circ}$ -dən  $4^{\circ}\text{C}$  -yə qalxdıqda əvvəlcə artır, sonra isə temperatur artıqca sıxlıq azalmağa başlayır. Bu hadisəni ilk dəfə J.Delyuk XVIII əsrдə müəyyən etmişdir.,

, Təbiətdə suyun bu anomal xassələrinin böyük əhəmiyyəti vardır. Əgər adı maddələr kimi temperatur azaldıqca suyun sıxlığı artsaydı, onda buz çayın və ya gölün dibinə enər, bu şu obyektləri tamamilə donardı. Bu isə çaylarda və sututarlarda olan canlı orqanizmlərin məhv olması ilə nəticələnərdi.,

*S / x / / q.* Suyun və ya buz kütləsinin (kq) öz həcmərinə (V) olan nisbətinə sıxlıq ( $\rho$ ) deyilir..

, Suyun sıxlığı  $4^{\circ}\text{C}$ -də maksimum olur  $-1000 \text{ kq/m}^3$ .

, Qarın sıxlığı eyni həcmdə götürülmüş qarın çəkisinin suyun çəkisinə olan nisbətinə deyilir.,


$$\rho_q = \frac{G}{W} \quad (1.1)$$

Təzə yağmış qarın sıxlığı  $100 \text{ kg/m}^3$  olur. Qar qalıqca onun sıxlığı artır və  $150\text{-}200 \text{ kg/m}^3$ -a çatır. Qar əriyərkən sıxlığı  $350\text{-}400 \text{ kg/m}^3$ -a çatır. Qarda olan su layını təyin etmək üçün onun sıxlığını ( $\rho_q$ ) qarın qalınlığına ( $h_q$ ) vurmaq lazımdır:

$$h_s = \rho_q \cdot h_q \quad (1.2)$$

Qar örtüyünün su saxlamaq qabiliyyəti, məsaməliyi və istilikkeçirmə qabiliyyəti onun sıxlığı ilə əlaqədardar. Suyun, qarın və buzun fiziki xassələrindən biri də suyun buxarlanması, qar və buzun əriməsinin gizli istiliyidir.

*Suyun buxarlanmasıının gizli istiliyi*-bir qram suyun normal atmosfer təzyiqində temperaturunu dəyişmədən buxar halına keçməsi üçün lazım olan istiliyin miqdarıdır.  $0^\circ \text{C}$ -də suyun buxarlanmasıının gizli istiliyi  $597.2 \text{ kal/q}$ ,  $100^\circ \text{C}$ -də  $538.9 \text{ kal/q}$ -dır. Buzun və qarın əriməsinin gizli istiliyi, yəni bir qram buz və qarın maye hala keçdikdə udduğu istiliyin miqdarı müxtəlif temperaturlar üçün hesablanmışdır. Misal üçün,  $0^\circ \text{C}$ -də təmiz buzun əriməsinin gizli istiliyi  $79.4 \text{ kal/q}$  bərabərdir.



Suyu bir dərəcə qızdırmaq üçün lazım olan istilik miqdarına suyun istilik tutumu və ya xüsusi istilik tutumu deyilir.  $0^{\circ}\text{C}$ -də suyun istilik tutumu 0.487 kal/q dərəcədir. Suyun istilik tutumu temperaturdan asılı olaraq dəyişir. Temperatur  $1^{\circ}\text{C}$  dəyişdikdə bir sm qalınlığında su layının  $1\text{sm}^2$  sahəsindən 1 saniyədə keçən istilik axınına istilik keçirmə əmsalı deyilir:

$$Q = \lambda \frac{dt}{dy}, \quad (1.3)$$

burada,  $Q$ -  $1\text{ sm}^2$  sahədən 1 saniyədə keçən istilik axını (kal);  $\frac{dt}{dy}$  -şaquli temperatur qradiyenti;  $\lambda$ -istilik keçirmə əmsalıdır ( $0^{\circ}\text{C}$ -də  $\lambda=0.001358$  kal/(sm $^2$ •san•dərəcə)).

Qarın istilik keçirmə əmsali onun sıxlığından asılıdır:

$$\lambda_q = 0.0067 \cdot \rho_q^2, \quad (1.4)$$

burada  $\rho_q$ -qarın sıxlığıdır.

*Öz / ü / ü k.* Suyun hissəciklərinin nisbi hərəkətinə (sürüşməsinə) müqavimət göstərmə xassəsinə suyun

özlülüyü deyilir. Suyun özlülük xassəsi ancaq hərəkət zamanı meydana çıxır. Tutaq ki, çay axınının bir hissəsini ayrı-ayrı qatlara ayırmışdır.

İndi ixtiyari qatın nisbi hərəkətinə baxaq. Tutaq ki, birinci qatın sürəti  $U_1$ , ikinci qatın sürəti isə  $U_2$ -dir və qatların çayın dibindən olan məsafəsi  $y_1$  və  $y_2$ -dir. Onda iki qatın sürətlər fərqi  $dU = U_1 - U_2$ , aralarındaki məsafe isə  $dU = y_1 - y_2$  olacaqdır və onların nisbəti  $\frac{dU}{dy}$  sürət qradiyenti, yəni sürətin  $U$  oxu boyu dəyişməsidir.


İlk dəfə Isaak Nyuton göstərmişdir ki, sürtünmə qüvvəsindən yaranan toxunma gərginliyi sürət qradiyenti ilə düz mütənasibdir:

$$\tau = \pm \mu \frac{dU}{dy}, \quad (1.5)$$

burada  $\tau$ -toxunma gərginliyi və ya sürtünmə gərginliyi,  $\text{kq/m}^2$ ;  $\mu$  -mütənasiblik əmsalıdır və onu dinamiki özlülük əmsali adlandırırlar.)

Toxunma gərginliyi  $\tau$  həmişə müsbət ədəd olmalıdır, mənfi və ya müsbət işarəsi isə  $\frac{dU}{dy}$ -dən asılı olaraq götürülməlidir. Dinamiki özlülük əmsalının  $\mu$

ölçü vahidi  $\frac{h \cdot \text{san}}{m^2}$  ve ya  $\frac{kq \cdot \text{san}}{m^2}$ -dir. Dinamika özlülük əmsali Puazlada göstərilir.



Şek. 1.1. Süret epyurası

Dinamiki özlülük əmsali suyun temperaturundan asılıdır və temperatur artıqca o azalır. Əksər hallarda aşağıdakı nisbətdən istifadə edilir:

$$\mu = v \cdot \rho \quad \text{və ya} \quad v = \frac{\mu}{\rho}, \quad (1.6)$$

burada  $\rho$ - suyun sıxlığı;  $\mu$ - dinamiki özlülük əmsali;  $v$ - kinematiki özlülük əmsalıdır  $\frac{sm^2}{san}$

Kinematiki özlülük əmsalı həm də stoksla (st) ifadə olunur:  $1\text{st} = 1 \frac{\text{sm}^2}{\text{san}} = 10^{-4} \frac{\text{m}^2}{\text{san}}$ .

Kinematiki özlülük əmsalı da suyun temperaturundan asılı olaraq dəyişir: temperatur azaldıqca kinematiki özlülük əmsalı artır. Göstərilən əmsalların müxtəlif temperaturlara uyğun qiymətləri aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 1.2

Suyun sıxlığı və özlülük əmsalları

$t, {}^\circ\text{C}$	$\rho, \text{kg/m}^3$	$\mu, \frac{\text{n} \cdot \text{san}}{\text{m}^2}$	$v, \text{m}^2/\text{san}$
0	999.9	17.92	0.0179
4	1000	15.70	0.0152
20	998	10.04	0.0101
30	995	8.00	0.0080

*Kapıyalıq.* Suyun sərbəst səthində, yəni suyun hava ilə sərhəddində molekulların cazibə qüvvəsi təsirindən səthi gərilmə baş verir. Səthi gərilmə suyun fiziki xassəsi olub, onun temperaturundan asılı olan səthi gərilmə əmsalı  $\sigma$  ilə səciyyələndirilir. Bu əmsal temperatur artıqca azalır. Suyun səthi

gərilməsi çox böyük olur. Məsələn,  $20^{\circ}\text{C}$ -də  $\sigma=0.0726 \text{ N/m} = 0.0074 \text{ kq/m}$ .

Suyun kiçik diametrlı borularda və qruntda səthi gərilmə qüvvəsinin təsiri altında qalxması və enməsi kapilyarlıq adlanır. Qruntlarda suyun süzülmə prosesini öyrəndikdə, kapilyar qalxma hündürlüyü müəyyən edilir. Kapilyar qalxmanın hündürlüyü aşağıdakı ifadəyə görə təyin edilir:

$$h = \frac{2k}{r \cdot \gamma}, \quad (1.7)$$

burada  $r$ -kapilyar borunun radiusu;  $\gamma$ -suyun xüsusi çekisi;  $k$ - kapilyarlıq sabitidir.

Suyun qardan torpağa keçmə prosesinə *suvermə* deyilir. Qarın suvermə qabiliyyəti bu prosesin şiddətliyi ilə səciyyələnir. Vahid zamanda qardan verdiyi suyun miqdarına suvermə şiddətliyi deyilir ( $\text{mm/dəq}$ ).

### *1.5. Hidrologiyanın tədqiqat üsulları*

Hidrologiyada müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bunların ən geniş yayılmışları ekspeditsiya, stasionar və laboratoriya üsullarıdır.

Ekspeditsiya üsulunda geniş ərazilərin suları və ya hidroloji obyektlər kompleks şəkildə, xüsusi ha-

zırılanmış programlar esasında öyrənilir. Bu üsul zamana görə ləng dəyişən, lakin ərazi üzrə, əksinə, kifayət qədər dəyişkən olan hidroloji hadisələrin öyrənilməsində daha çox tətbiq edilir.

Hal-hazırda çöl tədqiqatlarında hidroloji elementlərin (səviyyə, axınlar, dalğalanma, suyun temperaturu, buz hadisələri və s.) ölçüməsinin müasir üsullarından geniş istifadə edilir. Belə tədqiqatların nəticələri yalnız su obyektlərinin regional təsviri üçün deyil, həm də hidroloji proseslərin və onların amillərinin öyrənilməsi üçün vacibdir.

Stasionar müşahidələr üsulu, su obyektlərinin hidroloji rejim ünsürlərinin zamana görə dinamikasını öyrənmək üçün çox əlverişlidir. Hidrometeoroloji məntəqələrdə suyun səviyyəsi və sərfi, dalğalanma, gətirmələrin hərəkəti və s. üzərində mütəmadi müşahidələr aparılır. Bu müşahidələr elmin və praktikanın tələblərinə müvafiq olan vahid programla yerinə yetirilir.

Hidrometeoroloji məntəqələrin və çöl ekspeditsiyalarının məlumatları xüsusi informasiya mərkəzlərində toplanır. Orada bu məlumatlar işlənir və coğrafi ümumiləşdirmələrdə, məlumat kitablarının, xəritə və atlaların, hidroloji proqnozların tərtib edilməsində geniş istifadə olunur. Ekspeditsiya şəraitində eksperimental tədqiqatlar da yerinə yetirilir. Məsələn, Elmi-tədqiqat gəmilərində okeanla atmosferin qarşılıqlı

əlaqəsi problemi üzrə elmi eksperiment həyata keçirilir. Ayrı-ayrı ekosistemlərin su balansının dəyişməsini öyrənmək üçün xüsusi stasionarlarda eksperimentlər aparılır.

Laboratoriya üsulu suyun fiziki və kimyəvi xassələrini öyrənməyə, hidrodinamiki prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya modellərində müxtəlif hidroloji hadisələr və torpağa tə'sir göstərən qüvvələri tədqiq etmək mümkündür. Məsələn, çay yataqlarının modellərində axınların, su sərfinin, dib gətirmələrinin tərkibinin məcra proseslərinə tə'siri öyrənilir.

### *1.6. Təbiətdə su dövranı və dünyanın su balansı*

Təbiətdə su daima hərəkətdədir və bu proses nəticəsində o, bir haldan başqa hala keçir. Bu daimi hərəkətdə yalnız okean və dənizlərin suyu deyil, həmçinin qurunun səth suları, atmosfer və yeraltı sular da iştirak edir.

Suyun təbiətdəki dövranı yer səthinə düşən günəş radiasiyasının təsiri nəticəsində baş verir. Bunun da ümumi miqdarı  $13.4 \cdot 10^{20}$  kkal/il -ə bərabərdir.

Atmosferdə və hidrosferdə baş verən proseslər, yəni buxarlanması, yağışlılar, külək, su cərəyanları və həmçinin yerdəki üzvü və qeyri-üzvi həyatın bütün hadisələrini günəşin istilik enerjisi yaratır. Suyun

buxarlanması, buludların əmələ gəlməsi, yağışının yağış və qar hallarında yer səthinə düşməsi, buzlaqların əriməsi, çayların axımı, su hövzəlerinin quruması kimi təbiətdə müntəzəm baş verən hadisələr yer kürəsində suyun ümumi dövrananın qanuna uyğun əlaməti hesab edilir.

Yer kürəsinin səthindən il ərzində buxarlanan suyun miqdarı  $577 \text{ min km}^3$ -ə bərabərdir. Təbii dövranda iştirak edən bütün su kütləsinin buxarlanması üçün  $3.0 \cdot 10^{20}$  kkal istilik tələb olunur ki, bu da yer səthinə düşən bütün günəş enerjisinin 24 faizinə bərabərdir.

Günəş istiliyinin təsiri nəticəsində müntəzəm surətdə okean və dənizlərdən külli miqdarda su buxarlanır. Bu rütubət kütləsi su buxarı şəklində atmosferə qalxır və hava cərəyanları vasitəsilə min kilometrlərlə məsafədə materik üzərinə aparılır.

Buxar atmosferə qalxaraq onu doydurur və xüsusi şəraitdə sıxlışaraq (kondensasiyyaya uğrayaraq) buludları əmələ getirir ki, bu da öz növbəsində müxtəlif növ yağıntı verir. Yer səthinə düşən yağışının bir hissəsi buxarlanır, bir hissəsi səth axımı əmələ getirərək çaylara töküür və qalan hissəsi isə torpağı hopur. Torpağa hopmuş suyun çox hissəsi buxarlanır və bitkilər tərəfindən transpirasiyyaya uğrayır, qalan hissəsi isə dərin qatlara sözülərək qrunut sularını əmələ getirir.

Yağıntı suları çaylarla və yeraltı yolla okean və dənizlərə tökülmüş, onların səthindən yenidən buxarlanır, hava cərəyanları vasitəsilə quru üzərinə qayıdır və yağıntı şəklində yerə düşür. Bu qapalı proses aramsız olaraq təkrar olur. Atmosferlə yer səthi arasında mütəmadi davam edən rütubət mübadiləsi prosesinə təbiətdə suyun dövranı deyilir. Təbiətdə su dövranı iki şəkildə müşahidə edilir:


1. Suyun kiçik dövranı və ya okeanik dövranı zamanı okean və dənizlərdən buxarlanan su hava cərəyanları vasitəsilə quruya aparılmır və havaya qalxır, kondensiyaya uğrayaraq yenidən yağıntı şəkildə okean səthinə düşür;

2. Suyun böyük dövranı onunla səciyyələnir ki, su buxarının az bir qismi bilavasitə okean və dənizlərin səthinə yağıntı şəkildə düşür. Əsas hissəsi isə hava cərəyanları vasitəsilə materiklərin üzərinə aparılır. Yağıntı şəkildə quru səthə düşür və sonradan çaylar vasitəsilə və yeraltı yolla okean və dənizlərə qayıdır.

Suyun təbiətdə dövranının sxemi aşağıdakı şəkildə verilmişdir (şəkil 1.2).

Yerli və ya materikdaxili rütubət dövranı da böyük su dövranının bir hissəsini təşkil edir. Yerli rütubət dövranı bilavasitə quru üzərində baş verir. Belə ki, quru üzərinə düşən yağıntıların bir hissəsi çay axımının əmələ gəlməsində iştirak etməyib, buxarlanır

və yenidən kondensasiyaya uğrayır (buluda çevrilir) və yağış, qar şəklində yer səthinə düşür. Bu rütubət okeana qayıtmazdan əvvəl bir neçə dəfə dövr edərək okeandan uzaqlarda olan əraziləri rütubətləndirir.



Şek. 1.2. Təbiətdə su dövranının sxemi.

Rus alimi İ.İ.Kasatkin materikdaxili rütubət dövranını öyrənərək belə bir nəticəyə gəlmışdır ki, bu dövran nə qədər intensiv gedərsə və nə qədər çox müddət materik üzərində qalarsa, ondan bir o qədər effektiv surətdə müxtəlif təsərrüfat məqsədləri üçün istifadə etmək olar. Materikdaxili su dövranının intensivliyini insanın təbiətə təsiri nəticəsində artırmaq

mümkündür. Əkin sahələrinin və meşələrin genişləndirilməsi, quraq rayonlarda torpaqların suvarılması, iri su anbarlarının tikilməsi və s. kimi böyük miqyasda aparılan işlər materikdaxili rütubət dövranının tənzimlənmə mexanizmləridir. Materik daxilində rütubətin hərəkətini Şərqi Avropa, Qərbi Sibir və Türkmənistanı əhatə edən ərazidə izləmək olar. Bu rayonlar Atlantik okeanından və Baltik dənizindən gələn rütubətlə təmin olur. Qərb və şimal-qərb istiqamətində əsən hakim küləklər su buxarını cənub-şərq istiqamətində, Aşağı Volqaboyu, Qazaxıstan və şərq istiqamətində Qərbi Sibire aparır. Hava axınları materik daxilinə doğru nə qədər çox gedirsə, onların rütubətliyi bir o qədər az olur. Bu zaman yer səthindən gedən buxarlanması, xüsusən meşə və əkin sahələrindən hava axınlarının hesabına rütubətlik dərəcəsi qismən arta bilər.

Materiklərdəki göl və çayların sahəsi quru ərazi-lərlə müqayisədə çox kiçik olduğundan, yerin su dövranında böyük rol oynamır..

Beləliklə, materiklərin rütubətlilik dərəcəsi okean və dənizlərdən gələn rütubətin miqdərindən və meteoroloji ünsürlərinin təsiri nəticəsində həmin rütubətin materikin daxilində paylanmasıdan, bitki örtüyünün yayılma xarakterindən və su hövzələrinin sıxlığından asılıdır. Okean və dənizlərdən gələn rütubətin azalması ilə əlaqədar olaraq materikdaxili

rütubət dövrəni da zəifləyir: quraqlıq müşahidə olunur, çayların sululuğu azalır.

Qurunun axarsız sahələrində suyun dövrəni yer kürəsinin ümumi rütubət dövrəni ilə əlaqədar olsa da nisbətən müstəqil xarakter daşıyır.

Dünya okeanının səviyyəsi və çayların axımı üzərində aparılmış müşahidələr göstərir ki, onların kəmiyyətində əhəmiyyətli dəyişiklik yoxdur. Buna görə də okean və dənizlərdən quru üzərinə gələn rütubət ilə quru səthindən onlara çaylarla axıdılan suyun miqdarı arasında müvazinət yaranır.

Beləliklə, bir halda ki, hər il okean və dənizlərdən buxarlanma yolu ilə quru üzərinə gələn rütubətin miqdarı okean və dənizlərə çaylarla və yeraltı axımla gələn suyun miqdarına bərabərdir, onda gəlir və çıxar hissəsi bir-birinə bərabər olan aşağıdakı iki tənliyi yazmaq olar:

$$\text{Okean və dənizlər üçün } Z_o = X_o + Y_o, \quad (1.8)$$

və

$$\text{Quru üçün } Z_q = X_q + Y_q, \quad (1.9)$$

burada  $Z_o$ -okean və dənizlərin səthindən buxarlanan suyun orta illik miqdarı;  $X_o$  -okean və dənizlər üzərinə düşən yağışının orta illik miqdarı;  $X_q$  -quru səthinə düşən yağışının orta illik miqdarı;  $U_o = U_q$  çayların orta illik axımı.

Tənliklərdən (1.8, 1.9) aydın olur ki: 1)orta çoxillik dövrdə okean və dənizlərdən buxarlanan suyun miqdarı onların səthinə düşən yağıntıların miqdarı ilə çay axımının cəminə bərabərdir; 2)çoxillik dövr ərzində quru səthindən buxarlanan suyun miqdarı onun səthinə düşən yağıntıların miqdarı ilə çay axımının fərqiñə bərabərdir.

(1.8) və (1.9) tənliklərini tərəf-tərəfə cəmlədikdə yer kürəsi üçün su balansının ümumi tənliyi alınır:

$$Z_o + Z_q = X_o + X_q \quad (1.10)$$

Deməli, okeanlar, dənizlər və quru üzərində buxarlanan suyun ümumi miqdarı, onların səthinə düşən yağıntıların ümumi miqdarına bərabərdir.

Şərti olaraq, okean və dənizlərdən buxarlanan və küləklərlə quruya gətirilən suyun miqdarı  $D_o$ , qurudan buxarlanan və küləklərlə okean və dənizlərə gətirilən suyun miqdarnı  $D_q$  ilə işarə etsək, onda belə bir əlaqə yazmaq olar:

$$Y = D_o - D_q \quad (1.11)$$

Bu o deməkdir ki, okean və dənizlərə tökülen çayların orta illik axımı, okean və dənizlərdən quruya gətirilən və qurudan onlara gələn su miqdarnının fərqiñə bərabərdir.

Su balansı tənliyinə daxil olan kəmiyyətlər həcm ( $m^3$ ) və ya orta su layı (mm) vahidləri ilə verilir.

Cədvəl 1.3-də Yer kürəsi üçün su balansının əsas ünsürlərinin kəmiyyətləri verilmişdir.

Cədvəl 1.3

**Yer kürəsinin su balansı (M.İ.Lvoviçə görə -1974)**

Yer kürəsinin hissələri	Sahə, mln. $km^2$	Balans ünsürləri	Həcm, min $km^3$	Lay, mm
Dünya okeanı	361	Yağıntı, axım, buxarlanması	458 47 505	270 130 1400
Qurunun axarlı hissəsi	119	Yağıntı, axım, buxarlanması	110 47 63	924 395 529
Qurunun axarsız hissəsi	30	Yağıntı, buxarlanması	9 9	300 300
Yer kürəsi	510	Yağıntı, buxarlanması	577 577	1130 1130

### *1.7. Su obyektlərinin rejimi haqqında anlayış*

Su obyektlərinin rejimi və ya hidroloji rejimi dedikdə, onların vəziyyətinin zamana görə dəyişmələrinin səciyyəvi xüsusiyyətlərinin toplusu başa

düşülür. Hidroloji rejim aşağıdakı ünsürlərin, çoxillik, mövsümi, sutkalıq tərəddüdlərində təzahür edir:

- *suyun səviyyəsinin (səviyyələr rejimi);*
- *cululuğun (axım rejimi);*
- *buz hadisələrinin (buz rejimi);*
- *suyun temperaturunun (temperatur rejimi);*
- *axının nəql etdiyi gətirmələrin miqdarının və tərkibinin (gətirmələr rejimi);*
  - *həll olmuş maddələrin tərkibinin və konsentrasiyasının (hidrokimyəvi rejim);*
  - *çay məcrasının dəyişməsinin (məcra prosesinin rejimi).*

Dalğalanma rejimi, axının sürətlər rejimi və s. kimi terminlər də işlədirilir.

Səviyyənin və sululuğun zamana görə tərəddüdləri birlikdə su rejimi adlanır. Buz hadisələri müşahidə olunan su obyektlərinin vəziyyətindəki dəyişikliklərin toplusuna qış rejimi deyilir.

Hidroloji rejimə təsir göstərən hidrotexniki qurğuların olub-olmamasından asılı olaraq, tənzimlənmiş və təbii rejim anlayışlarından istifadə edilir. Su obyektlərinin növünə görə çayların rejimi, göllərin rejimi, bataqlıqların rejimi, yeraltı suların rejimi terminləri işlənir.

Hidroloji rejim elementləri dedikdə o hadisə və proseslər (məsələn, səviyyənin, sululuğun, suyun

temperaturunun və s. tərəddüdləri) nəzərdə tutulur ki, onların toplusu su obyektinin hidroloji rejimini səciyyələndirir.

Hidroloji rejimin xarakteristikaları arasında çay axımı daha böyük praktiki əhəmiyyətə malikdir. Ərazinin su ilə təmin olunma səviyyəsi, hidroenerji ehtiyatları və s. oradakı çayların axımının kəmiyyəti ilə müəyyən olunur.

### *1.8. Axımın ölçü vahidləri*

Çay axımının əsas ölçü vahidləri aşağıdakılardır:

$1. A x \cdot m \cdot h \neq c m / \text{çayın və ya su axarlarının en kəsiklərindən müəyyən müddət ərzində}$  (saniyədə, saatda, sutkada, bir fəsildə, ildə və ya bir çox illərdə) keçən su və ya gətirmələrin miqdarıdır. Suyun axım miqdarı ( $W$ ) kubmetrlə ( $m^3$ ) və ya kub kilometrlə ( $km^3$ ) ölçülür. Gətirmələr axımı tonla ( $t$ ) ifadə olunur. Saniyəlik axım sərf adlanır. Deməli, vahid zamanda çayın canlı en kəsiyindən keçən suyun miqdarına ( $həcmiñə$ ) su sərfi deyilir və  $Q$  ilə işarə olunur. Vahid zamanda çayın canlı en kəsiyindən keçən gətirmələrin miqdarı (çökisi) gətirmələr sərfi adlanır və  $R$ , ilə işarə olunur.

Su sərfinin ölçü vahidi  $m^3/s$ , gətirmələr sərfininki isə  $kq/s$ -dir. Gətirmələrin və suda həll olmuş maddələrin birlikdə axım miqdarı sülb axımı, saniyəlik axı-

mı isə sülb sərfi adlanır və  $kq/s$  ilə ifadə olunur. Axım həcmini ( $W$ ) təyin etmək üçün su sərfini ( $Q$ ) zamana ( $T$ ) vurmaq lazımdır:

$$\underline{W=Q \cdot T} \quad (1.12)$$

Çaylarda və ya su axarlarında su sərfi zamandan asılı olaraq dəyişir. Odur ki, axımı səciyyələndirmək üçün orta sutkalıq, aylıq, illik və çoxillilik sərf anlayışlarından istifadə edilir. Orta sutkalıq sərf ( $Q$ ) sutka ərzində təyin edilmiş sərflerin orta ədədi qiymətidir. Orta aylıq ( $Q_{ay}$ ) sərfi isə belə hesablamaq olar:

$$Q_{ay} = \frac{\sum_{i=1}^m Q_{isut}}{m}, \quad (1.13)$$

burada  $m$ -günlərin sayıdır.

Misal üçün, yanvar ayı üçün orta aylıq sərf:

$$Q_{yan} = \frac{\sum_{i=1}^{31} Q_{isut}}{31}; \quad fevral ayı üçün \quad Q_{fev} = \frac{\sum_{i=1}^{28} Q_{isut}}{28};$$

$$\text{sentyabr ayı üçün } Q_{sen} = \frac{\sum_{i=1}^{30} Q_{isut}}{30} \text{ və s. təyin edilir.}$$

Simvollar üzərindəki xətt zamana görə orta qiymətləri göstərir.

Orta illik və çoxillik sərflər müvafiq olaraq aşağıda ki ifadələrlə təyin edilir:

$$Q_{il} = \frac{\sum_{i=1}^{12} Q_{ay}}{12} \quad (1.14)$$

və

$$Q = \frac{\sum_{i=1}^n Q_{i,il}}{n}, \quad (1.15)$$

burada n- illərin sayıdır.

Göstərilən sərflərə müvafiq axım miqdarının (həcminin) hesablanması cədvəl 1.4-də verilmişdir.

$$W = Q \cdot T, \quad (1.16)$$

burada T-zamandır və  $T = k \cdot t$  ( $k$ -günlərin sayı;  $t$ - bir sutkadakı saniyələrdər- 86400 san.).

Cədvəl 1.4

Axım həcmimin hesablanması

Axım həcmi, m <sup>3</sup>		
Sutkalıq	Aylıq	İllik
$Q_{\text{gün}} \cdot 86400$	$Q_{\text{ay}} \cdot 30 \cdot 86400 = 2592 \cdot 10^3 \cdot Q_{\text{ay}}$ və ya $Q_{\text{ay}} \cdot 31 \cdot 86400 = 2678 \cdot 10^3 \cdot Q_{\text{ay}}$ və ya $Q_{\text{ay}} \cdot 28 \cdot 86400 = 2419 \cdot 10^3 \cdot Q_{\text{ay}}$	$Q_{\text{il}} \cdot 365 \cdot 86400 = 31536 \cdot 10^3 \cdot Q_{\text{il}} \approx 31.5 \cdot 10^6 \cdot Q_{\text{il}}$

*2.A x / m m o d u / u*- vahid zamanda sutoplayıcıının ( $F$ ) vahid sahəsindən axıb gələn suyun miqdarına deyilir. Axım modulunun ölçü vahidi  $\text{l}/(\text{san} \cdot \text{km}^2)$ -dir. Axım modulunun ifadəsi belədir:

$$\underline{M} = \frac{Q}{F} [\text{m}^3 \cdot \text{s} \cdot \text{km}^2], \quad (1.17)$$

və ya

$$M = \frac{Q \cdot 10^3}{F} [\text{l s} \cdot \text{km}^2], \quad (1.18)$$

burada  $Q$ - su sərfi,  $\text{m}^3/\text{s}$ ;  $F$ - sutoplayıcının sahəsi,  $\text{km}^2$ -lə.

*3.A x i m / a y i*- müəyyən zaman ərzində sutoplayıcı sahədən toplanıb axan suyun sahədə müntəzəm yayılmasından əmələ gələn su layıdır (mm).

Axım layını tapmaq üçün axım miqdarını sutoplayıcının sahəsinə bölmək lazımdır:

$$Y = \frac{W}{F \cdot 10^3}, \quad (1.19)$$

burada  $W$ -axım həcmi,  $m^3$ -la;  $F$ - sutoplayıcının sahəsi,  $km^2$ -la.

İllik axım layı isə belə təyin edilir:

$$Y = \frac{Q_{il} \cdot 31.5 \cdot 10^6}{F} = 31.5M. \quad (1.20)$$

Əgər illik axım layı məlumdursa, onda axım moduluunu və illik axım həcmini təyin etmək olar:

$$M = 0.0317 \cdot Y \text{ l/(san.km}^2\text{)}, \quad (1.21)$$

və

$$W = Y \cdot F \cdot 10^3 \text{ m}^3. \quad (1.22)$$

*4.A x i m n o r m a s i*. Axımın orta çoxillik qiyməti axım norması adlanır:

$$\bar{W} = \frac{\sum_{i=1}^n W_{i,il}}{n}, \quad (1.23)$$

burada  $W_{i,il}$  - orta illik axım; n- illerin sayı.

Axım normasını axımın müxtəlif kəmiyyətləri ilə də (su sərfi, axım modulu, axım layı və s.) ifadə etmək olar:

$$Q = \frac{\sum_{i=1}^n Q_i}{n}; M = \frac{\sum_{i=1}^n M_i}{n}; Y = \frac{\sum_{i=1}^n Y_i}{n}, \quad (1.24)$$

burada Q, M, Y- müvafiq olaraq orta çoxillik sərf, axım modulu və axım layı axım norması kimi qəbul olunur.

*5. Moduləmsəslili.* illik, fəsillik, sutkalıq və s. axımın onların orta çoxillik qiymətinə olan nisbətinə deyilir:

$$K_w = \frac{W_i}{\bar{W}}; K_Q = \frac{Q_i}{\bar{Q}}; K_Y = \frac{Y_i}{\bar{Y}}. \quad (1.25)$$

6. Axım emsali / i. Axım layingin (həcmnin) sutoplayıcı sahədə düşən və bu axımın əmələ gəlməsinə səbəb olan yağıntı layingin (həcmində) olan nisbətinə deyilir:

$$\eta = \frac{X}{Y}; \quad \eta = \frac{W_{ax}}{W_{yag}}, \quad (1.26)$$

burada X- yağıntı layingi, mm-lə; Y- axım layingi, mm-lə;  $W_{ax}$ -axım həcmi,  $m^3$ -la,  $W_{yag}$ - yağıntıların həcmi,  $m^3$ -la.

Axım əmsali su rejiminin öyrənilməsində istifadə olunan kəmiyyətdir və hövzəyə düşən yağıntının hansı hissəsinin çaya axmasını səciyyələndirir. Məlumdur ki, yağıntının bir hissəsi buxarlanmaya, bir hissəsi isə yeraltı suların ehtiyatını artırmağa və s. sərf olunur. Odur ki, axım əmsali vahiddən kiçik olmalıdır, ( $\eta < 1$ ) çünki  $Y < X$ .

## 2.YERALTI SULAR

### *2.1. Yeraltı suların mənşəyi*

Yer səthinə düşən yağıntıların torpağa hopan və yerin daha dərin qatlarına süzülən hissələri heç də suyun ümumi dövranından kənardı qalmır. Belə ki, onlar ya buxarlanaraq atmosferə qayıdır, ya bulaqlar şəklində yer səthinə çıxaraq çay, göl bataqlıq suları ilə qovuşur və ya yeraltı yollarla bilavasitə dənizə töküür.

Yeraltı sular maye, sülb və buخار halında olur. O, ya sərbəst haldə süxurların çatlarında, məsamələrinin də və torpaqda ağırlıq qüvvəsinin təsiri ilə sirkulyasiya edir və ya molekulyar hərəkət qüvvəsi nəticəsində sükür və torpaq hissəcikləri səthində qalaraq, fiziki cəhətdən onlarla bağlı olur. Su bir sıra mineral birləşmələrin tərkibinə daxil olaraq maddələrin kristallik quruluşunun yaranmasında iştirak edir və beləliklə, onlarla kimyəvi cəhətdən əlaqəli olur. Yerin daxilində olan bütün su növləri bir birilə sıx əlaqədə olmaqla və müəyyən şəraitdə bir növdən başqasına

keçməklə, vahid dinamik müvazinət sistemini saxlayır.

(Yer qabığının yuxarı təbəqəsi yeraltı suların yayılma əlamətinə görə iki zonaya ayrılır: aerasiya zonası və su ilə doymuş zona. Adətən su aerasiya zonasında süxur boşluqlarını və məsamələri bütünlükə doldurmur, əgər doldursa da bu, müvəqət xarakter daşımaqla hər yerdə müşahidə edilmir.


Su ilə dolmamış boşluqlar və məsamələrdə su sırkulyasiya edir. Doymuş zonada süxur məsamələri su ilə tamamilə dolur.)

Aerasiya zonasında, bilavasitə yerin səth hissəsində torpaq suyu olur. Su torpaq daxilində hər üç halda müşahidə edilməklə bir haldan başqasına keçir. Torpaqda olan suyun çox hissəsi torpaq hissəciklərilə molekulyar hərəkət qüvvəsilə bağlıdır. Bu heç də suyun hərəkət etməsinə mane olmur. Buna görə də su torpağın dərinliklərinə sözülür, səthinə qalxır və buxarlanaraq atmosferə daxil olur. Doymuş zonanın müəyən dərinliyində qrunt suları yayılmışdır. Qurunt suları süxurların məsamələrini və boşluqlarını doldurur.) Yeraltı sulara yer qabığının daha böyük dərinlikdə yerləşən laylarında da rast gəlinir. Bunlar layarası sular adlanır.)

(Yeraltı suların əmələ gəlməsi çox mürəkkəb şəraitdə baş verir. Yeraltı suların mənşəyi haqqında bir

sıra nəzəriyyələr və fərziyyələr irəli sürülmüşdür. İki nəzəriyyə daha geniş yayılmışdır:

1. *Infiltrasiya nəzəriyyəsinə* XIII əsrin əvvəlində fransız fiziki Mariotta irəli sürmüştür. Bir qədər sonra M.V.Lomonosov infiltrasiya nəzəriyyəsinin geo-kimyəvi şərhini vermişdir. Belə ki, o, süxurların kimyəvi tərkibi ilə onların daxilində sirkulyasiya edən yeraltı suların arasındaki əlaqəni müəyyən etmişdir.



Şək. 2.1. Artezian hövzəsinin sxemi: rr-sulu lay; ii-su keçirməyən lay (A.F.Lebedevə görə)

İnfiltasiya nəzəriyyəsinə görə yeraltı sular yalnız yer səthinə düşən yağışların yerə hoparaq su keçirməyən süxur layları üzərində yığılması nəticəsində əmələ gəlir. Bu hopmuş yağışlı suları su keçirən

layda hərəkət edərək bulaqlar şəklində yer səthinə çıxa bilir.

*2.Kondensasiya nəzəriyyəsini* XIX əsrin ikinci yarısında məşhur alman alimi Folqar vermişdir. O, infiltrasiya nəzəriyyəsini tamamilə inkar edərək göstərir ki, yeraltı sular yalnız atmosferdə olan su buxarıının torpaq səthində müəyyən dərinlikdə kondensasiyaya uğraması nəticəsində yaranır.

Torpaqda su buxarıının kondensasiya prosesinin dərk edilməsində rus alimi A.F.Lebedevin xidməti xüsusilə böyükdür. O, özünün şəxsi müşahidəsi və təcrübəsi əsasında sübut etmişdir ki, yeraltı suların əmələ gəlməsi yağıntı sularının infiltrasiya etməsi, həm də su buxarıının torpaq-qrunut daxilində kondensasiyaya uğraması nəticəsində yaranır.

Yeraltı suların hər iki qida mənbəyi eyni vaxtda fəaliyyət göstərir. Onların hər birinin rolü, yeraltı suların formalashmasında iştirak edən fiziki-coğrafi amillərin xarakterindən asılıdır. Belə amillərə misal olaraq, sükurların su keçirmə qabiliyyətini, relyefi, yağışın yağma intensivliyi və davamiyyətini, qar örtüyünün əmələ gəlmə şəraitini və ərimə intensivliyini, havanın temperaturu və rütubətliyini, bitki örtüyünün növünü və onun suya olan tələbatını göstərmək olar.

A.F. Lebedevə görə su buxarıının atmosferdən torpağa daxil olması hava kütləsinin hərəkətindən asılı

olmayıb, yalnız su buxarının elastiklik fərqi ilə müəyyən edilir. Onun Odessa yaxınlığında apardığı təcrübələr göstərmişdir ki, çox vaxt gecələr havada olan su buxarının sıxlığı torpaqdakı su buxarının sıxlığından böyük olur və bunun nəticəsində atmosferdəki su buxarının torpağa keçməsi üçün lazımi şərait yaranır. Bu yolla əmələ gələn kondensasiya sularının miqdarı yağıntıların ümumi miqdarının 15-20 faizini təşkil edir. Lakin bəzi hallarda su buxarının kondensasiyası üstünlük təşkil edir. Məsələn, qumlu səhra və yarımsəhralarda gecə havanın kəskin soyuması nəticəsində kondensasiya prosesi daha sürətlə gedir. Burada yağıntılar çox az düşür, demək olar ki, bütünlüklə torpaq səthindən buxarlanmaya sərf olunur. Bunun nəticəsində yeraltı suların qidalanmasında yağıntıların rolü cüzi olur.

A.F. Lebedev göstərir ki, yeraltı suların çox az bir hissəsi yerin nüvəsindən (yuvenil sular) su buxarlarının kondensasiyası hesabına əmələ gelir.

Beləliklə yeraltı sular torpaq-qrunut təbəqəsində su buxarının kondensasiyaya uğraması, yuvenil suların və yağıntı sularının infiltrasiyası hesabına yaranır. Bu proses çox zaman təbiətdə eyni vaxtda baş verir.

## *2.2. Suxur və torpaqların su-fiziki xassələri*

Suxur və torpağın sululuq xassəsi, onların məsaməliyi, nəmlik tutumu, nəmliyi, suvermə, sukeçirmə və kapilyarlılığı ilə səciyyələnir.

Suxur və torpaqda olan boşluqların ümumi həcmi-nə *məsaməlilik* deyilir. Bunun miqdarı ( $n$ ), məsamələrin həcminin ( $V_1$ ) səxurun ümumi həcminə (quru halda) ( $V_2$ ) faizlərlə olan nisbəti kimi müəyyən edilir:

$$n = \frac{V_1}{V_2} \cdot 100\%. \quad (2.1)$$

Məsaməlilik səxurun təşkil olunduğu hissəciklərin böyüklüyündən, formasından və yerləşmə xarakterindən asılıdır. Səxurlardakı hissəciklər nə qədər bircins, eyni formalı və nə qədər kürəyəbənzər olarsa, məsaməlilik bir o qədər çox olar.

Səxurun və torpağın özündə müəyyən miqdarda su saxlama qabiliyyətinə nəmlik tutumu deyilir. Nəmlik tutumu tam, kapilyar və molekulyar olur.

Səxur və ya torpaqda olan məsamələrin tamamilə su ilə doldurulması üçün tələb olunan suyun miqdarına tam nəmlik tutumu deyilir. Tam nəmlik tutumu suyun həcminin səxurun ümumi həcminə faizlərlə olan nisbəti kimi tapıldıqda, o məsaməliyə bərabər olur. Məsələn, əgər tutumu  $100 \text{ sm}^3$  olan menzurkanı

quru qumla doldursaq, onda quma  $35-40 \text{ sm}^3$  su əlavə etmək olar. Bu miqdarda su, qumun tam nəmlilik tutumuna bərabər olur.

Əger menzurkada olan suyun sərbəst surətdə axmasına imkan verilsə, suyun hamısı axmayıb, bir hissəsi kapilyar və molekulyar qüvvələr hesabına qumda qalacaqdır. Kapilyar qüvvənin tə'siri ilə süxurların saxladıqları müəyyən miqdarda suya mütləq nəmlilik tutumu deyilir.

Bu zaman su məsamələri doldurmur, yalnız hissəciklərin səthini örtür.

Təbii şəraitdə vahid zamanda süxur və ya torpağın daxilində olan suyun ümumi miqdarına onun nəmliyi deyilir. Nəmlilik, təbii halda olan nəm süxur və ya torpaq nümunəsi çəkisinin, həmin nümunənin  $105-110 {}^\circ\text{C}$  temperaturda qurudulduğdan sonra çəkisində olan faizlərlə nisbəti kimi müəyyən edilir.

Su ilə doymuş süxurun ağırlıq qüvvəsi təsiri nəticəsində müəyyən miqdarda sərbəst axım verməsinə suvermə qabiliyyəti deyilir. Süxur və ya torpağın verdiyi suyun həcminin süxurunun ümumi həcmində olan nisbəti suvermə əmsali adlanır. Suvermə əmsali narın, dənəvər süxurda iri dənəvər süxurlara nisbətən əhəmiyyətli dərəcədə azdır. Məsələn, bu əmsal torflu süxurlarda 40-80%, qumlu və qumsal süxurlarda 25-15%, gilli-qumlu süxurlarda 10-15% təşkil edir. Suvermə əmsali nə qədər böyük olarsa, suvermə

sürəti də bir o qədər çox olar. Suxur və ya torpağın suvermə xassəsinin çayların yeraltı sularla qidalanmasında və torpaqların qurudulması üçün tədbirlərin görülməsində böyük əhəmiyyəti vardır.

Suxur daxilindən keçə biləcək suyun miqdarı onların sukeçirmə qabiliyyəti adlanır. Sukeçirmə qabiliyyəti sükurlarda olan məsamələrin miqdardından, böyüklüyündən və yerləşmə xüsusiyyətindən asılıdır. Bütün sükurlar sukeçirmə qabiliyyətinə görə üç qrupa ayrılır: *sukeçirən* (*çinqıl, çaydaşı, qum və s.*), *sukeçirməyən* (*gil, çatlı olmayan kristallik sükurlar*) və *zəif sukeçirən* (*gilli qumlar, gillicə və s.*).

Sükurların sukeçirmə qabiliyyəti kəmiyyətcə süzülmə əmsali ilə səciyyələnir.

Suxur və ya torpaqda olan kapilyar borularda səthi gərilmə qüvvəsinin təsiri nəticəsində suyun müəyyən hündürlüyü qalxmasına kapilyarlıq deyilir.

Kapilyarlıq kəmiyyətcə kapilyarın qalxma hündürlüyü ilə səciyyələnir. Bu göstərici sükur və ya torpaqda olan kapilyar məsamələrin ölçüsü kiçildikcə artır (cədvəl 2.1).

Bitkilərin qrunṭ suları ilə təmin olunmasında sükur və torpağın kapilyarlığının əhəmiyyəti böyükdür.

## Süxurların kapilyarlığı

Süxurlar	Kapilyarın qalxma hündürlüyü, sm
İri dənəli qum	2.0-3.5
Orta dənəvər qum	12-35
Narin qum	35-120
Qumluca	120-350
Gil	350-650
Gilicə	650-1200

*2.3. Yeraltı suların təsnifatı*

Təbiətdə yeraltı suların yerləşmə şəraiti və onların keyfiyyəti müxtəlif olduğuna görə, ayrı-ayrı tədqiqatçılar yeraltı suların təsnifatını müxtəlif prinsiplərə görə yerinə yetirmişlər. Məsələn, V.İ.Vernadski yeraltı suların kimyəvi tərkibinə, V.S.İlin isə zonal yayılma-sına görə təsnifat vermişlər.

Əksər halda yeraltı sular yerləşmə şəraitindən asılı olaraq təsnif edilir. Yeraltı sular üç əsas qrupa ayrılır: torpaq, qrunut və layarası sular.

Torpaq suları yer səthinə yaxın olan aerasiya zonasında yayılmışdır. Bu sular torpaqdakı məsamə və boşluqlarda əmələ gəlir və bilavasitə torpaq örtüyündə olur. Onlar torpaq hissəciklərinin səthində

yerleşməklə molekulyar qüvvələrin təsiri nəticəsində hərəkət edir. Bu sular başlıca olaraq yer səthinə düşən yağıntıların torpağa hopması və qismən su buxarının məsamələrdə kondensasiyaya uğraması nəticəsində əmələ gəlir. Torpaq suları yer qabığının aerasiya zonasında yerləşdiyi üçün meteoroloji amillərin (yağıntı, temperatur, rütubətlik, külək və s.) təsirinə məruz qalır. Buna görə də onların ehtiyatı və hərəkəti bilavasitə həmin amillərin təsir dərəcəsi ilə müəyyən edilir. Deməli, digər yeraltı sulardan fərqli olaraq, torpaq sularının ehtiyatı fəsillərdən asılı olaraq dəyişir. Buna görə də torpaqda ən çox nəmlik yazda, ən az isə yayda müşahidə edilir.

Qrunṭ suları yay və qış azsulu dövrlərdə çayların əsas qida mənbəyini təşkil edir. Bunlar çay dərələrində və relyefin nisbətən çökək sahələrində yer səthinə çıxır. Bu sular torpaq sularından aşağıda su keçirməyən süxur layları üzərində yerləşir. Qrunṭ suları ya hərəkətsiz yeraltı su anbarı, ya da ağırlıq qüvvəsinin təsiri nəticəsində meylik istiqamətində yüksək sahədən alçaq sahəyə hərəkət edən su axını şəkildə olur. Onlar sərbəst səthə malik olan basqısız sulardır.

Qrunṭ sularının temperaturu onların hansı dərinlikdə yerləşməsindən asılıdır. Lakin temperaturun tərəddüdü torpaq sularında olduğu kimi böyük deyildir. Əgər qrunṭ suları bir neçə metr dərinlikdə yerləşirsə,

onda onlar (daimi donuşluq rayonları müstəsna olmaqla) heç vaxt donmur, yayda isə qızdır. Qrunut sularının keyfiyyəti müxtəlifdir. Əksərən bu sular şirin, yumşaq, səhralarda isə çox halda duzlu olur. Cod qrunut sularına da rast gəlinir.

Basqısız layarası sular iki su keçirmeyən süxur layı arasındaki su keçirən süxur təbəqəsində yerləşir. Qrunut sularından fərqli olaraq layarası suların aerasiya zonası ilə əlaqəsi olmur. Buna görə də bu sular yağıntıların və çay sularının süzülməsi hesabına qidalanmır. Layarası sular sulu süxur laylarının yer səthinə çıxdığı yerlərdən qida alır. Sulu süxur horizontunun dəniz sahili, çay dərəsi və ya dərin yanğan sahələrinin aşınma nəticəsində açılmış yerlərində və çeşmələr şəklində yer səthinə çıxır.

Layarası sular qrunut sularına nisbətən yer səthindən daha böyük dərinlikdə yerləşdiyi üçün onların temperaturu demək olar ki, sabit qalır və ya il ərzində çox az tərəddüd edir ( $1-2^{\circ}\text{C}$ ). Suların keyfiyyəti sulu laydakı asan həll olunan duzların miqdərində asılıdır. Layarası sular yumşaq, cod və şirin ola bilər.

Bəzi hallarda layarası sular bilavasitə yer səthinə çıxa bilmir və sulu lay tamamilə su ilə dolur. Belə layarası sular hidravlik təzyiqə malik olur ki, buna da basqılı və ya artezian suları deyilir. Artezian sularının təzyiq qüvvəsi onların qidalanma sahəsinin suyun səthə çıxdığı yerə nisbətən nə qədər yüksəkdə

olmasından asılıdır. Buruq quyusu vasitəsi ilə sulu horizontun su keçirməyən üst ləyi açıldıqda hidravlik təzyiq nə qədər çox olarsa, su da bir o qədər çox yuxarı qalxır və hətta bəzən fəvvərə şəklində yer səthinə çıxır.

Layarası sular dərin horizontlarda yerləşdiyinə görə üzvi çirkənməyə məruz qalmır və təmiz olur. Onlardan sənaye və kommunal təsərrüfatında su təchizatı məqsədi üçün istifadə edilir.

#### *2.4. Yeraltı suların fiziki xassələri*

Torpağın və sükür təbəqəsinin daxilində su üç aqreqat halda və bir sıra formalarda ola bilər.


Torpaq və sükür məsamələrində olan müxtəlif kateqoriyalı suların öyrənilməsilə çoxdan məşğul olmağa başlamışlar. Bu sahədə A.F.Lebedevin aparlığı tədqiqat işləri xüsusi əhəmiyyət kəsb edir. O, torpaq və sükurların məsamələrində olan suyu aşağıdakı kateqoriyalara ayırır: buxar, hiqroskopik, pərdə, qratasion, sülb və kristallaşmış halda olan su. (*Səx. 2.2*)

Buxar halında olan su sükurların məsamələrində, boşluqlarında və çatlarında yerləşməklə sərbəst halda hərəkət edir. Onun hərəkəti, bütün qazlarda olduğu kimi, su buxarının elakstikliyi çox olan yerdən az olan yer istiqamətində baş verir.

Su buxarının sıxlığını yerin səthində  $e_1$ , hər hansı bir dərinlikdə isə  $e_2$  ilə işaret etsək, onda buxarın hərəkət istiqaməti ( $e_1 - e_2$ ) fərqindən asılı olacaqdır. Əgər  $e_1 > e_2$  olarsa, buxar yuxarıdan aşağı doğru hərəkət edərək kondensiyaya uğrayır və torpağı nəmlendirir. Lakin  $e_1 < e_2$  şəraitində hərəkət eks istiqamətdə baş verir və bu halda torpağın nəmliyi azalır.

Hiqroskopik su sükür hissəciklərinin səthində ayrı-ayrı molekula şəklində yerləşir və hissəciklərin səthi ilə molekulyar qüvvənin təsiri ilə bağlı olur. Su molekülləri sükür hissəcikləri üzərində yiğilir və bir-birilə birləşərək bir molekula qalınlığında ( $10^{-7}$  sm) nazik pərdə əmələ gətirir. Sükurun belə rütubətlənmə dərəcəsi maksimal hiqroskopiklik adlanır.

Hiqroskopik su molekulyar ilişmə qüvvəsinin təsirinə məruz qaldığından maye kimi hərəkət edə bilməyib, buxar halına keçdikdən sonra bir laydan digərinə hərəkət edir. Sükür qızdırıldıqda və ya qurudulduğda hiqroskopik su ondan ayrılır. Bu əlamət onu sükurlarda olan digər kateqoriyalı sulardan kəskin surətdə fərqləndirir. Sükurda olan hiqroskopik suyun miqdarı həmin sükurun olduğu mühitin temperaturundan, nəmliyindən və havanın təzyiqindən asılıdır.



Şək. 2.2. Yeraltı suların formaları. 1.Torpaq hissəciyi natamam hiqroskopikliklə. 2.Torpaq hissəciyi maksimal hiqroskopikliklə. 3, 4. Torpaq hissəcikləri pərdəli su ilə. 5. Torpaq hissəciyi qravitasjon su ilə.

Pərdəli su molekulyar ilişmə qüvvəsinin təsiri nəticəsində əmələ gəlir və çox nazik pərdə şəklində səxur hissəciklərini bürüyür. Su pərdəsinin qalınlığı müxtəlif ola bilər, lakin molekulyar hərəkətin radius sferasından ( $10^{-4}$  sm) artıq olmur. Pərdəli su maye kimi, qalın pərdəsi olan laydan nazik pərdəyə malik olan laya doğru hərəkət edir. Pərdəli suyun hərəkəti ağırlıq qüvvəsinin təsirindən asılı olmayaraq istənilən istiqamətdə baş verir.

Süxurun nəmliyi, su pərdəsinin maksimal qalınlığına uyğun gəldikdə buna maksimal molekulyar nəmlik tutumu deyilir.

Kapilyar su səxur boşluqlarını doldurur və səthi gərilmə qüvvəsinin tə'siri ilə müəyyən hündürlüyü qalxır. Belə su yuxarıya, aşağıya və ətraflara doğru meyllik istiqamətində hərəkət edir. Kapilyar suların qalxması üçün lazımı şərait kapilyar boru divarlarının yaş olmasıdır. Kapilyar qalxmanın hündürlüyü səxurlardakı kapilyar boruların diametrindən və mayenin özlülüyündən asılıdır. Suyun kapilyar qalxmasının ən böyük hündürlüyü kiçik dənəvər səxurlarda (gil) müşahidə olunur.

Qravitision su maye halında olub, səxurların böyük boşluqlarını, çatlarını doldurur və ağırlıq qüvvəsinin təsiri ilə hərəkət edir.

Sülb halında su, nəm süxurun temperaturu  $0^{\circ}\text{S}$ -dən aşağı olduqda buz kristalları şəklində müşahidə edilir.

## *2.5. Yeraltı suların kimyəvi tərkibi*

Suda müxtəlif birləşmələrin həll olma prosesi fərqlidir. Yeraltı suların minerallaşması səxurların xarakterindən asılıdır. Ən asan həll olunan xlorlu, azotlu, karbonlu səxurlar, duzlardan isə kalsium və natrium duzudur. Suda bu duzların miqdarı bəzən 40-

faizə çatır. Duzların və qazların həll olması temperaturdan, təzyiqdən və suda olan duz və qazların miqdardan asılıdır. Temperaturun artması ilə suda həll olunan duzların miqdarı artır və əksinə, qazlar azalır. Yeraltı sularda karbon ( $\text{CO}_2$ ), oksigen ( $\text{O}_2$ ), kükürd  $\text{H}_2\text{S}$ , metan ( $\text{CH}_4$ ), azot ( $\text{N}_2$ ), hidrogen ( $\text{H}_2$ ) qazları olur.

Suda həll olmuş duzlar qazların həll olmasını zəiflədir. Belə ki, az minerallaşmaya malik olan suyun tərkibində oksigen və digər qazlar çox olur. Suda oksigen və karbon qazının artması ilə onun həll etmə qabiliyyəti artır.

Tərkibində 0.25-dən 1 q/l-ə qədər karbon qazı və kükürlü-oksigenli kalsium, maqnezium duzları olan yeraltı sulara cod sular deyilir. Həmin duzların miqdarı 0.25 q/l-ə qədər olarsa, o, yumşaq su hesab edilir. Suda olan bu və ya digər maddələr ona müəyyən dad verir. Suda üstünlük təşkil edən həll olmuş ion maddələri yer səthinə çıxan yeraltı suların və bulaqların dadını müəyyən edir. Məsələn, suda duz qarışıqlarının miqdarı 1-5 q/l olduqda o, az şorlaşmış, 5-10 q/l olduqda çox şorlaşmış, 50 q/l olduqda duzlu və 50 q/l-dən çox olduqda isə çox duzlu hesab edilir.

Bütün mineral bulaqlar, adətən, temperatur və kimyəvi tərkibinə görə təsnif olunur. Bəzi mineral

bulaqlar çox yüksək temperatura (ısti-su) malik olur ki, bu da onların vulkanik mənşəli olmalarını göstərir.

Demək olar ki, bütün mineral bulaqlar müalicə əhəmiyyətinə malikdir.

Yeraltı sulardan istifadə edilərkən onlarda olan bakteriyaların miqdarını nəzərə almaq lazımdır. Müəyyən edilmişdir ki, yeraltı suların çıxdığı dərinlik artdıqca bakteriyaların miqdarı azalır..

Yeraltı suların temperaturu onların çıxdığı dərinliklə müəyyən edilir. Yer səthinə yaxın olan sulu layda suyun temperaturu sutkalıq və illik tərəddüdə məruz qaldığı halda, dərin qatlarda demək olar ki, sabit qalır. Yeraltı sular və mineral bulaqlar töküldüyü çayların kimyəvi və termik rejiminə tə'sir edir.

## *2.6. Yeraltı suların hərəkəti*

Təbii şəraitdə yeraltı sular ağırlıq qüvvəsi və ya molekulyar qüvvələrinin təsiri ilə daima hərəkətdə olur. Səth sularının hərəkətinə nisbətən yeraltı suların hərəkəti xeyli zəifdir.

Şüxurlarda hərəkəti şüxur boşluqlarının böyüklüyündən, sulu layın hidravlik meylliyindən və suyun temperaturundan asılıdır.

Şüxurların məsaməliliyindən asılı olaraq yeraltı suların iki rejimdə hərəkəti müşahidə edilir: laminar və turbulent.

Kiçik məsamələrə malik olan səxurlarda suyun hərəkəti laminar, böyük məsaməli və çatlı səxurlarda isə turbulent xarakter daşıyır. Laminar hərəkətli yeraltı suların axın sürətini müəyyən etmək üçün Darsi düsturundan istifadə edilir:

$$v = K \cdot i, \quad (2.2)$$

burada  $K$ - filtrasiya və ya sukeçirmə əmsalı,  $\text{sm/saniyə}$ ,  $\text{m/saat}$  və ya  $\text{m/sutka}$ ;  $i$ - hidravlik meyllilikdir və suyun basqısının  $h$  (metrlə) axının keçdiyi yolun uzunluğuna  $l$  (metrlə) olan nisbətinə bərabərdir,  $(h/l)$ .

Beləliklə, Darsi düsturundan aydın olur ki, yeraltı suların laminar hərəkəti zamanı axının sürəti hidravlik meylliliklə mütənasibdir. Əgər  $i=l$  olarsa, onda  $v=K$ , yəni meyllik vahidə bərabər olarsa yeraltı axının sürəti süzülmə əmsalına bərabər olur.

Yeraltı sular iri dənəvər və çatlı səxurlardan keçdikdə nisbətən ən böyük sürətli və burulqanlı olması ilə səciyyələnir, yəni turbulent xarakter daşıyır. Turbulentli hərəkətli yeraltı və səth sularının axın sürəti Şəzi düsturuna görə təyin edilir.

Yeraltı suların axın sürətini bilərək onların sərfini hesablamayaç olar. Sulu layın en kəsiyinin sahəsindən vahid zamanda keçən suyun miqdarına su sərfi deyilir və o, aşağıdakı düsturla hesablanır:

$$Q = v_{op} \cdot \omega , \quad (2.3)$$

burada  $Q$ - su sərfi,  $m^3/\text{saat}$  və ya  $m^3/\text{sutka}$ ;  $v_{op}$ - yeraltı suyun orta sürəti,  $m/\text{sutka}$ ;  $\omega$  -sulu layın en kəsik sahəsi,  $m^2$ .

## *2.7. Qrunt sularının rejimi və onların səth suları ilə qarışılıqlı əlaqəsi*

Yeraltı suların ehtiyatı, minerallaşma dərəcəsi və temperaturu ilin fəsillərindən asılı olaraq dəyişir. Yeraltı suların rejim xüsusiyyətlərini müəyyən edən əsas amillər ərazinin geoloji quruluşu, relyefi, iqlim şəraiti, bitki örtüyü və insanın təsərrüfat fəaliyyəti hesab edilir. Meteoroloji amillər (yağıntı, temperatur, atmosfer təzyiqi) və həmçinin çaylarda su səviyyəsinin tərəddüdü qrunt sularının rejiminə təsir göstərir. Qrunt suları yer səthinə nə qədər yaxın olarsa, meteoroloji amillər onlara o qədər çox təsir edir.

Qrunt sularının səviyyəsinin artıb-azalması mövsumi xarakter daşıyır. On yüksək səviyyə yazda qarın əriməsi zamanı müşahidə olunur. Yayda səviyyə əhəmiyyətli dərəcədə enir və il ərzindəki ən aşağı vəziyyəti alır. Payızda səviyyə yenidən artır, lakin yazdakına çata bilmir. Qış dövründə səviyyə yenidən

aşağı düşür. Qrunt sularının səviyyə tərəddüdü hər il təkrar olunur.

Yağıntıının qrunt sularının rejiminə olan təsiri bila-vasitə onun xarakterindən, yağışın intensivliyindən, həmçinin torpaq-qruntun xassəsindən və yeraltı suların yerləşdiyi dərinlikdən asılıdır. Məsələn, zəif yağışlarda su torpağın dərinliyinə keçə bilmir və yağış qurtardıqdan sonra tez bir zamanda buxarlanır. Leysan yağışları zamanı, xüsusən səthin meylliyi böyük olduqda, su dərinə hopmağa imkan tapmadığından güclü səth axımı yaranır. İnfiltasiya üçün ən yaxşı şərait uzun davamiyyətə malik olan gur yağışlar zamanı yaranır.

Yazda qrunt sularının əsas qidasını qar suları təşkil edir. Bu zaman suyun hopmasına qarın ərimə və torpağın donuşluğunun açılma vaxtlarının tə'siri böyündür. Əgər qarın əriməsi torpağın donuşluğunun açılmasından daha sürətli gedirsə, qar suları qrunt sularının yayıldığı dərinliyə çata bilmir və yalnız torpağın donuşluqdan açıldığı səth hissəsini rütubətləndirir və sonra buxarlanmaya sərf olunur. Bu çöl zonasında müşahidə edilir, çünki burada qarın hündürlüyü çox az olur.

İllik tərəddüd isə ayrı-ayrı illərdə yağıntıının müxtəlif şəkildə düşməsindən və buxarlanmanın eyni intensivlikdə getməməsindən asılıdır. Lakin onun illik amplitudu mövsümü tərəddüddə olduğu kimi aydın

nəzərə çarpmır. Çoxsulu və azsulu illərin bir-birini əvəz etməsi isə mükəmməl bir təbii qanuna uyğunluğğa tabe deyildir.

Qrunut suları səviyyəsinin epizodik tərəddüdü yay yağışları və qışda temperaturun artması nəticəsində qarın əriməsi ilə əlaqədardır. Qrunut sularının rejiminə relyefin parçalanma dərəcəsi və meşə örtüyü də böyük tə'sir edir. Düzənlik sahələrdə (aerasiya zonasının quruluşu imkan verərsə) yağıntılar qrunut sularını bərabər vəziyyətdə qidalandırır. Dağlıq sahələrdə isə qrunut sularının qidalanması həm ərazi, həm də zamana görə müxtəlif olur.

Meşənin qrunut sularının rejiminə tə'siri müxtəlifdir: meşəsiz sahələrə nisbətən meşəyə düşən yağıntının miqdarı bir qədər artır və beləliklə qrunut sularının səviyyəsi qalxır, digər tərəfdən, vegetasiya dövründə meşə yeraltı nəmliyi bolluca sərf etdiyindən, qrunut sularının səviyyəsini aşağı salır və ehtiyatını azaldır.

Yağıntı çox olan illərdə meşə sahəsindəki infiltrasiya yayda gedən buxarlanmadan və transpirasiyadan artıq olduğundan qrunut sularının səviyyəsi qalxır. Yağıntı (xüsusən qış yağıntıları) az olan illərdə buxarlanma və transpirasiya yağıntından çox olduğuna görə qrunut sularının səviyyəsi aşağı düşür.

Meşə torpaqları yaxşı su keçirmə qabiliyyətinə malik olduğuna görə yağıntının çox hissəsi yerə həpur və beləliklə qrunut sularının ehtiyatının artmasına

şərait yaradır. Buna görə də meşə sahəsinin artması qrunut sularının ehtiyatının çoxalmasına imkan verməklə bərabər çayların və göllərin qrunut suları ilə qidalanma şəraitini yaxşılaşdırır.

Yeraltı sular (xüsusən qrunut suları) səth suları (çay, göl) ilə sıx əlaqəlidir. Qrunut sularının səth suları ilə qarşılıqlı əlaqəsinin iki əsas hali mövcuddur:

*1) qrunut suları çayları və ya gölləri qidalandırıqdır, onların səviyyəsinin səthi su obyektlərinin səviyyəsindən yüksəkdə olur; 2) çay və göl suları qrunut sularını qidalandırıqdır isə qrunut sularının səviyyəsi onu qidalandıran su obyektinin səviyyəsindən aşağı olur.*

Elə hal ola bilər ki, bir sahildə çay qrunut sularını, digər sahildə isə qrunut suları çayları qidalandırır.

Qrunut və səth suları arasında mövcud olan müvazinət, çayın sahil zonasında çay suyunun səviyyəsinin artmasının eticəsində pozulur.

Çayın sahilindən bir qədər uzaqda yeraltı suların səviyyəsinin dəyişməsi ayrı-ayrı vaxtlarda zəifləyir və onun amplitudu azalır.

Çayın sahil zonalarında qrunut sularının səviyyəsinin kəskin dəyişməsi daşqın dövründə baş verir. Bu zaman daşqının qrunut sularına təsir zonasının eni, başlıca olaraq, daşqının davamiyyətindən, onun hündürlüyündən, qrunut sularının miqdardından və səviyyə səthinin meylliyindən, həmçinin çayın sahillə-

rini təşkil edən sükurların sukeçirmə qabiliyyətindən asılıdır. Qrunut sularının səviyyəsi ilə çayın səviyyəsi arasındaki nisbət hər şeydən əvvəl ərazinin meteoro loji şəraitdən asılıdır. Quru iqlimə malik olan əra zilərdə qrunut suları çay suları hesabına qidalanır (Amu-Dərya və Sır-Dərya çaylarının aşağı axınları). İqlimi rütubətli və ya müləyim olan rayonlarda isə əks hadisə müşahidə olunur, yəni çaylar qrunut suları hesabına qidalanırlar.

### *2.8. Yeraltı suların fiziki-coğrafi proseslərdə rolü*

Yeraltı sular müxtəlif fiziki-coğrafi proseslərdə iştirak edir. Bu sular çayların qida mənbələrindən biridir və təbiətdə fasiləsiz gedən su dövranında iştirak edir. Çaylara yeraltı sularla birlikdə həll olmuş mad dələr daxil olur. Yer səthinin bəzi sahələrində yamaclarda, yeraltı suların səthə çıxdığı yerlərdə və s. bir sıra fiziki-coğrafi hadisələr müşahidə olunur: sürüşmələr, suffoziya, karst.

Dayanıqsız tarazlıq halında olan qrunutların yamac boyu yer dəyişməsi *sürüşmə* adlanır. Sürüşmələr, bilavasitə yeraltı suların iştirakı ilə dağlarda, çay dərələrində, yarğanlarda, dəniz sahilərində və s. baş verir. Sulu horizont su keçirməyən laya qədər çılpalaşdıqda və bu laya dərəyə və ya yarğana doğru

müəyyən bir meyilliye malik olduqda, yeraltı sular tədricən susaxlayan sükürün hissəciklərini yuyur. Buna görə də sulu horizont və sukeçirməyən lay arasında ilişmə qüvvəsi və sürtünmə zəifləyir. Nəticədə, sukeçirməyən layın üzərində yerləşən sükür qatının bir hissəsi, ümumi sükür kütləsindən aralanaraq sukeçirməyən layın İslənmış səthi ilə tədricən yamacın ətəyinə doğru sürüşür.

Volqa, Dnepr, Don çaylarının sahilərində, Qaf-qazda, Krimda, Apennin dağlarında və s. sürüşmələr geniş yayılmışdır.

*Karst* hadisəsi asan həll olan sükurların (əhəngdaşı, dolomit, gips, xörək duzu) geniş yayıldığı ərazi-lərdə müşahidə edilir. Hərəkətdə olan yeraltı sular belə sükurlarda çatlar, mağaralar və s. əmələ gətirir.

Karstın yayıldığı rayonlarda, iqlim şəraitində asılı olmayıaraq, çay şəbəkəsi zəif inkişaf edir. Burada atmosfer yağıntıları qısa müddət ərzində infiltrasiya olunur. Belə şəraitdə səth axımı əmələ gəlmir, çayların isə qolları olmur. Çay boyu onun sululuğunun kəskin artıb-azalması müşahidə edilir. Bəzən çaylar yeraltı çatlarda və boşluqlarda “itir”, sonra yenidən səthə çıxır. Yeraltı çayların coğrafiyası kifayət qədər genişdir. Məsələn, Dunayın yuxarı axınında İmmendingen yaxınlığında çay suları yerin altına süzülür və 12.5 km məsafədə yerin altı ilə axır. Sonra çay güclü

axın şəklində səthə çıxır. Qərbi Gürcüstanda, Uralda coxsayılı yeraltı karst çayları məlumdur.

Karst müşahidə olunan rayonlardakı geniş çökəkliklərdə səth suları yiğildiqda göllər yaranır. Bəzi karst gölləri yeraltı sularla qidalanır.

Karst hadisəleri Adriatik dənizinin sahilərində, Cənubi Fransada, Florida və Yukatan yarımadalarında, Krimda və s. geniş yayılmışdır.

Karstlaşmış səxur qatının üstünü suda həll olmayan səxur layı örtükdə *suffoziya* hadisəsi müşahidə olunur. Bu hadisənin mahiyyəti ondan ibarətdir ki, hərəkətdə olan yeraltı sular kiçik mineral hissəcikləri həll olmayan səxur layından karst səxurlarındakı çatlara, mağaralara yuyub aparır və bunun nəticəsində yerin səthi çökür. Yeraltı suların səthə çıxdığı yerlərdə suffoziya hadisəsi daha aydın hiss olunur.

Ümumiyyətlə, bu hadisə Ukraynada, Özbəkistanda, Rusiyada (Tataristan, Qərbi Sibir) və s. geniş yayılmışdır.

## 3.ÇAYLAR

### *3.1. Əsas anlayışlar*


#### *3.1.1. Çay və çay sistemləri*

Çay, hövzəsindəki yağışlardan əmələ gələn səth və yeraltı axımla qidalanan, özü yaratdığı məcrada axan, gözə çarpan ölçülü su axınıdır. Rejimin formallaşma şəraitinə görə onlar dağ, düzənlik, göl, bataqlıq və karst; ölçülərinə görə isə böyük, orta və kiçik çaylara bölünür. Bilavasitə dənizə və gölə tökülən çay əsas çay adlanır. Əsas çaya tökələn çay birinci dərəcəli qol, ona tökülən çay ikinci dərəcəli qol, üçüncü dərəcəli qol və s. adlanır. Əsas çay və ona tökülən qollara birlikdə çay sistemi deyilir (Şəkil 3.1).

Hortona görə heç bir qolu olmayan çay birinci dərəcəli, onun töküldüyü -ikinci dərəcəli çay və s. adlanır. Həmin təsnifatda əsas çay ən böyük dərəcəyə


malik olur. N.A.Rjanitsinin verdiyi təsnifata görə çayın qollarının dərəcəsi ilə sululuğu və morfometrik göstəriciləri arasında əlaqə vardır (şəkil 3.2).

Çay şəbəkəsi onu əmələ gətirən çayların uzunluqları və şaxələnməsi ilə səciyyələnir.



Şək. 3.1. Çay şəbəkəsinin sxemi (Tərtərçay)

Çayın uzunluğunu xəritədə kurvimetr və ya pərgar vasitəsilə ölçürler. Ərazinin vahid sahəsinə düşən çayların ümumi uzunluğuna çay şəbəkəsinin sıxlığı deyilir və aşağıdakı düsturla təyin edilir:



Şek. 3.2. VI-dərəcəli çay şəbəkəsinin sxemi  
(N.A.Rjanitsinə görə)

$$D = \frac{\sum_{i=1}^n L_i}{F}, \frac{\text{km}}{\text{km}^2} \quad (3.1)$$


burada  $L_i$ - əsas çayın və onun qollarının uzunluqları, km; F- sutoplayıcının (ərazinin) sahəsidir,  $\text{km}^2$ .

Çay şəbəkəsinin sıxlığı iqlim şəraitindən, relyef-dən, geoloji quruluşdan və torpaq örtüyündən asılıdır. Çay şəbəkəsinini sıxlığı Şərqi Avropa düzənlilikdə şimaldan-cənuba getdikcə azalır. Düzənlilikdən dağlıq hissəyə isə çay şəbəkəsinin sıxlığı artır. Misal üçün, Ön Qafqaza yaxın çay şəbəkəsinin sıxlığı

$D=0.05 \text{ km/km}^2$ , Baş Qafqaz silsiləsinin şimal yamacında isə  $D=1.49 \text{ km/km}^2$ -ə çatır.

Çox vaxt çay şəbəkəsinin sıxlığını tə'yin etmək üçün ərazi bərabər sahəli kvadratlara bölünür və hər bir kvadrat daxilindəki çayların uzunluğu ölçülür və kvadratın sahəsinə bölünür. Alınmış nəticələrə əsasən bərabər şəbəkə sıxlığı olan nöqtələr birləşdirilərək izodenslər qurulur. Tərtib edilmiş izodenslərə görə ərazinin çay şəbəkəsinin sıxlığını daha mükəmməl təhlil etmək olar.

Çayın əyrintilik əmsali müəyyən hissədə çayın uzunluğunun həmin hissənin başlanğıcı ilə quracağının birləşdirən düz xəttin uzunluğuna olan nisbətinə deyilir (şəkil 3.3).



Şək. 3.3. Çay əyrintiliyinin təyini

Əgər çay yatağının keçdiyi ərazi yumşaq sűxurlardan təşkil olunursa, əyrintilik çox olur. Düzənlik çaylarının əyrintilik əmsalı daha böyükdür. Ümu-

miyyətlə, əyrintilik əmsalı həmişə vahiddən böyük olur.

### *3.1.2. Çay hövzəsi və onun fizik-coğrafi xarakteristikaları*

Çay sistemini və ya çayı su ilə qidalandıran torpaq-qrunut layı daxil olmaqla yer səthinin bir hissəsi çay sisteminin və ya çayın hövzəsi adlanır. Hövzə səth və yeraltı sutoplayıcılarından ibarətdir. İki qonşu hövzə arasında sərhəd əmələ gətirən xəttə suayıcı deyilir.

Yeraltı sutoplayıcının sərhəddini təyin etmək çox çətindir. Səth və yeraltı sutoplayıcılar arasında fərq çox az olduğu üçün çox zaman səth sutoplayıcıyı hövzə adlandırılır.

Çay hövzəsinin əsas həndəsi göstəriciləri onun sahəsi, maksimal eni, orta eni, suayıcı xəttin uzunluğu, hövzəsinin simmetrlik dərəcəsi, forması və sairdir. Hövzənin fiziki-coğrafi xüsusiyyətlərinə onun coğrafi vəziyyəti, iqlim şəraiti, relyefi, bitki örtüyü, geoloji-torpaq quruluşu, çay şəbəkəsinin sıxlığı, göllülüyü və bataqlıqlığı aiddir. Hövzənin sahəsini təyin etmək üçün 1:50000; 1:10000 və s. miqyaslı xəritələrdə suayıcı xətt çəkilir, sonra isə sahə planimetrlə, poletka ilə ölçülür. Hövzənin sahəsi onun ən əsas həndəsi göstəricisidir və o, kvadrat kilo-

metrlə ifadə edilir. Sahə nə qədər böyük olarsa çayın sululuğu da bir o qədər çox olar. Axımın formalaşmasına sahənin mühüm təsiri vardır.

Planimetrlə çay şəbəkəsini təşkil edən bütün qolların da hövzələrinin sahəsini ayrı-ayrılıqda ölçmək olar. Bu zaman əsas çayın sol və sağ sahilindəki hövzələrin sahələri ayrı-ayrılıqda ölçülür.

Çay hövzəsinin sahəsi mənbədən mənsəbə doğru axın boyu artır.

Hövzə sahəsinin dəyişməsini əyani olaraq göstərmək üçün sahənin artım qrafiki tutulur. Bu qrafiki qurmaq üçün ordinat oxunu iki hissəyə bölgürlər. Absis oxundan yuxarıda sol sahil, aşağıda isə sağ sahil qollarının hövzə sahələri üçün artım qrafiki qurulur. Sonra hər iki qrafiki həndəsi toplamaqla çay şəbəkəsi sahəsinin artım qrafiki tərtib edilir. Hidroloji hesablamalar apardıqda hövzənin sahəsini hidrotexniki qurğu tikilən yerədək və ya hidrometriki məntəqənin yerləşdiyi en kəsiyinədək müəyyən etmək lazımdır. Bu en kəsiyini hidrologiyada qapayıcı mövqə adlandırırlar. Hövzənin forması qapayıcı mövqeyə suyun eyni zamanda gəlib çatmaq vaxtına təsir göstərir. Hövzənin forması çox müxtəlif olur. Adətən, hövzənin orta hissəsi geniş olur, mənbə və mənsəbə doğru isə onun eni azalır. Bəzi hövzələrin eni mənbədən mənsəbə doğru getdikcə çox az dəyişir. Elə hövzələr vardır ki, onların eni çayın yuxarı və ya

aşağı axın hissəsində genişlənir, bəzən isə onların eni orta hissədə azalır. Hövzənin forması asimetriya və suayırıcı xəttin inkişaf əmsalları ilə də səciyyələnir.

Suayırıcı xəttin inkişaf əmsalı, hövzənin suayırıcı xəttinin uzunluğunun, sahəsi həmin hövzənin sahəsinə bərabər olan çevrənin uzunluğuna olan nisbətinə bərabərdir:

$$m = \frac{S}{S_1}, \quad (3.2)$$

burada  $S$ -suayırıcı xəttin uzunluğu;  $S_1$ -çevrənin uzunluğu, (çevrənin sahəsi  $F=\pi r^2$ ).

Çevrənin radiusu və uzunluğu, müvafiq olaraq aşağıdakı düsturlarla hesablanır:

$$r = \sqrt{\frac{F}{\pi}}, \quad (3.3)$$

$$S_1 = 2\pi r = 2\pi \sqrt{\frac{F}{\pi}} = 2\sqrt{\pi F}. \quad (3.4)$$

Deməli suayırıcı xəttin inkişaf əmsalı aşağıdakı ifadə ilə hesablanı bilər:

$$m = \frac{S}{2\sqrt{\pi F}} = 0.282 \frac{S}{\sqrt{F}}. \quad (3.5)$$

Hövzənin asimetriya emsali aşağıdakı düsturla hesaplanır:

$$\alpha = \frac{F_{sol} - F_{sag}}{F_{sol} + F_{sag}} \quad (3.6)$$

burada  $F_{sol}$  və  $F_{sag}$ , müvafiq olaraq hövzənin sol və sağ hissələrinin sahəsidir.

Qolları ancaq bir tərəfdə yerləşən çay hövzələrinə birtərəfli inkişaf etmiş hövzə deyilir. Kuban çayının hövzəsi belə hövzələrə aiddir. Bu çayın bütün qolları əsas çaya sol tərəfdən tökülür.

Hövzənin orta eni bu düsturla təyin edilir:

$$B = \frac{F}{L}, \quad (3.7)$$

burada  $B$ - hövzənin orta eni (km),  $F$ - hövzənin sahəsi ( $\text{km}^2$ ),  $L$ - çayın uzunluğu (km).

Hövzənin maksimal eni  $b_{max}$  əsas çayın istiqamətini perpendikulyar kəsən eninə xətlərin ən böyüyüնə bərabər götürülür.

Çayın uzunluğu ilə hövzənin sahəsi arasında aşağıdakı əlaqələr mövcuddur:

$$L = 1.8 \sqrt{F} \quad F < 100 \text{ km}^2, \quad (3.8)$$

$$L = 1.4F^{0.57} \quad F > 100 \text{ km}^2. \quad (3.9)$$

Hövzəniň fiziki-coğrafi xüsusiyyətlərindən ən əsaslı onun iqlim şəraitidir.

Iqlimin əsas göstəriciləri yağıntı və buxarlanmasıdır. Bunlarla yanaşı, suyun hövzədən çaya axmasını etraflı öyrənmək üçün havanın və torpağın temperaturunu və rütubət çatışmamazlığını, qar örtüyünün paylanması və əriməsini, külək rejimini təyin etmək lazımdır.

Hövzənin coğrafi vəziyyəti onun xarakterik nöqtələrinin coğrafi koordinatlarına və nəzərə çarpan məşhur yerlərə görə təyin edilir. Bitki örtüyü əsasən hövzədə olan meşə, çəmənlik və s. ilə, həmçinin, onların sutoplayıcıda paylanması ilə səciyyələnir.

Hövzənin torpaq-qrunt təbəqəsinin xassələri, yağıntıların hopmaya sərf olunan hissəsini müəyyənləşdirmək üçün öyrənilir.

Hövzənin göllüyü və bataqlıqlığı təfsilatlı xəritələrə görə təyin edilir:

$$\delta_g = \frac{F_g}{F} \cdot 100\%, \quad (3.10)$$

Və

$$\delta_b = \frac{F_b}{F} \cdot 100\%, \quad (3.11)$$

burada-  $\delta_g$  və  $\delta_b$  -göllülük və bataqlılıq əmsalları;  $F_g$  və  $F_b$  -müvafiq olaraq hövzədəki göllərin və bataqlıqların sahəsi ( $\text{km}^2$ ),  $F$  - hövzənin sahəsi ( $\text{km}^2$ ).

Hövzənin relyefinin əsas göstəriciləri onun orta yüksəkliyi və meyliyidir. Relyef yağıntının hövzədə paylanmasına və səth axımsısy rejiminə təsir göstərir. Ona görə də o, dağlıq ərazilərdə çayların sululuğunun və rejiminin əsas integral göstəricisidir.

Hövzənin orta yüksəkliyi horizontallarla təsvir edilmiş xəritələrə görə təyin edilir. Bundan ötrü horizontallar arasındaki sahələr ölçülür və orta yüksəklik aşağıdakı düsturla hesablanır:

$$\underline{H}_{or} = \frac{f_1 H_1 + f_2 H_2 + \dots + f_n H_n}{F} = \frac{\sum_{i=1}^n f_i H_i}{F}, \quad (3.12)$$

burada  $f_1, f_2, \dots, f_n$  -horizontallar arasındaki sahə ( $m^2$ );  $H_1, H_2, \dots, H_n$  - iki qonşu horizontallar arasındaki kəsmə yüksəklik (m), F- hövzənin sahəsidir ( $m^2$ ).

Hövzənin sahəsinin hündürlüklər üzrə paylaşmasını göstərmək üçün hipsoqrafiya əyrisi tərtib edilir.

Relyefin én mühüm həndəsi göstəricisi hövzə sahəsinin orta meylliyyidir. Hövzə səthinin orta meylliyyini təyin etmək üçün horizontallarla çəkilmiş xəritədən istifadə edirlər. Həmin xəritədə horizontalların sutoplayıcı daxilində uzunluqları ölçülür ( $l_0, l_1, l_2, \dots, l_{n-1}, l_n$ ) və iki qonşu horizontalın yüksəklik fərqi tapılır.

Orta meylik aşağıdakı düsturla hesablanır:

$$\underline{J}_{or} = \frac{h(0.5l_0 + l_1 + l_2 + \dots + l_{n-1}, 0.5l_n)}{F}, \quad (3.13)$$

burada h-kəsmə yüksəklik (km);  $l_0, l_1$ - horizontalların sutoplayıcı daxilində uzunluqları (km); F- hövzənin sahəsi ( $km^2$ ).

Hövzə səthinin meylliyini təqribi olaraq aşağıdakı düstürlə təyin etmək ələr:

$$J_{or} = \frac{H_{max} - H_{min}}{\sqrt{F}}, \quad (3.14)$$

burada  $H_{max}$  - hövzənin ən hündür nöqtəsinin yüksəkliyi;  $H_{min}$  - hövzənin ən alçaq nöqtəsinin yüksəkliyi; F- sutoplayıcının sahəsi.

### 3.1.3. Çayların mənbəyi və mənsəbi

Çayın başlanğıcı onun mənbəyi adlanır. Çayların mənbələri müxtəlif olur. Onlar başlanğıcını buzlaqlardan, göllərdən, bataqlıqlardan, bulaqlardan götürürler. Bəzən böyük çayların başlanğıcı müxtəlif adı olan çayların birləşdiyi yer qəbul edilir. Belə oludurda çayın hidroqrafik uzunluğu anlayışından istifadə edilir. Belə uzunluq ən uzaq mənbədən hesablanır.


Ob çayı Biya və Katun çaylarının birləşməsindən əmələ gəlir. Şimali Dvina çayının başlanğıcı Viçeqda ilə Kiçik Şimali Dvina çaylarının birləşdiyi yerdə götürülür. Onlar öz növbəsində Suxona və Yuqa çaylarının birləşməsindən əmələ gəlir. Şimali Dvina

çayının uzunluğu 333 km, hidrografik uzunluğu isə 1302 km-dir (Suxona çayı ilə birlikdə). Cayların çoxunun başlanğıcını dəqiq müəyyənləşdirmək çətinlik törədir. Volqa çayının mənbəyi Kalinin vilayətinin Volqino-Verxovye kəndi yanındakı torf bataqlığı içərisindəki quyu qəbul edilir, ancaq daimi axın həmin bataqlıqdan müəyyən qədər aşağıda başlanır.

Çayın dənizə, gölə, su anbarına və başqa çaya töküldüyü yer onun mənsəbi adlanır. Mənsəb mənbəyə görə daha dəqiq və asan təyin edilir. Bəzi hallarda şiddətli buxarlanması və ya suyun torpaq-süxur qatına tam hopması nəticəsində çay dənizə, göl və başqa çaya çatmır. Belə çayların sonu kor (mənsəb) qurtaracaq adlanır. Əsas mənsəb növləri estuari və deltadır. (Səz. 3.v)

Əgər çay birbaşa dənizə yox, özünün gətirmələri ilə yaranmış körfəzə tökülsə, belə mənsəb liman adlanır. Məsələn, Dnepr və Cənubi Buq çayları Qara dənizə tökülnən yerdə məşhur Dnepr-Buq limanı yaranmışdır. Kuban çayının töküldüyü yer də limandır. Əgər çayların gətirmələri azdırsa, dənizə tökülnən yerdə gətirmələrin çökməsinə şərait yoxdur, dərinlik və sürət çoxdur, onda qırvəri genişlənən mənsəb yaranır ki, buna da estuari deyilir. Məsələn, Amazon, Ob, Elba çaylarının mənsəbləri estuari şeklindedir. Limanlar estuarinin bir növüdür. Çaylar dənizə, gölə töküldükdə bir çox qollara ayrılaraq, öz

gətirmələrindən adalar yaradır. Belə çay mənsəbinin formaca yunan hərfi deltaya oxşadığı üçün həmin mənsəblərə delta deyilir. Məsələn, Volqa, Qanq, Kür çaylarının mənsəbləri delta şəklindədir.



Şək. 3.4. Çay mənsəbləri

### 3.1.4. Çay dərəsi və məcrası ✓

Mənsəbə doğru uzanan, yatağı meyllik və əyriliyə malik olan nisbətən ensiz və uzunsov dərinləşmiş relyef formasına dərə deyilir.

Dərələr heç bir vaxt bir-birini kəsib keçə bilməz, onlar ancaq birləşərək vahid çay dərəsi sistemi əmələ gətirirlər. Mənşəyinə görə çay dərələri tektonik, erozion, vulkanik və buzlaq dərələrinə ayrılır. İl-lər keçdikcə su axınının təsiri altında dərələr öz formasını dəyişir. Dərənin əsas ünsürləri aşağıdakılardır:

- 1.Yamacları -çaya tərəf meylliyi olan qurunun hündür sahəsi;
  - 2.Qaşı- ətraf ərazi ilə yamacı birləşdirən xətt;
  - 3.Dibi- ən aşağı hissəsi;
  - 4.Məcrası (yatağı)- ən aşağı su səviyyəsində belə çay axınının tutduğu yer;
  - 5.Terraslar- dərənin dibi üzərində müxtəlif hündürlükdə yerləşən nisbətən üfüqi sahələr;
  - 6.Subasar-gursululuq və daşqın dövründə dərənin su ilə örtülmüş ən aşağı terrasıdır;
  - 7.Yamacların dabanı- dərənin dibi ilə yamaclarının birləşdiyi xətt.
- ✓ Su axan dərələrə çay dərələri deyilir. Dərələr formaların görə aşağıdakı tiplərə bölünürənlər:
- yarıq şəkilli dərələr;

- konyonvari dərələr;
- trapesiya şəkilli dərələr;
- V-vari dərələr;
- təknəvari dərələr və s.

Çay dərələrinin dərinliyi böyük diapazonda dəyişir: düzənliliklərdə bir neçə metrdən 200-300 m-ə və dağlıq sahələrdə isə 2-4 km-ə qədər. Dərənin eni çayın yuxarı hissəsindən aşağıya getdikcə artır. Qeyd etmək lazımdır ki, onun yamaclarının dikliyi ilə dərinliyi arasında heç bir əlaqə yoxdur. Dərə dibinin su axan hissəsi çay məcrası adlanır və çayın su rejimi dəyişdiyi üçün onun ölçüsü də dəyişir. Dərənin mənsəbə doğru ən dərin nöqtələrini birləşdirən xəttə talveq deyilir. Aralıq fazalarda çay yatağının su axan hissəsinə ana və ya azsulu məcra deyilir. Çay məcrasının aşağıdakı morfometrik ünsürləri var:

- su kəsiyinin tam sahəsi;
- canlı en kəsik sahəsi;
- çayın eni;
- işlanmış perimetr;
- hidravlik radius;
- orta dərinlik;
- maksimal dərinlik.

Su kəsiyi dedikdə aşağıdan çayın dibi, yanlardan sahillərə, üstdən su səthi ilə hüdudlanmış və axın istiqamətinə perpendikulyar keçirilmiş müstəvi sahə

nəzərdə tutulur. Bəzən çay məcrasının su kəsiyində elə zona olur ki, orada çayın axını istiqamətində hərəkət sürəti sıfıra bərabərdir. Bu zona durğun (ölü) zona adlanır. Su kəsiyinin tam sahəsindən durğun zonanın sahəsini çıxdıqda canlı en kəsik sahəsi alır. Çox hallarda en kəsiyinin bütün nöqtələrində axın istiqamətində hərəkət sürəti olur. Belə olduqda su kəsiyinin tam sahəsi canlı en kəsik sahəsinə bərabərdir.

En kəsiyinin formasını təyin etmək üçün dərinlik ölçü işləri aparılır və onların nəticələrinə əsasən en kəsiyinin profili qurulur. Səviyyə dəyişdikcə en kəsik sahəsi də dəyişdiyi üçün səviyyənin müxtəlif qiymətlərində ölçü işləri aparıldığda en kəsik sahəsi yenidən hesablanır.

Çayın canlı en kəsiyinin sahəsi profilə görə hesablanır. Sahəni planimetrləməklə və ya onu həndəsi fiqurlara bölərək, conra analitik üsulla hesablamaq mümkündür. En kəsik profilinin qrafikində sol və sağ sahil hissələr düzbucaqlı üçbucaq və qalan hissələr isə trapesiya kimi qəbul edilir.

Çayın məcrasındaki suyun səviyyəsi ilə sahillərin kəsişmə xətti su kəsimi adlanır. Çaylarda sağ və sol su kəsimləri olur.

Enli və çox dərin olmayan çayların orta dərinlikləri onların hidravlik radiusuna bərabər olur. Ümumiyyətlə düzənlilik çayları üçün  $h_{op}=R$  qəbul olunur.

Çayların təbii məcraları əlaqəsiz qruntlardan keçən yerlərdə parabolaya, əlaqəli qruntlardan keçdikdə isə ellipsə yaxın formada olur. Canlı en kəsik formasını  $x_n$  kəmiyyəti səciyyələndirir:

$$x_n = \frac{h_{or}}{h_{max}} . \quad (3.15)$$

Çayın canlı en kəsiyi, ölçülərindən və formasından başqa, axan suya müqavimət göstərmə qabiliyyəti ilə də səciyyələnə bilər. Çayın dibi və yamacları kələ-kötür olur və hamar məcralardakı orta sürət kələ-kötürlü məcralardakı orta sürətdən böyük olur (eyni şəraitdə). Kələ-kötürlük mütləq və nisbi olur. Mütləq kələ-kötürlük ( $\Delta$ ) çay dibinin düz olmayan səthində çıxıntılarının orta hündürlüyüdür. Nisbi kələ-kötürlük isə mütləq kələ-kötürlüğün çayın orta dərinliyinə olan nisbətidir:

$$\varepsilon = \frac{\Delta}{h_{or}} . \quad (3.16)$$

Düstur (3.16)-dan göründüyü kimi, çayda dərinlik artıqla nisbi kələ-kötürlük azalır.

### 3.1.5. Çayların eninə və uzununa profilləri

Çayın en kəsiyinin formasını və morfometrik ünsürlərini təyin etmək üçün eninə profil qurulur.

Hər bir en kəsik profili üçün aşağıdakı morfometrik ünsürlər hesablanır:

1. En kəsiyinin sahəsi ( $\omega$ )  $m^2$ -la;
2. Çayın eni ( $B$ )  $m$ -lə;
3. İslanmış perimetrin uzunluğu ( $\chi$ )  $m$ -lə;
4. Ən böyük dərinlik ( $h_{max}$ )  $m$ -lə;
5. Orta dərinlik ( $h_{op}$ )  $m$ -lə;
6. Hidravlik radius ( $R$ )  $m$ -lə.

Bu ünsürlərdən su sərfini hesablaşdırıqda və  $Q=f(H)$ ,  $\omega=f(H)$  əlaqələrini qurarkən istifadə edilir.

İslanmış perimetr çayın sualtı konturunun su kəsimləri arasındaki uzunluğudur. İslanmış perimetr ( $\chi$ ) belə hesablanır:

$$\chi = b_1^2 + h_1^2 + b_2^2 + (h_2 - h_1)^2 + \dots + b_{n-1}^2 + (h_{n-1} - h_{n-2})^2 + b_n^2 + h_n^2. \quad (3.17)$$


Hidravlik radius ( $R$ ) -su kəsiyinin sahəsinin ( $\omega$ ), islənmiş perimetre ( $\chi$ ) olan nisbətidir:

$$R = \frac{\omega}{\chi}. \quad (3.18)$$

Çayın eni ( $B$ ) sağ ve sol cu kesiimləri arasındaki məsafədir.

Orta dərinlik aşağıdakı düsturdan təyin olunur:

$$h_{or} = \frac{\omega}{B} \quad (3.19)$$



Şək. 3.5. Çayın eninə profili

Ən böyük dərinlik ( $h_{\max}$ ) ölçü jurnalından götürülür. Su kəsiyinin profilinin morfometriki ünsürləri su səviyyəsinin yüksəkliyinin dəyişməsindən asılıdır. Bunun üçün  $B=f(H)$  və  $\omega=f(H)$  əlaqələri qurulur.

Bu əlaqələrin köməyi ilə istenilən səviyyə üçün çayın enini və en kəsik sahəsini hesablamaq olar.

Çayın uzunuğu boyu (mənbədən mənsəbə doğru) dibin və su səviyyəsinin yüksəkliklərinin dəyişməsini göstərən qrafikə çayın uzununa prfili deyilir. Çayın dibinin və səviyyəsinin yüksəkliyi şərti müstəvidən və ya okean səviyyəsindən hesablanır. Qrafikdə çayın dibi dalğavari şəkildə göstərilir, çünki çayın axını boyu dərinlik dəyişkən olur.

Profilin əyani alınması üçün şaquli miqyas üfüqi miqyasdan böyük götürülür.

Çayın uzununa profili dibin və su səviyyəsinin meylliyi ilə səciyyələnir.

Çay boyu götürülmüş məntəqələrdəki səviyyələrin yüksəkliklər fərqi ( $h_1-h_2$ ) düşmə adlanır. Düşmənin həmin nöqtələr arasındakı məsafəyə ( $l$ ) nisbəti isə çayın meylliyidir:

$$J = \frac{h_1 - h_2}{l} \quad (3.20)$$

Ümumiyyətlə, çayların meylliyi mənsəbdən mənbəyə doğru getdikcə artır. Çay dərəsinin yerli xusu-

siyyətlərindən asılı olaraq, bəzi çaylarda bu qanuna uyğunluq pozula bilər. Buna çox təsadüfi hallarda rast gəlinir.

Bütün şəraitləri eyni olan iki çaydan hansında meyllik çoxdursa, onda suyun hərəkət sürəti böyük olacaqdır. Belə ki, dağ çaylarında meyllik böyük olduğ üçün suyun sürəti də böyük, düzənlik zonalarда isə meyllik kiçik olduğundan, suyun sürəti az olur.

Meyllik onluq kəsrə, faizlə və ya promillə ifadə oluna bilər. Misal üçün Kür çayının düzənlik zonada düşməsi hər 1000 metrdə 0.2 metr olarsa, onda meylliyi aşağıdakı kimi hesablanar:

$$\frac{0.2}{1000} = 0.002 = 0.02\% \Rightarrow 0.2\%_0.$$


Çay boyu meylliinin dəyişməsinə görə uzununa profil 4 növ olur (şəkil 3.6).

1. Səlis batıq profil və ya müvazinat profili. Belə profillər daha çox yayılmışdır və hiperbola əyrisi şəklindədir. Əyrinin mənsəbə yaxın hissəsi yasti, mənbəyə yaxın hissəsi isə dik olur.

2. Düz xətli profil. Bu profil əsasən kiçik düzən ərazi çayları üçün xasdır və bütün çay boyu sabit meylliyi ilə səciyyələnir.

3.Qabarılq profil. Belə profilli çayların yuxarı axınlarda meylik az, aşağı axınında isə çox olur. Bu çox az təsadüf olunan profildir.

4.Pilləli profil. Bu profil, yatağı yuyulmağa davamlı olan qruntdan keçən və bir neçə aralıq eroziya bazişinə malik olan çaylar üçün səciyyəvidir.



Şək.3.6. Çayların uzununa profilləri

- 1-müvazinət profili; 2- düzxətli;
- 3-qabarit; 4-pilləli.

Eroziya bazisi çay şəbəkəsinin ən alçaq nöqtəsindən keçən üfüqi müstəvidir və bu nöqtədən aşağı çay öz yatağını dərinləşdirə bilmir.

### *3.2. Çaylarda suyun hərəkət mexanizmi*

#### *3.2.1. Suyun hərəkətinin iki rejimi*

Aparılmış tədqiqatlar göstərir ki, suyun hərəkəti zamanı keyfiyyətcə bir-birindən çox fərqli iki hərəkət rejimi mövcuddur. Hərəkət rejimlərindən biri laminar, o biri isə turbulent hərəkət rejimi adlanır. Laminar hərəkət rejimində axını bir-birinə paralel hərəkət hərəkət edən su layları şəklində təsəvvür etmək olar.

Laminar hərəkət rejimində sürtünmə qüvvəsini dəf etmək üçün sərf olunan basqı (basqı itkisi) sürətin birinci dərəcəsi ilə mütənasibdir, yəni:

$$\Delta h = \alpha \cdot v, \quad (3.21)$$

burada  $\Delta h$ - basqı itkisi, m;  $v$ - orta sürət, m/san;  $\alpha$ - mütənasiblik emsalıdır.

Nyutona görə laminar hərəkətdə sürtünmə qanunu belə ifadə olunur:

$$\tau_t = \pm \mu \frac{dU}{dy}. \quad (3.22)$$

Turbulent hərəkət rejimində isə laylı hərəkət pozulur, şiddətli qarışma prosesi gedir və sürət, təzyiq

zamandan asılı olaraq dəyişir. Turbulent hərəkət rejimində basqı itkisi ilə sürət arasındaki əlaqəni belə ifadə etmək olar:

$$\Delta h = k \cdot v^n, \quad (3.23)$$

burada  $k$ -mütənasiblik əmsalıdır;  $n=1.75-2.00$ .

İlk dəfə 1883-cü ildə ingilis fiziki Osborn Reynolds təcrübə yolu ilə hərəkət rejiminin varlığını müəyyən etmişdir.

Reynolds göstərmişdir ki, hərəkət rejimi, axını səciyyələndirən dörd kəmiyyətdən tərtib edilmiş ölçüsüz bir kompleksdən asılıdır. Bu kəmiyyətlər suyun sıxlığı  $\rho$ , dinamiki özlülük əmsalı  $\mu$ , axının xətti ölçüsü  $l$  (çaylar üçün dərinlik  $H$ ) və orta sürətdir  $v$ .

Alınmış ölçüsüz kompleks Reynolds ədədi və ya Reynolds meyarı adlanır:

$$Re = \frac{vH\rho}{\mu}. \quad (3.24)$$

$\frac{\mu}{\rho} = v$ -kinematiki özlülük əmsalı adlanır (ölçü vahidi  $\frac{m^2}{san}$ ).

Bu əmsalı nəzərə almaqla, Reynolds ədədinin düsturu aşağıdakı kimi yazıla bilər:

$$Re = \frac{vH}{\nu}, \quad (3.25)$$

burada  $v$ - su axınının orta sürəti;  
axının orta dərinliyi.

H -

Reynolds ədədi artıqca turbulentliyin də şiddətliyi artır. Reynolds ədədinin iki böhran qiyməti vardır: aşağı və yuxarı böhran Reynolds ədədi.

Açıq su axarları üçün (çaylar, kanallar) aşağı böhran Reynolds ədədi 580-ə bərabərdir. Yuxarı böhran ədədi 12000-dən çox da ola bilər.

Əgər Reynolds ədədi aşağı böhran ədədindən kiçidirsə ( $Re < Re_b$ ) hərəkət laminardır.

Reynolds ədədi yuxarı böhran ədədindən böyükdürsə, hərəkət turbulentdir. Əgər  $Re_{ab} < Re < Re_{yb}$  -sə hərəkət dayanaqlı olmayıb həm laminar, həm də turbulent ola bilər. Böhran Reynolds ədədinə müvafiq sürət böhran sürəti adlanır və aşağıdakı kimi ifadə edilir:

$$v_b = \frac{Re_b v}{H}. \quad (3.26)$$

Laminar hərəkətə ancaq aşağıdakı hallarda təsadüf olunur:


- 1.Yüksək özlülüklu mayelərin hərəkəti zamanı;
- 2.Yeraltı suların hərəkəti zamanı;
- 3.Kapilyar borucuqlarda mayenin hərəkəti zamanı;
- 4.Buzlaqların hərəkəti zamanı.

Çaylarda, kanallarda və ümumiyyətlə təbii sükurlarda hərəkət əsasən turbulent xarakterlidir. Turbulent hərəkət rejimində sürətin zamandan asılı olaraq qiymət və istiqamətinin dəyişməsinə sürət pulsasiyası deyilir. Axının hər bir nöqtəsindəki ani sürət vektorunun ( $\mathbf{U}$ ) kordinat oxlarına proyeksiyası  $U_x$ ,  $U_y$  və  $U_z$  olarsa, onda sürət vektorunun proyeksiyalarını belə yazmaq olar:

$$\begin{aligned} \mathbf{U}_x &= U_x + U_x^1, \\ \mathbf{U}_y &= U_y + U_y^1, \\ \mathbf{U}_z &= U_z + U_z^1, \end{aligned} \quad (3.27)$$

burada  $U_x$ ,  $U_y$ ,  $U_z$ -zamana görə ortalaşdırılmış sürətdir və yerli sürətlər adlanır.  $U_x^1$ ,  $U_y^1$ ,  $U_z^1$ - müvafiq oxlar boyu sürət pulsasiyalarıdır.

Əgər bir nöqtədə cihazla ani sürət ölçülərsə, onda şəkil 3.7-də göstərilən qrafik alınar.



Şek. 3.7. Turbulent axında sürətin zamana görə dəyişmə qrafiki

Laminar hərəkətdə pulsasiya olmur aə suyun hissəcikləri qarışmadan hərəkət edir.

Çaylarda suyun hərəkətinin turbulent olması nəticəsində gətirmələr bir yerdən başqa yerə nəql edilir və ümumiyyətlə, çaylarda gedən bütün fiziki proseslər üçün turbulentliyin böyük əhəmiyyəti vardır.

Çayların termik (istilik) rejimində turbulentlik əsas rol oynayır. Hava soyuduqda, turbulent qarışma nəticəsində çayın suyu dərinlik boyu tez soyuyur. Əgər havanın temperaturu  $0^{\circ}$ -yə yaxın olarsa, o zaman buz zərrəcikləri əmələ gəlməyə başlayır. Turbulent axında buz zərrəcikləri su səthi ilə bərabər dibdə də əmələ gəlir və belə hallarda daxili buz yaranır.

Böyük çaylarda səthdə buz örtüyü əmələ gəldikdən sonra su daha soyumur. Dib buzu və xəşəm buzu suyun sürəti böyük olduqca daha tez əmələ gelir, çünki turbulent qarışma prosesi gedir. Açıq səthdə buz örtüyü əmələ gəldikdən sonra o, soyuq havanın təsirinin qarşısını alır.

Turbulent qarışma nəticəsində bir-birinə yaxın olan su həcmi ləri arasında mübadilə gedir və əlavə müqavimət yaranır. Bu müqaviməti qiymətləndirmək üçün virtual özlülük məfhumundan istifadə edilir.

Dinamiki özlülükdən fərqli olaraq, virtual turbulent özlülük, canlı en kəsikdə eyni temperaturda axın şəraitindən asılı olaraq daimi qalmır və dəyişir.

Turbulentlikdən əmələ gələn toxunma gərginliyi:

$$\tau = A \frac{dU}{dy} \quad (3.28)$$

olur.

Onda çayda suyun hərəkəti zamanı əmələ gələn ümumi toxunma gərginliyi belə hesablanır:

$$\tau = \tau_l + \tau_m = \mu \frac{dU}{dy} + A \frac{dU}{dy} = (\mu + A) \frac{dU}{dy}, \quad (3.29)$$

burada  $\tau_l$ - laminar hərəkətdə əmələ gələn toxunma gərginliyi;  $\tau_m$ - turbulentlikdən əmələ gələn toxunma

gərginliyi;  $\mu$ -dinamiki özlülük; A- virtual turbulent özlülük;  $\frac{dU}{dY}$  - sürət qradiyenti.

Çox vaxt çaylarda suyun hərəkəti zamanı özlülükdən əmələ gələn toxunma gərginliyi nəzərə alınır. Toxunma gərginliyi belə ifadə olunur:

$$\tau = \pm A \frac{dU}{dY} . \quad (3.30)$$

Suyun turbulent hərəkəti zamanı istiliyin yayılmasını belə ifadə etmək olar:

$$Q^0 = -\rho C_p K \frac{dT}{dY} = -\gamma \frac{dT}{dY}, \quad (3.31)$$

burada  $\rho C_p K = \gamma$  -istilikkeçirmə əmsalı;  $\frac{dT}{dY}$  - temperatur qradiyenti,

$$K = \frac{\gamma}{\rho C_p} = \alpha, \quad (3.32)$$

$\alpha$ -istilikkeçirmədir,  $m^2/san.$

Onda  $Q^0 = -\alpha \rho C_p \frac{dT}{dY}$  yazmaq olar.

Deməli,  $\alpha$ -kinematiki özlülük əmsalına bənzər bir əmsaldır. Turbulent axında hər hansı bir maddənin nəql olunan miqdarı belə ifadə olunur:

$$\mathbf{M} = -\varepsilon \frac{\partial S}{\partial Y}, \quad (3.33)$$

burada  $\varepsilon$  - kütlənin turbulent mübadilə əmsalıdır.

### 3.2.2. Axının orta sürəti. Şezi düsturu

Çaylarda və kanallarda suyun hərəkəti ağırlıq qüvvəsinin təsiri nəticəsində baş verir. Uzununa profil istiqamətində təsir göstərən ağırlıq qüvvəsinin toplananı su kütləsinin sürətini artırmalıdır, çünkü qüvvə təcəil yaradır. Beləliklə, çayın axını boyu suyun sürəti artmalı və mənsəb hissədə daha böyük olmalıdır. Ancaq təbiətdə bunun əksi müşahidə edilir, yəni dağlıq hissələrdə suyun sürəti böyük, mənsəbə yaxın hissələrdə kiçik olur.

Sürətin azalması onu göstərir ki, su kütləsinə ağırlıq qüvvəsilə yanaşı, başqa qüvvələr də təsir göstərir. Bir tərəfdən, çayın axını boyu mənsəbə doğru getdikcə onun dibinin meylliyi azalır, buna müvafiq ağırlıq qüvvəsi də azalır. Digər tərəfdən, hərəkət zamanı suyun hissəcikləri arasında daxili sürtünmə

qüvvəsi yaranır və eyni zamanda hərəkət edən su kütləsi ilə çayın dibi və sahilləri arasında da sürtünmə qüvvəsi əmələ gəlir.

Ümumiyyətlə, çaylarda və digər su axarlarında hərəkət edən su kütləsinə həcm və səthi qüvvələr təsir göstərir. Bü qüvvələrdən ən əsasları hərəkəti yaranan ağırlıq qüvvəsi və hərəkətə mane olan sürtünmə qüvvəsidir.

Ağırlıq qüvvəsinin təsiri altında hərəkət edən su kütləsi sürtünmə qüvvəsinin təsiri nəticəsində öz sürətini itirir və buna görə də mənbədən mənsəbə doğru sürətin qiyməti bu iki qüvvənin nisbətində asılı olaraq dəyişir. Ağırlıq qüvvəsinin kəmiyyəti suaxarın dibinin meylliyindən, sürtünmə qüvvəsinin ki isə məcraın vəziyyətindən, yəni onun kələ-kötürlüyündən, həndəsi ölçülərdən və axın rejiminəndən asılıdır.

Su axınlarında ağırlıq qüvvəsini təyin etdiķdə çox zaman yatağın dibinin meylliyindən deyil, sərbəst su səthinin meylliyindən istifadə edilir və müntəzəm hərəkətdə bu iki meyllik bir-birinə bərabər götürülür.

Su kütləsinin hərəkəti zamanı əmələ gələn sürtünmə qüvvəsi hərəkət sürətindən asılıdır və sürət artıqca bu qüvvə də artır. Sürtünmə qüvvəsi kələ-kötürlüklü yataqlarda daha böyükdür.

Suyun çay yataqlarında hərəkətinin ən vacib xarakteristikalarından biri onun sürətidir. Suyun sürəti

çay axınının ayrı-ayrı nöqtələrində müxtəlif qiymətlə-rə malikdir. Belə ki, çayın dibində sürət kiçik olur, səthə doğru isə artır.

Suyun hərəkəti müxtəlif nöqtələrdəki yerli sürətlərdən başqa, axının orta sürəti ilə də səciyyələnir. Orta sürət, ümumiyyətlə şərti sürətdir və axının sərfini çayın canlı en kəsik sahəsinə bölməklə tapılar:

$$v = \frac{Q}{\omega}, \quad (3.34)$$

burada  $v$ - axının orta sürəti,  $m/c$ ;  $Q$ - su sərfi,  $m^3/s$ ;  $\omega$ - canlı en kəsiyin sahəsi,  $m^2$ .

Əgər, çayda axın boyu orta sürət, dərinlik, en kəsik sahəsi və dibin meylliyi dəyişmirsə, onda belə axına müntəzəm hərəkət deyilir. Müntəzəm hərəkətdə çayın yatağının dibinin meylliyi suyun sərbəst səthinin meylliyinə bərabər olur, yəni  $i_s = i_d$  və çayın dibi su səthinə paralel olur.

Beləliklə, müntəzəm hərəkətdə ağırlıq qüvvəsi ilə sürtünmə qüvvəsi tarazlaşmış olur.

Çaylarda müntəzəm hərəkət ancaq düz xətli axın hissələrində və özü də qıtsulu dövrlərdə mümkündür. Gursululuq və daşqın zamanı axının hərəkəti qeyri-müntəzəm və sabitləşməmiş olur.

Müntəzəm hərəkət sabitləşmiş hərəkətdir, yəni sürət, dərinlik, en kəsik sahəsi zamandan asılı deyildir. Çaylarda daşqın vaxtı və gursulu dövrdə sürət, dərinlik, canlı kəsik sahəsi zamandan asılı olaraq dəyişir. Odur ki, suyun belə hərəkəti sabitləşməmiş, qyeri-müntəzəm hərəkət adlanır.

İlk dəfə müntəzəm hərəkətin tənliyini 1769-cu ildə fransız mühəndisi Antuan de Şezi vermişdir. A.Şezi aşağıdakıları fərz etmişdir:

1. Yatağın vahid sahəsinə düşən sürtünmə qüvvəsi sürətin kvadratı ilə düz mütənasibdir:  $\tau \sim Kv^2$ . Deməli, tam sürtünmə qüvvəsi  $Kv^2\chi I$  olacaqdır.


2. Müntəzəm hərəkətdə axın istiqamətində təsir göstərən ağırlıq qüvvəsinin toplananı tam sürtünmə qüvvəsinə bərabərdir.

1-1 və 2-2 kəsikləri (şəkil 3.8) arasında təsir göstərən ağırlıq və sürtünmə qüvvələrinin ifadələri müvafiq olaraq aşağıdakı kimi olacaqdır:

$$G \sin \varphi = \gamma \omega I \sin \varphi, \quad (3.35)$$

$$S = Kv^2 \chi I, \quad (3.36)$$

burada  $\gamma$ - suyun xüsusi çəkisi;  $\omega$ - en kəsik sahəsi;  $I$ - kəsiklər arası məsafə;  $v$ -orta sürət;  $\chi$ -islanmış perimetr,  $K$ - mütənasiblik əmsalıdır.



Şek. 3.8. Müntəzəm hərəkətin sxemi

A.Şezinin ikinci fərziyyəsinə görə:

$$\gamma \omega \text{ Sin} \varphi = kv^2 \chi l. \quad (3.37)$$

Buradan müntəzəm hərəkətin orta sürətini təyin etmək olar:

$$v^2 = \frac{\gamma \omega l \text{ Sin} \varphi}{k \chi l}. \quad (3.38)$$

Az meylli yataqlar üçün  $\text{Sin } \varphi$  dibin meylliyyinə bərabərdir:  $\text{Sin } \varphi = i$ . Onda:

$$v^2 = \frac{\gamma \omega li}{k \chi l}. \quad (3.39)$$

Məlumdur ki,  $\frac{\omega}{\chi}$  hidravlik radiusa bərabərdir. On-da:

$$v = \sqrt{\frac{\gamma}{k} Ri} . \quad (3.40)$$

Əgər,  $\sqrt{\frac{\gamma}{k}} = C$  ilə işarə edilərsə, onda Şəzi düsturu aşağıdakı kimi yazılı bilər:

$$v = CRi , \quad (3.41)$$

burada  $C$ - sürət əmsalı və ya Şəzi əmsalıdır (onun ölçü vahidi  $\frac{m^{1/2}}{s}$  -dir).

Şəzi əmsalını ( $C$ ) hesablamaq üçün bir çox düsturlar vardır.

Ümumiyyətlə, axının orta sürəti, yatağın həndəsi ölçüləri ilə funksional əlaqədədir:-

$$v = C_0 R^\alpha i^\beta , \quad (3.42)$$

burada  $C_0$ -mütənasiblik əmsalı;  $\alpha$  və  $\beta$ - üstün göstəriciləridir.

Bu düsturu Şezi düsturu ile müqayisə etdikdə aşağıdakı bərabərliklər alınar:

$$C_0 R^\alpha i^\beta = CR^{0.5} i^{0.5} \quad (3.43)$$

və ya

$$C_0 R^\alpha i^\beta = CR^{0.5} i^{0.5} \quad (3.44)$$

Axırıncı bərabərlikdən Şezi əmsalını tapmaq olar:

$$C = \frac{C_0 R^\beta i^\alpha}{R^{0.5} i^{0.5}} = C_0 R^{\beta-0.5} \cdot i^{\alpha-0.5} \quad (3.45)$$

Tədqiqatlar göstərmişdir ki, meylliyin üstünün göstəricisi  $\alpha=0.5$ -dir. Belə olduqda:

$$C = C_0 R^{\beta-0.5} \quad (3.46)$$

Əgər  $\beta-0.5=y$  ilə işaret etsek, onda Şezi əmsali üçün aşağıdakı düstur alınar:

$$C = C_0 R^y \quad (3.47)$$

N.N.Pavlovski  $C = \frac{1}{n}$  qəbul edir. Bu ifadədə n- kələ-kötürlük əmsalıdır və onun qiyməti cədvəl 3.1-də verilmişdir. Kələ-kötürlük əmsalını nəzərə almaqla Şəzi düsturu aşağıdakı kimi yazıla bilər:

$$C = \frac{1}{n} R^Y. \quad (3.48)$$

N.N.Pavlovski təcrübələrə əsasən Y-in kələ-kötürlük əmsalından və hidravlik radiusdan asılı olduğunu  $Y=f(n,R)$  müəyyən etmiş və onun üçün empirik düstur təklif etmişdir:

$$Y = 25\sqrt{n} - 0.13 - 0.75\sqrt{R}(\sqrt{n} - 0.10). \quad (3.49)$$

N.N.Pavlovskinin düsturundan başqa, Şəzi əmsalını təyin etmək üçün Bazen və Manning düsturlarından da istifadə edilir.

Bazen düsturu:

$$C = \frac{87}{1 + \frac{n}{\sqrt{R}}}. \quad (3.50)$$

## Cədvəl 3.1

Kələ-kötürlük əmsalının (n) N.N.Pavlovskiyə görə  
qiymətləri

Səthin xüsusiyyəti	
Təmiz yaxşı qoyulmuş və birləşmiş çuqun, polad, keramik borular	0.11
Çox yaxşı betonlaşmış kanal	0.012
Orta şəraitdə betonlaşmış kanal	0.014
Qalın dayanıqlı lili qatı ilə örtülmüş kanal, sıx lyos qruntda və kiçik sıx çıngıldı bütöv lili pərdəsi ilə örtülmüş kanal	0.018
Qayalıqda nisbətən işlənilmiş səthi olan kanal, sıx gildə kanal	0.0225
Lyosda, çıngıldı, torpaqda tam lili pərdəsi olmayan kanal	0.0225
Böyük torpaq kanallarda (nisbətən yaxşı saxlanılmış və təmir edilmiş)	0.0225
Orta səviyyə şəraitində saxlanılmış və təmir edilmiş böyük torpaq kanallar və yaxşı saxlanılmış kiçik kanallar	0.025
Kanal və çaylar nisbətən pis şəraitdə (bəzi yerlərdə kəsəklər olan və gözə çarpan dərəcədə ot basmış, yamacları bəzi yerlərdə uçmuş)	0.030
Çox lili şəraitdə olan kanal və çaylar (profil düzgün olmayan, daşlı və bitki basmış)	0.035
Həddindən çox pis şəraitdə kanal və çay (qaya parçaları və məcrasında iri daşlar olan, çuqun olan hissələri qamış basmış)	0.040

Manning düsturu:

$$C = \frac{1}{n} R^{1/6}, \quad (3.51)$$

burada  $n$ - kələ-kötürlük əmsalı;  $R$ -hidravlik radiusdur.

### 3.2.3. Çayda sürətin paylanması.

#### İzotaxlar

Turbulent rejimli axının en kəsiyinin hər bir şaqulunun ayrı-ayrı nöqtələrindəki ani sürət belə ifadə olunur:

$$\bar{U} = U + U^1, \quad (3.52)$$

burada  $\bar{U}$ - zamana görə ortalaşdırılmış yerli sürət;  $U^1$ -sürət pulsasiyası.

Hidrologiyada zamana görə ortalaşdırılmış sürətlərin şaqul boyu paylanması böyük əhəmiyyət kəsb edir. Sürətin şaqul boyu paylanması axının kinematik quruluşunu öyrənməyə kömək edir və onun paylanma qanuna uyğunluğuna görə məcrada gedən prosesləri izah etmək mümkün olur.

Çay axınının sərbəst səthinin olması, onun dib və yanlarının suyun hərəkətinə göstərdiyi müqavimət,

sürətin dibdən səthə (yəni şaqul boyu) qeyri-müntəzəm paylanmasıının əsas səbəbləridir.

Turbulent axında sürətin paylanması təxminən loqarifmik qanuna uyğundur. Turbulent axında vahid sahəyə düşən sürtünmə qüvvəsi, yəni toxunma gərginliyi belə ifadə olunur:

$$\tau = \tau_i + \tau_{al}, \quad (3.53)$$

burada  $\tau_i$ -suyun özlülük xassəsindən yaranan toxunma gərginliyi;  $\tau_{al}$ -turbulent hərəkətdə suyun hissəciklərinin nizamsız hərəkətindən yaranan toxunma gərginliyi;  $\tau$ -turbulent axındaki tam toxunma gərginliyi.

Çaylarda (ümumiyyətlə təbii suaxarlarda) suyun özlülük xassəsindən yaranan toxunma gərginliyi olduqca kiçikdir:

$$\tau_i = \pm \mu \frac{dU}{dY}. \quad (3.54)$$

Odur ki,  $\tau_i$  nəzərə alınır.

Lyüdvik Prandtl görə turbulent axında yaranan əlavə toxunma gərginliyini belə ifadə etmək olar:

$$\tau_{al} = \rho l^2 \left( \frac{d\bar{U}}{dY} \right)^2, \quad (3.55)$$

burada  $\rho$ -suyun sıxlığı;  $l$ -qarışma yolunun uzunluğu;  
 $\frac{d\bar{U}}{dY}$  -sürətin dərinlik boyu dəyişməsi və ya qradiyenti.

L.Prandtl iki fərziyyə irəli sürmüştür:

1. Qarışma yolunun uzunluğu axının bərk sərhəddindən olan məsafə ilə ( $y$ ) mütənasibir:

$$l = \kappa y, \quad (3.56)$$

burada  $\kappa$  - Karman sabitidir.

2. Toxunma gərginliyi şaqul boyu sabitdir və tam toxunma gərginliyi dibdəki toxunma gərginliyinə bərabərdir:  $\tau = \tau_{al} = \tau_0$ .

Onda:

$$\tau_0 = \rho \kappa Y \left( \frac{d\bar{U}}{dY} \right)^2. \quad (3.57)$$

Bu tənliyi dəyişənlərə ayıraq və integrallayaq:

$$\frac{(dY^2)\tau_0}{\rho k Y} = (\bar{dU})^2 \quad (3.58)$$

və ya

$$d\bar{U} = \frac{1}{\kappa} \sqrt{\frac{\tau_0}{\rho}} \cdot \frac{dY}{Y}, \quad (3.59)$$

$$\int d\bar{U} = \int \frac{1}{\kappa} \sqrt{\frac{\tau_0}{\rho}} \cdot \frac{dY}{Y}, \quad (3.60)$$

$$U = \frac{1}{\kappa} \sqrt{\frac{\tau_0}{\rho}} \ln Y + C, \quad (3.61)$$

burada  $\int$ -integral sabitidir və onu  $C = Y_0$  qəbul edək.

$\frac{\tau_0}{\rho}$  ifadəsinin ölçü vahidi  $\frac{[l]}{[T]}$  (misal üçün  $\frac{m}{s}$ ) ol-  
duğundan, onu sürtünmə sürəti və ya dinamiki sürət  
adlandırırlar və çaylar üçün belə ifadə olunur:

$$U_* = \sqrt{\frac{\tau_0}{\rho}} = \sqrt{gRi}, \quad (3.62)$$

burada  $R$ - hidravlik radius;  $i$ - meyllik;  $g$ -  
sərbəstdüsmə təciliidir.

Göstərilənləri nəzərə alaraq ortalaşmış yerli sürətin paylanmasıının tənliyini belə yazmaq olar:

$$\bar{U} = \frac{1}{\kappa} U_* \ln \frac{Y}{Y_0} ; \quad (3.63)$$

Sərbəst səthi olan axınlarda sürətin paylanması qanunauyğunluğu belə ifadə edilə bilər:

$$\bar{U} = U_{dib} \left( \frac{h}{\Delta} \right)^{1/2}, \quad (3.64)$$

burada  $U_{dib}$  -dibdə olan sürət;  $h$  - dərinlik;  $\Delta$  - mütləq kələ-kötürlük.

Suyun çayda axın sürəti həm dərinlik boyu, həm də çayın eni boyu dəyişir. Belə ki, yerli sürət dibdən səthə doğru və sahillərdən çayın ortasına doğru artır.

Axının ayrı-ayrı yerli xüsusiyyətləri, o cümlədən yatağın dibinin girintili-çıxıntılı olması, səthində buz örtüyünün əmələ gəlməsi və s. sürətin dərinlik boyu paylanmasına çox böyük təsir göstərir. Əgər, külək axının eks istiqamətində əsirsə, onda maksimal yerli sürət səthdə deyil, ondan aşağı qatlarda olacaqdır. Əgər, axın qurğu vasitəsilə, məsələn, körpünün day-

aqları ilə sıxılırsa, onda dib sürəti çox artır və bu yuyulma prosesi yaradır.

Sürət epyurasını qurmaq üçün axının müxtəlif nöqtələrində sürət fırlanğıcla ölçülür. Sürəti dərinlik boyu 5, 3, 2 və ya 1 nöqtədə ölçülür. Beş nöqtəli ölçü zamanı yerli sürətləri səthdə ( $0.1h$ ,  $0.2h$ ,  $0.6h$ ,  $0.8h$  və dibdə) ölçülür. Üç nöqtəli ölçüdə sürəti  $0.2h$ ,  $0.6h$ ,  $0.8h$  dərinliklərində, bir nöqtəlidə isə  $0.6 h$  dərinliyində ölçülür.

Səthi sürəti üzgəc vasitəsilə də ölçmək olar.

Çayın eni boyu sürət epyurasını qurmaq üçün ab-sis oxunda çayın eni (V) göstərilir. Ordinat oxu üzrə dərinlik şaqullarındaki orta sürət (su kəsimlərində sürət sıfıra bərabər götürülür) qeyd edilir. Alınan nöqtələri səlis əyri ilə birləşdirirlər (şəkil 3.9).


Axının canlı en kəsiyində sürətin paylanmasıının xüsusiyyətlərini öyrənmək üçün, en kəsiyin profilində bərabər sürətli nöqtələri səlis əyri xətlə birləşdirirlər. Belə xətlərə izotaxlar deyilir. Izotaxlara görə axının hansı hissəsində sürətin böyük olmasını müəyyən etmək olar. Buzla örtülmüş çayda izoxatlar qapalı xətlər şəklində olur.

Şaqullardakı orta sürətləri aşağıdakı ifadələrdən tapmaq olar: beş nöqtə üsulunda:

$$U_{saq} = 0.1(U_{saat} + 3U_{0.2} + 3U_{0.6} + 2U_{0.8} + U_{dib}); \text{ iki nöqtə}$$

üsulunda:  $U_{saq} = \frac{U_{0.2} + U_{0.8}}{2}$ .

Çay axınlarında orta sürət təxminən  $0.6h$  dərinlikdəki nöqtənin sürətinə bərabərdir.



Şək. 3.9. İzotaxlar: a) açıq səth; b) buz örtüyü ol-  
duqda.

### *3.2.4. Çay yataqlarında daxili axıntılar*

Çay yataqlarının mürəkkəb formalara malik olmasına, döngələrin, əyri hissələrin mövcudluğu ilə əlaqədar olaraq çaylarda əsas irəliləmə hərəkətilə yanaşı, daxili axıntılar da vardır. Daxili axıntıların olması, məcranın döngəli hissəsinin qabarıq sahilində dayazlığının, batıq sahilində isə dərinliyin əmələ gəlməsi üçün əsas səbəbdır. İlk dəfə daxili axıntıların quruluşunu mühəndis N.S. Lelyavski (1894) izah etmişdir. O, ayrı-ayrı dərinliklərdəki su lülələrinin istiqamətini və qiymətini müəyyən etmək üçün xüsusi hidroflyuger adlanan cihaz hazırlamışdır. Lelyavski Dnepr çayında hidroflyugerlə hərəkətin sürəti və istiqaməti ni ölçmüş və daxili axıntılarının məcra proseslərinə olan təsirini qiymətləndirmiştir.

Üç növ daxili axıntılar mövcuddur:

1. Yerin öz oxu ətrafında fırlanması nəticəsində əmələ gələn axıntılar;
2. Məcranın əyriliyindən əmələ gələn axıntılar;
3. Məcranın en kəsik formasının təsirilə yaranan axıntılar.

Yerin fırlanması nəticəsində yaranan axıntıları ilk dəfə akademik K.M.Ber (1853-1856 illərdə) izah etmişdir. O, Volqa çayında apardığı müşahidələr zamanı bel bir hala təsadüf etmişdir ki, çayın sağ sahil adətən dik və sıldırıım, sol sahil isə az meyllidir. O,

bunun Yerin fırlanması ilə əlaqədar olduğunu söyləmişdir. Məşhur "Ber qanunu" ilk dəfə belə ifadə olunmuşdur: Şimal yarımkürəsində axan çayların sağ sahili yüksək və dik, sol sahili isə alçaq və az meyllidir. Xüsusi yerli şəraitin təsirində bəzən çayların müəyyən hissələrində Ber qanunu pozula da bilər.

Yerin fırlanmasının onun üzərində olan cisimlərə təsirini müəyyən etmək üçün iki hərəkəti bir-birindən ayırmalazdır:

- Cismin Yerə nisbətən hərəkəti;
- Cismin Yerlə birlikdə (köçmə) hərəkəti.

Başqa hərəkətlər də mövcuddur. Məsələn, yerlə birlikdə cismin günəş ətrafında hərəkəti, cismin Güneş sistemi ilə birlikdə hərəkəti və s. Bu hərəkətlərin Yer üzərindəki çaylarda baş verən proseslərə təsiri az olduğu üçün onlar nəzərə alınmır.

Cismin yer səthinə nisbətən hərəkət sürəti nisbi sürət adlanır. Cismin Yerlə birlikdə hərəkəti Yerdən çox uzaq olan və həmin hərəkətdə iştirak etməyən müşahidəçi görə bilər. Yer üzərində ekvatora yaxın olan cisimlər daha böyük sürətlə hərəkət edirlər. Onların sürəti qütblərə getdikcə azalır və qütblərdə sürətləri sıfıra bərabər götürülür.

Ekvator üzərindəki cismin köçmə sürəti belə təyin edilir:

$$v_e = \frac{L_e \cdot 1000}{T} = \frac{40000 \cdot 1000}{86400} = 467 \frac{\text{m}}{\text{san}}, \quad (3.65)$$

burada  $L_e$ -ekvatorun uzunluğu, km-lə; T- bir gündəki saniyelərin sayı.

Köçmə sürəti ekvatordan qütbə doğru azaldığı üçün ətalət qüvvəsi yaranır. Bü qüvvə təcil istiqamətinin əksinə yönəlmış olur.

Çay axınlındaki su hissəciklərinin cənubdan şimala getdikcə köçmə sürətləri azaldığı üçün mənfi təcil, şimaldan cənuba hərəkətində isə köçmə sürətləri çoxaldığından müsbət təcil yaranır. İkinci halda təcil qərbən şərqə yönəlmış olur və ətalət qüvvəsi şərqdən qərbə, yəni təcəllin əksinə yönəlir. Birinci halda isə ətalət qüvvəsinin istiqaməti yerin fırlanma istiqaməti ilə eyni olur. Beləliklə, hər iki halda çay axınına təsir göstərən ətalət qüvvəsi çayın sağ sahilinə yönəlmış olacaqdır. Şərqdən qərbə və əksinə axan çaylarda da ətalət qüvvəsi sağ tərəfə yönəlir.

Cənub yarımkürəsində axan çaylarda isə ətalət qüvvəsi bütün hallarda sol sahilə tərəf yönəlmış olur. Ətalət qüvvəsinin mütləq qiyməti nisbi sürətdən, yəni çaydakı suyun hərəkət sürətindən asılıdır və onunla düz mütənasibdir.

Çay axınlındaki su hissəciklərinə ətalət qüvvəsin-dən başqa ağırlıq qüvvəsi də təsir göstərir. Deməli, yalnız ağırlıq qüvvəsinin təsiri altında olan mayenin səthi üfüqi, yəni həmin qüvvəyə perpendikulyar vəziyyətdə olardı, ancaq ətalət qüvvəsi də təsir göstəriyindən suyun sərbəst səthi qüvvələrin əvəzedicisi-nə perpendikulyar vəziyyət alır və beləliklə, eninə meyllik əmələ gəlir və belə ifadə olunur:

$$J = \frac{2\omega v \sin \varphi}{g}, \quad (3.66)$$

burada  $2\omega v \sin \varphi$ - Koriolis təcili;  $\omega$ - yerin fırlanmasının bucaq sürəti;  $v$ -suyun hərəkətinin orta sürəti;  $\varphi$ -nöqtənin en dairəsi;  $g$ -sərbəst düşmə təcili;

Suyun sürəti artdıqca eninə meyllik artmalıdır. Sürət çayın en kəsiyində qeyri-müntəzəm payla-dığı üçün eninə meyllik də çayın eni boyu dəyişəcəkdir və sürət böyük olan yerdə, yəni çayın orta-larında meyllik çox olacaqdır. Eninə meyllik sahillərə tərəf azalır və bu meylliyin təsirindən suyun səthin-dəki hissəciklər sağ sahilə doğru hərəkət edirlər. Dibdəki hissəciklər isə sol sahilə doğru hərəkət edir və nəticədə eninə sirkulyasiya yaranır.

Səth şırnaqlarının sağ sahilə və oradan da enə-rək, dib şırnaqları kimi sol sahilə axması çayın

məcrasında gedən deformasiyalara səbəb olur. Eni-nə sirkulyasiya edən suyun hərəkəti, onun irəliləmə hərəkəti ilə toplanaraq mənbədən mənsəbə doğru çay axınında vintvari hərəkət şəklini alır.

Yerin fırlanmasından əmələ gələn eninə sirkulyasiyanın çay məcrasının formallaşmasına təsiri azdır. Bu prosesdə əsas təsiri məcranın əyriliyindən yaranan eninə sirkulyasiya göstərir.

Daxili axıntılar çay axınının əyri hissələrində, o cümlədən döngələrdə əmələ gəlir. Döngəli yataqlarda su hissəciklərinin istiqaməti dəyişir və hissəciklərin öz istiqamətlərinin dəyişməsinə göstərdikləri müqavimətdən mərkəzdənqaçma ətalət qüvvəsi əmələ gəlir. Mexanikadan məlumdur ki, mərkəzdənqaçma ətalət qüvvəsi hissəciklərinin hərəkət etdiyi yolun əyriliyi ilə düz, əyrilik radiusu ilə tərs mütənasibdir. Mərkəzdənqaçma qüvvəsinin təsirindən suyun hissəcikləri batıq sahilə sıxışdırılır. Bu zaman həmin sahildə səviyyə qalxır, qabarıq sahildə isə enir, beləliklə də eninə meylik yaranır.

Su hissəciklərinə mərkəzdənqaçma qüvvəsindən başqa ağırlıq qüvvəsi də təsir göstərir. Sərbəst səth bu iki qüvvənin əvəzedicisində perpendikulyar olur. Bu zaman səthi axıntı yaranır və qabarıq sahilə istiqamət alır. Qabarıq sahildən isə dib axıntısı batıq sahilə doğru hərəkət edir. Beləliklə, döngələrdə eni-

nə sirkulyasiya əmələ glir. Vahid kütləyə düşən mər-kəzdənqəçmə qüvvəsi aşağıdakı düstürlə hesablanır:

$$P_{m,q} = \frac{U^2}{r}, \quad (3.67)$$

burada  $q$  - əyrilik radiusu;  $U$  - su hissəciklerinin ortalaşmış sürəti.

Vahid kütləyə düşən ağırlıq qüvvəsi  $g$ , eninə meyllik isə:

$$J = \frac{P_{m,q}}{g} = \frac{U^2}{rg}, \quad (3.68)$$

olacaqdır.

Əgər zamana görə ortalaşdırılmış sürəti ( $U$ ) axının orta sürəti ilə əvəz etsək, onda sürətin qeyri-müntəzəmliyini nəzərə alaraq eninə meyllik üçün ifadəni belə yazmaq olar:

$$J_e = \frac{\alpha \cdot v_{or}^2}{g \cdot r}. \quad (3.69)$$

Döngələrdə yaranan eninə meylik həmişə uzunu-na meylikdən kiçik olur.

Bələliklə, məcrada əmələ gələn eninə sirkulyasiya orada gedən deformasiyaların əsas səbəbidir və bununla da sahillərdən biri boyu dərinleşmiş hissənin olmasını təmin edir.

Daşqın zamanı da xüsusi eninə sirkulyasiya yaranır. Səviyyə daşqın zamanı qalxır, axının ortalarında sürət artır və sahillərə yaxın hissələrdəki sürətlərdən böyük olur. Odur ki, sürət artıqca axının ortasında təzyiq azalır, orada su səthi qabarılq şəkil alır və bələliklə də eninə meylik əmələ gəlir. Eninə meylik, külək bir sahildən o biri sahilə tərəf əsdikdə də yaranı bilər.

Daxili axıntıların bir növü də suyun fırlanma (burulğan) hərəkətidir. Belə hərəkət çay məcrası tam axarlı olmadıqda yaranır. Əgər çayın bir sahili çox çıxıntılı olursa, onda həmin çıxıntıının arxasında su fırlanmağa başlayır. Bu fırlanan su axınla həmişə əlaqədə olur. Burulğanın aşağısında əsas axından su çekilir, üst hissədən isə, əksinə, axına su gedir. Belə burulğanlar məcrada yerli deformasiyaların əmələ gəlməsinə səbəb olur və getdikcə sahili yuyur. Bu sahilin uçmasına gətirib çıxarıır. Burulğanda mərkəz-dənqaçma qüvvəsi yaranır. Həmin qüvvə aşağıdan səthə doğru axıntı əmələ gətirir. Yaranmış axıntı asılı gətirmələri və dib çöküntülərini yuxarı qaldıraraq

çayın dibində qıf şəkilli çökək yaradır. Düzənlilik çaylarının dibində qum hissəcikləri yiğilir və bu zaman həmin yiğintilərin arxasında fırlanan su valı əmələ gəlir. Belə çayların dibində dərinləşmiş hissələr, yəni quytul və dayaz hissələr- aşırımlar və ya çay tırəsi olur. Çayın meandrlarında quytul və aşırımlar axın boyu bir-birini əvəz edir.

Daşqın zamanı aşırım üzərində su səthinin meylliyi və axının sürəti az, quytul üzərində isə əksinə, böyük olur. Beləliklə, axın quytulları daha da darinləşdirir və əmələ gəlmış material aşırım olan hissədə toplanır. Quytullar və aşırımlar axın boyu hərəkdə olurlar.

### *3.3. Su rejiminin ünsürləri və onlar üzərində müşahidə üsulları*

#### *3.3.1. Səviyyə üzərində müşahidə*

Suyun sərfinin, səviyyəsinin və axın sürətinin zaman'a görə dəyişməsi su rejimi adlanır. Su rejiminin əsas ünsürləri dedikdə səviyyə, şu səthinin meylliyi, su sərfi və axın sürəti nəzərdə tutulur. Səviyyənin dəyişməsini öyrənmək üçün onun üzərində gündəlik müşahidə aparılır. Müşahidələr suölçən məntəqədə hər gün iki dəfə saat 8 və 20-də yerinə yetirilir.

Səviyyə gün ərzində dəyişirse (daşqın zamanı), onda əlavə vaxtlarda də ölçü aparılır.

Səviyyə, daimi müqayisə müstəvisindən olan su səthinin yüksəkliyidir. Daimi müstəvi çoxillik bir dövrde müşahidə edilmiş ən alçaq su səviyyəsindən 0.5 m aşağıda götürülür. Həmin müstəvinin yüksəkliyi məntəqə qrafikinin sıfırı adlanır. Bütün müşahidə məlumatları qrafikin sıfırına nəzərən işlənir. Su ölçən məntəqələrdə səviyyə tamaşalar vasitəsilə ölçülür və hesabatlar bilavasitə müşahidə sıfırından (dayağın zirvəsi) götürülür. Dayağın zirvəsinin yüksəkliyi və ya tamaşanın sıfırı ilə qrafikin sıfırının yüksəkliyi arasındaki fərq artım adlanır.

Beləliklə, müşahidə olunmuş səviyyə tamaşadan götürülmüş hesabatla artımın cəminə bərabər olacaqdır. Məsələn, tamaşadan götürülən hesabat 46 sm, tamaşa sıfırının (və ya dayağın zirvəsinin) qrafikin sıfırından olan artımı 1.78 m olarsa, qrafikin sıfırı üzərində müşahidə olunan səviyyə  $46+178=224$  sm olacaqdır.

Gündəlik müşahidələrə əsasən orta gündəlik səviyyə tapılır və hər il üçün orta gündəlik cəviyyə cədvəli tərtib edilir. Həmin cədvəllər "Hidroloji illiklərdə" çap olunur. Gündəlik səviyyələr cədvəlində hər ay üçün orta aylıq, orta illik, ən alçaq və ən yüksək səviyyələr də yazılır. Orta, ən alçaq və ən yüksək səviyyələr xarakterik səviyyələr adlanır. Orta illik sə-

viyyələr cədvəlinə əsasən səviyyənin dəyişkənliliyi qrafiki tərtib edilir. Həmin qrafik səviyyənin il ərzində dəyişməsini əyani surətdə göstərir.

### 3.3.2. Çayların səviyyə rejimi

Qeyd edildiyi kimi, səviyyə müəyyən üfüqi müstəviyə görə su səthinin hündürlüyüdür. Çaylarda suyun səviyyəsi dəyişkən olur. Onun dəyişməsi qidalanma şəraitindən və çayın rejimindən asılıdır. Su səviyyəsi həm il ərzində (sutkalıq, aylıq, fəsillik), həm də çoxillik dövrdə tərəddüb edir.

Səviyyə qar əriməyə başladıqda və leysan yağışından sonra qalxır. Yaz gursuluğu zamanı qarın əriməsilə yanaşı yağış yağılıqda səviyyə daha çox dəyişir. Qısa müddətli daşqın dövründə səviyyə artıb maksimuma çatır və getdikcə aşağı düşür.

Çay yalnız yeraltı sularla qidalandıqda səviyyə aşağı olur. Belə ki, qış və yay dövründə səviyyə ən alçaq olur və ancaq güclü yağışlar zamanı qalxır. Aran rayonlarda yay vaxtı bə`zi çaylar tamamilə quruyur, yə`ni səviyyə çay dibinin yüksəkliyinə bərabər olur.

Çayın sululuğunun çoxillik dövrdə dəyişməsi ilə əlaqədar su səviyyəsi də tərəddüb edir.

Çayın qidalanma xüsusiyyətlərindən asılı olaraq suyun səviyyəsinin dəyişməsi süni yolla tənzimlənə

bilər. Əgər çay üzərində su anbarı və başqa hidro-texniki qurğular tikilərsə, onda su səviyyəsinin təbii rejimi pozulur. Bundan başqa, çay yatağında yuyulma gedərsə, səviyyə enir, gətirmələr çökdükdə isə qalxır. Su səviyyəsinin rejimi su ölçən məntəqələrdə aparılan müşahidələrə görə müəyyən edilir. Onun dəyişmə xüsusiyyətlərini əyani şəkildə göstərmək üçün gündəlik orta su səviyyələrinə görə səviyyənin tərəddüd qrafiki tərtib edilir.

Hidroloji təhlil zamanı aşağıdakı səciyyəvi səviyyələr və onların əmələgəlmə tarixi müəyyən edilir:

- il ərzində ən yüksək su səviyyəsi;
- yay və payız daşqınlarının ən yüksək səviyyəsi, yaz buzaxımının ən yüksək səviyyəsi;
- ən alçaq yay səviyyəsi;
- ən alçaq qış səviyyəsi.

Ən yüksək və alçaq səviyyələrin fərqi səviyyənin tərəddüd amplitudası adlanır. Su səviyyəsinin rejimi öyrənməkdə məqsəd hidrotexniki qurğuları düzgün layihələndirmək və istismar etmək, çayətrafi sahənin su altında qalma müddətini təyin etmək və gəmiçilik üçün istifadə olunan çayların yararlılığını müəyyən etməkdir.

### *3.3.3. Çayda suyun sürətinin ölçülməsi*

Axının sürətini ölçmək üçün üzgəclərdən və hidrometriya fırlanğıclarından istifadə edilir. Üzgəclərlə axının səthi sürətləri ölçülür. Sürəti ölçmək üçün bir-birindən eyni məsafədə yerləşmiş üç mövqe təyin olunur. Mövqelər arasındaki məsafə elə seçilir ki, ən böyük sürətdə belə üzgəcin hərəkət vaxtı 30 saniyədən az olmasın. Yuxarı işçi mövqedən 5-20 sm məsafədə üzgəcləri suya buraxmaq üçün əlavə mövqe seçilir. Bu mövqe elə seçiləlidir ki, üzgəc yuxarı işçi mövqeyə çatanadək axının sürətini alınsın. Üzgəclər ensiz çayda sahildən, enli çaylarda isə qayıqlardan atılırlar.

Üzgəclərin yuxarı və aşağı işçi mövqelərindən keçməsi saniyəölçənlə qeydə alınır və gedışat vaxtı müəyyən edilir. Bununla yanaşı mövqedə üzgəclərin yerləri də qeyd olunur. Mövqedə götürülmüş hə hansı bir nöqtədəki orta səthi sürət belə hesablanır:

$$v_{\text{səth}} = \frac{L}{t}, \quad (3.70)$$

burada L-yuxarı və aşağı mövqelər arasında məsafə, m-lə; t- üzgəcin hərəkət vaxtı (saniyə ilə).

Axının sürətini hidrometriya fırıldançı ilə daha dəqiq ölçmək olar. Cihaz ölçü aparılan dərinliyə salınır və axının təsirindən fırıldanmağa başlayır. Fırıldançının hesablama-qapanma qurğusu elə düzəldilmişdir ki, hər 20 dövrdən sonra siqnal verilir. Hər nöqtədə ölçü 100 saniyədən az aparılmamalıdır. Fırıldançının bir nöqtədə saxlandığı vaxt və həmin vaxt ərzindəki siqnalların sayı qeyd edilir. Siqnalların sayını 20-yə vurmaqla tam dövrlərin sayı tapılır, sonra isə bir saniyədə olan dövrlərin sayı hesablanır:

$$n = \frac{N}{t}, \quad (3.71)$$


burada N-tam dövrlərin sayı; t- ölçü müddəti, san.

Axının sürəti ölçülən nöqtədəki ortalaşdırılmış yerli sürət arvalaşma cədvəli və ya qrafik üzrə bir saniyədəki dövrlərin sayına müvafiq təyin edilir.

### *3.3.4. Sərf modeli. Sərf əyriləri*

İzotaxlar tərtib edildikdən sonra su sərfini hesablamaq olar. En kəsik profilində maksimal sürətdən asılı olaraq 0.05: 0.10: 0.20 m/san- dən bir izotaxlar çəkilir. Canlı en kəsiyin hər nöqtəsində sürətin qiymətini, həmin kəsiyə perpendikulyar olan xətt üzrə

müəyyən bir miqyasda qeyd edib onları birləşdirdikdə OMNKO səthi alınır. Bu səth, sərbəst səth (OMDNB), en kəsiyin səthi (OEV) və islanmış səth (OMKNVE) ilə əhatə olunmuş su həcmi qiymətcə axının su sərfinə bərabər olur. Alınmış su həcmi sərf modeli adlanır (Şəkil 3.10).



Şək. 3.10. Sərf modeli

Sərf modelini çayın eni boyunca sərbəst səthə (axına) paralel müstəvilərlə kəsdikdə, götürülmüş dərinliklər üçün sürət epyuraları alınır.

Sərf modelini sərbəst səthə perpendikulyar müstəvilərlə kəsdikdə, kəsişmə xətləri izotaxları verir. Sərf modeli, sahəsi en kəsik sahəsinə bərabər, şaquli müstəvilərlə məhdudlaşan həcmi isə sərf mo-

delinin həcmində bərabər olan sadə cisim kimi qəbul edilərsə, onda su sərfi belə təyin oluna bilər:

$$Q = \omega \cdot v_{or}, \quad (3.72)$$


burada  $\omega$ - canlı en kəsiyin sahəsi;  $v_{or}$ -orta sürət.

Orta sürət, yatağın həndəsi və hidravlik xüsusiyyətlərindən asılıdır:

$$v = \frac{Q}{\omega}. \quad (3.73)$$

Suyun səviyyəsi ( $H$ ) artıb-azaldıqca  $\omega$  dəyişir və beləliklə,  $v_{or}$  də dəyişir.

Su sərfləri ilə səviyyələr arasındaki əlaqələr sərf əyriləri adlanır. Bu əyridən istifadə etdikdə sərfi tez-tez ölçmək lazım gəlmir. Məlumdur ki, sərfi ölçmək çətindir və həm də çox vaxt tələb edir. Ona görə də müxtəlif səviyyələrdə sərf ölçülür və sonra isə  $Q=f(H)$  qrafiki tərtib edilir. Sərf ~~hə~~ əyrisindən istifadə edərək istənilən səviyyə üçün sərfin qiymətini müəyyən etmək mümkündür. Sərf əyriləri vasitəsilə gündəlik ölçülən səviyyələrə görə orta gündəlik sərflər təyin edilir və axım həcmi hesablanır. En kəsik sahəsi və orta sürət səviyyədən asılı olaraq dəyişdikləri üçün  $\omega=f(H)$  və  $v=f(H)$  əyriləri də qurulur.



Şek. 3.11. Sərfə ayrılları

### 3.3.5. Su sərfinin təyini üsulları

Axının en kəsiyindən vahid zamanda keçən suyun həcmi su sərfi adlanır. Böyük kanalların, çayların və s. su sərfi  $\text{m}^3/\text{san}$  ilə, kiçik bulaqların, quyuların, laboratoriya novlarının su sərfi isə  $\text{l/san}$  ilə ifadə olunur. Çaylar üçün su sərfi ən əsas hidroavtomatika ünsürdür. Su sərfinin təyini üsullarını iki qrupa bölmək olar:

1. *Sərfin bilavasitə ölçüməsi;*

## *2. Sərfin dolayı yolla təyini.*

Birinci qrupa həcm və çeki üsulları aiddir. Həcm üsulunda su ölçü qabına yiğilir və onun dolma müddəti ölçülür. Su sərfini tapmaq üçün suyun həcmi zamana bölünür. Bu üsul bulaqların, kiçik quyuların debitini, laboratoriya modellərində su sərfini ölçmək üçün istifadə edilir. Həcm üsulu çox dəqiqdır.

Sərfin dolayı yolla təyini müxtəlif üsullarla yerinə yetirilir. Bu halda bilavasitə sərf deyil, axının başqa ünsürləri ölçülür. Su sərfi isə hesablama yolu ilə təyin edilir. Belə üsullara aşağıdakılardır:

1. Axının en kəsik sahəsini hesablamaq və sürəti ölçməklə su sərfinin təyini. Bu üsul "Sürət-sahə" üsulu adlandırılır.
2. Ölçü qurğularının (suaşırıcılar, hidrometriki novlər) köməyi ilə sərfin təyini. Bu halda suaşırıcıların üzərində və novun giriçeyində basqı ölçülür, sərf isə hidravlik əlaqələr vasitəsilə tapılır.
3. Qarışma üsulu (elektrolit, istilik, kalorimetriya). Bu halda sərf, suya buraxılan məhlul su ilə qarışdırıqdan sonra elektrik keçirmə qabiliyyətinin dəyişməsinə görə təyin edilir.

Hidrometriyada "Sürət - sahə" üsulu daha geniş tətbiq olunur. Çayın en kəsik sahəsi dərinlik ölçü işlərinin nəticəsinə görə hesablanır, sürətlər isə canlı en kəsiyinin ayrı-ayrı nöqtələrində hidrometriki fir-

lançıclarla, az hallarda isə səth və dərinlik üzgəcləri ilə ölçülür.

Canlı en kəsik sahəsi və orta sürətə görə sərfin hesablanması da bu üsula aiddir. Canlı en kəsik sahəsi yenə də dərinlik ölçü işlərinə görə təyin edilir. Orta sürəti tapmaq üçün isə su səthinin meylliyi ölçülür və yataqla subasərin xarakteri müəyyənləşdirilərək kələ-kötürlük əmsali təyin edilir. Sonra orta sürət Şəzi düsturunun köməyi ilə hesablanır və alinan nəticə en kəsik sahəsinə vurularaq su sərfi təyin edilir. "Sürət-sahə" üsulu sərf  $15-30 \text{ l/san-dən}$  çox oludurda istifadə edilməlidir. Su sərfi  $0.005-10 \text{ m}^3/\text{san}$  oludurda onu ölçü qurğuları vasitəsi ilə təyin etmək mümkündür. Qarışma üsulu isə sərf  $0.05-\text{dən } 50 \text{ m}^3/\text{san-yə}$  qədər dəyişikdə, dağ çaylarında istifadə edilir.

### 3.3.6. Su sərfinin hesablanması

Sürət şaqullarının müxtəlif nöqtələrində fırlançıla yerli sürətləri ölçüdükdən sonra, hər sürət şaqulu üçün orta sürət tapılır ( $v_{\text{or},i}$ ). Sonra qonşu şaqullar arasında keçən su sərfəri hesablanır:

$$\Delta Q_i = v_{\text{or},i} \cdot \Delta \omega_i, \quad (3.74)$$

burada  $v_{or,i}$ -iki sürət şaqulu arasındaki orta sürətdir:  $(v_{s,i}+v_{s,i+1})/2$ ;  $\Delta\omega_i$ -iki şaqul arasında canlı en kəsik sahəsidir.

Ölçü aparılmış en kəsikdən keçən tam su sərfi belə hesablanır:

$$Q = \sum_{i=1}^n \Delta Q_i = K \cdot v_{s,1} \cdot \Delta\omega_1 + \frac{v_{s,1} + v_{s,2}}{2} \cdot \Delta\omega_2 + \dots + \\ + \frac{v_{s,n-1} + v_{s,n}}{2} \cdot \Delta\omega_{n-1} + K \cdot v_{s,n} \cdot \Delta\omega_n, \quad (3.75)$$

burada K- çayın sahillərinin vəziyyətindən asılı olan əmsaldır və 0.7-0.9 arasında dəyişir.

Məlumdur ki, təbii yataqlar üçün su sərfini  $Q=\omega v$  düstürüna əsasən hesablayırlar. Sürəti ölçmədikdə canlı en kəsikdəki orta sürəti Şəzi düsturundan tapmaq olar. Bu üsul hidrometriya müşahidələri aparmaq mümkün olmayanda, məsələn daşqın zamanı maksimal su sərfini hesablamaq üçün istifadə olunur.

Daşqından sonra, ən yüksək su səviyyələrinin sahillərdə qalmış izlərinə görə nivelirləmə yolu ilə su səthinin meylliyi təyin edilir. Sonra isə kələ-kötürlük

əmsalı M.F.Sribniya görə seçilir. Xətti ölçü işləri aparmaqla canlı en kəsik sahəsi hesablanır.

### *3.4. Çayların qidalanması və su rejimi*

#### *3.4.1. Çayların qida mənbələri* ✓

Çaylar səth və yeraltı sularla qidalanırlar. Ümumiyyətlə qida mənbələri dörd növdür: yağış, qar, buzlaq və yeraltı sular. Bunlardan ilk üçü səth sularına aiddir.

Çayların qidalanmasının əsas amillərindən biri iqlim şəraitidir və məşhur meteoroloq A.İ.Voeykov de diyi kimi –çaylar iqlimin məhsuludur”.

Müxfəlif çay hövzələrində bu və başqa qida mənbəyinin üstün olması yerli şəraitdən asılıdır. Bəzən hövzələr üçün hansı növ qidanın üstün olduğunu müəyyənləşdirmək mümkün olmur. Bu halda qarşıq qidalanma məfhumundan istifadə edilir.

Çaylarda axımın yaranmasına iqlimdən başqa bitki örtüyü, torpaq, relyef və antropogen amillər də böyük təsir göstərir. Çay hövzələrinin geoloji quruluşundan asılı olaraq yeraltı suların qidalanmada rolü müəyyən edilə bilər. Yağışla qidalanma əsasən leyisan və uzun müddət davam edən yağışlar hesabına olur. Leyisan yağışlar qısa müddət davam edir, bu vaxt çayların sululuğu kəskin artır və yağışdan sonra

isə tədricən azalır. Uzun müddət davam edən yağış, əsasən böyük ərazini əhatə edir və çayı uzun müddət qidalandırır. Ekvatorial və tropik iqlim qurşaqlarının, Lənkəran təbii vilayətinin çayları əsasən yağış suları ilə qidalanır.

Qış zamanı yiğilmiş qar yazda əriməyə başlayır və ərinti suları çayları qidalandırır. Qar suları ilə qidalanma qarda olan su ehtiyatlarından və ərimə dövründəki hava şəraitində asılıdır. Şərqi Avropanın düzənlik çaylarının illik axımının 50 faizindən çoxunu qar suları təşkil edir. Buzlaq suları ilə qidalanma yüksək dağlıq rayonların çayları üçün səciyyəvidir. Buzlaq suyu ilə qidalanan çaylarda sululuq yay dövründə artır (Amudərya, Sirdərya). Qar əriðikdə və yağışdan sonra suyun bir hissəsi torpaq-süxur təbəqəsinə hopur və yeraltı suların ehtiyatını artırır. Sonra isə il ərzində müntəzəm olaraq çayı qidalandırır. Cənubdan şimala doğru çayların qidalanmasında yeraltı suların rolü artır. Daimi donuşluq yayılmış ərazilərdə yeraltı sularla qidalanma çox cüzdür. Volqa çayının illik axımının 30 faizini yeraltı sular təşkil edir. Ümumiyyətlə, çayların su ilə qidalanmasında 2-3 qida mənbəyi iştirak edir. Belə qarışq qidalanma çayların əksəriyyəti üçün xarakterikdir.

Çayların axım həcmini hesablaşdıraqda və axımın il ərzində paylanması müəyyənləşdirdikdə onların qida mənbələrini öyrənmək vacibdir.

Mülayim qurşaqda çayların çoxu qar suları ilə qidalanır. Qar suları ilə yanaşı, şii mala getdikcə yeraltı və yağış sularının da payı artır. Dneprin aşağı axanından Azov dənizinə kimi olan ərazidə, Aşağı Volqaboyunda və Şimali Qazaxistanda çaylar demək olar ki, ancaq yazda qarın əriməsindən əmələ gələn sularla qidalanır. Bu rayonlarda yeraltı sular çox dərində yerləşir, yağış suları isə əsasən buxarlanmaya sərf olunur. Kiçik hövzəyə malik olan çayların çoxu yay aylarında tamamilə quruyur. Çöl və meşə-çöl zonalarında yeraltı sular çox da dərində olmadığı üçün çayların qidalanmasında iştirak edir. Ancaq yenə də həmin zonalarda çayların əsas qida mənbəyini qar suları təşkil edir və onların axımının əsas hissəsi yaz gursululuğu dövrünə təsadüf edir.

Dağ çaylarında qidalanma çox zaman qar və buzlaq sularının hesabına olur. Buzlaq çayları qış aylarında ancaq yeraltı sularla qidalanır. Qeyd etmək lazımdır ki, dağ çaylarının qidalanma xüsusiyyətləri yüksəklikdən asılı olaraq dyişir.

Böyük çayların qidalanması, onların axıb keçdiyi ərazilərin müxtəlif fiziki-coğrafi şəraitə malik olması ilə əlaqədar mürəkkəb xarakter daşıyır. Belə çaylarda qidalanma çox zaman qarışq olur. Şərqi Asiya çaylarının qidasının əsasını musson yağışları təşkil edir. Musson yağışları ilin isti dövründə yağır.

Qeyd etmək lazımdır ki, daimi donuşluq yayılmış ərazilərdən keçən çayların yeraltı sularla qidalanması çox cüzi olur və həmin ərazidəki çayların qida mənbələri qar və yağış sularıdır.

### *3.4.2. Qida mənbələrinin kəmiyyətçə qiymətləndirilməsi. Hidroqrafin genetik parçalanması*

Çayın su sərfi il ərzində dəyişir. Yaz gursululuğu və daşqın vaxtı onun qiyməti böyük, qıtsulu dövrədə isə kiçik olur. Su sərfinin dəyişməsini göstərən qrafi-kə hidroqraf deyilir. Hidroqrafi orta gündəlik su sərfərinin qiymətlərinə görə qururlar. Hidroqrafi tərtib etdikdə, şaqulu oxda su sərfinin qiyməti, üfüqi oxda isə günlər göstərilir. Şəkil 3.12-də Qarqarçayın Ağa körpü məntəqəsi üçün hidroqrafi verilmişdir.

Hidroqrafdan göründüyü kimi, yazda su sərfi əvvəlcə artır, sonra isə azalaraq, yayda minimum qiymət alır və payızda yenidən artır. Hər il üçün hidroqraf tərtib etmək olar. Su sərfini zamana vurduğda axım həcmi alınır. Hidroqrafin daxilindəki sahəni təyin etməklə illik axım həcmini hesablamaq mümkündür.

Kiçik çayların və yağışla qidalanan çayların hidrografları çoxzirvəli olur. Hər bir rejim fazasına məxsus səciyyəvi su sərfəri ən böyük (maksimal) və ən kiçik

(minimal) su sərləridir. Həmin sərlər aşağıdakı xarakterik dövrlərə görə müəyyən edilir:


- İllik maksimal və minimal su sərləri;
- Yaz gursuluğu dövrünün maksimal su sərfi;
- Daşqın dövrünün maksimal su sərfi;
- Yay aralıq fazanın minimal su sərfi;
- Qış aralıq fazanın minimal su sərfi.

Müşahidə müddəti çox olarsa onda səciyyəvi hidroqraf qurmaq olar. Belə hidroqraf su rejiminin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir və hər ildəki meteoroloji şəraitlə bağlı təsadüfi tərəddüdlərdən azad olur. Bu hidroqrafi qurmaq üçün onun səciyyəvi nöqtələrindəki maksimal və minimal sərlərin çoxillik orta qiymətləri və tarixləri müəyyən edilməlidir.

Çayların müxtəlif qida mənbələrindən aldığı suyun miqdalarını müəyyən etmək üçün hidroqrafi parçalamaq lazımdır. Hidroqrafi bir neçə üsulla parçalamaq olur.

B.V.Polyakovun sxeminə görə gursuluğun qalxma dövründə yeraltı sularla qidalanma azalmağa başlayır və gursuluğun maksimumu keçdikdə tamamilə kəsilir. Gursuluğun axımı azalmağa başlıdqda çaya axan yeraltı suların miqdarı artmağa başlayır.

B.I.Kudelin hidrogeoloji şəraitini nəzərə almaqla hidroqrafın parçalanma sxemlərini vermişdir (şəkil 3.13).



Şək. 3.13. Qarqarçayın Ağa körpü məntəqəsi üçün kompleks qrafik: 1-temperaturun gedişi; 2-yağışlarının gedişi; 3-hidroqraf

Çayların yeraltı sularla qidalanma xüsusiyyətləri həm də çayın sulu horizontlarla hidravlikı əlaqəsinin dərəcəsi ilə müəyyən edilir. Burada aşağıdakı hallar ola bilər:


- Yeraltı sular çayla hidravlikı əlaqədə deyil;
- Tam hidravlikı əlaqədə olan hal;
- Dövri (vaxtaşırı) hidravlikı əlaqə olan hal;

Həm basqısız və həm də artezian suları ilə qidalanma olan hal.

Yeraltı sular çayla hidravlikı əlaqədə olmadıqda, çayın rejimi yağıntıların rejiminə uyğun olur və yeraltı axımın hidroqrafi çayın hidroqrafına oxşayır. Hidravlikı əlaqə olduqda isə yeraltı axım şismə xarakteri daşıyır. Belə ki, çayda səviyyə qalxdıqda sahil tənzimlənməsi baş verir. Səviyyə yüksək olduqda qrunt sularında şismə gedir və çay suları yeraltı suların ehtiyatını artırmağı başlayır. Səviyyə aşağı düşdükdə isə həmin sular əksinə, çaya axmağa başlayır. Çayda səviyyə maksimum olduqda sahil tənzimlənməsi yeraltı axımın tam kəsilməsinə gətirib çıxarır. Yeraltı axım böyük daşqınlar zamanında da çox azalır.

Tam hidravlikı əlaqə düzənlilik çaylar üçün, dövri əlaqə və əlaqəsiz hal isə dağ çayları üçün səciyyəvidir.

Gursululuq və daşqın dövrlərində hidroqrafi parçalamaqla yeraltı qidalanmayı müəyyən etmək üçün iki qrup metodlardan istifadə edilir.



Şek. 3.13. Çayın hidroqrafının parçalanmasının tipik sxemləri (B.İ.Kudelinə görə).

1-sulu səxurlar; 2-sukeçirməyən səxurlar; 3-səth axımı; 4-çayla hidravlik əlaqəsi olmayan sulu horizontlardan yeraltı axım; 5-çayla hidravlik əlaqəli sulu horizontlardan yeraltı axım; 6-basqılı horizontlardan axım; 7-yeraltı suların səviyyəsi; 8-çayda suyun səviyyəsi; T-səth axımının sahilə tənzimlənmə müddəti.

-A və +A-gursululuq dövründə yeraltı axımın mənfi və müsbət fazaları.

Birinci qrup metodlarda yeraltı axımın gursululuq dövründə artması nəzərə alınır. (V.Q.Qluşkov, M.İ.Lvoviç, K.P.Voskresenski). Bu üsullara əsasən yeraltı axımı hidroqrafda ayırmaq üçün gursululuğun başlanğıcındakı və sonundakı sərflərə müvafiq nöqtələr düz və əyri xətlə birləşdirilir.

İkinci qrup metodlar isə gursululuq dövründə yeraltı axımın azalmasını, hətta tam kəsilməsini nəzərə alır (B.V.Polyakov, B.İ.Kudelin).

Yeraltı qidalanmanın ayırmaq üçün hidrokimyəvi məlumatlardan istifadəyə əsaslanan üsul da mövcuddur (P.P.Voronkov, V.V.Drozd və b.). Yeraltı axım aşağıdakı düsturla hesablanır:


$$Q_y = Q_p \frac{C_G - C_{\text{seth}}}{C_y - C_{\text{seth}}}, \quad (3.76)$$

burada  $Q_y$ ,  $Q_p$ - müvafiq uyğun olaraq yeraltı və çay sularının sərfi;  $C_G$ ,  $C_{\text{seth}}$ ,  $C_y$  - çayın səth və yeraltı sularının minerallaşmasının müəyyən bir komponenti.

Hövzədəki bulaqların rejiminin yeraltı qidalanmanın xarakterinə təsirini göstərən hidroqrafi parçalama üsulunu F.A.Makarenko təklif etmişdir.

Dağ çaylarında qar, yağış, buzlaq və yeraltı suların qidalanmasında payını müəyyən etmək mürəkkəb məsələdir. Bu məsələni həll etmək üçün hövzənin

fiziki-coğrafi şəraiti təfsilatla təhlil edilməli, mövcud qida mənbələri və onların hansı müddətlərdə çayı qidalandırması müəyyənləşdirilməlidir. Bunun üçün axımın, yağışlılarının və temperaturun illik gedisi birgə təhlil edilməlidir (şəkil 3.14).



Şək. 3.14. Dağ çayının hidroqrafının parçalanma sxemi.

Dağ çaylarının hidroqrafını parçaladıqda nəzərə almaq lazımdır ki, çay buzlaq suyu ilə qidalanırsa, qış dövründə onun qidasını qrunut suları təşkil etməlidir. Yay dövründəki yeraltı qidalanma təqribən qışın başlanğıcındakı sərfə müvafiq ayrılmalıdır. Qar suyu ilə qidalanma isə hövzənin alçaq hissələrində qar əriməyə başladıqdan qurtardığı dövrə qədər olur. Yağış suları ilə qidalanma yay-payız daşqınları arasındakı dövrlərdə baş verir.

### *3.4.3. Çayların qida mənbələrinə görə təsnifatı*

M.I.Lvoviç Yer kürəsi çaylarının qida mənbələrinə görə təsnifatını vermiş və çayları 40 tipə bölmüşdür. Dörd əsas qida mənbəyinin hər birini kəmiyyətçə qiymətləndirmək üçün o, aşağıdakı qradasiyaları qəbul etmişdir: 80 %-dən çox, 50-80% və 50%-dən az. Əgər çay axımının 80%-dən çox hissəsi yalnız bir qida mənbəyinin payına düşürsə, müəllif belə çayı təmiz yağış, qar və ya yeraltı qidalı çay tipinə aid edir. Konkret bir qida mənbəyi, məsələn yağış suları ümumi axımın 50-80%-ni təşkil edirse, belə çay əsasən yağış suları ilə qidalanan çay tipinə aid olunur. Əgər hər bir qida mənbəyinin payı 50%-dən az olarsa, bel çay qarşıq qidalı çay tipinə aid edilir. Buzlaq suyu ilə qidalanan çaylar üçün qradasiyalar 50%-dən çox, 25-50% və 25%-dən az qəbul edilmişdir.

Kanadada, Alyaskada, Skandinaviya yarımadasında və Rusyanın şimalında çayların qidalanmasında qar suları üstünlük təşkil edir. Mələyim qurşaqla qar əsasən yazda, subarktik qurşaqlarda isə (Yukon, Makkenzi çaylarının hövzələri) yayda əriyir. Cənub yarımkürəsində qar suları ilə qidalanan çaylar azdır. Bunlara misal olaraq Pataqoniya yastanından və Avstraliyada Qarlı dağlardan axan çayları göstərmək olar. Ümumiyyətlə, cəmi 9 çay tipi üçün qar su-

lari ilə qidalanma üstünlük təşkil edir və bu çayların hövzələri bütün qurunun 25-30%-ni tutur.

Əsas qida mənbəyi yağış suları olan çaylar Yer kürəsində daha geniş yayılmışdır (21 tip və qurunun 60%-i). Cənub yarımkürəsində Antarktida, Andın yüksək dağlıq zonası və Pataqoniya yastanı istisna olmaqla qalan ərazidə, Şimal yarımkürəsinin isə 50%-də çay axımının əsas hissəsini yağış suları təşkil edir.

Örtük buzlaqların yayılmış ərazilərdə: Antarktida-da, Qrenlandiyada, Kanada Arktik arxipelaqında və s. çayların qidasının 80%-dən çoxu buzlaq sularının payına düşür. Burada axım prosesi iki aya yaxın bir müddətdə müşahidə olunur və bütün illik axım yay dövründə formalasılır.

Dağ buzlaqlarının yayıldığı ərazilərdə: Alp, Skandinaviya, Qafqaz, Tyan-Şan, Pamir, Altay, Himalay dağlarında çayların qidalanmasında buzlaqlar mühüm rol oynayır. Belə çaylar 7 tipdə birləşdirilir.

Əsasən yeraltı sularla qidalanan çaylar cəmi 3 tip əmələ gətirir. Belə çaylara çatlı vulkanik süxurların geniş yayıldığı Kiçik Qafqazda, Mərkəzi Asyanın qalın denudasiya materialları ilə örtülmüş dağlıq massivlərində rast olunur.

### *3.4.4. Su rejimi fazaları*

Su obyektlərinin vəziyyətlərinin il ərzində qanuna-  
uyğun dəyişməsi hidroloji rejim adlanır. Bu dəyiş-  
kənlik fiziki-coğrafi şəraitdən, ilk növbədə isə yağıntıların, havanın temperaturunun və rütubətliyin dəyişməsindən asılıdır. Müxtəlif su obyektlərinin- çayla-  
rin, göllərin, bataqlıqların, yeraltı suların rejimləri ay-  
rılıqda öyrənilir. Su obyektlərinin səviyyəsinin və su  
sərfinin il ərzində qanuna uyğun dəyişməsi su rejimi  
adlanır. Səviyyənin sutka, fasil və çoxillik bir müddət  
ərzində dəyişməsi səviyyə rejimi, sərfin dəyişməsi  
isə sərf rejimi adlanır.

Buz hadisələrinin göstərilən müddətdə dəyişməsinə buz rejimi, suyun temperaturunun dəyişməsinə isə termik rejim deyilir. Bunlarla yanaşı, çayların gətirmələr, hidrokimyəvi rejimləri, məcra prosesləri və s. kimi rejimləri mövcuddur. Onların hər biri ayrılıqda öyrənilir. Rejimin səciyyəvi dövrləri rejim fazaları  
adlanır. Rejim fazalarının başlanğıc tarixi və soñu fiziki-coğrafi amillərdən, başlıca olaraq iqlim şəraitindən asılıdır. Çayların əsas rejim fazaları aşağıda-  
kılardır:

- Gursululuq;
- Daşqın;
- Qıtsulu (aralıq).

Təbii su obyektlərinin su rejimlərindən fəqli olaraq, kanalların, su anbarlarının rejimləri onların iş xüsusiyyətlərindən asılıdır. Qurutma meliorasiyası üçün tikilmiş bəzi kollektor-drenaj şəbəkələrinin su rejimi, həmin ərazidən axan çayların su rejimi ilə oxşardır.

Qarın, buzların əriməsindən və uzun süren yağışlardan sonra çaylarda suyun səviyyəsi qalxır, su sərfi artır və bu hər il eyni vaxtda təkrarlanır. Bu rejim fazası gursululuq adlanır.

Düzenlik çaylarında gursululuq əsasən yaz fəslinə təsadüf edir. Bu zaman temperatur müsbət olur, havalar qızır, qar tədricən əriyir və müəyyən bir müddətdə çayın su sərfi artır ki, bununla da yaz gursululuğu başlayır.

Dağılıq ərazilərdə yüksəklikdən asılı olaraq qarların və buzlaqların əriməsi eyni vaxtda baş vermir. Buna görə də gursululuğun davamiyyəti artır və yaz-yay gursululuğu əmələ gelir.

Şərqi Avropanın şimal hissəsindəki çaylarda yay gursululuğu əsasən yaz qar əriməsi hesabına yaranır. Şimal rayonlarında qar ehtiyatı cənub rayonlara nisbətən çox olduğu üçün onlarda gursulu dövrlərdə çayların axım miqdarı da çox olur. Bu çaylarda gursuluq dövrü 180-200 gün və daha çox davam edir. Cənuba getdikcə gursulu dövrün davamiyyəti azalır. Çayların əsas axımı yaz gursulu dövründə olur.

Yüksək dağlıq ərazi çaylarında və mənbəyini buzlaqlardan götürən çaylarda gursululuq yayda olur. Yaz-yay gursululuğu olan çaylara Terek, Amudərya, Sirdərya və başqalarını misal göstərmək olar. Uzun sürən musson yağışları nəticəsində Amur çayı hövzəsində yay gursululuğu müşahidə olunur. Ümumiyyətlə, illik axım miqdarının əsas hissəsi gursulu dövrə təsadüf edir. Gursululuğun artma dövrü azalma dövrünə nisbətən qısa olur. Gursululuğun davamıyyəti qar ehtiyatından, qarərimə prosesinin şiddətliyindən və başqa fiziki-coğrafi amillərdən asılıdır.

Qarın əriməsi böyük çay hövzələrinin hər yerində eyni vaxtda başlamır. Bu gursululuğun formalaşmasına təsir göstərir.

Qar əriməyə başlayan kimi axım əmələ gəlmir. Ərinti suyunun bir hissəsi qar örtüyündə yiğilir və o, maksimal rütubət tutumuna çatdıqdan sonra suvermə prosesi başlayır. Əgər qar əriyəndə yağış yağırsa, bu zaman qar örtüyünün suvermə qabiliyyəti artır.

Qardaxılı akkumulyasiya ilə yanaşı, ərimə suyunun bir hissəsi hövzənin səthində olan xırda çökəkliliklərə yiğilir, bir hissəsi isə torpaq-qrunq qatına süzülür. Gursululuğun formalaşmasına yuxarıda göstərilən amillərdən başqa, hövzədə olan göl və bataqlıqlar, bitki örtüyü də təsir göstərir.

Yamacların ekspozisiyası da ərinti sularının maksimal axım modulunun azalmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, ərinti sularının infiltrasiyasi-na hövzənin torpaq-qrunut layının fiziki-mexaniki tərkibi böyük təsir göstərir. İnfiltrasiya olmuş qar suyunun bir hissəsi qrunut nəmləndirir, qalan hissəsi isə yeraltı suların ehtiyatını artırır.

Beləliklə, ərinti suları axımının formalaşmasında aşağıdakı mərhələlərin olduğunu göstərmək olar:

- qarda ərinti sularının əmələ gəlməsi;
- ərinti sularının qar örtüyündə akkumulyasiyası;
- ərinti sularının hövzənin səthindəki çökəkliklərdə akkumulyasiyası;
- ərinti sularının torpaq-qruntda infiltrasiyası və akkumulyasiyası;
- ərinti sularının yamaclarda və hidroqrafiki şəbəkə ilə axması.

Ərinti sularının yamaclarda və hidroqrafiki şəbəkədə axın sürətindən asılı olaraq yaz gursuluğun müddəti dəyişir. Maksimal su sərfinin qiyməti də həmin sürətdən asılıdır. Əgər yamaclarda və hidroqrafiki şəbəkədə axının sürəti kiçik olarsa, yaz gursuluğun davamiyyəti artar, sürət böyük olduqda; isə, əksinə azalar.

[Gursuluğu öyrəndikdə əsas məsələlərdən biri onun axım həcminin və makimal su sərfinin təyin

edilməsidir. Müxtəlif coğrafi rayonlar üçün gursuluğun başlanma və qurtarma tarixini, onun davalıyyətini müəyyən etməyin böyük praktiki əhəmiyyəti vardır] Yaz gursululuğunun axım həcmini ayrı-ayrı illər üzrə təyin etmək üçün çayların hidroqraflarını parçalamaq lazımdır. Hidrometrik müşahidə məlumatları olmayan çaylar üçün isə yaz gursululuğunun axımı ərazi üçün tərtib edilmiş axım xəritəsinə görə də təyin edilə bilər. Yaz gursululuğunun maksimal sərfini təyin etmək üçün aşağıdakı düsturdan istifadə edilə bilər:

$$Q_p = \frac{K_o h_p \mu}{(F + 1)^n} \delta_1 \delta_2 F, \quad (3.77)$$

burada  $Q_p$ - p% təminatla hesablanmış maksimal su sərfi,  $m^3/san$ ;  $K_o$ -gursululuğun yiğcamlıq əmsali;  $h_p$ -hesablama təminatlı gursululuğun axım layı;  $F$ -sutoplayıcı hövzənin sahəsi;  $\delta_1$ -göl və su anbarlarının tənzimlənməsi ilə çayın maksimal su sərfinin azalmasını nəzərə alan əmsal;  $\delta_2$ -meşə və bataqlıqların təsirindən maksimal su sərfinin azalmasını nəzərə alan əmsal;  $\mu$ - maksimal sərflerin və axım laylarının statistik kəmiyyətlərinin eyni olmadığını nəzərə alan əmsal.

Daşqın hidroloji rejim fazalarının ən əsaslarından-  
dır. Daşqın, nisbətən qısa müddət ərzində su sərfinin  
keşkin artmasına deyilir.

Daşqının yaz və yay gursululuğundan fərgi onda-  
dır ki, o müəyyən bir vaxtda deyil, ilin müxtəlif fəsillə-  
rində baş verir, axım həcmi gursululuqdakindan az  
olur və nisbətən qısa müddət ərzində davam edir.

Daşqınlar leysan yağışları və qış zamanı havanın  
müləyimləşməsi ilə əlaqədar olaraq qarın əriməsin-  
dən və uzun sürən yağışlardan sonra əmələ gəlir.

Leysan daşqınları isə Krim, Qafqazın Qara dəniz  
sahillərində və Dneprin Karpatdan axan qollarında  
daha tez-tez baş verir.

Daşqınlar ilin müxtəlif fəsillərində əmələ gəlir.  
Daşqının əsas ünsürləri qalxma və düşmə müddətlə-  
ri, daşqın axımının həcmi və maksimal su sərfidir.  
Ayrı-ayrı hallarda daşqının maksimal sərfi və sə-  
viyyəsi gursulu dövrün müvafiq sərfindən və sə-  
viyyəsindən böyük ola bilər. Daşqın zamanı çayda  
daşqın dalğası əmələ gəlir.

Kiçik hövzəli çaylarda hesabı sərf kimi daşqın  
səfləri qəbul edilir. Daşqın zamanı su böyük ərazilə-  
ri basır və müxtəlif təsərrüfat sahələrinə böyük ziy-  
anlar vurur. Odur ki, bir çox çay hövzələrində hər il  
daşqına qarşı mübarizə tədbirləri görülür. Bəzən bu  
məqsədlə çaylarda xüsusi tənzimləndirici su anbar-  
ları da tikilir.

[Daşqının formalaşması sutoplayıcı hövzədə yağış sularının toplanma vaxtından asılıdır. Leysan yağışları böyük hövzələrdə müntəzəm paylanmır və yalnız onun müəyyən sahələrini tutur. Leysan, şiddetliyi 10-20 mm/saatdan çox olan, qısa müddət davam edən (2-3 saat) yağışlara deyilir. Leysan yağışları isə şiddetliyi 2-10 mm/saatdan çox olan və bir neçə saatdan bir neçə günə qədər davam edən yağışlara deyilir.] Leysan və leysan yağışı yağdıqda, suyun bir hissəsi torpaq səthinin islanmasına sərf olunur, yəni az yağışın yağması ilə səth axımının başlanması arasında müəyyən bir vaxt keçir. Bu vaxt, hövzənin geoloji quruluşundan, relyefindən, bitki örtüyündən asılıdır. Yağış suyunun bir hissəsi buxarlanmaya, bir hissəsi isə hövzədəki mikroçökəklikləri doldurmağa sərf olunur. Bunların hər ikisi daşqın axımının itkiliyidir. Yağış suyu süzülərək torpağa keçir və yeraltı sularının ehtiyatını artırır. Buna görə də həmin sular hidrografiki şəbəkəyə gec gəlib çatır. Səth axınları xırda su lülələri şəklində yamaclarda hərəkət edir, bir-birinə qarışır, sonra isə birləşərək çay şəbəkəsinə daxil olur. Yamaclardan axan səth sularının sürəti hidrografın formasına böyük təsir göstərir. Bu sürətlərin kəmiyyətini təyin edən amillərdən biri hövzənin bitki örtüyüdür. Bitki örtüyü olan hövzələrdə səth axını coşqun xarakterli olmur. Bitkisiz hövzələrdə isə bu axın coşqun olur və onun kinetik enerjisini bir

hissəsi hidravlik müqaviməti dəf etməyə sərf olunsa da, eroziya prosesi daha şiddetli gedir. Daşqına çayla hərəkət edən dalğa kimi baxsaq, onda həmin dalğanı səciyyələndirən əsas kəmiyyətlər onun yayılma sürəti, amplitudası və uzunluğu olacaqdır. Daşqın dalğası hərəkət edərkən onun ön hissəsində qalxma zamanı meyllik, enmədəkindən çox olur. Bu-na görə də daşqın fazası üçün su sərfinin səviyyədən asılılıq əyrisi ilgəg şəklində olur. Düzənlik çaylarında isə bu əlaqə əyrisi adı formada kimi qalır.

Yağış daşqının maksimal su sərfi, hövzəsinin sahəsi  $200 \text{ km}^2$ -dən az olan çaylarda aşağıdakı düsturla hesablanır:

$$Q_p = A_{1\%} \phi H_{1\%} \lambda_p \delta F, \quad (3.78)$$

burada  $H_{1\%}$  - 1% təminatlı sutkalıq yağış layı;  $\phi$  - daşqının axım əmsalı;  $A_{1\%}$  - 1% təminatlı maksimal axım modulu;  $F$  - hövzənin sahəsi,  $\text{km}^2$ -lə.

Hövzəsinin sahəsi  $200 \text{ km}^2$ -dən çox olan çaylarda maksimal su sərfini təyin etmək üçün empirik düsturlardan istifadə edilir. Bu düsturlarda, maksimal axım modulunun hövzənin sahəsi artıqca azalması (reduksiyası) nəzərə alınır.)

Reduksiyani göstərən dərəcə ayrılmış hər bir hidroloji rayon üçün sabit qəbul edilir.

Maksimal su sərfləri üzərində aparılan müşahidələr kifayət qədər olduqda hesablamalar riyazi statistikanın üsullarına əsaslanır və müxtəlif təminatlı sərflər təminat əyrisini ekstrapolyasiya etməklə əldə edilir. Maksimal axımı hesablaşmaq üçün müxtəlif analitik təminat əyrilərindən istifadə olunur.

Empirik təminatı hesablaşmaq üçün aşağıdakı düsturdan istifadə olunur:

$$p = \frac{m - a}{n + 1 - 2a} \cdot 100\%. \quad (3.79)$$

Bu düsturda  $a=1$  olduqda Kritski-Menkelin (Veybul),  $a=0.3$  -də N.N.Çeqodayevin,  $a=0.5$  olduqda isə Hazenin düsturları alınır.

Qəza daşqın su sərfləri müşahidə edilirsə, bu düsturlarla hesablanmış təminatların qiymətləri böyük olur. Müşahidə edilmiş maksimal su sərfləri arasında bir və ya bir neçə su sərfi başqa su sərfərinin qiymətlərindən ciddi fərqlənərsə, onların təminatını M.Ə.Məmmədovun düsturu ilə hesablaşmaq olar:

$$p_m = \frac{m}{n + K_i^z} \cdot 100\% \quad (3.80)$$

burada  $p_m$ - empirik təminat, %-lə;  $m$  -azalma sırasında su sərfinin sıra nömrəsi;  $K_i$ - modul əmsali ( $i=1,2,3,\dots,n$ );  $n$ - sıra üzvlərinin ümumi sayı (müşahidə müddəti);  $z$ - üst göstəricisi olub, variasiya əmsalının qiymətinə uyğun götürülür:  $C_v > 1.8$  olduqda  $z=2$ ;  $C_v < 1.8$  olduqda  $z=3$ ;  $0.3 \leq C_v \leq 0.5$ -də  $z=4$  və  $C_v \leq 0.3$ -də  $z=5$  götürülür.

Hidrometriki müşahidə məlumatları kifayət qədər olduqda maksimal su sərfininin hesablanması aşağıdakı ardıcılıqla yerinə yetirilir:

- Maksimal su səfləri azalma sırasında düzülür;
- Sıranın orta qiyməti hesablanır;
- Modul əmsalları hesablanır;
- Empirik təminatlar hesablanır;
- Variasiya və asimetriya əmsalları momentlər və ya təqribi ən çox həqiqətəbənzər üsullarından biri ilə hesablanır;

a) momentlər üsulu ilə:

$$C_v = \sqrt{\frac{\sum_{i=1}^n (K_i - 1)^2}{n-1}}, \quad (3.81)$$

$$C_s = \frac{n \sum_{i=1}^n (K_i - 1)^3}{(n-1)(n-2)C_v^3}, \quad (3.82)$$

b) təqribi ən çox həqiqətə bənzər üsul ilə:

$$\lambda_2 = \frac{\sum_{i=1}^n \lg K_i}{n-1}, \quad (3.83)$$

$$\lambda_3 = \frac{\sum_{i=1}^n K_i \lg K_i}{n-1}. \quad (3.84)$$

$\lambda_2$  və  $\lambda_3$  statistikalarına görə  $C_v$  və  $C_s/C_v$  nisbəti xüsusi nomogrammalardan tapılır.

Empirik təminat əyrisi mürəkkəb formaya malik olduqda hamarlanmış əyridən 5%, 50% və 95% təminatlı su sərfəri aşağıdakı düstürlərlə hesablanır:

$$S = \frac{Q_5 + Q_{95} - 2Q_{50}}{Q_5 - Q_{95}}, \quad (3.85)$$

$$\sigma_Q = \frac{Q_5 - Q_{95}}{\Phi_5 - \Phi_{95}}, \quad (3.86)$$

$$Q = Q_{50} - \sigma_Q \Phi_{50}, \quad (3.87)$$

$$C_v = \frac{\sigma_Q}{Q}. \quad (3.88)$$

S əmsalının qiymətinə görə xüsusi cədvəllərdən  $\epsilon_s$  və binomial təminat əyrisinin orta qiymətdən normallaşdırılmış sapmalarının  $F_5$ ,  $F_{50}$  və  $F_{95}$  qiymətləri götürülür və orta kvadratik meyletmə tapılır ( $\sigma_Q$ ).

Hesablanmış parametrlərə müvafiq seçilmiş analitik əyri ehtimal damasında qurulur. Bu əyrinin köməyi ilə empirik əyri ekstrapolyasiya edilərək müxtəlif təminatlı maksimal su sərələrinin qiymətləri tapılır.

Düzənlik çaylarında yaz gursululuğu qurtardıqdan sonra qıtsulu rejim fazası başlayır. Bu fazada çaylar əsasən yeraltı sularla qidalanır. Müşahidə olunduğu mövsümdən asılı olaraq hidroqraflarda yay (yay-payız) və qış aralıq fazaları seçilir.

Arid zona çaylarında yay fəslində uzun müddət yağıssız dövr davam etdikdə yeraltı suların ehtiyatı tükəndiyindən çaylar quruyur. Azərbaycan ərazisində Viravulçay, Boladıçay, Mətalaçay, Sumqayıtçay,

Ceyrankeçməz və b. çaylar quruyan çaylardır. Qitsulu rejim fazasında leysan yağışlar yağdıqda qısa müddətli daşqınlar müşahidə edilir. Şimal rayonlarda sərt qış zamanı çayı qidalandıran yeraltı sular tama-milə buz əmələ gəlməyə sərf olunduqda çaylar tam donurlar.

Çayların qış rejimində üç dövr ayrılır: donma, buz örtüyünün əmələ gəlməsi və onun açılması dövrləri. Donma, şimal çaylarında havanın temperaturu mənfi olduqda oktyabr ayının axırında və ya noyabrın əvvəllərində başlayır. Bu zaman axın sürəti az olan sähələrdə sahil buzu əmələ gəlir və suyun üzərində buz örtüyü yaranır. Cənuba getdikcə donma vaxtının başlangıcı noyabrın axırına və ya dekabrın əvvəlinə təsadüf edir. Çaylarda su turbulent hərəkəti nəticəsində həmişə qarışır. Bu aşağı qatların soyumasına səbəb olur və sudaxili buzlar əmələ gəlir.

Getdikcə suyun səthi tamamilə buzla örtülür və sudaxili buzun əmələ gəlməsi dayanır. Ucqar şimal rayonlarında çaylar 7-8 ay, cənubda isə 2-3 ay buzla örtülü olur.

Çayların bəzi hissələrində tam buz örtüyü yaranır. Belə yerlərdə sudaxili buz bütün qış dövründə əmələ gəlir.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz çaylarının çoxu buzla tam örtülmür. Bu çayların bəzilərində sahil buzları əmələ gəlir.

Buz örtüyünün qalınlığı S.V.Bidin və P.P.Belokoninin empirik düsturu ilə təyin edilə bilər:

$$h_s = 11 \sqrt{\sum t + 2.3}, \quad (3.89)$$

burada  $\sum t$ -mənfi orta aylıq temperaturların cəmi (dərəcə ilə).

Mülayim qurşaqda çayların buz örtüyünün qalınlığı 0.25-1.00 m olur. Yazda havanın temperaturu artıqca buz üzərindəki qar əriməyə başlayır, buz örtüyünün qalınlığının artma prosesi dayanır və qar əriyib qur-tardıqdan sonra buz örtüyü nazikləşir. Bundan sonra çaylar buz örtüyündən azad olmağa başlayır və buz axını əmələ gelir. Buz axını çay üzərində tikilmiş hidrotexniki qurğular üçün böyük təhlükə doğurur. Bu təhlükənin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

#### *3.4.5. Su rejiminə görə çayların təsnifatı* ✓

Çayların çox geniş yayılmış və öz əhəmiyyətini bu günə kimi itirməmiş ilk təsnifatlarından birini A.İ.Voyeykov vermişdir. O, iqlim amillərinin çayların qidalanma xarakterinə və axmın il ərzində paylanmasına təsirini ön plana çəkmişdir:

B.D. Zaykov çayların su rejiminin xarakterini təhlil edərək, keçmiş SSRİ çaylarının təsnifatını vermişdir. O, bütün çayları üç qrupa bölür:

- *gursululuq yazda müşahidə olunan çaylar;*
- *gursululuq ilin isti dövründə müşahidə olunan çaylar;*
- *daşqın rejimli çaylar.*

İlin gursululuqdan başqa qalan dövrü ərzində çayların rejim xüsusiyyətlərini nəzərə alaraq B.D.Zaykov hər qrupun çaylarını bir neçə tipe bölür.

Fransalı alim M.Parde bütün dünya çaylarının təsnifatını vermişdir. O, axımın və yağıntıların il ərzində paylanması, çayların qidalanma xüsusiyyətlərini nəzərə almışdır.

Bu təsnifata görə çaylar üç əsas qrupa bölünür:

- *sadə rejimli çaylar;*
- *birinci dərəcə kompleks rejimli çaylar;*
- *ikinci dərəcə kompleks rejimli çaylar.*

İki rejim fazası (gursulu və qıtsulu fazalar) və yalnız bir tip qida mənbəyi olan çaylar sadə rejimli çaylar qrupuna aid edilir. Bu qrup çaylar öz növbəsində üç tipe bölünür: buzlaq, qar və yağış rejimli çaylar.

Birinci dərəcə kompleks rejimli çaylar bir neçə qida mənbəyinə malikdir. Onların su rejimində il ərzində bir neçə maksimum və minimum müşahidə olunur. Bu qrupa qar-yağış, yağış-qar rejimli və başqa tip çaylar daxildir.

İkinci dərəcə kompleks rejimli çaylar qrupuna qollarının axımı müxtəlif qida mənbələri ilə formalaşan çaylar aiddir. Belə çaylara misal olaraq, Amazon, Nil, Niger və s. göstərmək olar.

### *3.5. Çay axımı*

#### *3.5.1. Çay axımının əmələ gəlməsi* ✓

Çay axımı yer səthinə düşən yağıntılardan (yağış və qar) və buzlaqların əriməsindən əmələ gəlir. Yağıntıların bir hissəsi mikroçökəkliliklərin doldurulmasına sərf olunur və torpağın səthini isladır. Çökək sahələr su ilə dolduqdan sonra və yağışın intensivliyi (qarın və buzlağın isə ərimə intensivliyi) su və torpaq-qrunut təbəqəsinə süzülmə intensivliyindən, yəni axım itkisinin şiddətliyindən çox olduğu vaxtdan başlayaraq axım əmələ gəlir.

Əmələ gəlmiş axımın müəyyən hissəsi buxarlanmaya və bitkilər tərəfindən transpirasiyaya sərf olunur.

Yer səthinə düşən yağıntıların əmələ gətirdiyi sular adətən lay şəklində deyil, ayrı-ayrı kiçik şırnaqlar şəklində olur. Belə şırnaqlar bir-birinə qovuşaraq müvəqqəti və daimi axarlı kiçik çaylara birləşir. Bunlar da öz sularını tam formalaşmış yatağa malik olan çaylara axıdır. Bilavasitə yer səthində mövcud olan belə axıma səth axımı deyilir.

Meşəli sahələrdə səth axımı digər landşaft sahələri ilə müqayisədə az olur. Karstlaşmış və yaxşı sukeçirmə qabiliyyətinə malik süxurlar geniş yayılmış rayonlarda bəzən ümumiyyətlə səth axımı yaranır. Belə rayonlarda yağış və qar sularının çox hissəsi və ya hamısı infiltrasiya olunur və yeraltı yolla çaylara daxil olur ki, bu da yeraltı axım adlanır.

Bilavasitə çay şəbəkəsində mövcud olan axıma çay axımı deyilir.

Müxtəlif landşaft zonalarında səth və yeraltı axım arasındaki nisbət eyni olmur. Meşəli sahələrdə məşəlti torpaqlar yaxşı sukeçirmə qabiliyyətinə malik olduğundan səth sularının xeyli hissəsi torpağa süzülərək qrunt sularının səviyyəsini artırır. Bu, çayların qrunt suları ilə daha çox qidalanmasına şərait yaradır. Meşəsiz sahələrdə isə, əksinə, yağış və qar sularının çox hissəsi bilavasitə yerin səthi ilə axaraq çaya töküür. Səth və yeraltı axım arasındaki nisbət karst və yaxşı sukeçirmə qabiliyyətinə malik olan süxurlar yayılan rayonlarda daha aydın surətdə nəzə-

rə çarpır. Məsələn, Qarabağ vulkanik yaylasında qar və yağış sularının çox hisəsi çatlı lava süxurlarından sizaraq yeraltı axıma çevrilir.

Səth və yeraltı axım arasındaki nisbətin dəyişməsi çay axımının rejiminə və onun il ərzində paylanması təsir göstərir.

Axım mürəkkəb təbii proses olmaqla çoxsaylı fizi-ki-coğrafi amillərin (iqlim, relyef, torpaq örtüyü, geoloji şərait, bitki örtüyü və eləcə də göllərin, bataqlıqların çay hövzəsində olması və s.) müxtəlif təsirinə məruz qalır. Axımın əmələ gəlməsində iqlim amilləri həlledici rol oynayır. İqlim axıma yalnız birbaşa deyil, dolayı yolla- relyef, torpaq və bitki örtükləri vasitəsilə də təsir edir.

Təbii amillərin axıma təsiri təcrid olunmuş şəkildə deyil, bir-biri ilə qarşılıqlı əlaqədə olur və onlar müxtəlif istiqamətdə özünü göstərir. Bunların bir qismi yağıntı sularının yer səthi ilə axmasına şərait yaratdır, digərləri isə axım əmələgəlmə prosesini zəiflədir və ya onun əmələ gəlməsinə maneçilik törədir.

İqlimin axıma təsirini su balansı tənliyindən aydın görmək olur. Konkret il üçün çay hövzəsinin su balansı tənliyi aşağıdakı şəkildədir:

$$X = Y + Z \pm U, \quad (3.90)$$

burada X-yağıntıların miqdari; Y- axım; Z- buxarlanması; U-çay hövzəsində yiğilan və ya sərf olunan rütubət ehtiyatı.

Əgər baxılan yağının miqdarı axım və buxarlanmanın cəmindən çox olarsa, onda hövzədə rütubət yiğilir və U kəmiyyəti tənliyə müsbət, eks halda isə ( $X < Y + Z$ ) mənfi işaret ilə daxil olur. Ehtimal edilsə ki, uzun dövr ərzində rütubətin yiğilma və sərf olunması orta hesabla bərabərləşir, onda orta çoxillik dövr üçün su balansı tənliyini aşağıdakı şəkildə yazmaq olar:

$$X_0 = Y_0 + Z_0, \quad (3.91)$$

burada  $X_0$ ,  $Y_0$ ,  $Z_0$ - müvafiq olaraq yağının, axımın və buxarlanmanın orta çoxillik qiymətləridir.

Tənlikdən göründüyü kimi,  $Y_0 = X_0 - Z_0$ , yəni orta çoxillik axım, orta çoxillik yağıntı ilə buxarlanmanın fərqiనə bərabərdir. Buradan aydın olur ki, orta çoxillik axım, hər şeydən əvvəl iqlim amillərindən, sonra isə buxarlanması təsir edən başqa təbii amillərdən asılıdır.

Çay hövzəsinə yiğilan və sərf olunan rütubətin miqdarı o zaman bərabərləşir ki, səthi və yeraltı su-

ayırıcı xəttlər bir-birilə tam üst-üstə düşsünlər. Əks halda, qonşu hövzələr arasında yeraltı yolla axım mübadiləsi baş verir.

Buxarlanması prosesinin mahiyyəti ondan ibarətdir ki, su maye və sülb halında buxara çevrilir. Su molekulları aramsız olaraq müxtəlif sürətlə və istiqamətlə hərəkət edir. Su səthində olan molekullar, molekulyar ilişmə qüvvəsinin təsirindən azad olaraq atmosferə daxil olur, yəni buxarlanır. Təbii şəraitdə buxarlanması çox mürəkkəb prosesdir. Onun intensivliyi bir çox meteoroloji amillərdən və buxarlanması gedən səthin xassələrindən asılıdır. Buxarlanması gedən səthin temperaturunun artması ilə buxarlanmasıın miqdarı da artır. Havanın rütubətliyi nə qədər az olarsa, buxarlanmasıın intensivliyi də bir o qədər çox olar. Bundan başqa, havanın aşağı qatındaki turbulentlı qarışma şəraiti buxarlanmasıə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu proses nəticəsində, buxarlanması gedən səthdən su buxarı şaquli istiqamətdə atmosferin yuxarı təbəqələrinə aparılır. Küləyin buxarlanmasıə olan təsiri xüsusiylə böyükdür. Küləyin sürətinin artması ilə buxarlanmasıın intensivliyinin nə dərəcədə çoxalması havanın rütubətliliyindən asılıdır. Torpaq səthindən gedən buxarlanmasıə torpağın tipi, onun səthinin nəmliyi, relyef, qrant sularının hansı dərinlikdə yerləşməsi və s. təsir göstərir.

Bitkilerin suyu buxarlandırmamasına transpirasiya deyilir. Transpirasiyanın intensivliyi havanın rütubətliyindən, havanın və torpağın temperatrudan, küləyin sürətindən asılıdır. Müxtəlif ağaç növlərinin transpirasiya qabiliyyətləri fərqlidir. Məsələn, enliyarpaqlı ağaclar iynəyarpaqlı ağaclara nisbetən daha çox su buxarlandırır. Su səthindən gedən buxarlanmaya havanın rütubət çatışmazlığı və suyun durğunuğu daha güclü təsir göstərir. Rütubət çatışmazlığının artması ilə buxarlanmanın intensivliyi də artır.

Çay hövzəsinin səthindən buxarlanması səthin xarakterindən asılı olaraq müxtəlif olur və torpaqdan, su səthindən və bitkilərdən buxarlanmanın cəminə bərabərdir.

Su səthindən buxarlanmanın təyin edilməsi hal-hazırda lazımı dərəcədə həll edildiyi halda, torpaq səthindən gedən buxarlanmanın və bitkilerin transpirasiyasının qiymətləndirilməsi hələ də mürəkkəb və çətin məsələ olaraq qalmaqdadır. Bu, eyni meteoroloji şəraitdə səth örtüyünün və bitki növlərinin müxtəlifliyilə əlaqədar torpaq səthindən gedən buxarlanmanın və transpirasiyanın müxtəlif olması ilə izah edilir.

Bütün bu qeyd olunanları nəzərə alaraq, çay hövzəsinin səthindən gedən buxarlanmanın miqdarı ayrı-ayrı kateqoriyalar üzrə deyil, ümumi səth üçün hesablanır və cəm buxarlanma adlanır.

Orta çoxillik dövr üçün cəm buxarlanmanın kəmiyyəti su balansı tənliyinə əsasən yağıntı ilə axımın miqdarı arasındaki fərq kimi hesablana bilər. Bu ən sadə və düzgün üsul hesab edilir. Həmin üsulun xətası yağıntıların və çay axımının ölçülmə dəqiqliyindən asılıdır. Hesablanmış cəm buxarlanmaya əsasən buxarlanma xəritəsi tərtib etmək mümkündür.

M.I.Budiko radiasiya balansına görə quru səthindən buxarlanmayı hesablamaq üçün metod işləyib hazırlamışdır. O, buxarlanma ilə radiasiya balansı arasındaki əlaqəni mürəkkəb riyazi düstur şəklində vermişdir. Hesabatı sadələşdirmək üçün müəllif həmin düstur əsasında nomogram qurmuşdur.

Çay hövzəsi səthindən buxarlanmayı təyin etmək üçün İ.S.Kuzinin və B.V.Polyakovun buxarlanması qrafikləri ən geniş yayılmış üsullardan biri hesab olunur. İ.S.Kuzinin qrafiki çay hövzələri səthindən buxarlanmanın orta aylıq qiymətilə havanın orta aylıq temperaturu arasındaki əlaqə əyrilərindən ibarət olub, ifrat rütubətli zonada buxarlanmanın miqdarnı hesablamaq üçün yararlıdır. B.V.Polyakov torpağın su balansı tənliyinə əsaslanaraq, orta aylıq buxarlanması ilə orta aylıq yağıntı və havanın temperaturu arasında əlaqə qrafiki qurmuşdur. Hesablamlar göstərir ki, illik buxarlanmanın kəmiyyətini təyin etmək üçün Polyakovun qrafiki daha yaxşı nəticə verir və

həmin qrafikə görə aylıq buxarlanma hesablaşdırıldıqda böyük xətaya yol verilmir.

Su balansı tənliyi və yuxarıda göstərilən üsullarda quru səthindən illik buxarlanma kəmiyyətinin təyin edilməsi buxarlanma xəritəsinin tərtibinə zəmin yaradır. Quruda illik buxarlanmanın paylanması zonal xarakter daşıyır və bu, buxarlanmaya təsir edən fizi-ki-coğrafi amillərin üfüqi zonallığı ilə əlaqədardır. Illik buxarlanmanın ən kiçik qiyməti (100 mm və az) tundra zonasında müşahidə olunur. Cənuba getdikcə illik buxarlanma tədricən artır və meşə zonasının cə-nub qurtaracağında maksimum qiymətə (500 mm) çatır. Daha cənub rayonlarda illik buxarlanma yenidən azalır və Mərkəzi Asiyənin səhralarında 100 mm-dən az olur. Buxarlanmanın maksimal buxarlanma zonasından şimala doğru azalması, rütubətin bol olduğu halda istiliyin çatışmaması, cənuba doğru azalması isə istilik həddindən artıq olduğu halda rütubətin çatışmaması ilə izah edilir.

Müxtəlif təbii zonalar üçün buxarlanmanın qiymətləri cədvəl 3.2-də verilmişdir.

Quru səthindən buxarlanmanın üfüqi zonallığı bəzi hallarda pozulur. Belə ki, Polesyedə, Kolxida və Qərbi Sibir ovalıqlarında buxarlanmanın kəmiyyəti nisbətən böyük olan qapalı sahələrə rast gəlinir.

## Müxtəlif təbii zonalarda buxarlanması

Təbii zona	İllik buxarlanma, mm	Təbii zona	İllik buxarlanma, mm
Tundra	100-150	Meşə-çöl	500-300
Meşə-tundra	150-200	Cöl	300-200
Meşə	250-500	Səhra	200-100


Dağlıq ərazilərdə buxarlanması şaquli qurşaqlıq qanuna müvafiq paylanır. Yüksəklik arttıkca, adətən, buxarlanması azalır. Torpaq örtüyü və geoloji quruluşun çay axımına təsiri bilavasitə deyil, dolayı yolla, infiltrasiya və buxarlanması vasitəsilə olur. Torpaq və qrunt yağıntı və axım arasında bir növ vasitəçi rolunu oynayır.

Geoloji şəraitin axıma təsiri daha aydın nəzərə çarpir. Şimali İtaliyada iki çay hövzəsinin- Letimbor çayının Pikard və Sansonbiya çayının Eller məntəqəsinə qədər (karst inkişaf etmiş sahələr), eyni iqlim şəritinə və relyef quruluşuna malik olmaqla, sutoplayıcı sahələri bərabərdir. Lakin infiltrasiya şəraitini müxtəlif olduğuna görə bu çaylar bir-birindən illik axımın miqdarına görə fərqlənirlər. Sansonbiya çayı hövzəsində suyu yaxşı keçirən sűxurların tutduğu sahə Letimsor hövzəsi ilə müqayisədə 7 dəfə böyükdür. Bununla əlaqədar, Sansonbiya çayının illik axımı Letimbor çayı ilə müqayisədə 206 mm artıqdır.

Karstin geniş yayıldığı çay hövzelerində axım nisbətən çox olur. Bu, yağıntıların xeyli hissəsinin torpaq-süxur qatından sözülrək buxarlanmada iştirak etməməsi ilə əlaqədardır. Məsələn, Krimdə ən çox yağıntı düşən yayla sahəsində səth axımı olmur. Maksimal axım isə qrunt sularının ən çox səthə çıxdığı sahədə dəniz səviyyəsindən 600-1200 m yüksəklikdə müşahidə edilir.

Yuxarıda qeyd olunduğu kimi, Qarabağ vulkanik yaylasında geniş yayılmış çatlı lava süxurları səth sularını intensiv surətdə infiltrasiya edir və bu, yeraltı suların ehtiyatını artırır. Bu ərazi çaylarında yeraltı axım illik axımın 50%-dən çoxunu təşkil edir. Məsələn, Həkərə çayının sol qolu olan Zabux çayında illik axımın 60-70 %-i yeraltı axımın payına düşür.

Sukeçirən yumşaq süxurlardan təşkil olunmuş çay hövzelerində infiltrasiya prosesi o dərəcədə intensiv gedir ki, bu süxurlar rütubətin akumulyatoru rolunu oynayır və buna görə də çay axımını tənzimləyir. Məsələn, Cənubi Amerikada Lov çayı hövzəsində yağıntılar il ərzində kəskin dərəcədə qeyri-bərabər paylandığı halda, axım demək olar ki, bərabər paylanır.



Şək. 3.15. Zabuxçayın (Zabux məntəqəsi)  
hidroqrafi

Bitki örtüyünün axıma bilavasitə təsiri nisbətən azdır. Bitki örtüyü yer səthinin kələ-kötürlüyünü artırığına görə səth sularının axın sürəti azalır. Bu isə suyun torpağa daha çox szülməsinə şərait yaradır. Meşənin axıma təsiri çay hövzələrinin su balansı ünsürlərində özünü daha kəskin göstərir. Torpaq səthindən gedən buxarlanmaya və bitkilərin transpirasiyasına sərf olunan suyun miqdarı, adətən, bitki örtüyü olmayan və ya az olan sahələrə nisbətən çox olur.

Böyük çay hövzələrində iqlim amillərinin axıma olan təsiri artır və eksinə, digər amillərin və həmçinin meşənin təsiri azalır.

Relyefin axıma bilavasitə təsiri çox azdır. Meylliyi çox olan sahələrdə suyun axın sürətinin artması ilə əlaqədar, adətən, infiltrasiyaya sərf olunan itki azalır. Lakin ərazinin yüksəkliyi çay hövzəsinin su balansı ünsürlərinə (yağıntı, buxarlanma və infiltrasiya) böyük təsir göstərir. Yüksəkliyi çox olan sahələrdə sülb yağıntılar ildən- ilə toplanaraq qalır. Meşəsiz sahələrdə qar küləklə sovrulduğundan, onun ərazidə paylanması qeyri-bərabər olur. Yarğan şəbəkəsi yaxşı inkişaf etmiş sahələrdə bu daha aydın nəzərə çarpır. Dağlıq rayonlarda günəş şüalarının təsirindən qorunan ayrı-ayrı çökək sahələrdə (dağ çökəkləri, dağ dərələri və s.) çoxlu qar yiğilir, yayda isə onlar əriyərək çayları qidalandırır. Düzənlik rayonlarda

relyefin nisbi hündürlüğünün az dəyişdiyi sahələrdə belə yağışının yüksəkliyə görə artması nəzərə çarpır. Dağlıq rayonlarda yüksəkliyə görə yağışının artması daha kəskin xarakter daşıyır. Məsələn, Lənkəran ovalığında illik yağışının miqdarı 1100-1200 mm olduğu halda, 200-1000 m yüksəklikdə 1400-1600 mm-ə çatır. 1000 m-dən yüksəklikdə isə yağıntı azalıp, yəni yağışının inversiyası müşahidə edilir. Böyük Qafqazın cənub yamacının ətəklərində (400-800 m yüksəklikdə) illik yağışının miqdarı 600-800 mm olduğu halda, orta və yüksək dağlıq zonada 1200-1400 mm-ə qədər artır.

Dağlıq ərazilərdə illik yağışlarının artması müəyyən yüksəkliyə qədər davam edir və sonra azalma başlayır. Yağışının yüksəklikdən asılı olaraq artma xarakteri ayrı-ayrı hallarda müxtəlif intensivliklə gedir. Bəzən qonşu rayonlarda belə, dağ yamaclarının rütubətli hava kütlələrini qəbul edən səmtində yağıntı eks yamaclara nisbətən xeyli çox düşür. Dağlarla əhatə olunmuş sahələr, ümumiyyətlə illik yağışının miqdarının az olması ilə fərqlənir. Məsələn, Böyük Qaqazın cənub yamacında (Azərbaycan daxilində) illik yağışının miqdarı 1000 mm-dən artıq olduğu halda, bu dağ silsiləsinin şimal-şərq yamacında 500-600 mm-ə qədər azalır.

Yağışının yüksəkliyə görə artmasından başqa, onun növünün dəyişməsi də hidroloji nöqtəyi-

nəzərdən böyük əhəmiyyət kəsb edir. Adətən, yüksəklik artdıqca sülb halında düşən yağıntının miqdarı artır. Bu da axım əmsalının və ümumiyyətlə, axımın çoxalmasına səbəb olur.

Yüksəkliyin artması ilə havanın temperaturu və rütubət çatışmamazlığı azalır və bu da buxarlanmaya gedən itkinin azalmasına səbəb olur.


İqlim amillərinin şaquli qurşaqlığı, axımın şaquli qurşaqlığını əmələ gətirir. Axımın yüksəkliyə görə artması (şəkil 3.16) ərazinin fiziki-coğrafi və ilk növbədə iqlim xüsusiyyətindən asılı olaraq, müxtəlif intensivliklə gedir.

Göllərin çay axımının rejiminə təsiri kifayət qədər yaxşı öyrənilmişdir. Gursuluğu və daşqın axımı göllərdə transformasiya edildiyindən, axımın ekstermal qiymətləri tənzim olunur. Gölün illik axıma təsiri, bilavasitə su və quru səthlərdən gedən buxarlanma arasındaki nisbətdən asılıdır. Bu nisbətin dəyişmə xarakteri müxtəlif fiziki-coğrafi şəraitdə eyni deyildir. Buna görə də gölün illik axıma təsiri fiziki-coğrafi şəraitdən asılı olaraq dəyişir.

Kifayət qədər rütubətli və ifrat rütubətli zonalarda çay hövzəsinin göllük əmsali 10%-ə qədər olduqda, illik axım, zonal axımdan 7-8%-ə qədər az olur.

Arid zonada həmin göllülük dərəcəsində (10 %-ə qədər) su səthindən gedən buxarlanmanın artması

ilə əlaqədar olaraq illik axım, zonal axımdan 60-70%-ə hətta 100 %-ə qədər az ola bilər.



Şek. 3.16. Hövzənin orta yüksəkliyi ilə axım layı arasındakı əlaqə (K.Qafqazın c.-ş. yamacı)

Göllər çöl və yarımsəhra rayonlarında axımın illik gedişindəki tərəddüdü artırır. Belə ki, azsulu illerdə yağışının az olması və buxarlanması çoxalması nəticəsində göl səthindən buxarlanma ilə yağıntı ara-

sındakı fərq kəskin artır. Bununla əlaqədar, göl səthinin sahəsi bir qədər kiçilir. Çoxsulu illerdə isə, əksinə, göl səthindən buxarlanması ilə yağıntı arasında fərq kiçik olur. Buna görə də azsulu illerdə çayların sululuğu kəskin dərəcədə azalır, çoxsulu illerdə isə artır və bu, illik axımın tərəddüdünü gücləndirir. Beləliklə, gölün tənzimləyici rolü universal xarakter daşımaqla, konkret fiziki-coğrafi şəraitdən asılıdır.

Bataqlığın illik axıma təsiri göllərdə olduğu kimi, konkret fiziki-coğrafi şəraitdən asılı olmaqla, su və quru səthindən gedən buxarlanması fərqi ilə müəyyən edilir.

Humid zonada bataqlıq illik axımı bir qədər artırır və ya heç dəyişdirmir. Arid zonada isə, bataqlıq səthindən buxarlanması qurudan buxarlanmasına nisbətən böyük olduğundan illik axım bir qədər azalır.

Bataqlıq qar və yağış sularının xeyli hissəsini akumulyasiya etdiyindən, yaz gursululuğunun və ya yağış daşqınlarının maksimal su sərfəleri kiçilir. Məsələn, Pripyat çayının Mostov Vilyansk məntəqəsinə qədər sutoplayıcı sahənin 36 %-ni, Soj çayının Qomelya məntəqəsinə qədər isə 10%-ni bataqlıqlar tutur. Hər iki çayın hövzələrinin sahələri bərabər olsada, Pripyat çayının maksimal su sərfi, Soj çayının müvafiq su sərfindən 3.5 dəfə azdır.

Bataqlıq, axımın il ərzində paylanmasına göllərlə müqayisədə nisbətən zəif təsir göstərir.

Humid zonada bataqlıqların qurudulması illik axımı azaltmır, əksinə, daşqınların rejiminin qeyri-bərabərliyini artır.

### 3.5.2. Illik axım

İl ərzində çay hövzəsindən yiğilib çayla axıdılan suyun və ya gətirmələrin miqdarına illik axım deyilir. Illik su axımının miqdarı, əsasən, kub metrlə, kub km-lə, sülb və gətirmələrin illik axım miqdarı isə tonla ifadə edilir. Illik axım həm də illik axım modulu ( $\text{L/san.km}^2$ ) və axım layı ( mm) ilə də ifadə olunur. Illik axım il ərzindəki bütün axım fazalarını (qıtsulu, gursulu və s.) əhatə edir. Onun miqdarı sabit qalmır və dəyişir. Hər hansı hansı bir çayın illik axımının çoxillilik dövrədə təhlili göstərir ki, axım bəzi illərdə çox, digər illərdə isə az olur. Axım miqdarı çox olan illər çoxsulu və az olan illər isə azsulu hesab edilir.

Bəzən illik axım təqvim ili üçün deyil, hidroloji il üçün hesablanır. Hidroloji il hövzədə ən az su ehtiyatı olan dövrdən (oktyabr və ya noyabr) başlanır. Bu dövrde çayda suyun səviyyəsi ən aşağı olur və onun tərəddüdü nəzərə çarpmır.

Orta çoxillik axım miqdarı, axım norması adlanır. Axım norması heç də sabit qala bilməz. O, antropogen amillərin təsiri nəticəsində dəyişə bilər.

Axım norması su sərfiə  $Q$ , axım həcmi  $W$ , axım modulu  $M$ , axım layı  $\Psi$  ilə göstərilə bilər. Axım norması çayların ən mühüm hidroloji ünsürlərindən biri olub, layihə ilə hesablama işlərində ən vacib bir kəmiyyət kimi istifadə edilir.

Axım normasını ifadə edən illik axım layı və axım modulu xəritələşdirilə bilər.

Axım norması düzənlik rayonlarında coğrafi enlikdən asılı olaraq dəyişir. Dağlıq rayonlar üçün isə onun şaquli zonallığı səciyyəvidir. Bəzi hallarda bu zonal qanuna uyğunluqlar yerli şəraitdən asılı olaraq pozula da bilər.

Axım norması üç müxtəlif hal üçün təyin edilir:

- axım üzərində müşahidələr kifayət qədər oludurda;
- axım üzərində müşahidələr kifayət qədər olmadıqda;
- axım üzərində müşahidələr olmadıqda.

Birinci hal üçün axım norması dəqiq, o biri iki hal üçün isə təqribi, müəyyən xəta ilə təyin edilir.

### 3.5.3. Axım norması və axım xəritələri

1. Uzun müddət müşahidələr aparıldıqda, axım norması, hər hansı bir hidroloji sıranan orta hesabı qiyməti kimi təyin edilir.

Əgər axım norması su sərfi ilə ifadə olunarsa, o aşağıdakı düstur ilə hesablanır:

$$\overline{Q} = \frac{Q_1 + Q_2 + Q_3 + \dots + Q_n}{n} = \frac{\sum_{i=1}^n Q_i}{n}, \quad (3.92)$$

burada  $\overline{Q}$ - axım norması (orta çoxillik su sərfi);  $Q_1, Q_2, Q_3, Q_n$ - konkret illərin orta su sərfi;  $n$ -müşahidə illərinin sayı.

Axım norması, axım həcmi və ya axım layına görə hesablandıqda, müvafiq olaraq aşağıdakı düsturlar-dan istifadə olunur:

$$\overline{W} = \frac{\sum_{i=1}^n W_i}{n}, \quad (3.93)$$

$$\overline{h} = \frac{\sum_{i=1}^n h_i}{n}, \quad (3.94)$$

burada  $W_i$ - illik axım həcmi;  $\overline{W}$ - axım norması, orta çoxillik axım həcmi;  $h_i$ - illik axım layı;  $\overline{h}$ - axım norması (orta çoxillik axım layı).

Müşahidə illerinin sayı sonsuzluğa yaxınlaşarsa ( $n \rightarrow \infty$ ), axım norması da həqiqi qiymətinə yaxınlaşar. Hidrologiyada müşahidə müddəti bəzən 50-60 il, çox çaylar üçün isə 20-40 il təşkil edir. Odur ki, həqiqi axım norması orta qiymətdən  $\sigma_{Q_n}$  qədər fərqlənir. Sıranın uzunluğu artıqca, bu fərq azalır və n-illik sıranın orta kəmiyyətinin orta kvadratik xətası belə təyin edilir:

$$\sigma_n = \pm \frac{\sigma_0}{\sqrt{n}}, \quad (3.95)$$

burada  $\sigma_0$  - illik orta sərfərin ( $Q_i$ )  $n$  il üçün orta qiymətinin orta kvadratik xətasıdır:

$$\sigma_0 = \pm \sqrt{\frac{\sum_{i=1}^n (Q_i - Q_{or})^2}{n-1}}, \quad (3.96)$$

burada  $Q_{or}$  -su sərfinin  $n$  il üçün ədədi orta qiymətidir.

Axımın çoxillik dövr ərzindəki tərəddüdündə azsulu və çoxsulu illər (fazalar) növbələndiyi üçün, hesabat dövrünü düzgün seçmək çox vacib məsələlərdən biridir. Hesabat dövrünü seçdikdə azsulu və çoxsulu fazalarınancaq biri götürülə bilməz. Odur ki,

hesabat dövrü həm çoxsulu, həm də azsulu fazaları, yəni tam bir dövrü əhatə etməlidir.

2. Qısa müddətdə aparılan müşahidə nəticələrinə görə axım normasını ( $n < N$ ) (3.92) düsturu ilə təyin etsək, axımın həqiqi qiymətindən çox fərqli bir qiymət alarıq. Bu hal üçün axım norması müşahidə sırasını uzatmaqla təyin olunmalıdır. Qısa müşahidə sırasını uzun bir sıraya gətirmək üçün oxşar çay seçmək lazımdır. Hesablama aparılan çay üçün seçilmiş oxşar çayın hövzəsi onunla eyni fiziki-coğrafi şəraitə malik olmalıdır. Oxşar çayın seçilməsində ən əsas və obyektiv meyar, onların illik axım tərəddüdlərinin sinxronluğudur.

Axım tərəddüdlərinin sinxronluğunu müəyyən etmək üçün hər iki çayın illik axım məlumatlarına görə fərq-inteqral əyriləri qurulur. Hesabat aparılan çayın və oxşar çayın orta illik su sərfləri arasında korrelyasiya əmsalı hesablanır. Hər iki çayda paralel müşahidə 10-15 il ərzində aparıldıqda və korrelyasiya əmsalı  $r \geq 0.70$  olduqda, hesabat aparılan çayın hidroloji sırası uzadılır və ona əsasən axım norması hesablanır.

Korrelyasiya əmsalı belə hesablanır:

$$r_{1,2} = \frac{\sum_{i=1}^m (Q_{1i} - \bar{Q}_1)(Q_{2i} - \bar{Q}_2)}{\sqrt{\sum_{i=1}^m (Q_{1i} - \bar{Q}_1)^2 \sum_{i=1}^n (Q_{2i} - \bar{Q}_2)^2}}, \quad (3.97)$$

burada  $Q_{1i}$ ,  $Q_{2i}$ - müvafiq olaraq, hesabat aparılan və oxşar çayın paralel müşahidə aparılan  $n$  ildəki orta illik su sərfləri;  $\bar{Q}_1$ ,  $\bar{Q}_2$ - n il müddətində müvafiq orta illik sərflərin orta ədədi qiymətləri.

Qısa müşahidə sırasını çoxillik sıraya gətirmək üçün əlaqə qrafikindən də istifadə edilə bilər. Belə əlaqə qrafiki öyrənilən çayda və oxşar çayda eyni illərdə aparılan müşahidələrin nəticələrinə əsasən orta illik sərflər arasında tərtib edilir.

Eyni illərdə aparılan müşahidələr kifayət qədər olmadıqda, fəsillik və orta aylıq sərflərdən də istifadə edilə bilər. Təyin olunacaq axım norması, oxşar hövzənin axım normasına müvafiq olaraq əlaqə qrafikindən götürülür.

Bəzi hallarda eyni illərdə aparılan müşahidələr 5 ilədək olur. Belə olduqda axım analitik üsulla çoxillik sıraya gətirilir və axım norması hesablanır. Müşahidələr 5 illik bir dövrü əhatə edərsə, əlaqə qrafiki tərtib edilmir. Onda belə hesab edilir ki, əlaqə əyrisi

koordinat başlanğıcından keçir ve her bir ildə her iki çay üçün orta illik su sərflerinin nisbəti sabit qalır:

$$\frac{Q_{1\text{or}}}{Q_{2\text{or}}} = \frac{Q_{01}}{Q_{02}}, \quad (3.98)$$

burada  $Q_{1\text{or}}$ ,  $Q_{2\text{or}}$  müvafiq olaraq, hesabat aparılan çayın və oxşar çayın orta illik su sərflerinin paralel müşahidələr dövrü üçün orta hesabi qiymətləri;  $Q_{01}$ ,  $Q_{02}$ -həmin çayların axım normaları.

Beləliklə, düstur (3.98-dən) öyrənilən çayın axım normasını hesablamaq üçün aşağıdakı ifadə alınır:

$$\overline{Q}_{01} = \overline{Q}_{02} \cdot \frac{Q_1}{Q_2}. \quad (3.99)$$

Hidroloji cəhətdən zəif öyrənilmiş ərazilərdə müşahidə sırasını, çay hövzəsində meteoroloji ünsürlər üzərində uzun müddət ərzində aparılan müşahidələrə görə də uzatmaq olar.

Öyrənilməmiş çayların axım norması müxtalif üsullarla təyin edilir. Bunlardan ən geniş istifadə olunanı izoxət üsuludur. Axım modulunun izoxət xəritəsini tərtib etdikdə belə hesab edilir ki, iqlim və başqa fiziki-coğrafi amillərə müvafiq olaraq ərazi üzrə axımın dəyişiməsi səlis olur. Izoxət xəritəsində axım

modulu su sərfi ölçülən nöqtəyə deyil, hövzənin ağırılıq mərkəzinə aid edilir və belə hesab olunur ki, axım hövzədə müntəzəm paylanır.

Axım norması müəyyən ediləcək çay hövzəsinin həndəsi mərkəzi gözəyari götürülür. Sonra yaxın izoxətləri interpolyasiya etməklə həmin mərkəz üçün axım norması hesablanır.

Dağlıq rayonlarda interpolyasiya aparıldığda relyef nəzərə alınmalıdır. Axım izoxətləri ərazi üzrə qeyri-müntəzəm yerləşərsə, onda xətti interpolyasiya tətbiq olunmur və axım norması aşağıdakı ifadəyə görə hesablanır:

$$\overline{M} = \frac{M_1 f_1 + M_2 f_2 + \dots + M_n f_n}{f_1 + f_2 + \dots + f_n}, \quad (3.100)$$

burada  $M_1, M_2, M_n$ - hövzə daxilində qonşu izoxətlərə uyğun axım modulunun qiyməti;  $f_1, f_2, f_n$  - müvafiq izoxətlər arasındaki sahələrdir.

Beləliklə, axım modulunu izoxətlər xəritəsindən tapdıqdan sonra su sərfi ilə ifadə edilən axım norması bu düsturla hesablanır:

$$\overline{Q} = \frac{MF}{100}, \quad (3.101)$$

burada F- hövzənin sahəsi; M - axım modulu.

Axım normasını izoxət xəritələri ilə hövzəsinin sahəsi  $50000 \text{ km}^2$ -ə qədər olan çaylar üçün hesablaşırlar. Oyrənilməmiş çayların axım normasını xəritədən müəyyən etdikdə, yeraltı suları məcrasına tam toplaya bilməyən və arid zonada yerləşən kiçik çayların axım normasına düzəlişlər verilir. Düzəlişlərin qiyməti hövzənin sahəsindən və yerləşdiyi coğrafi zonadan asılı olaraq müəyyən edilir.

Dayaq məntəqələri arasında interpolyasiya aparmaqla axım normasını təyin etmək üçün bir neçə dayaq məntəqəsində axım norması hesablanır. Topoqrafiki xəritədə hövzələrin ağırlıq mərkəzində axım norması qeyd edilir. Düzənlilik və nisbi hündürlüklər az dəyişən rayonlarda axım norması xətti interpolyasiya üsulu ilə təyin edilir. Dayaq məntəqələri arasında relyefin xəritəsi kəskin dəyişir-sə, onda axımın il ərzində paylanması onun yüksəkliyinə mütənasib olaraq götürülür. İnterpolyasiya üsulu ilə təyin edilmiş axım normasının dəqiqliyi, dayaq məntəqələrinin axım normasının hesablanması dəqiqliyindən asılıdır.

Dağ çaylarının axım normasına relyef təsir göstəriyindən, axımın izoxət xəritəsinin dəqiqliyi aşağı olur. Dağ rayonlarında şaquli zonallığı və yamacların səmtini nəzərə almaq məqsədilə ayrı-ayrı hidroloji

rayonlar üçün axım norması ilə hövzənin orta yüksəkliyi arasında əlaqə qrafiki tərtib edilir (şəkil 3.16).

### 3.5.4. İllik axımın tərəddüdü

Çay axımı hövzənin meteoroloji şəraiti ilə sıx əlaqədardır. Meteoroloji şərait zaman və məkandan asılı olaraq tez-tez və bəzən də ciddi dəyişdiyindən, axım də dəyişkən olur. Axımın tərəddüdlərində müəyyən qanunauyğunluq vardır. Misal üçün, Azərbaycan çaylarından bəzilərinin axımı yaz aylarında artır (yaz gursululuğu), yayda azalır, (yay aralıq dövrü), sonra payızda artır (yağış daşqınları) və qış dövründə yenidən azalır (qış qıtsulu dövrü). Çay axımının belə tərəddüdü qanunauyğun olub, Yerin Günəş ətrafında fırlanması ilə əlaqədardır.

İqlim ünsürlerinin gedisi demək olar ki, çox da dəyişmir. Hər bir iqlim qurşağı üçün çay axımının ümumi rejimi və tərəddüdü ildən-ilə təkrar olunur (yaz gursululuğu, yay və qış qıtsulu dövrləri). Ancaq bu dəyişkənlilik tam qanunauyğun olmadıqından, axımın tərəddüdü bir orta qiymət ətrafında baş verir və həmin qiymətdən çox, ya da az olur. Bu orta ədədi əvvəlcədən söyləmək çətindir. İqlim amilləri ildən-ilə ciddi dəyişməsə də, bir il qışda qar örtüyü və yaz

axımı çox, digər ildə isə qışda yağıntının və ona uyğun axımın miqdarı az olur.

Əgər çoxillik bir müddət ərzində axımın tərəddüdünü təhlil etsək görərik ki, orta illik axım uzun bir müddət ərzində az dəyişir. Belə hesab edilir ki, illik axımın tərəddüdündə müəyyən bir müntəzimlik yoxdur. Axımın öyrənilməsində əsas məsələlərdən biri su təsərrüfatı hesablamaları üçün axımın xarakteristikalarını müəyyənləşdirməkdir. Əgər, hidrotexniki qurğuları layihələşdir dikdə onun gələcək işi nəzərdə tutulursa, onda axımın gələcəkdə necə dəyişmələrini müəyyən etmək lazımdır. Aydındır ki, gələcəkdə axımın necə dəyişəcəyini ancaq keçmişdə ölçülmüş axıma görə söyləmək mümkündür. Axımın dəyişkənliyinə iqlim amillərindən başqa, hövzənin relyefi, geoloji quruluşu, bitki örtüyü, antropogen amillər və s. təsir göstərir. Bu amillərin axıma təsiri çox müxtəlif və mürəkkəb bir şəkildə özünü biruzə verir. Axım miqdarı bir-birindən çox asılı olmayan amillərə görə təyin edilir və hər bir amilin axıma təsirini ayrılıqda təyin etmək çox çətindir.


Axımın ildən-ilə dəyişməsində müəyyən bir qanuna uyğunluq müəyyən etmək çətin olduğundan, illik axıma təsadüfi bir hadisə kimi baxıla bilər.

Axım çoxamilli və bu amillər çoxpilləli olduqlarından, onların hər birinin ayrılıqda axımın formallaşmasına təsirini müəyyən etmək mümkün olmadığından,


axım kəmiyyətləri (orta illik su sərfəri, maksimal su sərfi və s.) təsadüfi kəmiyyət kimi qəbul edilir. Belə yanaşmada çayın ən böyük orta illik su sərfinin hansı qiymət alacağını hesablamaq imkanı olsa da, onun hansı tarixdə baş verəcəyini söyləmək mümkün olmur. Beləliklə, orta illik sərfərə təsadüfi kəmiyyətlər birliyi kimi baxaraq, onların çoxillik tərəddüdünə riyazi statistikanın üsullarını tətbiq etmək olar. Bu üsulları tətbiq etdikdə, orta illik sərfərin bir-birindən asılı olmaması və fazaca bircins olduğu, yəni hər ildə eyni amillərin təsiri altında əmələ gəlməsi nəzərdə tutulur.

Tutaq ki, bir çayın axımı üzərində bir neçə il müşahidə aparılmışdır. Əgər bu müşahidələrin nəticələrini orta illik su sərfərini azalma şərti ilə sıraya düzüb, qrafikini tərtib etsək, bir pilləli qrafik alarıq (şəkil 3.17).

Bu diaqram davamiyyətlik diaqramı adlanır. Diaqramdan orta illik su sərfinin təkrarlanması, yəni onun neçə il ərzində (tədqiq olunan dövrdə) götürülmüş hər hansı bir qiymətdən çox olmasına təyin etmək mümkündür. Əgər, müşahidə müddəti çox uzun bir dövrü (100-200 il) əhatə etsəydi, pilləli qrafik səlis əyri şəklini alardı. Belə qrafikə təminat əyrisi deyilir (şəkil 3.18).



Şek. 3.17. Qarqarçayın (Ağaköprü) orta ıllik su sərflərinin davamiyyətlilik diaqramı



Şek. 3.18. Qarqarçayın (Ağakörpü) illik axımının təminat əyrisi: 1-Empirik nöqtələr; 2- Analitik təminat əyrisi

Şəkildəki təminat əyrisindən görünür ki, 80 % təminata  $K=0.79$  müvafiqdir. Bu o deməkdir ki, 100 ildən 80-də axım  $K=0.79$ -dan çoxdur, 20 ildə isə illik axım bu qiymətdən azdır. Təminat əyrisini tərtib etmək üçün hidroloji sıranın xassələri bir neçə ədədi parametrlə səciyyələnir. Bunlardan biri sıranan ədədi orta qiymətidir. Tutaq ki, sıra orta illik su sərfliyindən tərtib olunub. Onda sıranın ədədi orta qiyməti ( $Q_{\bar{n}}$ ) belə hesablanır:

$$Q_{\text{or}} = \frac{\sum_i^n Q_i}{n}, \quad (3.102)$$

burada  $Q_{\text{or}}$  -orta illik sərflər; n- illərin sayı.

Sıranın parametrlərindən biri də orta kvadratiki meyletmədir:

$$\sigma = \pm \sqrt{\frac{\sum_i^n (Q_i - \bar{Q})^2}{n}}, \quad (n \geq 30) \quad (3.103)$$

$$\sigma = \pm \sqrt{\frac{\sum_i^n (Q_i - \bar{Q})^2}{n-1}}, \quad (n \leq 30) \quad (3.104)$$

Orta kvadratiki meyletmə sıranın dəyişkənliliyini səciyyələndirir. Bir neçə sıranın dəyişkənliliyini müqayisə etdikdə orta kvadratiki meyletmədən istifadə etmək mümkün olmur. Çünkü, sıraların ədədi orta qiymətləri ( $Q_{\text{or}}$ ) bir-birindən çox fərqlənə bilər (məsələn, Araz və Volqa çaylarının orta illik sərfləri). Belə olduqda, müqayisə üçün dəyişkənlilik (variasiya) əmsalından istifadə edilir. Sıranın variasiya əmsalı

orta kvadratiki meyletmənin ədədi orta qiymətə olan nisbətinə deyilir və  $S_v$  ilə işarə olunur:

$$C_v = \frac{\sigma}{Q_n} = \sqrt{\frac{\sum_{i=1}^n (Q_i - Q)^2}{n-1}}, \quad /Q_n \quad (3.105)$$

və ya

$$C_v = \sqrt{\frac{\sum_{i=1}^n \left(\frac{Q_i}{Q} - \frac{Q_n}{Q}\right)^2}{n-1}} \quad (3.106)$$

Məlumdur ki,  $\frac{Q_i}{Q_n} = K_i$  modul əmsalıdır. Onda:

$$C_v = \sqrt{\frac{\sum_{i=1}^n (K_i - 1)^2}{n-1}} \quad (3.107)$$

Statistik sıranın üçüncü parametri asimetriya əmsalıdır ( $G_s$ ). Sıra o zaman simmetrik olar ki, onun üzvlərinin ədədi orta qiymətdən meyletməsinin müsbət və mənfi qiymətləri eyni tezliyə (təkrarlanmaya) malik olsun. Ancaq hidroloji kəmiyyətlərin sırası əsasən asimetrik olur.

Asimetriya əmsalı aşağıdakı düsturla hesablanır:

$$C_s = \frac{n \cdot \sum_{i=1}^n (K_i - 1)^3}{(n-1)(n-2)C_v^3}. \quad (3.108)$$

Statistik sıranın göstərilən pərametrlərini təyin etdikdə nisbi xətalar aşağıdakı düsturlarla hesablanır.

Ədədi ortanın ( $Q_0$ ) 0.68 ehtimalı ilə nisbi xətası:

$$E_{Q_0, 0.68} = \pm \frac{C_v}{\sqrt{n}} \cdot 100\%. \quad (3.109)$$

Variasiya əmsalının nisbi xətası:

$$E_{C_v, 0.68} = \pm \sqrt{\frac{1 + C_v^2}{2n}} \cdot 100\%. \quad (3.110)$$

Asimetriya əmsalının nisbi xətası isə:

$$E_{C_s, 0.68} = \pm \frac{1}{C_s} \sqrt{\frac{6}{n} \cdot \sqrt{1 + 6C_v^2 + 5C_v^4}} \cdot 100\%. \quad (3.111)$$

Təminat əyrisinin tipini sırf riyazi təhlil vasitəsilə müəyyən etmək çətindir. Tədqiqatlar göstəmişdir ki, axımın çoxillik tərəddüdünü ehtimal nəzəriyyəsində


istifadə olunan təminat əyrilərinin bir tipi olan binomial əyri vasitəsilə daha yaxşı göstərmək olar. Binomial əyri tənliyinin ən çox istifadə edilən variantı qamma paylanması tənliyidir:

$$Y = \frac{\alpha^\alpha}{\Gamma(\alpha)} \cdot e^{-\alpha} X^{\alpha-1}, \quad (3.112)$$

burada Y- təminat əyrisinin ordinatıdır,  $C_s=2C_v$ -də  $\alpha = 1 C_v^2$  ( $C_v$ - variasiya əmsalıdır);  $\Gamma(\alpha)$ - qamma-funksiyanın işarəsidir; X- dəyişkənliyi öyrənilən kəmiyyət (misal üçün orta illik sərf).

Məlumdur ki, ehtimalların paylanması əyrisinin üç səciyyəvi nöqtəsi vardır (şəkil 3.19).

Birinci nöqtə paylanmasıın mərkəzi adlanır və o, ədədi orta qiymətə uyğun olur. İkinci nöqtə sıranı iki bərabər hissəyə bölən nöqtə olub, median adlanır. Üçüncü nöqtə isə ən böyük tezliyə (təkrarlanmaya) malik olan nöqtədir və ona moda deyilir. Moda nöqtəsindən keçən ordinata modal ordinat deyilir.



Şek. 3.19. Ehtimalların paylanması əyrisi

Binominal əyrinin (ehtimalların paylanması əyrisinin) əsas tənliyi koordinat oxunun başlanğıçı moda nöqtəsindən başlandıqda belə yazılır:

$$Y = Y_0 \left( 1 + \frac{X}{a} \right)^{\frac{a}{d}} e^{-\frac{X}{a}}, \quad (3.113)$$

burada  $-X$  paylanması əyrisinin absisi, yəni öyrənilən hidroloji hadisənin dəyişən qiymətləri (misal üçün orta illik sərflər);  $Y$ - paylanması əyrisinin ordinatı, yəni tezliklərin müvafiq qiyməti;  $Y_0$  - əyrinin modal ordinatı.

nati; e-natural loqarifmanın əsası ( $e=2.71828$ );  $\alpha$ - asimmetriya radiusudur və  $\alpha = \frac{C_v - C_s}{2}$ ;  $a$  - modadan əyrinin sol kənarına qədər olan məsafə,  $a = \frac{2C_v}{C_s} - \frac{C_s C_v}{2}$ ;  $C_v$ - variasiya əmsali;  $C_s$ - asimetriya əmsali;

Təminat əyrisini yuxarıda göstərilən tənliklərə əsasən qurmaq üçün müşahidə məlumatlarına görə onun üç əsas parametrini (ədədi orta qiyməti, variasiya və asimetriya əmsalları) hesablayıb tənliyi integrallamaq lazımdır; Tənliyi integrallamaq çetin olduğu üçün A.Foster, S.İ.Ribkin təqribi integrallama aparmış və alınan məlumata əsasən cədvəl tərtib etmişlər. Bu cədvəl  $C_v=1$  olduqda təminat əyrisi ordinatlarının təminatdan ( $P$ ) və assimmetriya əmsalından asılı olaraq orta qiymətdən meyletməsini göstərir.

Cədvələ əsasən analitik təminat əyrisinin ordinatı belə hesablanır:

$$K_p = \Phi C_v - 1, \quad (3.114)$$

burada  $K_p$  - təminat əyrisinin verilmiş təminata ( $P$ ) uyğun ordinatı;  $\Phi C_v - 1$  - verilmiş  $S_s$ -ə müvafiq təmi-

nat əyrisi ordinatının orta qiymətdən meyl etməsinin cədvəl qiymətidir.

Beləliklə, müxtəlif təminatlara görə (1, 5, 10, 20, 50, 99% və s.) əyrinin ordinatları tapılır və analitik təminat əyrisi qurulur. Təminat əyrisi ehtimallar damasında qurulur və normal paylanma əyrisi (Qaus əyrisi) düz xətt şəklində təsvir olunur.

Təminat əyrisindən istifadə edərək verilmiş təminata görə orta illik sərfin qiymətinin və ya tələb olunan axım həcminin hansı faizlə təmin olunduğunu müəyyən etmək mümkündür.

Təkrarlanması (N) ilə təminat ( $P$ ) arasında əlaqə aşağıdakı kimidir:

$$N = \frac{100}{P\%}, \quad P \leq 50\% \text{ (çoxsulu illər üçün)} \quad (3.115)$$

$$N = \frac{100}{100 - P\%}. \quad P > 50\% \text{ (azsulu illər üçün)} \quad (3.116)$$

Misal üçün, orta illik sərfin təminatı 5 %-dirsə, onda onun təkrarlanması:

$$N = \frac{100}{5} = 20 \text{ il olur.}$$

Yəni 5 % təminatlı orta illik sərf 20 ildə bir dəfə təkrar ola bilər. Empirik təminat əyrisini qurmaq üçün hidroloji kəmiyyətlər azalma sıra ilə düzülür və  $Q$ ,  $S_v$  və  $\mathfrak{S}_s$  hesablanır. Sonra isə empirik təminatlar aşağıdakı düsturlara görə hesablanır:

$$P = \frac{m}{n+1} \cdot 100\%, \quad (3.117)$$

və ya

$$P = \frac{m - 0.3}{n + 0.4} \cdot 100\%, \quad (3.118)$$

$$P = \frac{m}{n + K^z} \cdot 100\% \quad (3.119)$$

burada- $m$  su sərfinin sıra nömrəsi;  $n$  – müşahidə illərinin sayı;  $K$ -modul əmsali;  $Z$ - üst göstəricisi.

Empirik təminat əyrisi qurularkən ordinat oxunda modul əmsalları və ya hidroloji kəmiyyətin mütləq qiymətləri, absis oxunda isə təminat faizləri göstərilir.

Hidroloji hesablamalarda üç parametrlı qamma-paylanma əyrisindən də istifadə edilir. Bu paylanmanın parametrlərini momentlər üsulundan başqa, ən çox həqiqətə bənzər usul və qrafoanalitik üsulla da təyin etmək olar.

Təqribi ən çox həqiqətə bənzər üsul ilə paylanma əyrilərinin parametrlərini təyin etmək üçün aşağıdakı statistikalar hesablanır:

$$\lambda_2 = \frac{\sum_{i=1}^n \lg K_i}{n-1}, \quad (3.120)$$

$$\lambda_3 = \frac{\sum_{i=1}^n K_i \cdot \lg K_i}{n-1}. \quad (3.121)$$

Hesablanmış statistikalara görə mövcud növ qramadan variasiya əmsalının və  $S_s/C_v$ -nin qiymətləri müəyyən edilir.

Qısa sıralara görə axım normasını hesabladıqda variasiya əmsalının qiyməti çoxillik dövrə gətirilir.

Öyrənilməmiş çayların orta illik axımının variasiya əmsali izoxətlər xəritəsindən götürülür və ya empirik əlaqələrə görə hesablanır. Belə əlaqələrdən birinin riyazi ifadəsi aşağıdakı kimidir:

$$C_v = \frac{A}{M^{0.4} (F + 1000)^{0.1}}, \quad (3.122)$$

burada A- zonal landsaft şəraitindən asılı kəmiyyətdir; M-axım norması; F-hövzənin sahəsidir.

### *3.5.5. Axımın il ərzində paylanması*

Axımın il ərzində paylanması ərazinin iqlim şəraitindən, relyefindən, geoloji quruluşundan və s. asılıdır. Lakin bu amillər arasında əsas rolu iqlim amilləri oynayır. Çayların illik axımında müəyyən dövrlilik müşahidə edilir ki, bu da əsas etibarilə iqlim amillərinin illik gedisi ilə əlaqədardır. Belə ki, iqlim amillərinin (yağıntıının, havanın temperaturunun) bilavasitə təsiri nəticəsində çayların qidalanma xüsusiyyətləri dəyişir. Hövzə səthinə düşən yağıntıının hamısı axım əmələ gətirmir. Yer səthinə düşən yağıntıların axım əmələgətirmə ehtimalı bir sıra səbəblərlə müəyyən edilir. Əkər, yağıntıının bir hissəsi sülb (qar) halında düşürsə, o hövzə səthində qar örtüyü şəklində qalır və yalnız havanın temperaturu müsbət olduqda əriyərək axım əmələ gətirir. Əgər, hövzəyə yağıntı yağış şəklində düşürsə, onda axımın il ərzində paylanması bilavasitə yağışın rejimi ilə müəyyən edilir. Bu vəziyyət isti ölkələrdə müşahidə olunur.

Çay axımının il ərzində paylanması hava temperaturunun təsiri, yağıntıının əsas hissəsi ilin isti dövründə düşən çay hövzələrində axımın formalması ilin soyuq dövründə olur, çünkü yay yağışları demək olar ki, bütövlüklə infiltrasiyaya və buxarlanmaya sərf olunur. Bu çayların axımının illik gedisi

yağının illik gedişi ilə sinxron, hava temperaturunun gedişi ilə asinxrondur.

Qidalanmasında qar suları əsas rol oynayan çaylarda axımın il ərzində paylanması başlıca olaraq qar örtüyünün ərimə prosesi ilə əlaqədardır. Qış dövründə çay hövzələrində qar halında yiğilmiş rütubət ehtiyatı yazda əriyərək çoxsulu fazanı əmələ getirir. Belə çaylara misal olaraq Şərqi Avropa düzənliliyindən və dağlıq rayonlardan axan çayları (buzlaqla qidalanan çaylardan başqa) göstərmək olar. Bu çaylar axımın çox hissəsinin gursululuq dövründə keçməsilə fərqlənir. Əgər, digər qida mənbələrinin rolü cüzdirdise (məsələn Qazaxıstan tipli çaylarda olduğu kimi), onda yaz axımı orta illik axımın 80%-100%-ə qədərini təşkil edir. Azsulu dövrlərin (yay və qış) axımı cüzi miqdarda olur, payız daşqınları isə ya çox zəif nəzərə çarpır. Yağış və yeraltı suların rolü artıqca, axım il ərzində nisbətən bərabər paylanır, yay aralıq dövrün axımı artır, payız daşqınları güclənir.

Qış uzun və soyuq keçən rayonlarda gursululuğun dalğası yay dövrünün müəyyən hissəsini əhatə etdiyindən yay axımı artır. Buna misal olaraq, Yukon çayını (Alyaska) göstərmək olar: yay axımı yaz axımından demək olar ki, 3 dəfə artıqdır.

Beləliklə, axımın il ərzində paylanması iqlimin, xüsusən yağıntı və hava temperaturu rejimlərinin təsirinə əhəmiyyətli dərəcərə məruz qalır. Yüksək

dağılıq rayonlarda çayların əsas qida mənbəyini dai-mi qar və buzlaq suları təşkil edir. Sülb halında olan həmin rütubət ehtiyatı hava qızdıraqda əriyir və axımın illik gedisi hava temperaturunun illik gedisinə uyğun olur (şəkil 3.12).

Yüksək sutoplayıcı sahəyə malik olan çayların qidalanma xüsusiyyətlərinin dəyişməsi ilə axımın il ərzində paylanmasının xarakteri də dəyişir. Altay tipli çaylarda axımın əsas hissəsi yayın 1-ci yarısında, Tyan-Şan tipli çaylarda isə bütün yay dövründə keçir. Dağılıq ərazilərin müxtəlif yüksəklik zonalarında qarın eyni vaxtda əriməməsi ilə əlaqədar olaraq, axımın il ərzində paylanması düzənlik çaylarına nis-bətən daha bərabər olur.

Digər fiziki-coğrafi amillər də (torpaq-qrunut, geoloji quruluş, meşə, göl və bataqlıq) axımın il ərzində paylanması müxtəlif dərəcədə dəyişməsinə sə-bəb olur.

Suyun torpaq-qrunuta sözülmə dərəcəsindən asılı olaraq, yağış və qar sularından yaranan axımın mi-qdarı da müxtəlif olur. Torpağa sözülmüş yağıntının bir hissəsi aerasiya zonasında qalır, sonra isə bu-xarlanmayıə və bitkilərin transpirasiyasına sərf olunur, qalan hissəsi isə yeraltı suların ehtiyatının artırır. Sulu laylar çay şəbəkəsi ilə kəsildikdə, səthə çı-xaraq azsulu dövrdə çayları qidalandırır.

Çay hövzəsini təşkil edən süxurların məsamələri və çatları su ilə dolaraq bir növ yeraltı su anbarı yaradır və sonradan çayı qidalandıraraq çay axımını tənzimləyir. Çay hövzəsi yaxşı sukeçirmə qabiliyyətinə malik süxurlardan təşkil olunarsa, geoloji şərait axımın il ərzində paylanmasına güclü təsir göstərir. Buna misal olaraq, Qarabağ vulkanik yaylasında yerləşən çay hövzələrini göstərmək olar. Bu yayla çatlı vulkanik süxurlardan təşkil olunduğundan, yağış və qar suları intensiv surətdə sızaraq yeraltı axıma çevrilir. Buna görə də çayların axımı güclü təbii tənzimlənməyə uğrayır və axımın il ərzində bərabər paylanması ilə qonşu ərazi çaylarından kəskin fərqlənir.

Göl, axımın təbii tənzimlənməsinə böyük təsir göstərir. Belə ki, ilin yağışlı dövründə göl yağış və qar sularının müəyyən hissəsini özündə saxlayır, sonrakı dövrlərdə isə çayı qidalandırır. Gölün axımı tənzimləyici rolü onun ölçülərindən, morfologiyasından, göldəki su ehtiyatından və çay hövzəsində gölün mövqeyindən asılıdır. Kareliyada və Kola yarımadasında (Rusiya) çay axımının müəyyən hissəsi yazda və payızda göl çalasına yığılır, sonra isə bir qədər gecikərək göldən çıxan çaya daxil olur. Belə hövzələrdə göllük dərəcəsi artıqca yazda və payızda axım azalır, yayda və qışda, əksinə artır.

Mesənin axımın il ərzində paylanmasına təsiri ondan ibarətdir ki, meşədə qarın ərimə müddəti uzandığından, yaz axımının davamiyyəti artır, yeraltı və səth sularının nisbəti dəyişir. Meşəli hövzələrdə yay və qış aralıq dövrlərində axım meşəsiz hövzələrə nisbətən çox olur. Məsələn, Volqa hövzəsindəki meşəliyi 70% olan Vorya çayında yay axımı, meşəliyi 3 % olan Sit çayının müvafiq dövrdəki axımından 5-6 dəfə, qış aylarında isə 6-8 dəfə çoxdur.

Meşə torpaqlarının tənzimləyici təsiri kəmiyyətcə yalnız torpağın xarakterindən və meşənin tipindən deyil, həm də çayların yeraltı sularla qidalanma dərəcəsindən asılıdır. Qrunt suları ilə əlaqəsi zəif olan kiçik çaylarda bu təsir, yeraltı sularla yaxşı əlaqəsi olan böyük çaylara nisbətən zəifdir.


Ümumiyyətlə, axımın il ərzində paylanması və axımın ekstremal qiymətləri arasında fərqli azalması, yalnız hövzənin coğrafi vəziyyətindən, meşə və torpaq örtüyünün tipi və xarakterindən deyil, həmçi-nin, hövzənin sahəsindən və çay dərələrinin dərinliyindən də asılıdır.

Hövzənin sahəsi özü-özlüyündə axımın tənzimləyicisi olmaqla yanaşı müxtəlif amillərin axıma təsirinin integral göstəricisidir. Dağlıq rayonlarda bu rolü hövzənin orta yüksəkliyi oynayır. Buna görə də digər güclü tənzimləyici amillərin təsiri (göl, karst və s.) olmadıqda, hövzə sahəsinin və onun orta yüksəkliyi-

nin artması ilə, bir qayda olaraq, axımın illik gedişi bir qədər bərabərləşir.

Axımın illik gedişinə hövzə sahəsinin təsiri meşəçöl və çöl zonasının kiçik çaylarında daha kəskin surətdə nəzərə çarpır. Çünkü bu çaylarda səthi və yeraltı axım arasındaki nisbətin dəyişməsi çay dərələrinin dərinliyindən asılıdır. Bu axırıncı isə, bir qayda olaraq çayın sutoplayıcı sahəsinin böyüməsi ilə artır. Nəticədə yeraltı sularla qidalanma şəraiti yaxşılaşır və axımın il ərzində paylanması nisbətən bərabərləşir.

Təbii amillərdən başqa axımın il ərzində paylanmasına antropogen amillər də təsir edir. Bu, Kür çayının Mingəçevir su anbarının tikilməsindən əvvəl və sonrakı illərə müvafiq hidroqraflarını müqayisə etdikdə aydın nəzərə çarpır (şəkil 3.20).



Şekil 3.20. Kür çayının (Mingəçevir şəhəri) axımının tənzimlənməsindən əvvəl (1948) və sonrakı (1980) hidroqrafları

### *3.5.6. Çaylarda maksimal və minimal axım*

Çayların əksəriyyətinin illik su rejimində çoxsulu və azsulu fazalar müşahidə olunur. Maksimal axım dedikdə, çoxsulu fazalarda-gursululuq və ya daşqın dövrlərində müşahidə edilmiş ən böyük su sərfi başa düşülür. Bəzən maksimal axımın xarakteristikası ki-mi ən böyük ani su səfinin kəmiyyətindən də istifadə etmək olar.

Dünyada baş verən kortəbii hadisələrin 40%-i maksimal su səfləri ilə bağlıdır. Doğrudan da, geniş əraziləri su basması yalnız maddi ziyanla nəticələnmir və bəzən çoxsaylı insan tələfati ilə müşayət olunur. Belə ki, subasma nəticəsində 1972-ci ılın iyun ayında ABŞ-da 100-dən artıq adam həlak olmuş, maddi ziyan isə 2 mlrd. dollar təşkil etmişdir. 1887-ci ildə Xuanxe çayının daşması nəticəsində Çində 900 mindən artıq insan həlak olmuşdur.

Çayda səviyyənin qalxma hündürlüyü, su altında qalan ərazilərin sahəsi, axın sürətləri, hidrotexniki qurğulara axının göstərdiyi təsir və s. ilk növbədə maksimal su səfinin kəmiyyətindən asılıdır.

Yaz gursululuğu və payız daşqınıları dövrlərində keçən maksimal su səfləri mənşələrinə görə fərqli-dir. Bu maksimumlar, müvafiq olaraq, qar və yağış suları ilə formalaşır.

Gursululuğun maksimal su sərfləri hövzələriin sahəsi  $1000 \text{ km}^2$ -dən böyük olan çaylarda arktik zonadan çöl zonasına qədər artır, sonra isə yarımsəhəra zonası istiqamətində azalır. Hövzələrinin sahəsi  $100-200 \text{ km}^2$  olan kiçik çaylar üçün isə qar sularının maksimal su sərfləri arktik zonadan yarımsəhəra zonasına doğru artır. Bu qanunauyğunluqlar qar ehtiyatının şimaldan cənuba doğru azalması və göstərilən istiqamətdə cəm günəş radiasiyası çoxaldığına görə qarın ərimə intensivliyinin artması ilə bağlıdır.

Gursululuğun maksimal su sərfləri meşə zonasında qərbdən şərqə doğru əvvəlcə böyüür (Şərqi Avropa düzənliyi), sonra azalır (Qərbi Sibir) və nəhayət, yenə də artır. Bu qanunauyğunluq göstərilən istiqamətdə iqlim şəraiti və relyefin dəyişməsi ilə bağlıdır.

Dağlıq rayonların əksəriyyətində yay daşqınlarının maksimal axım modulu payız maksimumlarından 2-4 dəfə böyük olur. Lakin bəzi rayonlarda (Kiçik Qafqaz, Tyan-Şan, Alay) bu maksimumlar bir-birinə bərabərdir. Lənkəran təbii vilayətində, Altayda və Qərbi Sayanda, əksinə payız maksimumları yay maksimumlarına nisbətən 1.5-2.0 dəfə böyükdür. Atmosfer sirkulyasiyasının xüsusiyyətləri ilə əlaqədar qış daşqınları Krimda payız daşqınlarından, Böyük Qafqazın şimal-qərb ərazilərində isə hətta yay daşqınlarından yüksəkdir.

Kiçik və orta çaylarda müşahidə olunan gursululuq və yağış daşqınlarının maksimal su sərfərinin nisbətinə görə dağlıq ərazilərin hidroloji rayonlarını üç gruba bölmək olar:

1. Daşqınların maksimal su sərfəri kursululuğun müvafiq sərfərindən kiçik olan rayonlar (Kiçik Qafqaz, Qərbi Sayan, Şimalı Baykal yayası);
2. Daşqınların və gursululuğun maksimal su sərfəri bərabər olan rayonlar (Mərkəzi Ural, Altay, Kamçatka);
3. Daşqınların maksimal su sərfəri gursululuğun müvafiq sərfərindən böyük olan rayonlar (Karpat, Krim, Şərqi Sayan).

Azslu dövrlərdə müəyyən müddət ərzində (1 gündən 30 günə kimi) axım ən az olan zaman çaylar, əsasən yeraltı sularla qidalanır. Artezian suları yalnız bəzi çayların minimal axımının formalaşmasında iştirak edir və onların payı 10-20%-dən çox olmur. Mövsümi yeraltı (qrunt) sular yazda qarın əriməsi və yay-payız mövsümündə düşən yağışların hesabına əmələ gəlir. Bu sular başlıca olaraq yay (yay-payız) minimal axımın formalaşmasında iştirak edir və onların ehtiyatı qış aralıq faza başlanana qədər tükənir.

Minimal axımın formalaşmasında mövsümi qrunt sularına nisbətən daha dərində yerləşən daimi qrunt suları əsas rol oynayır. Düzən rayonlarda bu sular bir və ya bir neçə sulu horizontda yığılır və onların çaya

su vermesi dərənin bu laylara kəsilmə dərinliyindən asılıdır. Bu, düzən ərazilərdə qrunut və səth sularının arasında hidravlik əlaqənin olması ilə bağlıdır.

Dağlıq ərazilərdə isə bu əlaqə olmadığından qrunut suları bulaqlar vasitəsilə çayları qidalandırır. Burada minimal axımın əmələ gəlməsinin təbii şəraiti həm şaquli, həm də üfüqi istiqamətdə dəyişir.

Minimal axım dövründə çayların sululuğu kəskin azaldığından antropogen amillərin təsiri daha güclü şəkildə hiss olunur.

Minimal axım haqqında məlumatlar kanalları və nasos stansiyalarını layihələşdirdikdə, çay sularının keyfiyyətini qiymətləndirdikdə və s. hallarda olunur.

### 3.5.7. Axımın tənzimlənməsi



Çay axımının həm illik tərəddüdü, həm də il ərzində qeyri-müntəzəm paylanması ondan su təchizatında, suvarmada, energetikada, sənayenin müxtəlif sahələrində və s. istifadə etməyi çətinləşdirir.

Çay axımının əsas hissəsi (60%-dən çoxu) yaz gursuluğu vaxtı keçir və bitkilərin vegetasiya dövrü azsulu dövrə təsadüf edir.

Energetikanın suya tələbatı qış fəslində artır, bu isə qış aralıq rejim fazası ilə üst-üstə düşür. Komunal təsərrüfatı və sənayenin suya tələbatı gündüz artır, gecə isə azalır. Bu misallardan aydın olur ki,

çay axımının təbii rejimi bu hallarda suya tələbatı ödəyə bilmir. Odur ki, çay axımının mövcud tələbatlara uyğun olaraq tənzimlənməsinə böyük ehtiyac vardır. Təbii axımın sudan istifadə və su istehlakının rejiminə uyğun sünə yollarla paylanması axımın tənzimlənməsi adlanır.

Davamiyyətinə görə axımın tənzimlənməsi sutkalıq, həftəlik, aylıq, mövsümi, illik və çoxillik ola bilər.

Axımın tənzimlənməsi nəinki su ehtiyatlarının səmərəli istifadə edilməsində, həm də daşqınların və sel axınlarının qarşısını almaqda da böyük rol oynayır. Bu məqsədlə su anbarları, dəhnələr və müxtəlif ölçülü hovuzlar tikilir.

Çay axımını tam tənzimləmək həmişə mümkün olmur. Tənzimlənmənin əsas meyarı onun texniki-iqtisadi göstəriciləri, o cümlədən  $1\text{m}^3$  suyun qiyməti olmalıdır.

İldən-ilə axımı tənzimlənən çayların sayı artır.

Çaylarda iri su anbarlarının tikilməsi nəinki yeraltı və səth sularının rejimlərinə, həm də ətraf ərazinin təbii şəraitinə təsir göstərir və onu dəyişdirir. Su anbarları tikildikdə geniş ərazilər su altında qalır. Odur ki, tənzimlənmənin iqtisadi cəhətdən məqsədə uyğun olduğunu təyin etməklə yanaşı, onun ətraf mühitə gələcəkdə necə təsir edəcəyini də qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, layihənin istənilən variantında ekoloji müvazinət pozulmamalıdır.

### 3.5.8. Çayların termik rejimi ✓

Çaylarda istilik ehtiyatının dəyişməsi il ərzində su kütləsinin qızması və soyuması ilə əlaqədardır. Beləliklə, su axımındaki ümumi istilik, onun balansının gəlir və çıxar hissələrinin arasındaki nisbətin dəyişməsinə bərabərdir.

Çayın hər hansı hissəsində suyun orta temperaturunun artıb- azalması, orada su ilə atmosfer, yatağın dibi və çayın ətraf sahələri arasında gedən istilik mübadiləsindən və həmçinin, su tərəfindən udulan və əks olunan günəş şüalarının enerjisindən asılıdır.

Çayda suyun temperaturunun gedişi havanın temperatur gedişi ilə uyğundur. Lakin suyun temperaturunun dəyişməsi havanın temperaturuna nisbətən ləng gedir. Bu, suyun çox böyük istilik tutumuna malik olması ilə əlaqədardır. İlin isti dövrünün birinci yarısında havanın temperaturu suyunkundan yüksək, ikinci yarısında isə aşağı olur. Suyun temperaturunun maksimumu havanın maksimal temperaturundan az olub, ondan bir qədər gec müşahidə olunur.

Litosferin dərin laylarından çıxan yeraltı sularla qidalanan çaylarda ilin isti dövründə suyun temperaturu bir qədər sabit olur. Belə ki, yeraltı suların temperaturunun dəyişməsi hava temperaturundan asılıdır. Bu çaylarda qışda donmayan sahələrə rast gəlinir.

Buzlaq və qar suları ilə qidalanan çayların suyu alçaq temperatura malik olmaları ilə səciyyələnirlər. Buna görə də, adətən, ilin isti dövründə suyun və havanın temperatur fərqi mənfi, ilin soyuq dövründə isə müsbət olur. Göldən başlanğıcını götürən çaylarda suyun temperaturu yazda alçaq, payızda isə yüksək olması ilə səciyyələnir.

Çaylarda suyun temperaturu zamana görə və çayın axını istiqamətində dəyişir.

Çaylarda axın turbulent xarakterli olduğundan, su kütləsi müntəzəm surətdə qarışır və bu, canlı en kəsikdə suyun temperaturunun bir qədər bərabər paylanmasına səbəb olur. Lakin dəqiq müşahidələr göstərir ki, suyun temperaturu çayın en kəsiyinin müxtəlif nöqtələrində eyni deyildir. Bu temperatur fərqinin yaranması, çayın qidalanmasında iştirak edən yeraltı suların, çaya qarışan qolun və göl suyunun temperaturunun əsas çayın suyunun temperaturundan fərqli olması və həmçinin, çayın səth su qatı ilə aşağıda yerləşən su təbəqələri arasında su mübadiləsinin zəif getməsi ilə əlaqədardır.

Çayın eni istiqamətində suyun temperaturunun paylanması müxtəlifdir. Belə ki, ilin isti dövründə çayın sahilinə yaxın hissələrdə suyun temperaturu orta hissəyə nisbətən yüksək olur. İlin soyuq dövründə isə bunun əksi müşahidə edilir. Bu onunla izah olunur ki, suyun dərinliyinin artması ilə su kütlə-

sinin qızması və soyuması zəifləyir. Yayda, gündüz çayın səth hissəsi dibə nisbətən isti olduğu halda, gecə suyun səthi soyuduğundan dib hissənin temperaturu daha yüksək olur. Çayın səthi buzla örtüldükdə də dib hissədə suyun temperaturu səthə nisbəti çox olur.

Suyun temperaturu çayın axın istiqamətində də dəyişir. Bu, çay boyu iqlim qurşaqlarının dəyişməsindən, çayın qollarının suyunun temperaturundan və çay hövzəsində mövcud olan göl və buzlaqlardan asılıdır. Çay sularının temperaturunun dəyişməsi çayların üfüqün hansı istiqamətində axmaları ilə də əlaqədardır. Bu əlamətə görə çaylar Şimal yarımkürəsində meridian və paralel istiqamətlərində axan çaylar qruplarına ayrılır.

Cənubdan şimala doğru axan böyük çaylarda (Makkenzi, Ob) suyun temperaturu yuxarı axında (dağılıq hissədə) az olur. Çöl və meşə-çöl zonasında isə çay qollarının nisbətən isti suları hesabına temperatur artır və sonra şimala doğru tədricən azalır. Şimaldan cənubə doğru axan çaylarda (əgər soyuq sulu qol qəbul edilmirsə) suyun temperaturu mənsəbə qədər bir qayda olaraq artır. Paralel istiqamətində axan çayların suyunun temperaturu axın istiqamətində demək olar ki, sabit olması ilə səciyyələnir. Belə çayların termik rejiminə nisbətən isti və ya soyuq suya malik olan qolların qarışması təsir edir.

Çay suyunun temperaturu aydın nəzərə çarpan sutkaliq və illik gedişə malikdir. Suyun sutkaliq temperatur amplitudu meteoroloji şəraitdən (günəş radiasiyası, hvanın və torpağın temperaturu, yağıntı və su səthindən gedən buxarlanması) və çayların sululuq dərəcəsindən asılıdır. Çay nə qədər çox sululuğa malik olarsa, sutkaliq temperatur amplitudu bir o qədər kiçik olur. Suyun illik temperatur gedisi fəsillər üzrə havanın temperaturunun dəyişməsindən asılıdır.

### 3.5.9. Çayların buz rejimi

Çay suyunun soyuması buz əmələ gələnə qədər davam edir. Bu zaman çayın istilik balansı mənfi olur. Çünkü, istilik su səthindən atmosferə keçir. Su kütləsi ilə atmosfer arasında gedən istilik mübadiləsində əsas rolu ümumi günəş radiasiyası, effektiv şüalanma, suyun buxarlanmasına sərf olunan istilik və çay suyu ilə atmosfer arasında gedən turbulent istilik mübadiləsi oynayır. Suyun soyuması bilavasitə onun səthindən başlayır.

Axının orta sürəti az olduqda, buz əsasən suyun səthində əmələ gəlir və buz örtüyünün formallaşması qısa müddətdə baş verir. Belə hallarda statiki donma müşahidə olunur. İti axan çaylarda buz yalnız suyun səthində deyil, canlı en kəsiyinin bütün hissələrində

əmələ gəlir və onun formallaşma prosesi tədricən gedir. Belə halda dinamiki buz bağlama baş verir. Statiki buz bağlamanın dinamiki növə keçə bildiyi axın sürətinə böhran sürət deyilir və o, təqribən 0.5 m/san-yə bərabərdir.

Qışda havada sabit mənfi temperaturlar müşahidə edildiyi vaxtdan başlayaraq çay suyunun temperaturu  $0^{\circ}\text{C}$ -dən aşağı düşür və bu zaman çayda buz olan sahələrə rast gəlmək olur.

Çayların donması. Çayın səthində suyun temperaturu donma temperaturuna ( $0^{\circ}\text{C}$ ) qədər aşağı düşürsə və su səthindən istilikvermə, su kütləsindən oraya gələn istilikdən çox olarsa, çayda buz əmələ gəlməyə başlayır. Çayların ən az sürətə və dərinliyə malik olan hissələrində su tez soyuduğuna görə ilk buz kristalları məhz orada müşahidə edilir. Bu buz kristalları çayın sahillərində bir-birilə birləşərək sahil boyu uzanan buz zolağı əmələ gətirir və buna da sahil buzu deyilir.

Sahil buzu əmələ gələn vaxtda, bəzən isə ondan da əvvəl çaylarda buz piyi müşahidə edilir. Buz piyi, suyun səthində üzən kiçik buz iynəciklərindən əmələ gələn bir neçə millimetr qalınlıqlı nazik və şəffaf buz parçalarından ibarətdir. Uzaqdan bu buz növü suyun üzərində donub qalmış yağı ləkələrini xatırladır ki, buna görə də ona buz piyi adı verilmişdir. Buz piyi

soyuq, buludsuz və küləksiz hava şəraitində əmələ gəlir.

Temperaturu  $0^{\circ}\text{C}$  olan və donmayan su səthi üzərinə çox qar yağdıqda o, əriməyib bilavasitə qar örtüyü əmələ gətirir. Bu qar kütləsi su səthindən yuxarıya qalxdıqda pambıq topasına oxşayır.

Axının turbulentli xarakterindən asılı olaraq suda aramsız qarışma prosesi getdiyindən, çayın canlı en kəsiyində suyun temperaturu bərabərləşir. Müəyyən şəraitdə bütün su kütləsi tədricən  $0^{\circ}\text{C}$ -yə qədər soyuyur.

Buzla örtülü olmayan su səthində suyun kəskin soyuması nəticəsində, bütün dərinlik boyu və çayın dibində sudaxılı buz kristalları əmələ gəlir. Bilavasitə çayın dibində əmələ gələn buz, yumşaq və qeyri-şəffəf, müxtəlif ölçülü və formalı buz kristallarından təşkil olur. İlişmə qüvvəsinin təsiri ilə məcranın dibində birləşən belə buzlara dib buzu deyilir.

Yatağı daşlı və coşqun axınılı olan dağ çaylarında və düzənlik çaylarının sürəti böyük olan astanalı hissələrində dib buzu daha intensiv əmələ gəlir. Belə çay hissələrində turbulent qarışma daha şiddətli gedir və daxili su cərəyanları axının bütün dərinliyi boyu suyun kəskin soyumasına imkan verməklə bərabər, səthdən soyuq su kütlələrinin həddindən çox soyuq olan dib hissəyə aparır. Bunun nəticəsində,

səth və su daxili buz kristallarından təşkil olunmuş dib buzu əmələ gəlməyə başlayır.

Çayın səthində üzən dib buzu, piy buzu, buzlaşmış qar və ya xırda-xırda parçalanmış buzların qarışığından ibarət olan buz kütləsi **xəşələ buzu** adlanır. Bu, çaylarda buz əmələgəlmənin ən geniş yayılmış növüdür. Xəşələ, su axını ilə birlikdə hərəkət edir, ya da buz örtüyünün altında hərəkətsiz vəziyyətdə olur. İntensiv xəşələ buz axını, adətən sudaxili buz kristallarının intensiv əmələ gəlməsi ilə əlaqədardır. Xəşələ buzunun formalaşması buz örtüyünün yanmasından əvvəl baş verir. Buz örtüyü mövcud olan dövrdə isə o, yalnız buz örtüyü olmayan açıq sahələrdə əmələ gəlir, çünki orada intensiv sudaxili buz yaranır. Bəzən dib buzu və xəşələ kütləsi çayın en kəsiyini tamamilə dolduraraq su axınının sərbəst hərəkətinə mane olur. Bu hadisəyə buz tixaçı deyilir. Belə tixaclar çayda su səviyyəsinin həddindən çox qalxmasına səbəb olur. Onlar ən çox çay yatağının əyrintili və dərinliyin kəskin dəyişdiyi dər, bəzən isə geniş yerlərdə əmələ gəlir. Ən böyük tixaclar buz kütləsinin hərəkəti nəticəsində yaranır.

Xəşələ buz dağ çaylarında daha çox müşahidə edilir. Bu çaylarda sudaxili və xəşələ buzunun əmələ gəlməsi hər il bütün qış mövsümü baş verir.

Sudaxili buzun əmələ gəlməsi çox hallarda su kəmərlərinin, hidroelektrik stansiyaların normal is-

tismarını çetinləşdirir. Belə ki, bu buz HES-lərin su qəbulədici və turbin torlarının üzərinə yiğilaraq, suyun daxil olmasına mane olur. Çay yataqlarındaki astanalı sahələrdə dib buzunun tez artması buz adalaranın əmələ gəlməsinə şərait yaradır. Buz adaları hərəkətsiz, kövrək buz yığımlarından ibarət olub, çay yatağının dibindən başlayaraq səthinə doğru artır və göbələk formalı olurlar. Onlar bir-biri ilə birləşərək buz bəndləri əmələ gətirir və suyun səviyyəsinin qalxmasına səbəb olur. Buz adaları Anqara, Neva və digər çaylarda müşahidə edilir.

Buz piyi, suyun səthindəki qar kütləsi, xəşələ, sahillərdən qopmuş sahil buzları bəzən böyük buz yığınları təşkil edirlər və bunların bir-biri ilə donub birləşməsi nəticəsində çayda üzən buz hissələri və böyük buz sahələri əmələ gəlir. Belə buz formalarına payız buz axını deyilir.

Düzenlik çaylarında buz axını nisbətən sakit gedir. Dağ çaylarında, xüsusən cənub rayonlarında, payız buz axınını buzun davamiyyətli xəşələ buz axını əvəz edir. Payız buz axınının intensivliyi, davamiyyəti və başlanma tarixi havanın temperatur şəraitindən və çayın ölçüsündən asılıdır.

Payız buz axınının başlanma tarixi havanın temperatur rejimindən asılıdır. Buna görə də geniş düzənliklərdən axan çaylarda payız buz axınının başlanma tarixi üfüqi zonallıq qanununa müvafiq

dəyişir. Ən tez payız buz axını sentyabrın ikinci yarısında Asyanın şimal rayonlarının çaylarında başlayır. Payız buz axını tədricən cənuba yayılır və ən gec (dekabrda) Mərkəzi Asiya və bundan da gec (yanvar) Cənubi Qafqaz çaylarında müşahidə edilir. Sibirin böyük çaylarında payız buz axınının başlanması həmin ərazilərdə olan kiçik çayların donma vaxtına nisbətən gecikir və bu, həmin çayların özləri ilə külli miqdarda istilik aparmaları ilə əlaqədardır.

Payız buz axınının davamiyyəti bir neçə gündən bir aya qədərdir.

Payız buz axınının intensiv vaxtında hava temperaturu  $0^{\circ}\text{C}$ -dən aşağı olarsa, ayrı-ayrı buz parçaları donaraq bir-biri ilə birləşir və böyük buz örtüyü sahəsi yaranır. Çay yatağının daraldığı və istiqamətinin kəskin dəyişdiyi adətə hissələrində buz örtüklü sahələr hərəkətsiz vəziyyət aldıqlarından, bir-biri ilə və sahillərlə birləşərək kələ-kötür səthli buz yığınları əmələ gətirir. Bunlara buz qalağı deyilir. Buz qalaqları suyun səviyyəsinin artmasına və axın sürətinin azalmasına səbəb olmaqla yanaşı, buz örtüyünün əmələ gəlməsini sürətləndirir. Əgər, əmələgəlmış buz qalağı çayın yuxarı hissələrindən üzüb gələn buz kütləsinin qarşısını kəsirsə, çayda buz örtüyü yaranır. Buz örtüklü sahələr tədricən çay boyu yuxarı yayılır. Böyük və orta çaylarda buz örtüyü bu qayda ilə əmələ gəlir. Kiçik çaylar, böyük çaylara nisbətən

tez donur və onlarda buz örtüyü sahil buzlarının inkişafı nəticəsində əmələ gəlir. Belə buz örtüyü nisbətən hamar səthə malik olur.

Dağ çaylarında, xüsusən cənub rayonlarda (məsələn, Cənubi Qafqazda) buz örtüyü nadir hadisə hesab edilir. Bu çaylarda yalnız xəşələ buzunun çox yayıldığı sahələrdə buz örtüyü əmələ gələ bilir.

İsti iqlim şəraiti ilə əlaqədar olaraq, Qafqazın Qara dəniz sahili zonası və Krımın cənub dənizkənarı sahillərindəki çaylarda buz örtüyü ümumiyyətlə müşhidə edilmir.

Bəzən çaylarda buzbağlama dövründə buz çatlarından çıxan suyun buz örtüyü üzərində donması müşahidə edilir. Bu proses qışda bir neçə dəfə baş verdiyindən buz örtüyü üzərində təbəqəli buz təpəciyi yaranır.

Sibirin bəzi rayonlarında belə buz təpəcikləri həmçinin qrunt sularının donmasından əmələ gəlir. Belə buz təpəcikləri çay dərəsində, subasarda formalasır və uzun zaman ərimir.

Kəskin soyuq iqlimi rayonlarda, məsələn, daimi donuşluq zonasında çox şaxtalı qışda bəzi çaylar dibə qədər donur. Çayların tamamilə donması, qış fəsliндə onların əsas qidasını təşkil edən qrunt sularının azalması, tükənməsi və həmçinin çay suyunun buz əmələ gəlməsinə sərf olunması ilə əlaqədardır.

Çaylarda buz örtüyü yarandıqdan sonra buzun qalınlığı onun alt hissəsinin hesabına tədricən çoxalır. Buzun qalınlığı səth hissədən də arta bilər. Bu, qışda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar buz üzərindəki qarın qismən əriməsindən əmələ gələn və ya buzun çatlaması nəticəsində səthə çıxan suyun donması hesabına ola bilər.

Çayların buzdan açılması. Havanın temperaturu  $0^{\circ}\text{C}$ -dən yuxarı qalxdıqda qar örtüyü əriməyə başlayır. Bu sular sahillərdən çayın səthindəki buzun üzərinə axır.

Sahilə yaxın yerlərdə buz örtüyü üzərindəki qar əriyir, buz örtüyü isə tədricən çatlayır. Yer səthi tez qızdırğından sahil buzlarının əriməsinə daha yaxşı şərait yaranır. Çaya axıb gələn qar suları suyun səviyyəsini qaldırır və bu buz örtüyünün parçalanmasını sürətləndirir. Beləliklə, sahilə yaxın hissələrdə su zolağı yaranır. Buz örtüyü isə sahillərdən ayrılarq üzür. Suyun səviyyəsinin kəskin artması nəticəsində buz örtüyü çayın axın istiqamətində müəyyən məsafədə hərəkət edir. Beləliklə, buzun ümumi hərəkəti başlayır. Suyun səviyyəsi dəhə da artdıqda, buz örtüyü yuxarı qalxır və tədricən parçalanaraq çay boyu aşağıya doğru hərəkət edərək yaz buz axını əmələ gətirir. Yaz buz axını payız buz axından xeyli güclü olması ilə fərqlənir.

Böyük buz kütləsi, çay yatağının dar, adalı və döngəli yerlərində üst-üstə yiğilaraq buz qalağı əmələ gətirir. Buz qalağı olan yerdən yuxarıda suyun səviyyəsi intensiv surətdə artır və nəticədə çay daşraqların ətraf sahələri basır.

Bu hadisə Sibirin şimala axan böyük çayları üçün daha səciyyəvidir. Burada buz açılma çayların yuxarı axınından başlayır. Bu zaman suyun səviyyəsi vaxtaşırı yaz gursuluğu dövrünə nisbətən daha yüksək olur. Yaz gursuluğu dalğası çayın axını istiqamətində yayıldığda, hələ buzdan açılmayan hissələrlə rastlaşırlar və burada buz parçaları üst-üstə yiğilaraq buz qalağı əmələ gətirir. Belə buz qalaqları çoxalaraq çayın qarşısını bənd kimi kəsir, və çay suyu ətrafa yayılır.

### *3.6. Çay gətirmələri*

#### *3.6.1. Çayların enerjisi və işi ✓*

Cismin iş görmə qabiliyyəti enerji adlanır. Vahid zamanda görülen işə güc deyilir. Çayların enerjisi iki növ olur: onlardan birincisi hərəkət edən suyun zərbəsinin enerjisi, ikincisi isə düşən suyun enerjisidir. Su axınının istiqamətinə perpendikulyar bərkidilmiş divara suyun hidravlik zərbə qüvvəsi aşağıdakı kimi hesablanır:

$$P = \frac{1000fv^2}{g}, \quad (3.123)$$

burada  $f$ -divarın sahəsi;  $v$ -orta sürət;  $g$ - sərbəst düşmə təcili.

Suyun içərisində olan və hərəkət edən cismə təsir göstərən hidravlik zərbə qüvvəsi isə

$$P_n = \frac{1000f(v - v_1)^2}{g} \quad (3.124)$$

düstürü ilə hesablanır. Burada  $v_1$ - cismin hərəkət sürətidir və  $v_1 < v$ .

Suyun axınına əks istiqamətdə hərəkət edən cismə təsir edən zərbə qüvvəsi isə aşağıdakı düsturla hesablanır:

$$P_s = \frac{1000f(v - v_2)^2}{g}, \quad (3.125)$$

burada  $v_2$ - cismin hərəkət sürətidir.

Düşen suyun enerjisi su sərfi ( $Q$ ) və çayın düşməsindən ( $H_1 - H_2$ ) asılıdır. Götürülmüş hər hansı iki kəsikdə çayın enerjisi aşağıdakı riyazi ifadəyə görə hesablanır:

$$E = \rho \cdot g \cdot Q \cdot (H_1 - H_2), \quad (3.126)$$

burada  $Q$ - su sərfi;  $\rho$ - suyun sıxlığı;  $(H_1 - H_2)$ - çayın düşməsi və ya basqı.

Çayın düşməsini meylliklə ifadə etsək, onda:

$$E = \rho \cdot g \cdot l \cdot v \cdot i \cdot \omega, \quad (3.127)$$

burada  $i$ - meylik;  $l$ - çay hissəsinin uzunluğuudur.

Çay axınının gücünü kilovatla də ifadə etmək olar. 100 l (100 kg) suyun 1 m hündürlükdən düşməsi 1 kvt, bir saatdakı gücü isə 1 kvt-saatdir.

$$N_{\text{kvt}} = \frac{1000Q \cdot H}{75 \cdot 1.36} = 9.8Q(H_1 - H_2) = 9.8QH_{\text{kvt}}. \quad (3.128)$$

Gücü at qüvvəsi ilə ifadə etsək:

$$N_{\text{at}} = \frac{1000Q(H_1 - H_2)}{75} = 13.3Q(H_1 - H_2). \quad (3.129)$$

Çayın enerjisinin həm su sərfindən, həm də basqıdan asılı olduğunu nəzərə alaraq, onun gücünü artırmaq məqsədilə qarşısını bəndlə kəsirlər.

Axan suyun kinetik enerjisi

$$E_k = \frac{1000 \cdot Q}{2g} \cdot v^2, \quad (3.130)$$

və düşən suyun enerjisi

$$E_g = 1000QH \quad (3.131)$$

olarsa, onda bənd tikdikdə çayın enerjisinin artmasını belə ifadə etmək olar:

$$\frac{E_g}{E_k} = \frac{1000 \cdot Q \cdot H \cdot 2g}{1000 \cdot Q \cdot v^2} = \frac{19.62H}{v^2}. \quad (3.132)$$

Əgər suyun basqısını bənd vasitəsilə 5 m artırsaq və suyun çayda axın sürəti bənd tikilənə kimi  $v=1\text{m/san}$  olarsa, onda çayın gücü  $19.62 \cdot 5 / 1^2 = 98$  dəfə artmış olar.

Hidroenerji ehtiyatlarından texniki istifadə əmsali böyük çaylarda daha yüksəkdir.

Qafqaz çayları-Kuban, Terek, Kür, Samur, Rioni və başqları ildə 294 mlrd. kvt-saat enerji istehsal edə bilər.

Azrbaycan çaylarının hidroenerji ehtiyatı 3.8 mln. kvt və ya ildə 33.5 mlrd. kvt-saat-dır. Kür çayının potensial hidroenerji ehtiyatı 2.0 mln kvt-ə bərabərdir.

Hər bir cism hərəkət etdikdə iş gördüyü kimi, su da çayda hərəkət etdikdə iş görmə qabiliyyətinə malik olur. Çayların işi axan suyun sürəti ilə əlaqədar dır. 1 kq (1l) suyun 1 m yüksəklilikdən düşməsi, həmin suyun düşmə zamanı gördüyü işdir. Çayların işi daxili sürtünməyə, sahillərə və yatağın dibinə sürtünməyə, yatağın deformasiyasına və yuyulub çaya gətirilən bərk hissəcikləri nəql etməyə sərf olunur.

Çay yatağının deformasiyasında və gətirmələrin nəql edilməsində çayın işinin əsas toplananları aşağıdakılardır:

- bərk hissəciklərin yuyulması;
- hövzədən yuyulub çaya gətirilmiş hissəciklərin nəql edilməsi;
- hissəciklərin çökdürülməsi.

Çayların dibinin yuyulması ilə yanaşı, yan eroziya da müşahidə olunur. Belə ki, çayın eni getdikcə artır, çay axını düz xətti deyil, əyri xətli olur. Düzənlilik çaylarının planda döngələrə malik olmasına əsas

səbəb, məcranın asan yuyulan sűxurlardan təşkil olunmasıdır. Döngələrə bütün çaylarda rast olunur, ancaq onlar düzənlilik çayları üçün daha səciyyəvidir.

Kiçik Asiyada olan Meandr çayının (indi o, Böyük Mendere adlanır) döngəliyi (eyrintiliyi) daha aydın göründüyü üçün, döngəli çayları meandrlı çaylar adlandırırlar. Cənubi Qafqazın ən böyük çayı olan Kürün də aşağı axınında eyrintilik böyükdür.

Çayların meandrlı olmasına səbəb odur ki, yan eroziya baş verdiğdə axın öz düzxətli istiqamətini dəyişir və su axının lülələri bir sahilə yönələrək oranı yumağa başlayır. Bu zaman qarşidakı sahilə yaxın hissədə axının sürəti azaldığı üçün orada gətirmələr çökür. Sahilə dəyib oranı yuhan su axını lülələri istiqamətlərini dəyişərək eks sahilə doğru hərəkət edir və oranı da yumağa başlayır. Çay axını boyu davam edən bu proses nəticəsində meandrlar getdikcə böyüyür və inkişaf edir.

Meandr ilgək formasını aldıqdan sonra, onun boğaz hissəsini axın yararaq məcranı düzləndirir və kənarda qalan köhnə məcrada axmaz əmələ gəlir.

Çayların eyrintiliyini (döngəliyini) kəmiyyətcə eyrintilik əmsali xarakterizə edir.

### 3.6.2. Çay gətirmələrinin əmələ gəlməsi ve əsas xarakteristikaları

Çay axını ilə aparılan və ya çökərək məcra və subasarların dib çöküntülərini əmələ gətiren bərk mineral hissəciklər gətirmələr adlanır. Çay gətirmələrinin əmələ gəlməsinə səbəb olan əsas təbii proseslər aşağıdakılardır: aşınma, denudasiya və eroziya.

Aşınma, fiziki-kimyəvi proseslərin təsiri altında bərk dağ sűxurlarının ayrı-ayrı hissələrə və xırda hissəciklərə bölməsidir. Aşınmanın iki əsas növü var: fiziki və kimyəvi aşınma. Aşınma məhsullarının yamac boyu ağırlıq qüvvəsinin təsiri ilə hərəkəti denudasiya prosesi adlanır. Eroziya prosesi isə su və küləyin torpağa və sűxurlara dağıdıcı təsiridir. Bu üç prosesin təsiri nəticəsində çay axınları bərk hissəciklərlə zənginləşir. Çay axınları vasitəsilə nəql edilən gətirmələrin miqdarı eroziya prosesinin şiddətliliyindən asılıdır. Çay gətirmələrinin əmələ gəlməsində su eroziyası daha fəal rol oynayır. Eroziya yamac və yataq eroziyalarına bölünür. Yamac eroziyası öz növbəsində səthi yuyulma və dərinlik yuyulmasına bölünür. Hövzə səthinə yağan yağışın mexaniki təsiri ilə parçalanan torpaq-qrunut hissəcikləri yağış damcıları ilə birlikdə ətrafa sıçrayır və əmələ gəlmış səth axınına qarışaraq, onunla birlikdə axıdılır. Ya-

macın meyliyindən, axımın miqdardan asılı olaraq bərk hissəciklərin bir hissəsi hidrografiki şəbəkəyə gətirilir.

Yamac eroziyası ərazinin fiziki-coğrafi şəraitindən çox asılıdır. Yağışın şiddətliyi və yamacın meyliyi artıqca, eroziya prosesi güclənir. Eroziya prosesinin gedisatına torpaq və bitki örtüyü də böyük təsir göstərir. Bitki örtüyü olan ərazidə yamac eroziyasının şiddətliyi az olur. Həmin prosesin gedisatına təsərrüfat fəaliyyətinin də təsiri böyükdür. Odur ki, bir çox rayonlarda eroziyanı zəiflətmək və onun qarşısını almaq üçün aqrotexniki tədbirlərdən istifadə edilir.

Məcra eroziyasının da iki növü var. Onların biri dərinlik (dib), o biri isə yan eroziyasıdır. Düzənlilik çaylarının çoxu tarazlaşmış vəziyyət almışlar, yəni axın boyu qutullar və növbəli dayazlıqlar bir-birini əvəz edir. Onların vəziyyətinin dəyişməsi əsasən yaz gursuluğu və ya daşqınlar vaxtı baş verir.

Yan eroziya nəticəsində çayların sahilləri yuyulur və genişlənir.

Çay gətirmələri hərəkət xüsusiyyətlərinə görə asılı və dib gətirmələrinə bölünür. Çay axınının orta sürətindən, canlı en kəsikdə yerli sürətlərin paylanmasıından və gətirmələrin iriliyindən asılı olaraq, bərk hissəciklərin (gətirmələrin) bir qismi çayın dibindən qaldırılaraq uzun bir məsafəyə asılı halda nəql etdirilir. Bir qrup gətirmələr isə çayın dibindən qaldırılaraq

qısa bir məsafəyə aparılır və sonra yenidən çayın dibinə çökür. Bu proses bir müddət təkrar olunur və saltasiya adlanır. Bəzi iri gətirmələr isə çayın dibi ilə yuvarlanaraq aparılır.

Gətirmələrin asılı və dib gətirmələrinə ayrılması şərtidir. Belə ki, axının sürətindən asılı olaraq dib gətirmələri asılı gətirmələrə çevrilir və əks proses müşahidə olunur.

Gətirmələrin əsas xarakteristikaları aşağıdakılardır: həndəsi ölçüsü, hissəciklərin forması, qranulometrik (mexaniki) tərkibi, fiziki-kimyəvi xassələri və məsaməliyi.

Gətirmələrin ən vacib xarakteristikası onun ölçüsüdür. Qranulometrik tərkibinə görə gətirmələr müxtəlif fraksiyalara bölünürlər: gil, toz, qum, çıngıl, kəsək (və ya daş). Hər bir fraksiya həndəsi ölçüsünə görə bir neçə qrupa bölünür (cədvəl 3.3).

Gətirmələrin ölçüsünü təyin etmək üçün onları tordan (ələkdən) keçirirlər. Gətirmələr, tərkibində olan gil, toz hissəcikləri və qumların miqdarına görə 21 kateqoriyaya bölünürlər.

Cədvəl 3.3

## Müxtəlif fraksiyaların ölçüləri

Fraksiyanın adı	İriliyi	Gətirmələrin ölçüsü mm-lə
Gil, toz şəkilli qrunut	--	0,005 0,005-0,05
Qum	Nazik	0,05-0,1
	Xırda	0,1-0,25
	Orta irilikli	0,25-0,5
	Iri	0,5-2
Çinqıl		2-5 5-10 10-20
Xırda çay daşı		20-40 40-60 60-80 80-100 100-120 120-150 150-200
Kəsək (daş)		200

Gətirmələrin fiziki-kimyəvi xassələrindən ən əsası sıxlıqdır ( $\rho$ ). Onların sıxlığı  $2650-2700 \text{ kg/m}^3$  olur. Gətirmənin durğun suda müntəzəm düşmə sürəti

hidravlikî irilik adlanır ( $\omega$ ). Hidravlikî iriliklə gətirmənin ölçüsü arasında əlaqə var. Diametri  $d$  olan kürə şəkilli hissəciyin hidravlikî iriliyi Reynolds ədədi kiçik olduqda ( $Re = \frac{\omega d}{\nu} < 0.1$ ) Stoks qanununa görə hesablanır:

$$\omega = \frac{\rho \cdot g \cdot d^2}{18\mu} \left( \frac{\rho_g}{\rho_0} - 1 \right), \quad (3.133)$$

burada  $\omega$ -hidravlikî irilik;  $\rho_0$ -suyun sıxlığı;  $\rho_g$ -gətirmənin sıxlığı;  $\mu$ -dinamiki özlülük;  $d$ -gətirmənin diametri.

Gətirmələr fraksiyalara ayrıldıqdan sonra, onların çəkilərinə görə orta diametri təyin edilir:

$$d_{or} = \frac{\sum d_i R_i}{100}, \quad (3.134)$$

burada  $d_i$ - götürülmüş fraksiyanın orta hesabı iriliyi;  $R_i$ - fraksiyanın faizlə tərkibi (çəkiyə görə).

Hidravlikî iriliyin qiymətləri cədvəl 3.4-də verilmişdir.

Cədvəl 3.4

## Gətirmələrin hidravlikı iriliyi (mm/san)

Suyun tem. °S	Gətirmələrin diametri. mm-lə						
	10	5	2	1	0,5	0,25	0,1
5	420	294	184	100	48,0	19,0	4,1
10	420	294	184	106	52,6	21,4	4,8
20	420	294	184	116	58,8	25,9	6,0
						1,60	0,064
							0,01

Ümumiyyətlə, gətirmələr çayın canlı en kəsiyində qeyri-müntəzəm paylanaraq nəql etdirilir. Səthdən dibə doğru gətirmələrin miqdarı və onların iriliyi artır.

Çay axını asılı və dib gətirmələrindən başqa, suda həll olmuş maddələri də nəql etdirir.

Çayın canlı en kəsiyindən vahid zamanda keçən gətirmələrin miqdarına gətirmələr sərfi deyilir və  $\text{kg/san}$  ilə ifadə olunur. Asılı ( $R$ ) və dib ( $G$ ) gətirmələri ayrılıqda ölçülür və hesablanır. Müəyyən bir müddət ərzində (gün, ay, fəsil, il və s.) çayın apardığı gətirmələrin ümumi miqdarına isə gətirmələr axımı deyilir. Gətirmələr axımı, adətən tonla ifadə olunur. Hövzənin vahid sahəsindən aparılan gətirmələr axımına gətirmələrin axım modulu deyilir və  $\text{t/km}^2$  ilə ifadə olunur. Müəyyən bir müddətdə (gün, ay, il, fəsil və s.) suda həll olmuş maddələrin çayda aparılan miqdarına ion axımı deyilir.

Asılı, dib gətirmələri və ion axımlarına birlikdə sülb axımı deyilir:

$$W_s = W_a + W_d + W_i , \quad (3.135)$$

Sülb axımının toplananları aşağıdaki düsturlara görə hesablanır:

$$W_a = R \cdot T , \quad (3.136)$$

$$W_d = G \cdot T, \quad (3.137)$$

$$W_i = I \cdot T, \quad (3.138)$$

burada R-asılı gətirmələr sərfi; G-dib gətirmələr sərfi; I- həll olunmuş maddələr sərfi.

Suyun vahid həcmində düşən gətirmələrin miqdari-na bulanıqlıq dərəcəsi deyilir ( $\rho$ ).

$$\rho = \frac{P}{V}, \quad (3.139)$$

burada P- gətirmələrin nümunədəki çəkisi; V- su nümunəsinin həcmi,  $m^3$ .

Gətirmələr sərfini bulanıqlıq dərəcəsinə görə təyin etmək olar:

$$P = R + G = \frac{\rho Q}{1000} - \cancel{\frac{kq}{\text{san}}} \quad (3.140)$$

və ya

$$\rho = \frac{1000 \cdot P}{Q}, \quad \frac{q}{m^3}, \quad (3.141)$$

burada Q- su sərfidir.

Çoxillik orta gətirmələr axımı gətirmələrin axım norması adlanır:

$$P = \frac{P_1 + P_2 + \dots + P_n}{n} = \frac{\sum_{i=1}^n P_i}{n}, \quad (3.142)$$

burada  $P_i$ - illik gətirmələr axımı; n-illərin sayı.

### 3.6.3. Asılı gətirmələr

Axın vasitəsilə asılı halda nəql edilən gətirmələrin hərəkət qanuna uyğunluğunu ilk dəfə 1848-ci ildə Dyupyu əsaslandırmışdır. Onun müşahidələrinə görə sürət qradiyenti böyük olduqda çayın dibində yerləşən bərk cisimlərə qaldırma qüvvəsi təsir göstərir. Axının dibində olan bərk hissəciyin üst səthində suyun sürəti böyük, aşağıda isə kiçik, bəzən isə hətta sıfra bərabər olur. Bernulli tənliyinə görə sürət çox olan yerdə təzyiq az olur. Dibdə isə, əksinə, təzyiq çox olduğundan sükunətdəki gətirmələrə qaldırma qüvvəsi təsir göstərərək, onları yerlərindən

tərpədir. Yerindən oynamış bərk hissəciklər axınla birlikdə hərəkət edir. Bundan sonra gətirmələrin uzun müddət asılı halda qalması axının turbulentliyindən, o cümlədən şaquli sürət pulsasiyasından asılıdır. Hal-hazırda asılı gətirmələrin hərəkətinin iki nəzəriyyəsi mövcuddur. Nəzəriyyələrdən biri diffuziya nəzəriyyəsidir. Onu 1913-1923-cü illərdə atmosfer üçün V.Şmit və Ç.Teylor vermişlər. V.M.Makkaveyev isə 1931-ci ildə diffuziya nəzəriyyəsini məcra axınları üçün işləmişdir. Diffuziya nəzəriyyəsinə görə gətirmələrin hərəkəti turbulent axında mübadilənin mövcud olması ilə əlaqədardır. Həmin nəzəriyyəyə əsasən axında turbulent qarışma zamanı mövcud substansiyalar da (məhlul, istilik, bərk hissəciklər və s.) aparılır.

Diffuziya nəzəriyyəsinin əsas tənliyi belə yazılır:

$$\rho \omega = -\varepsilon \frac{dp}{dy}, \quad (3.143)$$

burada  $\rho$ -axının baxılan dərinliyindəki bulanıqlıq dərəcəsi;  $\omega$ - hidravlikî irilik;  $\varepsilon$ -turbulent qarışma əmsalıdır.

Dərinlik boyu turbulent qarışma əmsalını sabit götürsək, (3.143) tənliyini integrallamaqla aşağıdakı ifadəni alarıq:

$$\frac{\rho}{\rho_\alpha} = e^{-\frac{\omega(y-\alpha)}{e}}, \quad (3.144)$$

burada  $\rho_\alpha$ - dibdən  $\alpha$  məsafədə olan dərinlikdə bulanıqlıq dərəcəsi; e- natural loqarifmanın əsasıdır.

Hidravlik iirlilik Stoks qanununa müvafiq olduqda, turbulent qarışma əmsalı su və bərk cisimlər üçün eyni götürülə bilər.

M.A. Velikanov isə diffuziya nəzəriyyəsinin müəlliflərindən olaraq, turbulent qarışma əmsalının axında dərinlik boyu dəyişdiyini göstərir və müxtəlif dərinliklərdə asılı gətirmələrin bulanıqlıq dərəcəsini təyin etmək üçün belə bir ifadə təklif edir:

$$\frac{\rho_g}{\rho_\alpha} = \left( \frac{1-h}{1+\frac{r}{\alpha}} \right)^{\frac{\omega}{\kappa g h}}, \quad (3.145)$$

burada r- nisbi dərinlik;  $\rho_\alpha$ - dibdən müəyyən məsafədə axının bulanıqlıq dərəcəsi;  $\alpha$ - nisbi kələ-kötürlükdür ( $\alpha = \frac{\Delta}{n}$ ) kimi ifadə olunur və çaylar üçün

təqribən  $\frac{1}{1500}$ -ə bərabərdir);  $\Delta$  - mütləq kələ-kötürlük;

$\omega$  - hidravlik iirilik;  $\kappa$  - Karman sabitidir (çaylar üçün onun qiyməti 0.54 qəbul edilə bilər);  $h$ -dərinlik;  $i$ -meyllik;  $g$ - sərbəst düşmə təciliidir.

Beləliklə, diffuziya nəzəriyyəsinə görə axının müxtəlif dərinliklərində asılı gətirmələrin vahid həcmədəki çəkisini (konsentrasiyasını) yuxarıda götürülmüş (3.144 və 3.145) tənliklərindən tapmaq olar.

Bu nəzəriyyənin çatışmayan cəhətlərindən biri odur ki, bərk hissəciklərin axının turbulentliyinə təsiri və gətirmələrin qarşıqlı təsiri nəzərə alınmır.

Diffuziya nəzəriyyəsindən fərqli olaraq, 1944-cü ildə M.A. Velikanov tərəfindən irəli sürülən turbulent axında asılı gətirmələrin nəql edilməsi nəzəriyyəsində bərk hissəciklərin axının kinematik quruluşuna (sürətin, təzyiqin paylanması və s.) təsiri nəzərə alınır. Bu nəzəriyyə gravitasiya nəzəriyyəsi adlanır.

Qravitasiya nəzəriyyəsində gətirmələrin asılı halda nəql edilməsinə axının müəyyən iş sərf etdiyi göstərilir və bu iş qaldırma işi adlandırılır. Asılı gətirmələrin dərinlik boyu paylanması bu nəzəriyyəyə görə aşağıdakı kimi ifadə edilir:

$$\frac{\rho}{\rho_a} = (1 - \eta)^{m\beta}, \quad (3.146)$$

burada

$$\beta = \frac{\kappa \alpha \omega}{(1 + \alpha) i \sqrt{ghr}}, \quad (3.147)$$

$$d = \frac{\rho_g}{\rho} - 1, \quad (3.148)$$

$\rho_g$ -götirmelərin sıxlığı;  $\rho$ - suyun sıxlığı;  $\kappa$ - Karman sabiti;  $\omega$ -hidravlikî iriliğ;  $i$ -meyllik;  $h$ - dərinlik;  $r$ -nisbi dərinlik;  $m$ -ədədi kəmiyyətdir və nisbi kələ-kötürlükdən asılıdır;  $\rho_a$ - dibdəki bulanılıq dərəcəsidir.

Çayların orta bulanıqlıq dərəcəsini təyin etmək üçün bu düsturun sadələşdirilmiş şəklindən istifadə etmək olar:

$$\rho_{or} = \frac{0.8}{\beta^2}. \quad (3.149)$$

Hər iki nəzəriyyəyə görə bulanıqlıq dərəcəsi üçün alınmış düsturlar çaylarda gətirmələrin miqdari az olduqda, ümumiyyətlə isə düzənlik çaylarının bulanıqlıq dərəcəsini təyin etdikdə istifadə oluna bilər. Dağ çayları üçün bu düsturların xətaları çox böyükdür. Asılı gətirmələrin miqdari çayın axını boyu dəyişir. Bu isə axının boyu sürətin və meylliin azalması ilə əlaqədardır.

Ümumiyyətlə, çay bulanıqlıq dərəcəsi mənbədən mənsəbə doğru həm azala, həm də arta da bilər.

Az meylikli çayların nəql etdiyi gətirmələrin miqdarı az olur. Çaylar gətirmələri ən çox yaz gursuluğu və daşqın dövründə nəql edirlər.

Çayın canlı en kəsiyində gətirmələr qeyri-müntəzəm paylanır. Səthdə gətirmələrin miqdarı az, dibdə isə çox olur. Çayın eni boyu da gətirmələrin miqdarı eyni olmur və axıntının istiqamətindən və yerli yuyulmalardan asılıdır.

Çayın eni və axın boyu gətirmələrin paylanması onun qollarının gətirmələr rejiminin də böyük təsiri vardır. Suyun bulanıqlıq dərəcəsini Y.A.Zamarinin təklif etdiyi düsturla da hesablamaq olar:

$$\rho = 0.022 \frac{v}{\omega_0} \sqrt{\frac{Riv}{\omega}}, \quad (3.150)$$

burada  $\rho$ - bulanıqlıq dərəcəsi;  $v$ - axının orta sürəti;  
 $R$ - hidravlikı radius;  $i$ - meyllik;  $\omega$ - gətirmələrin hidravlikı iriliyi;  $\omega_0$ - gətirmələrin hidravlikı iriliyinə görə belə təyin edilir:  $\omega \geq 0.002$  m/san olduqda  $\omega = \omega_0$ ,  
 $\omega < 0.002$  olduqda isə  $\omega = 0.002$  m/san-dir.

### *3.6.4. Dib gətirmələri*

Gətirmələrin bir hissəsi axının ancaq dibi ilə hərəkət edir və belə gətirmələr dib gətirmələri adlanır. Onların hərəketi gətirmələrin iriliyindən, axının hidravlikı göstəricilərindən və yatağın dibində yerləşməsindən asılıdır.

Əvvəlcə axının təsirinə daha çox məruz qalan dibdəki kiçik hissəciklər hərəkətə gəlir. Sonra axının təsiri nəticəsində iri gətirmələr də hərəkətə gəlir.

Dib gətirmələri yaz gursululuğu və daşqın vaxtı daha çox olur. Aralıq fazada axında dib gətirmələri demək olar ki, olmur. Çay yatağının dibində yerləşən hissəciklərə hidrodinamiki qüvvə ilə yanaşı, qaldırma və sürtünmə qüvvələri də təsir göstərir.

Ön və qaldırma qüvvələrinin təsiri nəticəsində dibdə yerləşmiş gətirmələr öz dayanıqlığını itirir və diblə yuvarlanmasığa başlayırlar. Axında sürət pulsasiyasının olması ilə əlaqədar olaraq gətirmələr müəyyən dərinliyə qədər qalxırlar.

Gətirmələrin hərəkətə gəlməsi axının sürəti ilə sıx əlaqədardır. Fransalı alim Eri bu əlaqənin analitik ifadəsini vermişdir:

$$\gamma d^3 = AV^6, \quad (3.151)$$

burada  $\gamma$ -gətirmələrin xüsusi çəkisi;  $d$ -gətirmələrin diametri;  $A$ -mütənasiblik əmsalı;  $V$ -axının orta sürətidir.

Bu ifadə Eri qanunu adlanır və dib gətirmələrinin çəkisinin axının orta sürətinin altıncı dərəcəsinə mütənasibliyini göstərir.

Eyni mineral tərkibli iki gətirmə ( $\gamma_1=\gamma_2$ ) üçün aşağıdakı bərabərliyi yazmaq olar:

$$\frac{d_1^3}{d_2^3} = \frac{V_1^6}{V_2^6}. \quad (3.152)$$

Eri qanunu gətirmələrin hərəket xüsusiyyətlərini aydınlaşdırır. Dağ çaylarının daha iri gətirmələri nəql edə bilməsi bu qanundan aydın olur.

Tutaq ki, dağ çayında sürət 2 m/san, düzənlik çayında isə 0.5 m/san-dir. Onda,  $\frac{V_1^6}{V_2^6} = \frac{2^6}{0.5^6} \approx 204.2$ .

Deməli, düzənlik çayları ilə müqayisədə dağ çayları

diametri 12 dəfə böyük olan hissəcikləri hərəkətə gətirə bilər.

Eri qanunundan göründüyü kimi gətirmələrin hərəkətə başlaması üçün tələb olunan orta sürət aşağıdakı kimi hesablana bilər:

$$V = K \sqrt{d}, \quad (3.153)$$

burada  $V$ -axının orta sürəti;  $K$ -mütənasiblik əmsalıdır və  $K \approx 50$ ;  $d$ - gətirmələrin diametri, mm-lə.

Eri qanunu gətirmələrin diametri 5 mm-dən kiçik olduğda özünü doğrultmur. Odur ki, yuyulma sürətini hesablamaq üçün bir çox düsturlar təklif edilmişdir. M.A.Velikanov gətirmələrin ilkin hərəkətə gəlməsi üçün lazım olan sürəti aşağıdakı düsturla hesablaşmağı təklif edir:

$$V = 3.14 \sqrt{15d + 0.006}. \quad (3.154)$$

Q.I.Şamov (3.153) düsturundakı  $K$  əmsalını sabit ( $K=6$ ) qəbul edir və sürət üçün düsturu belə ifadə edir:

$$V_{or} = 6.0d^{\frac{1}{3}} \cdot h^{\frac{1}{3}}, \quad (3.155)$$

burada h- axının dərinliyi, m-lə; d- gətirmələrin dia-metri, mm-lə.

Qumdan ibarət olan dib gətirmələri qırçın şəklində hərəkət edir. Məlumdur ki, müxtəlif sıxlıqlı mühitlərin sərhədlərində dalğavari səthlər əmələ gəlir. Məsələn, səhralarda qum barxanları, çaylarda isə su ilə dib-dəki bərk hissəciklərin sərhəddində qırçınılı səth yaranır. Qum qırçınlarının uzununa profilində bir neçə səciyyəvi hissə ayırmak olar: - qırçının arxa yamacı, ön yamacı zirvəsi və dibi. Qırçının təşkil olunduğu gətirmələr belə hərəkət edirlər: ayrı-ayrı qum hissəcikləri ön yamacla zirvəyə qalxaraq sonra aşağı düşür və arxa yamacda çökür. Beləliklə, ancaq qırçı-nın səthində olan qum hissəcikləri hərəkətdə olur. Qırçınlar hərəkət etdikcə, onlar bir neçə xırda qırçınlara da bölünə bilərlər.

Qırçınların hündürlüyü dərinlikdən asılıdır. Dərinlik artdıqca onların hündürlüyü də artır.

Qırçınların sürəti kiçik olur. Məsələn, Volqa çayı-nın orta axınında 8-20 m uzunluğunda olan qum qırçınları bir gündə 0,3-1,3 m məsafəyə hərəkət edir. Dib gətirmələrinin sərfini hesablamaq üçün bir sıra düsturlardan istifadə edilir. Dib gətirmələrinin həndəsi ölçüləri axın boyu dəyişir. Dağlıq hissədə çayla-rın nəql etdiyi gətirmələrin diametri böyük, düzənlik hissədə isə kiçik olur.


### 3.6.5. Gətirmələr axımının rejimi

Çayın rejiminin il ərzində dəyişməsi də onların nəql etmə qabiliyyətinə və gətirmələrin miqdarına təsir göstərir. Belə ki, çay yaz gursululuğunda və daşqınlar zamanı ən çox gətirmələr nəql edir. Azsulu dövrlərdə isə çaylardakı gətirmələrin miqdarı minimal olur.


Çayların en kəsiyinin sahəsinin, dərinliyinin, meylliyyinin axın boyu dəyişməsi, qolların böyüməsi çayların gətirmələri nəql etmə qabiliyyətini dəyişdirir. Bu amillərlə yanaşı, gətirmələrin rejiminə axının turbulentliyi və daxili axıntılar da təsir göstərir. Ümumiyyətə, gətirmələr axımının il ərzində paylanması çayın su rejimi ilə əlaqədardır. Çayın su sərfi artıqca gətirmələrin sərfi də artır. Su və gətirmələr səfləri arasındaki əlaqənin qrafiki şəkil 3.21-də göstərilir.

Gətirmələrin maksimal sərfi su sərfinin maksimumdan bir qədər tez müşahidə olunur (şəkil 3.22).

Su rejiminin dəyişməsi ilə əlaqədar, gətirmələrin mexaniki tərkibi də dəyişir. Gursululuğun qalxma fazasında çaydakı gətirmələrin miqdarı xırda fraksiyaların ( $<0.05$  mm) hesabına daha çox artır. Səviyyə düşdükdə isə suda iri fraksiyalar daha çox olur.



Şək. 3.21. Gorançay-Yuxarı Hacıkənd məntəqəsi üçün orta aylıq asılı gətirmələr ( $R$ ) və su sərfələri ( $Q$ ) arasında əlaqə.



Şek. 3.22. Qudialçay -Küpçalı məntəqəsi üçün orta dekadalıq asılı gətirmələr və su sərflerinin illik gedişi.

Kiçik çaylarda isə həm kiçik ( $<0.05$  mm), həm də iri fraksiyaların ( $>0.05$  mm) maksimal miqdarı eyni vaxta müşahidə olunur. Bu ondan irəli gəlir ki, böyük hövzəli çaylardan fərqli olaraq kiçik çaylarda hövzənin müxtəlif hissələrindən axıb gələn su, hidroqrafiki şəbəkəyə təxminən eyni vaxtda gəlib çatır.

Meşə zonasının çaylarında bulanlıqlıq ən az ( $\rho < 20$  q/m<sup>3</sup>) olur. Bunun səbəbi səth axınının az olması və yuyulma prosesinin zəif getməsidir. Meşə zonasından cənuba getdikcə gətirmələrin miqdarı da artır. Meşəçöl və çöl zonalarında bulanlıqlıq 500 q/m<sup>3</sup> çatır. Bu səthi eroziyanın güclənməsi ilə izah olunur.

Mərkəzi Asiya və Cənubi Qafqaz çaylarının bulanlıqlığının qiymətləri böyükdür. Kür çayının orta illik bulanlıqlığı 2000 q/m<sup>3</sup>, Amu-dərya çayının ki isə 2350 q/m<sup>3</sup>-ə bərabərdir.

Hidrotexniki qurğular tikildikdə çayların təbii gətirmələr rejimi dəyişir. Belə ki, Kür çayı üzərində bir-sıra su anbarları tikildikdən sonra onun illik gətirmələr axımı kəskin azalmışdır.

Bəzi iri çayların gətirmələr axımı haqqında məlumat cədvəl 3.5-də verilmişdir.

Cədvəl 3.5

Çayların mənsəblərində götirmələr axımı

Çay	Su toplayıcı sahə, min km <sup>2</sup>	İllik su axımı, km <sup>3</sup>	Orta ıllik bulanıqlıq q/m <sup>3</sup>	Orta ıllik götirmələr axımı, mln. t	Götirmə-lər axımı modulu t/km <sup>2</sup>
Yenisey	2580	618	21	14,5	5,6
Lena	2490	518	30	16,9	6,8
Ob	2975	398	40	17,4	5,8
Amur	1855	395	63	27,4	14,7
Volqa	1380	252	100	27,7	20,1
Dnepr	504	53	130	6,6	14,9
Amu-dərya	465	42	2350	103,5	220
Kür	188	18	2000	40,0	212
Cu	27	17	720	1,4	52
Sir-dərya	462	14	870	13,3	28,8
Rioni	14	13	640	9,1	650
Kuban	62	11	700	8,5	137

### *3.6.6. Su anbarları və kanalların lillənməsi*

Gətirmələr suvarma sistemlərindəki kanallara daxil olur və onların hidravlikı göstəricilərindən asılı olaraq dibə çökə bilir. Bu, kanalların suburaxma qabiliyyətini azaldır və hər il suvarma dövrü qurtardıqdan sonra onları gətirmələrdən təmizləyirlər. Çaylar üzərində tikilmiş su anbarları da çay gətirmələri ilə lillənir. Su anbarında ildən-ilə gətirmələrin miqdarı artır. Bu onun faydalı həcminin azalmasına səbəb olur. Bəzən su anbarları qısa bir müddətdə gətirmələrlə dolur və sıradan çıxır. Misal üçün, Fərhad su elektrik stansiyasının su anbarı 10 il ərzində tamamilə gətirmələrlə dolmuşdur. Dağıstanda Ağ-su çayı üzərindəki su anbarı 3 il ərzində tam lillənmişdir. Gətirmələr axımını öyrənməklə su anbarının lillənmə rejimini müəyyən etmək mümkündür.

Gətirmələr sərfi aşağıdakı düsturla hesablanır:

$$R = 10^{-3} \cdot p \cdot Q, \quad (3.156)$$

burada R- gətirmələr sərfi; p- bulanıqlıq dərəcəsi; Q- su sərfi.

Gətirmələrin orta çoxillik axımı isə bu düstura görə hesablanır:

$$\overline{W}_g = \rho \overline{W}_{su} \cdot 10^{-6}, \quad (3.157)$$

burada  $\overline{W}_g$  -gətirmələr axımının norması;  $\overline{W}_{su}$ - su axımının norması.

Çayda su anbarı tikdikdə onun su və gətirmələr rejimi dəyişir. Su anbarında axının sürəti azaldığı üçün gətirmələr çökməyə başlayır. Gətirmələrin çökmə prosesi lillənmə adlanır.

Asılı gətirmələrlə bərabər, su anbarında dib gətirmələri də yiğilir. Düzənlik çaylarında dib gətirmələri asılı gətirmələrin 10 %-ə qədərini təşkil edir. Dağ çaylarında asılı və dib gətirmələrinin axımı nisbəti müxtəlif olur. Bəzən dib gətirmələri asılı gətirmələr axımının 25-50 %-ni (və daha çox) təşkil edə bilər. Su anbarının lillənməsini hesablaşdırda asılı və dib gətirmələrin axım həcmi müəyyən edilməlidir. Lillənmə müddəti su anbarının istismar gücünü müəyyənləşdirir. İri su anbarları birinci il su ilə doldurulduğda gətirmələrin hamısını özündə çökdürüb saxlayır. Axımı illik tənzimləyən və kiçik bəndlə su anbarlarında illik gətirmələr axımın ancaq bir hissəsi qalır. Su anbarında gətirmələrin mexaniki tərkibi bəndə doğru dəyişir: iri gətirmələr çayın su anbarına töküldüyü yerdə, xırda hissəciklər isə bəndə yaxın

çökmeyə başlayır və tədricən bəndin yanına gəlib çatır. Su anbarı o zaman gətirmələrlə tam dolmuş hesab edilir ki, çayın təbii gətirmələr rejimi su anbarı olan şahadə yenidən bərpa olunsun. Bu, ölçüləri bənd tikilməmişdən əvvəl çayın ölçülərinə müvafiq olan məcra əmələ gələndən sonra baş verir. Bu zaman gətirmələr bütövlükdə aşağı byefə nəqli edilir. Su anbarında bir ildə çökən gətirmələr miqdarının çayın orta illik gətirmələr axımına olan nisbəti su anbarının gətirmələri saxlamaq qabiliyyəti adlanır və aşağıdakı kimi hesablanır:

$$G_r = \frac{P_r}{P_i}, \quad (3.158)$$

burada  $P_r$ -çökmüş gətirmələrin miqdarı;  $P_i$ -orta illik gətirmələrin miqdarı.

Su anbarının bir ildə lillənmiş həcmi belə təyin edilir:

$$V_r = \frac{1}{\gamma_r} \cdot P_r, \quad (3.159)$$

burada  $\gamma_r$ -su anbarına çökən gətirmələrin həcm çəkisidir.

Gətirmələrin həcm çəkisi müxtəlif fraksiyaların miqdarına görə təyin edilir (cədvəl 3.6).

Cədvəl 3.6

Gətirmələrin həcm çəkisi

Qruntlar	Həcm çəkisi, t/m <sup>3</sup>
Lil	0.8-0.9
Qumla qarışq lil	0.9-1.1
Lillənmiş xırda və iri qumlar	1.2-1.3
Xırda qumlar	1.4-1.5
Orta və iri qumlar	1.5-1.6
Çinqılı qumlar	1.7-1.9
Çinqıl	1.8-1.2

Su anbarının normal şışmə səviyyəsindəki (NSS) həcmminin ( $W$ ) su axımı normasına ( $W_0$ ) nisbəti onun nisbi tutumu adlanır:

$$\beta = \frac{W}{W_0} \quad (3.160)$$

Əgər,  $\beta > 0.6$  olarsa, onda su anbarında çayın gətirdiyi bütün bərk hissəciklər çöküb qalmalıdır. Nisbi tutumu  $0.15 < \beta < 0.6$  olan su anbarları iş rejimindən asılı olaraq gətirmələrin 70-100 %-ni saxlaya bilər.

Nisbi tutum  $\beta < 0.15$  olduqda, zamandan asılı olaraq su anbarının lillənmə şiddəti azalacaqdır.

Çayın gətirmələr rejimi haqqında məlumat olma-dıqda, oxşar çay üsulundan və ya bulanıqlıq xəritə-sindən istifadə edərək asılı gətirmələr axımını təyin etmək olar. Dib gətirmələrinin sərfini aşağıdakı düsturla da hesablamaq olar:

$$R_g = 24 \cdot Q \frac{V}{C\sqrt{H}} \left( \frac{d_{\max}}{d_{or}} - 1 \right), \quad (3.161)$$

burada  $Q$ - çayın su sərfi,  $m^3/s$ ;  $V$ - çay axınının orta sürəti,  $m/san$ ;  $H$ -dərinlik,  $m-lə$ ;  $C$ - sürət əmsali,  $m^{1/2}/san$ ;  $d_{\max}$ - çayın dib çöküntülərinin maksimal diametri:

$$d_{\max} = \frac{V^3}{50.65\sqrt{H}}, \quad (3.162)$$

$d_{or}$ -dib çöküntülərinin orta diametri.

Su anbarlarının lillənməsinin gedişi aşağıdakı düsturla müəyyən edilir:

$$V_{r,z} = V_{r,pr} \cdot (1 - a^t), \quad (3.163)$$

burada  $V_{r,z}$  - su anbarının mümkün lillənmə həcmidir; a-birinci ildə su anbarının nisbi lillənməsini səciyyələndirən kəmiyyət,  $a = 1 - V_r / V_{r,pr}$ ; t- illərin sayı.

$$V_{r,pr} = V_{NSS} \left[ 1 - \left( \frac{\omega_j}{\omega_s} \right)^{1.7} \right], \quad (3.164)$$

burada  $\omega_j$  - çay yatağından maksimal hesabat sərfinin 3/4 hissəsi keçdikdə canlı en kəsik sahəsi,  $m^2$ ;  $\omega_s$ -bəndə yaxın hissədə su anbarının ən böyük en kəsik sahəsi,  $m^2$ .

Birinci ildə lillənmə bu düsturla hesablanır:

$$V_{a,i} = \frac{P_g}{\gamma_r} \left[ 1 - \left( \frac{\omega_j}{\omega_s} \right)^n \right], \quad m^3 \quad (3.165)$$

burada  $P_g$ - illik gətirmələr axımı,  $t/l$ ;  $n$ -üst göstərici və çayın meyliyindən asılıdır.

Su anbarları çay gətirmələri ilə bərabər, onların sahillərinin yuyulub-uçulmasından əmələ gələn materiallarla da lillənir. Sahillərin yuyulması və uçulma-

sindan əmələ gəln materiallar hesabına lillənmə, su anbarının gətirmələrlə lillənməsinin 40 %-nə qədərini təşkil edə bilər.

### 3.6.7. Həll olmuş maddələr axımı

Səth və yeraltı sular torpaqda və qruntda olan duzları həll edərək ionlarla zənginləşir. Su əhəng, gips və dolomit süxurlarını daha asan həll edir. Çay sularının tərkibində müxtəlif duzlar vardır. Həmin duzlar kation və anionlardan ibarətdir. Tərkibinə görə çay suları aşağıdakı qruplara bölünürler:

- hidrokarbonatlı;
- xloriu;
- sulfatlı.

Çay sularının tərkibində müxtəlif həll olmuş qazlar da olur: oksigen, azot, karbon, hidrogen-sulfid.

Çay suyundakı əsas kationlar bunlardır: natrium, kalsium, maqnezium, kalium. Bunlardan başqa suyun tərkibində müxtəlif mikroelementlər, biogen elementlər və üzvi maddələr olur.

Suda həll olmuş maddələr çay, göl və dənizlərdə canlı aləmin yaşamasına və inkişafına imkan verir. Suların kimyəvi tərkibindən asılı olaraq onların bəzi fiziki xassələri dəyişir.

Suların kimyəvi tərkibini öyrənməkdə əsas məqsəd su təchizatında, suvarmada və başqa sahələrdə

onlardan istifadənin nə dərəcədə mümkün olub-olmamasını müəyyən etməkdir. Hal-hazırda sənaye və nəqliyyatın, kənd təsərrüfatının inkişafı, şəhərlərin artması ilə əlaqədar olaraq su obyektləri çirklənir. Odur ki, hidrokimyəvi tədqiqatlar ən vacib məsələlərdən birinə çevrilmişdir. Hidrokimya təbii suların kimyəvi tərkibini, onların ətraf mühitdə gedən proseslərdən asılı olaraq zaman və məkana görə dəyişməsini öyrənən elmdir. Çay sularının kimyəvi tərkibini kəmiyyətcə səciyyələndirmək üçün minerallaşma dərəcəsi anlayışından geniş istifadə edilir. Vahid su həcmindəki həll olmuş mineral maddələrin miqdarına ( $\text{mg/l}$  və ya  $\text{g/kq}$ ) suyun minerallaşma dərəcəsi deyilir. Okeanologiyada isə duzluluq məfhumundan istifadə olunur. Bunlarla yanaşı, suda olan əsas ionların cəmi də suyun kimyəvi tərkibinin kəmiyyət göstəricisidir.

S.A Alyokin suyun minerallaşma dərəcəsinə görə çayları aşağıdakı qruplara böldür:

- az minerallaşmış ( $<200 \text{ mg/l}$ );
- orta minerallaşmış ( $200-500 \text{ mg/l}$ );
- artıq minerallaşmış ( $500-1000 \text{ mg/l}$ );
- yüksək minerallaşmış ( $>1000 \text{ mg/l}$ ).

Çay sularının minerallaşma dərəcəsi şimaldan cənuba getdikcə artır. Bununla bərabər suyun aid edildiyi təsnifat sinfi də dəyişir. Cənub istiqamətində hidrokarbonatlı sular sulfatlı sularla, sonra isə sulfatlı

sular xloridli sularla əvəz olunur. Bu qanuna uyğunluq təbii şəraitin ümumi dəyişkənliyi ilə sıx əlaqədardır. Məlumdur ki, şimaldan cənuba doğru iqlim dəyişdiyi üçün yağıntıların miqdarı getdicə azalır, buxarlanma isə artır. Odur ki, çay sularının kimyəvi tərkibi dəyişir, minerallıq dərəcəsi artır. Çayların çoxunun suyu hidrokarbonat sinfinə aid olub, az ( $200 \text{ mg/l}$ ) və orta minerallaşma dərəcəsinə ( $200-500 \text{ mg/l}$ ) malikdirlər. Tərkibində olan kationlara görə bu çay suları kalsium qrupuna aid edilir. Bu çaylarda maqneziumlu və natriumlu sulara çox təsadüfi halda rast gəlinir. Cənubi Qafqazın əsas çayları göstərilən sinif və qrupa aiddir.

Yüksək minerallaşma dərəcəsinə ( $>1000 \text{ mg/l}$ ) malik olan çay suları xloridli və sulfatlı sular sinifinə aid edilir. Bu siniflərə daxil olan az minerallaşma dərəcəli çaylara çox az təsadüf edilir. Sulfatlı sular sinifinə aid olan çaylara çöl və yarımsəhra zonalarında rast gəlmək olar.

Sulfatlı çay sularının minerallaşma dərəcəsi bəzən  $3000-5200 \text{ mg/l}$  olur. Məsələn, Kuma çayında suyun minerallaşma dərəcəsi  $5000 \text{ mg/l}$ -dir. Xloridli çay sularının minerallaşma dərəcəsi yüksək olur. Belə ki, Turçayın (Qazaxıstan) minerallaşma dərəcəsi  $19000 \text{ mg/l}$ -ə çatır.

Qeyd etmək lazımdır ki, çaylar dəniz və okeanlara ildə orta hesabla  $472.3 \text{ mln. ton}$  asılı gətirmələr,

384.1 mln. ton həll olmuş maddələr gətirir. Asılı gətirmələrə ölçüsü  $10^{-5}$  mm-dən böyük olan hissəciklər aid edilir. Müəyyən zaman ərzində (il, ay, gün) baxılan ərazidən çay vasitəsilə aparılan ion-molekula və kolloid vəziyyətində olan üzvi və qeyri-üzvi maddələrin miqdarına həll olmuş maddələr axımı deyilir. Çay sularında həll olmuş maddələrin əsas hissəsini ion axımı təşkil edir. Ion axımının miqdarını hesablamaq üçün su axımı həcmi ionların cəminə ( $q/m^3$ ) və ya minerallaşma dərəcəsinə vurmaq lazımdır:

$$\underline{W_i} = W_{su} \cdot m_i, \quad (3.166)$$

burada  $W_{su}$ -orta illik su axımının həcmi,  $m^3$ -la;  $m_i$ -minerallaşma dərəcəsinin (və ya ionlar cəminin) orta illik qiyməti ( $q/m^3$ -la).

İon axımı orta ion axımı modulu ( $t/km^2$ ) ilə də səciyyələndirilir:

$$P_i = \frac{W_i}{F}, \quad (3.167)$$

burada  $W_i$ -ion axımının miqdarı, tonla;  $F$ -hövzənin sahəsi,  $km^2$ .

İon axım modulu ilə su axımı modulu arasında əlaqə aşağıdakı kimidir:

$$P_i = A M m_i, \quad (3.168)$$

burada A- mütənasiblik əmsalı və ya  $A=0.0315$ ; M-su axımı modulu,  $l/\text{san}\cdot\text{km}^2$ ;  $m_i$ - minerallaşma dərəcəsi,  $\text{mg}/l$ .

İon axımı çay axımı ilə sıx əlaqədardır və odur ki, il ərzində çayın sululuğunun dəyişməsi ilə yanaşı, ion axımı da dəyişir. Yaz gursuluğu və daşqın zamanı çay suyunun minerallaşma dərəcəsi azalır, ancaq su axımının həcmi böyük olduğu üçün ion axımı da böyük olur. Yay və qış axımı dövründə isə çay suyunun minerallaşma dərəcəsi artır. Su axımının həcmi çox və minerallaşma dərəcəsi böyük olan çaylarda ion axımı ən çox olur. Bəzi iri çayların ion axımı haqqında məlumat cədvəl 3.7-də verilmişdir.

Cədvəl 3.7

Çayların mənsəblərində ion axımı

Çay	Hövzənin sahəsi, min km <sup>2</sup>	Orta illik su axımının həcmi, km <sup>3</sup>	Orta illik ion axımı, mln.t.	ion axımı modulu, t/km <sup>2</sup> • il	Suyun mineral-lışma dərəcəsi, mg/l
Lena	2490	518	54,4	24,8	110
Volqə	1380	252	53,9	39,1	213
Yenisey	2580	618	48,4	18,8	78
Ob	2975	398	33,5	11,3	35
Amu-Dərya	465	42	17,4	37,5	415
Şim.Dvina	357	112	14,4	40,3	126
Sir-Dəryə	462	14	11,7	25,3	835
Amur	1855	395	4,2	32,4	13,1
Dnepr	504	53	7,6	15,1	144
Kür	188	18	5,0	26,6	278

### 3.6.8. Sel dşqınları ✓

Dağ çaylarının getirmələr rejiminin özünə məxsus cəhətləri vardır. Bunun əsas səbəbi çay hövzəsinin relyefi və geoloji quruluşudur. Denudasiya prosesinin, o cümlədən aşınmanın şiddetli getməsi ilə əla-qədar olaraq çayların hövzəsində çoxlu miqdarda qırıntı materialları toplanır. Leysan yağışları nəticəsin-də həmin materiallar axını zənginləşdirərək daşqın əmələ gətirir. Dağ çaylarında getirmələrlə zəngin olan daşqınlar sel daşqınları adlanır. Sel axınları adı daşqınlardan getirmələrin miqdarı ilə fərqlənirlər. Sel daşqınları zamanı xırda getirmələrlə yanaşı, iri daşlar da axın vasitəsilə nəql edilir. Buna görə da çay böyük dağıdıcı qüvvəyə malik olur.

Sel hadisəsinin baş verməsi üçün hövzədə külli miqdarda xırdalanmış sükür parçaları yiğilmalı, yağışların şiddətiyi və meylliklər böyük olmalıdır. Bundan başqa, bəzi hallarda selin əmələ gəlməsində bəzi hallarda çayın yuxarı axınında denudasiya materiallarının sürüşərək çayın qarşısını kəsməsi və xırda dəhnələr yaratması mühüm rol oynayır. Güclü yağışlardan sonra dəhnələri yaranan xırda təbii bəndlər dağılmağa başlayır və orada olan su, getir-mə materiallarını böyük sürətlə çayın aşağı hissələrinə gətirir və beləliklə, getirmələrlə zənginləşən axın, yəni sel yaranır.

Sel daşqınları rejimlərinə görə iki cür olur: strukturlu və struktursuz sellər.

Strukturlu sellərdə turbulent (struktursuz) sellər-dən fərqli olaraq, axında xırda gətirmələrin, o cümlə-dən gil, gilicə, toz-şəkilli maddələrin miqdarı daha da çox olur.

Sellər tərkibinə görə üç cür olur:

- palçıqlı;
- palçıqlı-daşlı;
- sulu-daşlı.

Sel daşqınlarının əksəriyyətinin davamıyyəti bir neçə saat olur. 1921-ci və 1973-cü illərdə Kiçik Almatinka çayında (Qazaxstan) güclü sellər baş vermişdir. 1921-ci ildə (iyulun 8-dən 9-na keçən gecə) sel zamanı axının maksimal sərfi  $900 \text{ m}^3/\text{san}$  olmuşdur. 1846-ci ildə Kiş çayından keçən sel axını Şəki şəhərini dağıtmışdır.

Sel hadisələri müşahidə olunan dağ çayları hövzələrinin sahəsi  $100\text{-}300 \text{ km}^2$ , orta illik sərfələri  $3\text{-}15 \text{ m}^3/\text{san}$ , meyllikləri  $0.01\text{-}0.1$  və az sulu dövrdə orta sürəti  $1\text{-}2.5 \text{ m/san}$ , dərinliyi isə  $0.3\text{-}1.0 \text{ m}$  olur.

Sel daşqınları keçdikdə sürət  $3\text{-}5 \text{ m/san}$ , dərinlik isə  $3\text{-}4 \text{ m-e}$  çatır. Bu zaman sel kütləsinin xüsusi çəkisi  $1.8 \text{ t/m}^3$ , bəzi hallarda isə  $1.9\text{-}2.3 \text{ t/m}^3$  olur. Sel kütləsinin xüsusi çəkisi belə hesablanır:

$$\gamma_s = \frac{1.0 + \gamma_g \beta}{1.0 + \beta}, \quad (3.169)$$

burada  $\gamma_s$ - sel kütləsinin xüsusi çəkisi;  $\gamma_g$ -gətirmələrin xüsusi çəkisi;  $\beta$ -  $1\text{ m}^3$  suda olan gətirmələrin həcmi.

Sel materiallarının həcmini isə aşağıdakı düsturla hesablamaya olar:

$$W_s = 1000H\alpha F\beta, \quad (3.170)$$

burada  $H$ -yağış layı;  $\alpha$ -axım əmsalı;  $F$ - hövzənin sahəsi;  $\beta$ -vahid su həcmindəki gətirmələrin həcmi.

Axım əmsalı hövzənin orta yüksəkliyindən asılıdır. Hövzənin orta hündürlüyü 2500-3000 m olduqda,  $\alpha=0.5-0.7$ . Orta hündürlüklü hövzələr üçün  $\alpha=0.3-0.5$ , alçaq hündürlüklü hövzələr üçün isə  $\alpha=0.1-0.3$ .

i.i.Xerxeulidzenin tədqiqatına görə sel daşqları üçün  $\beta=1.0-1.5$ .

Bəzi çaylarda baş vermiş seilərin gətirmələr həcmi cədvəl 3.8-də verilmişdir.

Cədvəl 3.8

## Sel daşqınlarında gətirmələrin həcmi

Çay	Hövzənin sahəsi, km <sup>2</sup>	Selin keçmə tarixi	Gətirmələrin həcmi, m <sup>3</sup>
Balakənçay	120	1.X.1932	372000
Kışçay	100	26.VII.1936	2175000
Şinçay	223	14.VIII.1955	3000000
Ordubadçay	42	20.VIII.1931	1000000
Kiçik Almatinka	119	08.VII.1921	3250000

Sel daşqınları ilə mübarizə vasitələrindən biri hövzədə kompleks hidrotexniki və fitomeliorativ tədbirlərin görülməsidir. Kiçik Almatinka çayında yaranan sel axınlarından Alma-Ata şəhərini qorumaq üçün Medeo yaxınlığında 1966-cı ildə hündürlüyü 100 m-ə qədər olan sünü bənd yaradılmışdır. 1973-cü ildə həmin çayda 1921 və 1961-ci illərdəkindən də güclü sel axınlarının keçməsinə baxmayaraq, bənd sellərin qarşısını tam ala bilmışdır.

## 3.6.9. Məcra prosesləri

Səth eroziyasından fərqli olaraq, çay məcrasında gedən eroziya zamanı axın yatağı dərinləşdirərək

süretini artırır, süret azaldıqda isə, əksinə, yataqda gətirmələr çökür və onu dayazlaşdırır.

Çay axınının süretinin azalıb-artması su rejimi ilə əlaqədardır və vaxtaşırı dəyişir. Bunun nəticəsində məcrada yuyulma və çökmə prosesləri növbələnir. Axınla məcranın belə qarşılıqlı təsirində yaranan prosesə məcra prosesi deyilir. M.A.Velikanov göstərmişdir ki, çay axını adı şəraitdə özünün quruluşuna müvafiq yataq forması əmələ gətirir və yataq forması isə öz növbəsində axında süretin paylanması təsir göstərərək müvafiq süret sahəsi yaradır.

Məcra ilə axının qarşılıqlı təsirini çay meandrlarının əmələ gəlməsi misalında daha aydın izləmək olar.

Tutaq ki, çay tamamilə düz xətli yataqla axır. Bu yatağa sağ sahildən bir qol qovuşur. Qolun axına təsiri nəticəsində əsas çayda axının istiqaməti dəyişir və o, sol sahilə doğru yönəlir. Zaman keçdikcə sol sahil yuyulmağa başlayır, sağ sahildə qol qovuşan yerdən aşağıda isə gətirmələr çökürlər.

Gətirmələr sol sahilin yuyulmuş hissəsindən bir az aşağıda da çökür. Çökmüş gətirmələr axının istiqamətini dəyişərək onu qarşidakı sahilə yönəldir. Beləliklə, məcranın bir hissəsində yuyulma, onun əks tərəfində isə çökmə prosesi gedir. Axın boyu dərinleşmiş və dayazlaşmış hissələr yaranır. Məcra prosesləri təbii halda elə istiqamətdə baş verir ki, axına

ən az müqavimət göstərən bir məcra əmələ gəlsin. Təbii şəraitdən asılı olaraq belə bir məcranın yaranması müəyyən dərəcədə məhdudlaşır. Məcra prosesinin gedisəti axının və məcranın aşağıdakı xüsusiyyətlərindən asılıdır:

1. *Məcra formalaşdırı su sərfindən. Bu sərfin qiyməti fiziki-coğrafi şəraitdən asılı olaraq müəyyən edilir. Məsələn, Mərkəzi Asiya çayları üçün məcra formalaşdırı su sərfi kimi 10% təminatlı daşqın sərfi götürür;*
2. *Çayın eyni xüsusiyyəti hissələrinin orta meyliliyindən (J);*
3. *Dib gətirmələrinin orta diametrindən (d);*
4. *Çayın orta enindən (V);*
5. *Orta dərinlikdən (H);*

Məcranın və axının bu göstəriciləri arasındaki əlaqə morfometriya əlaqəsi adlanır və üç tənlik vasitəsilə ifadə olunur:

$$B = \alpha^{0.92} \cdot Q^{0.54} \cdot J^{-0.27}, \quad (3.171)$$

$$H = \alpha^{-0.54} \cdot Q^{0.27} \cdot J^{-0.14}, \quad (3.172)$$

$$V = \alpha^{-0.38} \cdot Q^{0.29} \cdot n^{-0.81} \cdot J^{0.40}, \quad (3.173)$$

burada  $\alpha = \frac{A}{\sqrt{d}}$ ;  $A = \sqrt{\frac{Bd}{H}}$ ; n-kələ-kötürlük əmsalıdır.

Məcra proseslərinin əsas amillərindən biri də axının turbulentliyidir. Bu proseslərə ərazinin relyefi, torpaq-qrunut təbəqəsi, bitki örtüyü və iqlim də təsir göstərir.

Çay məcrasının deformasiyası həm təbii yolla, həm də antropogen amillərin təsiri nəticəsində baş verir. Təbii yolla gedən deformasiya zamanı çayın məcrasını təşkil edən sūxurlar axın vasitəsilə yuyulur və dib dərinləşir, Koriolis qüvvəsinin təsiri ilə yataqda yan deformasiya gedir. Bunlar qayıtmayan (dönməz) deformasiyalardır. Yerli və keçici xassəyə malik təbii deformasiyalar da müşahidə olunur. İnsan fəaliyyəti nəticəsində məcrada gedən proseslər bəzən bir istiqamətli, yəni qayıtmayan, bəzən isə keçici ola bilər. Məcra formalaşması prosesi gursulu və daşqın dövrlərində baş verir. Azsulu dövrdə isə axının sürəti və su sərfi kiçik olduğu üçün bu proses demək olar ki, getmir.

Axınla məcra arasındaki qarşılıqlı təsir uzun müddət davam etdiğdən sonra elə bir məcra forması yaranır ki, müəyyən dərəcədə dayanıqlığa malik olur. Məcra dayanıqlı olması bir çox amillərdən asılıdır. Neva çayının məcrası dayanıqlıdır. Bu çayda məcra prosesləri demək olar ki, nəzərə çarpmayacaq də-

rəcədə zəif gedir. Bu da ondan irəli gəlir ki, çayın məcrası əsasən gil və daş qruntlardan təşkil olunmuşdur və su sərfinin tərəddüdü Ladoqa gölü ilə tənzimlənir, həm də suyun bulanıqlıq dərəcəsi azdır. Ancaq Kür, Ural çaylarının məcralarının dayanıqlığı azdır, çünki onların məcraları asan yuyulan qruntlardan ibarətdir və həmin çaylarda yüksək daşqınlar hər il keçir. Məcranın dayanıqlığı meyllikdən və onu təşkil edən qruntların tərpənmə qabiliyyətindən asılıdır. Çay məcralarının dayanıqlığını səciyyələndirmək üçün V.M.Loxtin aşağıdakı meyari təklif etmişdir:

$$\eta = \frac{d}{n}, \quad (3.174)$$

burada d- məcranı təşkil edən qrunt hissəciklərinin diametri, mm; n -çayın 1 km-də düşməsi, m.

Bu me'yarıancaq böyük çaylara tətbiq etmək olar. M.A.Velikanov həmin meyara düzəliş vermişdir. Loxtin meyari Velikanovun düzəlişi ilə aşağıdakı kimi ifadə olunur:

$$\eta = \frac{d}{HJ} = \frac{\omega^2}{Y^2}, \quad (3.175)$$

burada  $H$  dərinlik, m;  $\mathcal{F}$  -meyllik;  $\omega$ - hidravlik iştirakı,  
 $\omega = \sqrt{\frac{2}{3} agd}$ ;  $v_*$  dinamiki sürət;  $a$  -nisbi sıxlıq,

$$a = \frac{\rho_g}{\rho} - 1; \rho_g$$
 - gətirmələrin sıxlığı;  $\rho$  - suyun sıxlığı.

M.A.Velikanov çayları, məcralarının dayanıqlığına  
göre 5 gruba bölür:

1. *Ən dayanaqlı çaylar. Belə çayların məcraları demək olar ki, yuyulmur, axında gətirmələrin miqdarı az olur və onlar dibi zəif hərəkət edirlər (Yenisey çayı);*

2. *Planda dayanıqlı çaylar. Məcranın dərinliyi müəyyən bir orta qiymət ətrafında dəyişir (Volqa çayı);*

3. *Nisbətən dayanıqlı sahili olan çaylar (Visla çayı);*

4. *Az dayanıqlığa malik çaylar (Amudərya çayı);*

5. *Selli çaylar. Onların məcraları daşqın zamanı böyük deformasiyalara uğrayır.*

Mə'lumdur ki, gətirmələrin hərəkət növlərindən biri qırçınlı hərəkətdir. Odur ki, qırçınlar məcranın ünsürlərindən biri sayılmalıdır. Qırçılardan başqa məcrada daha böyük, ölçüləri çayın eni ilə müqayisə edilə biləcək gətirmələr yığımı yaranır. Bunlar yan, ortalıq və dil şəkilli gətirmələr yığımı adlanırlar. Dil,

uzunsov şəkilli gətirmələr yiğimidır və bir qıraqı ilə sahilə birləşir. Yan gətirmələr yiğimi da sahillə birləşmiş olur, lakin yarımdairə şəklindədir və üst döşü yasti, alt döşü isə dikdir.

Azsulu dövrlərdə məcraın sahillərində yan gətirmələr yiğimi şahmat qaydası kimi düzülür. Onlar axın boyu aşağıya doğru hərəkət edir. Lakin bu hərəkət yan gətirmələr yiğimının üzərini su örtükdə, əsasən gursulu dövrdə baş verir.

Ortalıq gətirmələr yiğimi (calğamlar) qum adası şəklində olub, kursuluğu və daşqın dövrlərində hərəkət edərək yerini dəyişə bilir. Onlar inkişaf edərək yan gətirmələr yiğimina çevrilirlər. Gətirmələr yiğimi ya inkişaf edir, ya da tamamilə yuyulur.

Ortalıq gətirmələr yiğimi (calğamlar) inkişaf etdikdə onun üzərini bitki örtüyü basır və o, adaya çevrilir. Yan və dil şəkilli gətirmələr yiğimi inkişaf etdikdə azsulu dövr məcrasının sahilinə çevrilə bilərlər. Çaylar məcra proseslərinə görə aşağıdakı tiplərə bölünür:

- dilvari qırçınlı tip;
- ortalıq və ya mərcə çoxqolluğu;
- yan gətirmələr yiğimi tipi;
- məhdudlaşmış meandrlaşma;
- sərbəst meandrlaşma;
- tamamlanmamış meandrlaşma;

- subasar çoxqolluğu.

Məcra prosesinin tipinə müvafiq olaraq çay məcrası özünəməxsus xarici əlamətlərə malik olur. Dilvari qırçınlı tipli məcra prosesi vahid bir zəncir kimi hərəkət edir və addımının çayın enindən böyük olması ilə səciyyələnir. Məcra zəif və qaydasız əyrintiliyə malik olur, subasarı isə olmur.

### *3.6.10. Çay məcralarının illik və çoxillik deformasiyası*

Çayların qidalanma xüsusiyyətlərindən, su rejiminin tərəddüdündən, hövzənin geoloji quruluşundan, bitki örtüyündən və iqlim şəraitindən asılı olaraq çay yataqlarının müxtəlif formaları mövcuddur. Çay məcralarında illik və çoxillik deformasiyalar baş verir.

İllik deformasiya çayın sululuğundan və onun il ərzində dəyişkənlilikdən asılıdır. İl boyu su sərfi və səviyyə gah artır, gah da azalır. Yaz gursululuğu və daşqınlar dövründə su sərfəri böyük olur və çay axlığında gətirmələr çoxalır. Bu zaman axının gücü və gətirmələri nəqletmə qabiliyyəti artır.

Beləliklə də dib qırçınlarının ölçüləri artır, dərin yerlərin yuyulması zamanı əmələ gələn materiallar orada yiğilir. Yaz gursululuğunun və daşqının sonunda səviyyə düşür, axının nəqletmə qabiliyyəti

isə azalır. Bundan sonra dib qırçınları yuyularaq növbəli dərinlikləri doldurmağa başlayır.

Məcranın mövsümi deformasiyalarına su rejiminin fazaları ilə yanaşı, su səfinin axın boyu qeyri-müntəzəm paylanması da təsir göstərir. Axının tərəddüdlərinin şiddətliyi də illik deformasiyanın amillərindəndir. Çay məcralarının il ərzində deformasiyasının ümumi gedışatı göstərilən qanunauyğunluqla getsə də, yerli şəraitin təsirini nəzərə almamaq olmaz. Məsələn, çay üzərində bənd tikilmişsə, onda şışmə yaranır və daşqın zamanı bənddən yuxarıda axının sürəti artsa da, bəndə yaxınlaşdıqca axının nəqletmə qabiliyyəti azalacaqdır. Çoxillik deformasiyaların əsas amilləri aşağıdakılardır:

- *qurunun ayrı-ayrı hissələrinin enməsi və qalxması (tektonik proseslər);*
- *eroziya bazisinin dəyişməsi;*
- *uzun müddət axının məcraya təsirinin biristiqamətli olması.*

Bəzən quru hissələri ildə bir neçə santimetre qədər qalxır və enir. Bu qalxma-enmə uzun müddət davam etdikdə çayın meylliyi də getdikcə artır və ya azalır. Bu isə deformasiyanın uzun bir müddət ərzində biristiqamətli getməsinə səbəb olur. Eroziya bazisinin dəyişməsi də çayın ümumi meylliyyinin dəyişməsinin səbəblərindəndir. Bu halda da

deformasiya biristiqamətli gedir. Məsələn, Xəzər dənizinin səviyyəsi azalan dövrde ona tökülən çayların mənsəb hissələrində yataqların dərinliyi artır. Çoxillik deformasiyalar, çay döngələri müəyyən bir vaxt ərzində yerini dəyişdikdə daha aydın görünür. Çay məcrasının əyrintiləri dövrü olaraq ya inkişaf edir, ya da yox olur və bu proses meandrlaşma adlanır. Meandrlaşmanın üç əsas növü var:

- *məhdudlaşmış meandrlaşma*;
- *sərbəst meandrlaşma*;
- *tamamlanmamış meandrlaşma*.

Məhdudlaşmış meandrlaşma yan gətirmələr yığımının sonrakı inkişafının nəticəsidir. Bu məcra prosesində yatağın ox xətti sinusoid şəklini alır və döngələrin çönmə bucağı  $120^0$ - dən çox olur.

Sərbəst meandrlaşmada axın bir yataqda hərəkət edir və yatağın enli subasarında coxsayılı döngələr olur. Bu halda subasar köhnə yataqda qalır və o, əsas yataqdan ayrılır. Sərbəst meandrlaşmada çönmə bucağı müxtəlif olur və hətta  $250^0$ -ni ötə bilir. Məhdudlaşmış meandrlaşmadan fərqli olaraq, döngələrin axın boyu aşağıya hərəkət etməsilə yanaşı, çönmə bucağı artır. Müəyyən bir müddətdən sonra döngələrin axın istiqamətində yerdəyişməsi demək olar ki, dayanır. Döngənin inkişafı onunla qurtarır ki, qonşu döngələrin aşağı və yuxarı hissələri bir-birinə

çox yaxınlaşır və dar bir boyun yaradır. Getdikcə axının təsiri altında bu boyun yarıılır, döngənin başlanğıc və çıxış hissələri bir-birilə birləşirlər. Döngə isə köhnə yataq şəklində qalıb axmaza çevrilir.

Tamamlanmamış meandrlar gursululuq dövründə güclü axınlara malik subasarlar olan yerlərdə əmələ gəlir. Döngəliklərin müəyyən bir inkişaf mərhələsin-dən sonra düzləndirici su axarı yaranır və o, inkişaf etməyə başlayır. Düzləndirici suaxarda məcra prosesləri getməyə başlayır. Əvvəlcə orada yan gətirmələr yiğimi, sonra isə əyrintilər yaranır. Düzləndirici suaxar əsas yatağa çevrilir və orada məhdudlaşmış meandrlaşma üçün səciyyəvi olan inkişaf dövru başlayır. Bu proses çox sayılı qolları və dib gətirmələri ilə zəngin olan çaylarda baş verir. Dib gətirmələri qırçınlar şəklində hərəkət edir və qısa su axınları ayrılmış adalar əmələ gətirir.

Subasar çoxqolluğu eyni bir subasarlarda çayın bir çox qollar şəklində axmasıdır. Suaxarla ayrılmış adalar planda çox dayanıqlı olurlar. Bəzən ayrı-ayrı qolların uzunluğu böyük olur və onlar sərbəst çay hesab edilə bilər. Belə məcra prosesinə tamamlanmamış meandrlaşmanın inkişaf forması kimi baxmaq olar.

Farq, düzənlik çaylarında çoxillik deformasiyaları öyrənərkən məcranın planda forması ilə axının dərinliyi arasındaki əlaqənin xarakterini dəqiq müəyyən

etmiştir. O, göstermiştir ki, axın boyu ən böyük dərinlikərlər xətti qabarılq sahilə doğru sıxılır və qum, lili isə çökək sahildə çımərliklər şəklində çökür.

### *3.6.11. Çay yataqlarının tənzimlənməsi*

Axin və yatağın qarşılıqlı təsiri nəticəsində yatağın həm planda, həm də en kəsiyində forması dəyişir və bu, çaylardan istifadəni bəzən çətinləşdirir. Buna görə də, müəyyən tədbirlər vasitəsilə yataqda gedən deformasiyaları lazımı istiqamətdə yönəltmək lazım gəlir. Buna, çay yataqlarını tənzimləməklə nail olmaq mümkündür.

Çay yataqlarının tənzimlənməsi dedikdə, texniki üsullarla çayın su rejimini dəyişdirmək və yatağın dayanıqlığını təmin etmək nəzərdə tutulur. Belə ki, çay yatağının suburaxma qabiliyyəti artırılır və ya azaldılır, sahilləri yuyulmadan qorunur, daşqınlarla mübarizə aparılır, subasarlarda olan torpaqların getirmələrlə lillənməsinin qarşısı alınır.

Gəmiçilik və sal axıtmaq üçün istifadə olunan çaylarda yatağı tənzimləməkdə məqsəd azsulu dövrdə yataqda lazım olan dərinlikləri və en kəsik ölçülərini təmin etməkdir.

Su rejimini dəyişdirmək üçün çay üzərində su anbarları tikilir. Suburaxma qabiliyyətini artırmaq üçün isə çayın dibinin meylliyi artırılır. Bu məqsədlə çay

döngeliklerini düzlendirirlər. Düzləndirmə işləri həm də yatağın dayanıqlı olmasını təmin etmək üçün aparılır.

Daşqınlar zamanı ərazilərin su ilə basılmasının qarşısını almaq üçün çayın sahillərində səddlər çekilir.

Ümumiyyətlə, yataqların tənzimlənməsinin iki növü var:

- *tam tənzimlənmə*: çayın bütün hissələrində dayanıqlı yatağın olması təmin edilir. Bu, ancaq kiçik çaylarda mümkündür;
- *hissə-hissə tənzimləmə*: tənzimlənmə işləri yalnız çayın müəyyən hissələrində aparılır.

Yatağın tənzimlənməsi üçün istifadə olunan qurğular öz vəzifələrinə görə bir neçə tipə bölünürlər:

- *düzləndirmə qurğusu*;
- *müdafiə qurğusu*.

## 4. GÖLLƏR

### 4.1. Göllərin təsnifatı

Qurunun səthində qapalı çökək forması çələ adlanır. Əgər belə çalalar çox sukeçirməyən süxurlardan ibarətdirsə, onda atmosfer yağıntıları onlarda yiğilaraq bilavasitə dənizlərlə əlaqəsi olmayan, zəif su mübadiləsi gedən, zəif axımı olan və ya axımı olmayan sututarlar yaradır və onlar göl adlanırlar.

Göllərin təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Təsnifatlardan biri göl çalasının əmələgəlmə genezisində görədir. Bu təsnifata görə göllər aşağıdakı tiplərə bölündürələr:

- 1.Tektonik göllər - yer səthində sınmalar və çökmələr nəticəsində yaranırlar;
- 2.Vulkanik göllər - vulkanların kraterində və ya vulkan fəaliyyəti nəticəsində əmələ gəlmış çökəklər də yaranırlar;
- 3.Buzlaq gölləri - qədim və müasir buzlaqların fəaliyyəti nəticəsində yaranır. Belə göllərin əksəriyyəti buzlağın hərəkəti istiqamətində uzanır.
- 4.Su-erozion və su-akumulyativ göllər - çay dərələrində, deltalarda və dəniz sahilində yaranırlar. Bunlara subasardakı axmazlar da aiddir.

Qədim dayaz körfəzlərdə və su basmış çay mən-səblərində yaranan göllər laqun və liman göllər adlan-nır. Dənizlərdən ayrılmış fiord göllər də mövcuddur;

5. Meteorit mənşəli göllər - meteoritlər düşdükdə yaratdıqları çalalarda əmələ gəlir;

6. Eol (külək) göllər - küləyin fəaliyyəti nəticəsində barxan və dyunların arasında əmələ gəlir, kiçik və dayaz olurlar;

7. Karst (termokarst, suffozion) göllər - əsasən yer-altı və bəzən səth suları ilə asan həll olunan dağ süxurlarının yayıldığı ərazilərdə və ya daimi donmuşluq zonasında ərimə getdikdə səth qatın çökməsindən yaranırlar;

8. Uçqun (bənd) göllər - çay dərələri dağ uçqunları, sürüşmələr, lava axını, buzlaq morenləri ilə tutulduqda əmələ glirlər;

9. Organogen göllər - bataqlıq massivləri və ya mərcan adaları qrupları (atoll) arasında yaranırlar;

10. Antropogen göllər - insanın təsərrüfat fəaliyyəti ilə bağlı daş karxanalarının yerində və s. əmələ glirlər.

Cədvəl 4.1-də Yer kürəsinin ən böyük gölləri haqqında məlumat verilmişdir.

Hidroloji baxımdan göllər axarlı, axarsız və axınlı olurlar. Axınlı göllər kiçik göllərdir və onlara tökülen çayın axım həcmi ondan çıxan çayın həcmində yaxın olur.

Cədvəl 4.1

## Yer kürəsinin ən böyük gölləri

Gölün adı	Sahəsi, min km <sup>2</sup>	Ən böyük də- rinlik, m
1	2	3
<i>Avropa</i>		
Xəzər	371.0	1025
Ladoqa	18.4	225
Oneqa	9.6	110
Venern	5.6	100
<i>Asiya</i>		
Aral	66.5	68
Baykal	31.5	1620
Balxaş	18.2	26
İssik-kul.	6.3	702
<i>Şimali Amerika</i>		
Yuxarı	82.4	393
Quron	59.6	228
Miçiqan	58.0	281
Böyük Ayı gölü	31.1	157
Böyük Kölə gölü	28.6	102
Eri	25.7	64
Vinnipeq	24.3	28
Ontario	19.5	237

Cədvəl 4.1-in davamı

<i>Cənubi Amerika</i>		
1	2	3
Marakaybo	16.3	250
Titikaka	8.3	304
<i>Afrika</i>		
Viktoriya	68.8	80
Tanqanika	32.9	1435
Nyasa	30.8	706
Çad	11-22	4-11
Rudolf	8.6	73
<i>Avstraliya</i>		
Eyr	8.2	20

**Göl çalasının su səviyyəsinin ən yüksək qiymətin-dən** aşağı hissəsi gölün yatağı adlanır. Göl yatağına sahil və dərin zonalar daxildir. Sahil (və ya sahilyanı) zona bilavasitə gölün sahilindən başlayır və onun yamacının ətəyində qurtarır. Bu zona litoral da adlanır. Göl yatağının ən dərin hissəsinə profundal və litorala keçid hissəyə isə sublitoral deyilir.

#### 4.2. Göllərin morfometrik ünsürləri

Gölün əsas morfometrik ünsürləri aşağıdakılardır:

- Su aynasının sahəsi ( $F$ ) -sahil xətti, yəni sıfırıncı izobatla əhatələnmiş sahədir;

- 9) • Gölün uzunluğu ( $L$ ) -sahil xətti üzərində bir-birindən ən uzaqda olan nöqtələri su səthindən keçməklə ən qısa yolla birləşdirən xəttin uzunluğudur;
- 3) • Gölün orta eni -onun sahəsinin uzunluğuna nisbəti kimi təyin olunur,  $B_{or} = \frac{F}{L}$ ;
- W) • Sahil xəttinin uzunluğu ( $I_0$ ) sıfırıncı izobatın uzunluğudur;
- 5) • Sahil xəttinin girinti-çıkıntılığını göstərən əmsal;

$$K = \frac{I_0}{2\sqrt{F}} = 0.282 \frac{I_0}{\sqrt{F}}, \quad (4.1)$$

6) Göldəki suyun həcmi;

$$V = \frac{h}{3} (f_i + f_{i+1} + \sqrt{f_i \cdot f_{i+1}}), \quad (4.2)$$

burada  $h$  - izobatların kəsimi,  $m$ ;  $f_i, f_{i+1}$  - qonşu izobatlar arasındaki sahələrdür,  $m^2$ ;

- 4) • Gölün orta dərinliyi ( $h_{or}$ ) -göldəki su həcminin onun aynasının sahəsinə nisbətinə bərabərdir:

$$h_{or} = \frac{V}{F}.$$

göl      (4.3)


-  • Gölün maksimal dərinliyi ( $h_{max}$ )- ölçmələr zamanı qeydə alınmış ən böyük dərinlikdir.

Gölün morfometrik ünsürləri gölün dərinliyindən asılıdır. Gölün dərinliyi ilə su aynasının sahəsi və göldəki su həcmi arasında əlaqə qrafikləri müvafiq olaraq batiqrafik əyri və həcm əyrisi adlanırlar (şəkil 4.1). Batiqrafik əyridən istənilən dərinliyə uyğun gələn su aynasının sahəsini təyin etmək olar.

Gölün su balansı gəlir və çıxar hissələrdən ibarətdir. Axarlı gölün su balansı tənliyi aşağıdakı şəkildə yazılı bilər:

$$X + Y_s + Y_q + K = Z + Y_a + Y_f + q \pm \Delta W. \quad (4.4)$$

burada X-gölün səthinə düşən yağıntılar;  $Y_s$  -gölə çay axımı;  $Y_q$  -gölə yeraltı axım; K -su buxarının kondensiyası nəticəsində atmosferdən göl səthinə daxil olan sular; Z- gölün səthindən buxarlanması;  $Y_a$  - göldən çay axımı;  $Y_f$  -göl çalasından filtrasiya; q-müxtəlif təsərrüfat məqsədləri üçün götürülən sular;  $\Delta W$  -baxılan zaman intervalında göldə su həcminin dəyişməsi.



Şek. 4.1. Gölün batıqrafik və həcm əyriləri.

#### *4.3. Gölün su balansı və səviyyə rejimi*


Axarsız gölün su balansı tənliyi aşağıdakı kimidir:

$$X + Y_s = Z \pm \Delta W. \quad (4.5)$$

Bu tənlikdən göründüyü kimi, axarsız göllərin su blansının çıxar hissəsini bخارlanma təşkil edir.

Şəkil 4.2-də bəzi göllərin su balansının diaqramları verilmişdir.

Göllərin səviyyə rejimi su balansı elementlərinin nisbətinin dəyişməsində asılıdır. Səviyyə rejiminə küləyin fəaliyyəti nəticəsində müşahidə olunan qovulma-gətirmə prosesi də təsir göstərir. Səviyyənin sutkalıq, fəsli, illik, çoxillik və əsri tərəddüdləri mövcuddur. Xəzər gölünün çoxillik səviyyə tərəddüdləri aşağıdakı kimidir: 1930-1940-cı illərdə səviyyənin kəskin düşməsi (2.5 m), 1977-1995-ci illərdə səviyyənin qalxması (2.5 m) və 1996-cı ildən səviyyənin enməsi.



Şək. 4.2. Göllərin su balansı (%-lə).

- 1 - yağıntılar; 2 - gölə çay axımı;
- 3 - göldən çay axımı; 4 - buxarlanması;
- 5 - məcraaltı axım.


#### *4.4. Göldə dinamiki proseslər*

Göldə müşahidə edilən dinamiki proseslərdən biri külək dalğalarıdır. Küləyin sürəti 1 m/s-dən az olduqda hündürlüyü 3-4 mm, uzunluğu 40-50 m olan kapılıyar dalğalar yaranır. Küləyin sürəti artıqca kapılıyar dalğalar gravitasion dalğalara çevrilir. Dalğanın əsas ünsürləri aşağıdakılardır:

- yal-statik səviyyədən yuxarıda qalan dalğa hissəsi;
- zirvə - yalnız ən hündür nöqtəsi;
- dalğa çökəkliyi - iki qonşu yal arasında qalan hissə;
- daban - dalğanın çökək hissəsinin ən alçaq nöqtəsi;
- dalğanın hündürlüyü ( $h$ ) daban ilə zirvə arasında şaquli məsafə;
- dalğanın uzunluğu ( $\lambda$ ) iki qonşu təpə və ya daban arasında məsafə;
- dalğanın dövrü - fəzanın eyni bir nöqtəsindən ardıcıl iki dalğa zirvəsinin keçmə müddəti;
- dalğanın yayılma və ya fəza sürəti - eyni bir dalğa zirvəsinin hərəkət sürəti;
- dalğanın dərinliyi - dalğanın hündürlüğünün onun uzunluğuna nisbəti;

- dalğanın cəbhəsi - dalğanın yalı boyu keçən üfüqi xət.

Dalğanın əsas elementləri şəkil 4.3-də göstərilmişdir.



Şək. 4.3. Dalğanın elementləri

Dalğanın sürəti ( $S$ ), uzunluğu ( $\lambda$ ) və dövrü ( $\tau$ ) arasındakı asılılıq belə ifadə olunur:

$$C = \frac{\lambda}{\tau} \quad (4.6)$$

Göl və su anbarlarındakı dinamiki proseslərdən biri də seysdir. Seyş durğun sərbəst dalğadır. Onun yaranma səbəbi təzyiqin sututarın bir hissəsində ciddi dəyişməsi, qeyri-dövrü qovma-götirmə hadisəsi, gölün məhdud akvatoriyasında külli miqdarda yağış yağmasıdır. Seyşlər bir-iki və çoxqovşaqlı olurlar.

Göl və su anbarlarında su kütləsinin hərəkəti axın adlanır. Axınlar istiqamətləri və sürətləri ilə səciyyələnirlər. Onların müxtəlif növləri var: külək, sıxlıq,

axım və ətalət axınları. Dəyişkənliyinə və fəaliyyət xarakterinə görə daimi, dövrü və müvəqqəti axınlar ayrılır.


Külək axınları qeyri-sabitlikləri ilə səciyyələnir. Axım nəticəsində yaranan axınları sututara tökülen çaylar əmələ gətirir. Sıxlıq axınları su kütləsinin qeyri-bircins olması nəticəsində yaranır (temperatur fərqi nəticəsində üfüqi sıxlıq qradientinin yaranmasından). Sahil zonada külək dalğası hidrostatik təzyiq qüvvəsinin dəyişməsi ilə əlaqədar kompensasiyon axın yaradır. İri sututarlarda sahilboyu sabit axınlar müşahidə olunur.

#### *4.5. Göllərin termik və buz rejimi*

Göl və su anbarlarının termik rejimi konvektiv qarışma ilə sıx əlaqədardır. Bu su obyektlərinin müxtəlif dərinliklərində temperatur əhəmiyyətli dərəcədə fərqlidir. Bunun səbəbi suyun istilikkeçirmə qabiliyyətinin zəif, istilik tutumunun isə böyük olmasıdır. Mələyim qurşaqda payız fəslində konveksiya nəticəsində suyun temperaturu dərinlik boyu bərabərləşərək  $4^{\circ}\text{C}$ -yə çatır. Beləliklə, payız homotermiyası yaranır (şəkil 4.4).

Su soyuduqca konveksiya kəsilih, nazik səth qatı donur və qışda temperatur dərinlik boyu artır ( $0^{\circ}\text{S-dən } 4^{\circ}\text{C}-yə$  qədər). Su layında temperaturun belə pay-

lanması eks termik stratifikasiya adlanır. Yazda su tutar buzdan azad olunduqdan sonra yaz konveksiyası başlanır ve temperatur dərinlik boyu təqribən bərabər olmaqla ( $4^{\circ}$  S) yaz homotermiyası yaranır.



Şek. 4.4. Müxtəlif mövsümlərdə göldə temperaturun dərinliyə görə dəyişməsi:

Yay dövrü səthin temperaturu artır. Konvektiv qarışma kəsılır, temperatur dərinlik artıqca azalır və bu

düz termik stratifikasiya adlanır. Gecə vaxtı su soyudan və küləyin fəaliyyəti nəticəsində qarışma baş verdiyindən yuxarı su qatında temperatur nisbətən bərabərləşir və bundan aşağı qatda temperatur tez azalır. Bu prosesin nəticəsində sıçrayış qatı əmələ gəlir.


Sututarlıarda termik (temperatur) zonalar mövcuddur. Sıçrayış qatı su kütləsini bir-birindən fərqli üç laya ayırır: epilimnion, metalimnion, hipolimnion. Epilimnion sıçrayış qatından yuxarı hissədir. Burada suyun xassələri demək olar ki, bircinsdir. Metalimnion sıçrayış qatıdır. Bu aralıq zonada dərinlik boyu hidroloji şərait dəyişir və suyun bütün xassələrinin böyük qradiyentləri müşahidə edilir. Hipolimnion sıçrayış qatından aşağıda yerləşir. Burada suyun xassələri bircins və sabitdir.

Termik rejiminə görə göllər üç tipə bölünürler:

- tropik göllər -il boyu düz termik stratifikasiya müşahidə olunur;
- qütb göllər -il boyu əks termik stratifikasiya mövcuddur;
- müləyim göllər -yaz və payızda homotermiya, yayda düz, qışda isə əks termik stratifikasiya müşahidə edilir.

Gölün müxtəlif dərinliklərində temperaturun aylar üzrə paylanması şəkil 4.5 -də göstərilmişdir.

Göllərdə buzun ilkin formaları (sahil buzu, piy, xəşələ buzu və s.) əmələ gəlir. Bəzi göllərdə sudaxılı buz da yaranır. Küləyin təsiri nəticəsində axınlarla sərbəst buz axını baş verir. Göl səthinin buz bağlaması iki-üç ay çəkir. Buz örtüyü sahil buzunun inkişaf edərək birləşməsi nəticəsində formalasılır. Buzdan azad olma isə sahildən başlayır. Tədricən buz örtüyü parçalanır və buz axını başlayır.



Şek. 4.5. Baykal gölünün müxtəlif dərinliklərində temperaturun illik gedisi.

#### *4.6. Sututarlarda suyun kimyəvi tərkibi*

Suların kimyəvi tərkibi və ümumiyyətlə, hidro-kimyəvi rejimi, başlıca olaraq sututarların ölçülərindən (dərinliyi, sahəsi və su həcmi) asılıdır. Sahəsi böyük və orta dərinliyi az olan göllərdə buxarlanması, eyni həcmli, lakin sahəsi kiçik olan göllərə nisəbətən böyük olur. Əgər gölün duzluğunu  $1\text{q/l-e}$  ( $1\%$ ) qədər olarsa, onun suyu şirin,  $1-24.7\text{ q/l}$  ( $\leq 24.7\%$ ) olarsa, şorakətli və  $24.7\text{ q/l-dən}$  çox olarsa duzlu hesab edilir. Axarlı göllərdə duzluğunu  $200-300\text{ mg/l-dən}$  böyük olmur. Dağ göllərinin duzluğunu daha azdır. Yarım-səhra və quraq ərazilərin göllərində duzların miqdarı çox olur.

Göl suyunda olan əsas ionlar hidrokarbonat  $\text{HSO}_3^-$ , karbonat  $\text{CO}_3^{2-}$ , sulfat  $\text{SO}_4^{2-}$ , xlor  $\text{Cl}^-$ , kalsium  $\text{Ca}^{2+}$ , maq-nezium  $\text{Mg}^{2+}$  və natriumdur  $\text{Na}^+$ .

Göllərdə xlor və sulfat duzları daha geniş yayılmışdır.

Göllərin hidrokimyəvi rejiminin formalaşmasında və bioloji proseslərin inkişafında göl sularında həll olmuş qazların rolu böyükdür. Oksigen  $\text{O}_2$ , karbon  $\text{CO}_2$  və kükürd qazlarının  $\text{H}_2\text{S}$  miqdarı daha çoxdur. Oksigen göl suyuna həm havadan daxil olur, həm də bioloji proseslər nəticəsində ayrılır. Karbon qazı suda və torpaqda gedən bioloji proseslər zamanı və üzvü maddələr çürüdükdə əmələ gəlir. Kükürd qazı

isə ancaq gölün dibində və suda zülal maddələri çökdükdə yaranır.

Göl suyunun şəffaflığı böyük intervalda dəyişir. Dərin dağ göllərinin suyu daha şəffafdır. Dayaz, lakin sahəsi böyük olan göllərin suyunun şəffaflığı az olur.

Suyun rəngi mövsümi tərəddüdə malikdir və gölün müxtəlif hissələrində fərqlənir. Bu, suda həll olmuş maddələrin, asılı hissəciklərin, mikroorganizmlərin işiq şüasını udması, səpələməsi və əks etdirməsindən asılıdır.

Göllərdə daima kənardan daxil olan və gölün özündə formalaşan maddələr akkumulyasiya olunur. Gölün dibindəki lili mineral və üzvi mənşəli hissəciklərin toplusudur. Lilin üst qatı yumşaqdır və dərinlik artıqca o sıxılır. Göllərin səciyyəvi dib çöküntülərindən biri də sapropeldir.

#### *4.7. Göllərin çay axımına təsiri*

Göllər çayın axımına və rejiminə bəzən o qədər güclü təsir göstərir ki, qalan amillərin təsiri heç hiss olunmur. Göllər onlara daxil olan suyu toplayır və sonra tədricən çaya verir, yəni çayın təbii rejimini tənzimləyir. Tənzimlənmənin xarakteri konkret fiziki-coğrafi şəraitdən, gölün tipindən, hidrometrik müşahidə məntəqəsinə yaxınlıqdan, hövzədə göllərin

sayından və onların axarlı-axarsız olmalarından, göllərin yeraltı sularla əlaqəsindən asılıdır.

İfrat və kifayət qədər rütubətli zonalarda su səthindən və torpaqdan buxarlanması çox az fərqlənir. Buna görə də göllərdən buxarlanması ilə əlaqədar itki o qədər də böyük əhəmiyyət kəsb etmir və göllər yalnız çay axımını tənzimləyir. Gölün tənzimləyici prizmasının həcmindən asılı olaraq bu tənzimləmə aylıq, mövsümi və çoxillik ola bilər. Müxtəlif axım xarakteristikalarına göllərin təsiri məhz tənzimləmənin xarakterindən asılıdır. Məsələn, eyni bir gölün minimal, mövsümi və illik axıma təsiri müxtəlif ola bilər. Mövsümi tənzimləmə şəraitində minimal və maksimal axım əhəmiyyətli dərəcədə dəyişə bilər, illik axım isə ola bilər dəyişməz qalsın.

Arid zonada su səthindən buxarlanması hövzə səthində buxarlanmaya nisbətən 5-6 dəfə çoxdur. Buna görə də gölün sahəsi nə qədər böyük olarsa, buxarlanması ilə əlaqədar itki də bir o qədər çox olar. Bəzən bu itkiler göldə akumulyasiya olunmuş su həcmindən də artıq ola bilər. Bununla əlaqədar göllü hövzəyə malik çayların axımı, gölsüz çaylara nisbətən azalır, xüsusilə azsulu illerdə.

Hövzədə çoxsaylı axarsız göllər olduqda, onlar səth və yeraltı suları akumulyasiya edir və sonra onları buxarlandırır. Belə hallarda göllərin çay axımına təsiri mənfidir, yəni onlar axımı azaldır.

Əsas çayın məcrasında yerləşən göllər, qollarda yerləşən göllərlə müqayisədə çay axınına daha güclü təsir göstərir, xüsusilə müşahidə məntəqəsinin yaxınlığında olduqda. Çayların yuxarı axınında yerləşən göllərin həcmi çox zaman kiçik olur və onlarda toplanan su yalnız qısa müddət ərzində çayların qidalanmasında iştirak edir.

Ümumiyyətlə, göllərin illik axıma təsiri onların hövzədə nisbi sahəsi 2-5%-dən çox olduqda daha əhəmiyyətli olur.

Gölün tənzimləyici prizmasının həcmi kiçik olduqda, o yalnız yay minimal axımına təsir göstərir.

## 5. BATAQLIQLAR

### *5.1. Bataqlıqların əmələ gəlməsi və təsnifikasi*

Daima ifrat nəmlənmiş, oksigen çatışmazlığına uyğunlaşmış, nəmliyi sevən bitki ilə örtülmüş, torf əmələgəlmə prosesi ilə səciyyələnən və torf layının qalınlığı 30 sm çox olan quru sahəsi bataqlıq adlanır.

Torf layının qalınlığı göstərilən qiymətdən az olarsa, həmin sahə bataqlaşmış mineral torpaq sahəsi adlanır. İfrat nəmlənmiş torpaqlarda məsamələrdən hava tamamilə çıxır və onlar su ilə dolmuş olur. Belə torpaqlar kənd təsərrüfatı üçün yararsız sayılır. Bataqlıqlarda bitkilərin kökləri mineral qruna çatmır. Sərhəddi torf qatı sıfır olan yerdən keçirilmiş qapalı kontur daxilində yerləşən bataqlıqlara bataqlıq mas-sivi deyilir. Bataqlıqlar suayrıclarda, dayazlaşan və bitki basmış göl və sututarlarda meşə yanğınlarından sonra əmələ gəlir.

Quruda bataqlığın əmələ gəlməsi üçün axını zəif-lədən müvafiq fiziki-coğrafi şərait olmalıdır. Həmin şəraitdə axın zəif olduğundan, su yer səthində və

torpaq-qruntda yiğıllaraq daima və ya uzun müddət dövrü olaraq ifrat nəmlik yaradır. İynəyarpaqlı məşələrdə göstərilən şəraitdə əvvəlcə yaşılmamır, sonra isə sfaqnum mamırı əmələ gəlir. Bu ağacların köklərinin oksigenlə təchizatını kəskin azaldır. Nəticədə ağaclar məhv olur və məşə bataqlığa çevrilir.

Daimi donuşluq yayılmış rayonlarda bataqlaşmanın əmələ gəlməsinin səbəbi suyun donmuş qruntlayından sözüle bilməməsidir.

Ifrat rütubətli zonada illik yağıntılarının miqdarı buxaranmadan artıq olduğu üçün bataqlıq əmələ gəlmə prosesi geniş yayılmışdır. Dəyişən rütubətli zonada bataqlıqlar əsasən çökək yerlərdə və çay dərələrində əmələ gəlir. Rütubət çatışmayan ərazilərdə isə bataqlıqlar subasarlarda və dərin çay dərələrində əmələ gəlir. Buna səbəb daşqınlar və yeraltı suların səthə çıxmasıdır. Sutaturlar dayazlaşdıqda da bataqlıqlar əmələ gəlir. Sututarın çalasında çöküntülərin yiğilması ilə əlaqədar olaraq kənarlardan mərkəzə doğru dayazlaşma prosesi gedir. Bu prosesin sürəti sututarın yaşından və su balansı ünsürlərinin nisbətindən asılıdır.

Sututar dayazlaşdıqca su bitkiləri məhv olub dibdə yiğılır və dayazlaşma prosesi sürətlənir. Zaman keçdikcə sututarları (gölləri, axmazları və s.) bataqlığa məxsus susevər bitkilər basır və bataqlıq əmələ gəlir. Belə bataqlıqlarda torf qatının aşağı hissəsi so-

propel çöküntülərdən ibarət olur. Bu cür bataqlıqlar Şərqi Sibirdə, Belarusiya və Ukrayna Polesesində, Rusyanın Pskov vilayətində və s. yerlərdə daha çoxdur. Bataqlıqlar qidalanma xüsusiyyətlərinə, inkişaf mərhələsinə, bitki örtüyünə, səthinin vəziyyətinə görə aşağıdakı tiplərə bölünür:

*1. Alt bataqlıqlar* nisbətən mineral maddələrlə zəngin olur və buna görə orada ot bitkilərindən cil, qamış, qatır quyruğu və yaşıl mamır bitir. Bataqlıqlara suayırıcındakı çökək yerlərdə, köhnə göl və ya subasarlarda rast gəlmək olar. Alt bataqlıqlarda torf bir o qdər də çox olmur (4-8 m). Onları yeftrof və ya ot bataqlıqları da adlandırırlar.

Alt bataqlıqların (yeftrof) səthləri ya batlıq, ya da düz olur. Onların qidalanmasında atmosfer yağıntılarından başqa səth və yeraltı sular da iştirak edir.

*2. Keçid bataqlıqlarda* torf layının qalınlığı arttıkca mineral maddələr azalır və bitki örtüyünün növü də dəyişir. Belə bataqlıq üçün qarışıq qidalanma səciyyəvidir və o, mezotrof bitkilərlə zəngin olur (cil, kol və ağaç bitkiləri). Keçid bataqlıqlar mezotrof və ya meşəbataqlıqları da adlanırlar.

*3. Üst bataqlıqlarda* mineral maddələrin miqdarı keçid bataqlıqlara nisbətən daha da azalır, üzvi maddələrin miqdarı isə artır. Mineral duzların azalması ilə əlaqədar olaraq sfaqnum mamırı yayılmağa başlayır. Sfaqnum bataqlığın mərkəzində tez artıb

inkışaf etdiyi üçün səthi qabarıq şəkildə olur. Bataqlığın mərkəzi kənarlardan 5 m, bəzən 7-8 m hündür olur. Üst bataqlıqlar ancaq atmosfer yağıntıları ilə qidalanırlar. Orada qidaya tələbatı az olan oligotrof bitkilərdən sfaqnum mamırı, süpürgə kolu, ladan ağacı, quşüzümü və s. bitir.

Göründüyü kimi müxtəlif inkişaf mərhələlərində bataqlıqların qidalanma xüsusiyyətləri və bitki örtükləri dəyişir. Alt bataqlıqların ilk inkişaf mərhələsində ot bitkiləri əsas yer tutur, qidalanma isə qarışq olur, yəni atmosfer yağıntılarının səth sularının (daşqın zamanı və gursulu dövrdə) və yeraltı suların hesabına baş verir.

Bataqlıq səthinin getdikcə qalxması və torfun miqdarının artması ilə əlaqədar olaraq onların qidalanma xüsusiyyətləri dəyişir. Cil və başqa ot bitkilərinə lazım olan mineral duzların da miqdarı azalır və onlar kolluq və ağac bitkiləri ilə əvəz olunur. Bataqlıqların səthinin qalxması davam edərsə, bu zaman onlar ancaq atmosfer yağıntıları ilə qidalanırlar və bu mineral maddələrin daha da azalmasına gətirib çıxarırlar. Kol və ağac bitkiləri əvəzinə bataqlıq tamamilə sfaqnum mamırı ilə örtülür. Beləliklə, alt bataqlıqlar getdikcə üst bataqlıqlara çevirilir. Əmələ gəldikləri yerdən asılı olaraq bataqlıqlar bir neçə tipə bölünürlər: subasar, dərə, yamac, suayrıçı və terrasyanı bataqlıqlar.

## *5.2. Bataqlıqların hidroloji xüsusiyyətləri*

[Bataqlıqlar atmosfer yağıntıları, yeraltı və səth suları ilə qidalanırlar. Onların hidroloji rejimləri çay və göllərin rejimindən fərqlənir. Bu onunla bağlıdır ki, torf bataqlıqlarında su ümumi çəkinin 89-94%-ni təşkil edir.]

Qurutma işləri apardıqda, yəni kollektor-drenaj şəbəkəsi vasitəsilə suyu bataqlığın ərazisindən kənar etdiqdə, torfdakı suyun miqdarı 5-10% azalır. Bataqlıqlarda suyun azalması həm də buxarlanmanın bilavasitə təsiri nəticəsində baş verir.

Bataqlıqların rejimi torfun quruluşu və xassələri, torf qatında suyun hərəkəti, grunt sularının səviyyəsinin tərəddüdü, buxarlanma və bataqlıqdan axın ilə əlaqədardır.

[Bataqlıqda olan suları aşağıdakı toplananlara bölmək olar:

1) *Sərbəst su*: torfdan ağırlıq qüvvəsinin təsiri altında ayrılır;

2) *Torfla əlaqəli su* -onu ağırlıq qüvvəsinin təsiri ilə ayırmak olmur.

Əlaqəli su öz növbəsində 4 yerə bölünür:

a) səthi gərilmə qüvvəsinin təsiri ilə dar məsamələrdə aşağı və yuxarı hərəkət edən kapılıyar sular. Bu sular torfdan bitkilər və torfun səthindən gedən buxarlanma nəticəsində ayrıla bilir;

b) su və xırda torf hissəciklərindən təşkil olunmuş kolloid qarışığında olan sular. Bu sular torf qurudulduğda ondan ayrılır;

s) dağılmış bitki hüceyrələrində olan osmotik su. Bu suyu ancaq bitki hüceyrələrinin qabığını kimyəvi yolla dağıtdıqda kənar etmək olar;

d) torf maddəsinin kimyəvi tərkibində olan hidrat suyu.

Bataqlıqda daim fəaliyyət göstərən göllərdə, xırda çaylarda yığılmış və atmosfer yağıntıları nəticəsində əmələ gelmiş sular sərbəst sulardır. Belə sular hər də torf yatağından aşağıda linza və ya yatağın daxiliндə damarlar şəklində yığılır. Sərbəst suları bataqlıqlardan qurutma şəbəkəsi vasitəsilə kənar edirlər. Bataqlıqlarda sərbəst və əlaqəli sular arasında aralıq vəziyyəti tutan gravitasiya suları da olur. Onları da təbii və sünü məcralar vasitəsilə bataqlıqdan kənar etmək olur.

Sərbəst axın şəraitində qrunutun məsamələrində saxlana bilən ən böyük su miqdarına tam nəmlik tutumu deyilir.

Otlu bataqlıqların tam nəmlik tutumu  $750-875 \text{ kg/m}^3$ , sfaqnumlu bataqlıqların ki isə  $900 \text{ kg/m}^3$ -ə qədərdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, qumun tam nəmlik tutumu  $250 \text{ kg/m}^3$ , gilicə torpaqlarınınki isə  $620 \text{ kg/m}^3$ -dur.

Torfun su xassələrinə onun sukeçirmə qabiliyyəti də aiddir. Torfun sukeçirmə qabiliyyəti szülmə əmsalı ilə səciyyələndirilir. Bu əmsal bataqlığın növündən və torfun ayrılma dərəcəsindən asılıdır. Üst qatda yerləşən və az sıxılmış torf layı ən böyük szülmə əmsalına malikdir. Aşağı qatlarda yerləşən və sıx torf laylarının sukeçirmə qabiliyyəti sıfra yaxındır. Torfun çəki və həcm nəmliyi də təyin olunur. Torfun çəki nəmliyi onda olan suyun çəkisinin, torf nümunəsinin su ilə birlikdə ümumi çəkisinə nisbətidir. O, onluq kəsr və ya faizlə ifadə olunur:

$$\delta = \frac{\rho_s}{\rho}, \quad (5.1)$$

burada  $\rho_s$  -nümunədəki suyun çəkisi;  $\rho$  -su ilə bərk maddənin birlikdə çəkisidir.

Torfun həcm nəmliyi nümunədəki suyun həcminin nümunənin tam həcmində olan nisbətidir və faizlə ifadə olunur:

$$\eta = \frac{V_s}{V} \cdot 100, \quad (5.2)$$

burada  $V_s$  -nümunədəki suyun həcmi;  $V$ -nümunənin həcmidir.

Torfun sukeçirmə qabiliyyətinin zəif və bataqlıqlardakı yeraltı suların aynasının meyilliyinin az olması nəticəsində torfun daxilində suyun hərəkət sürəti demək olar ki, sıfıra yaxın olur. Torf yatağının üst layının məsaməliyi çox, süzülmə əmsalı böyük olur. Səthdən dibə doğru torf sıxlığı üçün həm məsaməlik azalır, həm də süzülmə əmsalının qiyməti sıfıra yaxınlaşır.

Torf yatağında suyun hərəkəti başlıca olaraq üst layda süzülmə yolu ilə baş verir. Həmin lay fəal lay, ondan aşağıda yerləşən laylar isə ətalətli laylar adlanırlar. Fəal lay daxilində qrunt sularının səviyyəsi tərəddüd edir və nəmlik dəyişkən olur. Burada süzülmə əmsalı böyük olur, çünki mamır örtüyünün süzülmə əmsalı 300 sm/sutka qədər ola bilər. Ətalətli layda torf zəif su keçirmə qabiliyyətinə malikdir və suyun tərkibi sabitdir. Buna görə də torf yatağından çaya ancaq fəal layda yiğilmiş sərbəst su axıb gedə bilər. Bataqlıqlarda sərbəst suyun hərəkəti laminar rejimdə baş verir.

Qrunt sularının səviyyəsinin dəyişməsinə bataqlığın relyefi, iqlim, bitki örtüyünün növü və qurutma kanalları təsir edir. Qrunt sularının tərəddüdünün gedisatı meteoroloji ünsürlərin illik gedisatına müvafiqdir. Belə ki, yazda qar əriməyə başladıqda səviyyə qalxır (yaz maksimumu) yayda

isə havanın temperaturunun və buxarlanmanın artması, bitkilərin inkişaf etməsi ilə əlaqədar olaraq qrunut sularının səviyyəsi tədricən düşür və minimuma çatır (yay minimumu). Payızda yağıntıların miqdarı artır, buxarlanma azalır və səviyyə yenidən artmağa başlayır (payız maksimumu). Payız maksimumu əksər hallarda yaz maksimumundan kiçik olur. Qışda bataqlıqlar səth suları ilə qidalanır və səviyyə yenidən düşür (qış minimumu).

Qrunut sularının fəsillik gedışatına yağışlar və qışda havanın birdən isinməsi təsir göstərə bilər. A.D.Dübaxın apardığı tədqiqatlar göstərmişdir ki, 1 mm yağış qrunut sularının qısa müddətdə 5 mm-ə yaxın qalxmasına səbəb olur. Yağışdan əvvəl qrunut suları bataqlığın səthindən 50-60 sm aşağıda olduqda, onların səviyyəsi daha kəskin qalxır. Bu, torfun üst layının məsaməliyinin böyük olması ilə izah olunur. Torfun istilikkeçirmə qabiliyyəti az olduğu üçün o, mineral qruntlara nisbətən az dərinlikdə donur. Şərqi Avropanın orta qurşağında bataqlıq 40-45 sm dərinlikdə donur. Yazda isə bataqlıqların donuşluğunuń açılması qruntlara nisbətən gec baş verir və daha uzun müddət davam edir (10-12 gün).

K.Y.Ivanovun tədqiqatlarına görə bataqlıqda buxarlanma müxtəlidir və yerli şəraitdən, bataqlığın

vəziyyətindən asılıdır. Buxarlanmaya təsir göstərən əsas amillər aşağıdakılardır:

- qrunt sularının bataqlığın səthinə yaxın olması;
- bataqlığın üst qatının quruluşu;
- bataqlıq bitkilərinin tərkibi və fizioloji xüsusiyyətləri.

Bataqlığın səthi daima və ya dövrü olaraq su ilə örtülürsə, o zaman buxarlanma açıq su səthindən olan buxarlanma şəraitinə oxşar olacaqdır.

Əgər bataqlıqda olan bitkilər 1 m və daha artıq hündürlükdə onun səthindən qalxırsa, buxarlanma bitki basmış sututarlardakı kimi baş verir. Bataqlığın səthi sudan azad olan hallarda, buxarlanma ot bitkiləri ilə örtülmüş torpaqdan kedən buxarlanma kimi olur. Mamır bataqlıqlarda orta illik buxarlanma may-sentyabr aylarında 400 mm, keçid bataqlıqlarında isə 421 mm-dir.

Çayların qidalanmasında bataqlıqların rolü müxtəlifdir. Üst bataqlıqlarda qrunt sularının səviyyəsi fəal laydan aşağı düşdükdə çaya axım kəsilir. Belə ki, qış və yay aylarında üst bataqlıqlar çayların qidalanmasında demək olar ki, iştirak etmir. Alt bataqlıqlarda axım yeraltı və səth sularının hesabına əmətə gəlir və belə bataqlıqlar üst bataqlıqlardan fərqli olaraq yayda çayların qidalanmasında daima iştirak edir.

Yaz gursuluğunun maksimal axımına bataqlığın təsiri onun tipindən və hövzənin bataqlıqlaşma dərəcəsindən asılıdır.

N.N.Zaxarovskayanın apardığı təcrübələr göstərir ki, hövzənin 35%-ə qədəri bataqlıqlaşmış olduqda gursuluğun axım modulu azalır. Sutoplayıcının bataqlıqlaşması 35 %-dən artıq olduqda maksimal axım modulu artmağa başlayır və 80-100 % olduqda maksimal axım modulu bataqlıqlaşmış sutoplayıcıdan böyük olur.

Yağışdan sonra bataqlıqdan axım, yağış layından və qrunt sularının səviyyəsindən asılı olaraq əmələ gelir.

Bataqlıqların çay axımına təsiri birmənalı deyildir və onların tipindən, yerləşdikləri ərazinin iqlim və hidroloji şəraitindən, bataqlığın səthinin xarakterindən və s. asılıdır.

[Bataqlıqlar da göllər kimi hövzəyə düşən yağıntıların bir hissəsini akkumulyasiya edərək çayın axımını tənzimləyir. Lakin onların tənzimləyici rolü göllərə nisbətən zəifdir. Bataqlıqdan axım, onun fəal layının su ehtiyatı tükənənə qədər davam edir. Bataqlıq sularının səviyyəsi ətalətli laydan aşağı düşdükdə bataqlıqdan axım kəsilir. Belə hallarda hövzəyə düşən yağıntılar əvvəlcə ətalətli, sonra isə fəal layın su ehtiyatlarının bərpasına sərf olunur və axımın bir hissəsi çay şəbəkəsinə gəlib çatmır.] Bataqlıqların səthin-

dən buxarlanması çay axımına böyük təsir göstərir, xüsusilə arid zonada.

Bataqlıqların illik axıma təsiri onlar yerləşən ərazi-də qurudan və su səthindən buxarlanması nisbətindən çox asılıdır. İfrat rütubətli zonada bataqlığın səthində suyun kondensasiyası müşahidə olunur və bu, illik axımı bəzən 30 %-ə qədər artırır. Rütubət kifayət qədər olan zonada bataqlıqlı çay hövzələrin-dən illik axım elə zonal axıma bərabərdir, yəni dəy-işmir. Rütubət kifayət qədər olmayan zonada isə bataqlıqlardan intensiv buxarlanması axımı azaldır.

Ərinti və yağış sularının bataqlıqların səthindəki mənfi relyef formalarında yiğilması nəticəsində gur-sululuq və daşqın dövrləri uzanır, maksimal su sər-fləri azalır. Bataqlıqlar yay daşqınlarını bütünlükə akkumulyasiya edə bilər. Azsulu illerdə hövzəsində bataqlıqlar olan çayların yay aralıq faza axımı zonal axıma nisbətən az olur.

¶ Bataqlıqların minimal axıma təsiri həm müsbət, həm də mənfi ola bilər. Əslində bu təsiri aşkar etmək çox çətindir. Rusyanın Avropa hissəsinin şimal-qərbində və Kareliyada bataqlıqlar minimal axımı azaldır. Belarus çayları üçün də belə qanuna uyğunluq müəyyən edilmişdir. Lakin, Maloqa və Suda çaylarının (Volqa çayı hövzəsi) minimal axımı bataq-liqların təsiri nəticəsində artır. ¶

Bataqlıqların su balansının gelir hissəsini müxtəlif mənbələrdən daxil olan sular və yağıntılar, çıxar hissəsini isə bataqlıqdan axım və buxarlanması təşkil edir. Üst bataqlıqların su balansında əsas rolü yağıntılar, buxarlanması və bataqlıqdan axım oynayır. Alt bataqlıqların su balansında çayların daşması zamanı bataqlığa gələn suların rolü böyükdür.

Tundra və meşə zonalarında bataqlıqlaşma daha böyükdür.

Meşə-çöl zonasında bataqlıqlaşma əsasən çay dərələrində müşahidə olunur. Çöl, yarımsəhra və səhra zonalarında isə bataqlıqlaşmaya çox az rast gəlinir. Burada onlar əsasən iri çayların subasarlarında yanırlar. Dağlıq ərazilərdə böyük bataqlıqlar olmur və onlar ancaq yeraltı suların yer səthinə çıxdığı yerlərdə əmələ gəlirlər.

Şərqi Avropada Pripyat, Ob, Peçora, Svir, Qərbi Dvina, Dnepr və s. çaylarının hövzələri daha çox bataqlıqlaşmışdır.

Şərqi Avropa düzənliliyində ən böyük bataqlıqlar Polesyedə, Koreliyada və Baltikyanı ölkələrdədir.

Alt və keçid bataqlıqlarda xeyli miqdarda qidalı maddələrin olması, onları qurutduqdan sonra kənd təsərrüfatında istifadə etməyə imkan verir və bu az xərc tələb edir.

Üst bataqlıqları qurutduqdan sonra istifadə etmək nisbətən çox xərc tələb edir.

Qeyd etmək lazımdır ki, iri bataqlıqların qurudulması nəticəsində meşələr məhv olmağa başlamış, çayların sululuğu azalmışdır. Buna görə də bəzi regionlarda bataqlıq ekosistemlərini bərpa etməyə çalışırlar. Lakin bu, bataqlıqların qurudulması ilə müqayisədə daha çətin işdir və çox baha başa gelir.]

## 6. BUZLAQLAR VƏ ONLARIN HİDROLOJİ ROLU

İqlim şəraitindən asılı olaraq yer səthinə sülb hələndə düşən illik yağışının əriməyə və buxarlanması tam sərf olunduğu sıfır balans səviyyəsi ıqlim qar xətti adlanır. Qar xəttindən yuxarıda qar ilin isti dövründə tam ərimir. Qar xəttinin yüksəkliyi havanın temperaturundan və yağıntıların miqdərindən asılı olaraq böyük intervalda dəyişir: qütb sahələrdə 50-450 m yüksəklikdə, ekvatorda 4400-4900 m-də, Qaf-qazda 2700-3800 m-də, subtropiklərdə 6400 m-dək (şəkil 6.1). ıqlim qar xəttindən başqa fəsli və orografiq qar xətləri anlayışları da vardır.

Dağlıq ərazilərdə qar xətti şimal yamacda cənub yamacca nisbətən aşağıdan keçir. Havanın temperaturunun fəsli tərəddüdü nəticəsində qar xəttinin yüksəkliyi qışda aşağı, yayda isə yuxarı olur. Qaf-qazda fəsli qar xətti hətta 550-600 m-dək aşağı düşür.


Qar xəttindən yuxarıda yiğılan qarın alt qatı üstdəki qarın təzyiqi nəticəsində tədricən sıxılır və sıxlığı  $300-500 \text{ kg/m}^3$  olan firnə, yəni buz dənələrinə çevrilir.

lir. Sıxlaşma davam etdikdə sıxlığı  $850 \text{ kg/m}^3$  olan ağ firn buzunu yaranır. Bu isə sonradan sıxlığı  $880-910 \text{ kg/m}^3$  olan göy buzlaq buzuna (qletçer) çevrilir. Qar xəttindən yuxarı buz materialı yiğilan ərazi buzlağın qida zonası, buzlaq əriyən ərazi isə ablyasiya zonası adlanır. Dağ buzlaqlarında qar xəttindən aşağı enmiş əriyən sahə buzlaq dili adlanır.

Buzlağın ölçüləri artdıqda ağırlıq qüvvəsinin təsiri nəticəsində firn örtüyü altından buzlaq dağ yamacı ilə hərəkət edərək qar xəttindən aşağı enir. Buzun hərəkət sürəti orta hesabla  $0.5 \text{ m/sutkadir}$ . Buzlağın ən böyük hərəkət sürəti Qrenlandiyada müşahidə edilmişdir ( $10-40 \text{ m/sutka}$ ). Himalay buzlaqlarının hərəkət sürəti  $700-1300 \text{ m/ildir}$ .

Buzlaq hərəkət etdikdə onda eninə və uzununa çatlar əmələ gəlir və hərəkət nəticəsində parçalanmış dağ səxurları dərəyə çıxarılır. Bu dağ səxuru parçaları buzlaqla birlikdə hərəkət edir və moren adlanır. Hərəkət edən morenlər vəziyyətlərinə görə səth, daxili, yan və dib morenlərinə ayrılırlar.

Buzlaq, əsasən quruda yerləşən, daimi qanuna uyğun hərəkət edən, müəyyən formaya və ölçüyə malik olan sülb atmosfer yağıntılarının yiğilması və kristallaşmasından yaranan buz kütlesidir. Buzlaqların qida mənbələri atmosfer yağıntıları, qar uçqunları, küləyin qarı sovurmasıdır. Əlavə qida mənbəyi şəh, sırsıra ola bilər.



Şək. 6.1. Müxtəlif coğrafi enliklərdə qar xəttinin hündürlüyü. 1-yer səthinin relyefi; 2-müasir buzlaşma sahələri; 3-qar xətti.

Buzlaqlar materik və dağ buzlaqlarına bölünür.

Dağ buzlaqları iqlim şəraitindən və relyefdən asılı olaraq aşağıdakı tiplərə bölünür: dağ yamacı buzlaqları, dərə buzlaqları, dağ zirvələri buzlaqları, mürəkkəb buzlaq kompleksləri.

Materik buzlaqlarında ablyasiya prosesi, onların kənarında buzlağın qopub dənizə düşməsidir. Bu buz parçaları aysberq adlanır.

Dağlıq rayonlarda buzlaqlar sülb yağıntıları akkumulyasiya edir və ilin isti dövründə çayların qidalanmasında iştirak edir. Onlar həm çay axımının kəmiyyətinə, həm də çayın rejiminə təsir göstərir. Bu təsir buzlaqların ölçülərindən, onların çay hövzəsinde sayından, yerləşdiyi hündürlükdən, coğrafi zonadan asılıdır.

Qişdan başqa bütün mövsümlərdə buzlağın müxtəlif qatlarında buzun temperaturu ərimə temperaturuna yaxın olur. Geotermiki istiliyin hesabına buzlağın alt hissəsi əridikdə əmələ gələn axım çox azdır və  $0.1-0.2 \text{ l/s} \cdot \text{km}^2$ -ə qədər olur. Hərəkətdə olan buzlağın enerjinin dissipasiyası nəticəsində əmələ gələn axım da təxminən belə qiymətlərlə səciyyələnir. Buna görə də belə hesab edilir ki, qışda buzlaqlardan axım əmələ gəlmir.


Buzlaqlar enerji balansının dəyişməsinə çox tez reaksiya göstərir: temperatur və günəş radiasiyasının sutkalıq tərəddüdləri nəticəsində axım da dəyişir.

Buna görə də buzlaq çayları ilin ən isti aylarında da-ha bolsulu olur. Bu mövsümi effekt hövzə səthinin buzlaqlarla örtülmə dərəcəsindən asılıdır. Hövzənin səthinin 40-70 %-i buzlaqlarla örtülü olan kiçik dağ çayının illik axımının 60-70 %-ni buzlaqların ərinti suları təşkil edir. Buna görə də buzlaq çaylarının axımı, hövzəsində buzlaqlar olmayan çayların axımından 50-100%-çoq ola bilər. Buzlaqlar çayın su rejiminin təbii tənzimləyiciləirdir. Onlar yay mövsümündə axımı artırır və çay sularından müxtəlif təsərrüfat mənbələri üçün istifadə imkanlarını genişləndirir. Buzlaq suları ilə qidalanan çaylarda gursulu dövrədə səviyyə tədricən və uzun müddət ərzində qalxır. Belə çaylarda yay-payız aralıq faza olmur və minimal su sərfəleri qış mövsümündə müşahidə edilir, buzlaqların əriməsi nəticəsində əmələ gələn axımın xüsusi hali buzlaq daşqınıdır. Belə daşqınlar buzlaq əriyərkən akkumulyasiya olunmuş böyük su həcmimin qəfildən azad olması nəticəsində yaranır.

Yay aylarında buzlaqlardan başlayan çayların su rejimində sutkalıq gediş aydın görünür (şəkil 6.2). Suyun temperaturu gursulu dövrədə  $0^{\circ}\text{C}$ -yə yaxın, gündüz  $0.5^{\circ}\text{C}$ -dən yuxarı olmur. Buzlaqdan uzaqlaşdıqda çay suyunun temperaturu artır.

Buzlaqdan başlayan çayların minerallığı az (50-180 mg/l), bulanıqlığı isə böyük olur.

Hsm



Şek. 6.2. Zərəfşan çayının mənbəyinin yaxınlığında hava temperaturunun ( $t$ ) və su səviyyəsinin sut-kadaxılı (H) gedişi

## 7. OKEANOLOGİYA

### *7.1 Dünya okeani və onun hissələri*

Okean və dənizlərdə gedən proseslər qurunun su obyektlərində gedən proseslərdən ciddi fərqləndiyindən, ümumi hidrologiya okeanologiya və qurunun hidrologiyasına bölünür.

Yer kürəsinin bütün materiklərini və adalarını əhatə edən, duz tərkibi ümumi xassəyə malik olan kəsilməz su örtüyü Dünya okeanıdır. Dünya okeanı, göllər, çaylar, buzlaqlarda və qrundda, yer qabığında-kı sular hidrosferəni təşkil edir. Hidrosferin ümumi həcmi 1.8 mlrd. kub km, dünya okeanında isə suyun həcmi 1.338 mlrd. kub km-dir. Dünya okeanı dörd okeandan ibarətdir: Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanı.

Özünə məxsus su sirkulyasiya sisteminə malik, materiklər arasında yerləşmiş, hidroloji rejimi spesifik xüsusiyyətli Dünya okeanı hissəsi ocean adlanır.

Xüsusi hidroloji rejim xüsusiyyətləri olan, quruya soxulmuş və ya adalarla okean başqa hissələrindən

ayırılmış okeanın hissesi isə dəniz adlanır. Dənizlər yerleşmələrindən asılı olaraq daxili, aralıq, kənar və adalararası dənizlərə bölünürler. Okean və dənizlərin sahil zonalarında körfəzlər, buxtalar, fiordlar, qu-balar yaranır.

Körfəz, okeanın (dənizin) quruya girən bir hissəsidir. Buxta dəniz və okeandan burunlarla və ya adalarla ayrılan və özünə məxsus rejimi olan kiçik körfəzdir.

Fiord hündür qayalı sahilləri olan dar və dərin körfəzdir. Quba, uzunsov formalı, yuxarısında çay mənsəbi olan körfəzdir. Dərinliyinə görə okean və dənizlər ayrı-ayrı zonalara bölünürler. Bütün materik boyu az dərinliyə malik zonalar materik dayazlığı və ya şelf zonası adlanır. Şelf zonasının dərinliyi 200 m-ə qədər olur. Materiklərdən okean yatağına keçən zona materik yamacıdır və burada dərinliklər 200-2440 m arasında dəyişir. Materik yamacının orta meyilliyi  $4-7^{\circ}$ , bəzi yerlərdə isə  $13-14^{\circ}$  qədərdir. Materik yamacından sonra dibin 78 %- təşkil edən okean və dənizin yatağı yerləşir. Okeanlarda orta okeanik silsilələr vardır və onlar dibdən 2-3 min metr yüksəklikyə qalxırlar. Silsilənin yarı eni on kilometrlərlə olan rift dərələri ilə kəsilmişdir.

## *7.2.Dəniz suyunun tərkibi, duzluluğu və temperaturu*

Dəniz suyu universal məhluldur və tərkibində mineral maddələr, qazlar, mikroelementlər, kolloidlər, üzvi və qeyri-üzvi mənşəli asılı hissəciklər vardır. Okean və dəniz suları acı və duzludur və onun minerallığı duzluluqla ifadə edilir. Bir kq dəniz suyundakı mineral duzlarının qramla çəkisi okean (dəniz) suyunun duzluluğudur (S). Duzluluq promillə (S %) göstərilir. Dünya okeanında orta duzluluq 35 %-dir. Bir kq dəniz suyunda əsas ionların çəkisi: xlor ( $\text{Cl}$ )-19.35 qram, sulfat ( $\text{SO}_4$ )-2.7, hidrokarbonat ( $\text{HCO}_3$ ) -0.07, natrium ( $\text{Na}$ )- 10.76, maqnezium ( $\text{Mg}$ )-1.30, kalsium ( $\text{Ca}$ )-0.41 və kalium ( $\text{K}$ )-0.39 qramdır. Okeanın duzluluq balansının gəlir hissəsini materikdən gələn axım, atmosfer yağıntıları, mantianın deqazasiyası (sualtı vulkanlar və s.) təşkil edir. Materik suları ilə okeana həll olmuş maddələr axımı 3200 mln. tondur.

Dünya okeanının sahilində duzluluğu sxematik göstərmək üçün eyni duzluluğa malik nöqtələri bir-ləşdirən izoxətlər, yəni izoqalınlər çəkilir, Duzluluğun paylanması coğrafi enliyə müvafiq olsa da, iri çaylar tökülen yerlərdə axınların təsiri nəticəsində bu qanuna uyğunluq pozulur.

Atlantik okeanının səthində orta duzluluq 35.8%, Hind okeanında 35.0%, Sakit okeanda 34.6%, Si-

mal Buzlu okeanda 32-29% və okeanın iri çaylar tökülən sahil zolağında isə 10-0%-dir.

Duzluluq dərinlik üzrə də dəyişir. Qütbyanı zonada duzluluq 200 m dərinliyə qədər dəyişir və 34.8%-ə çatdıqdan sonra dibə qədər dəyişmir. Mülayim qurşaqdə minimal duzluluq 600-800 metr dərinlikdə müşahidə olunur. Ekvatorial zonada 100 m dərinliyə qədər duzluluq azdır. O, 1000-1500 m dərinlikdə maksimum qiymətinə çatır və dibə qədər sabit qalır. Tropik qurşaqdə duzluluq ən çoxdur. Səthdə onun qiyməti 36-35.5%-dir. 1000 m dərinliyə qədər duzluluq azalır və daha dərin qatlarda sabit qalır. Ən böyük duzluluq Qırmızı dənizdədir: onun şimalında duzluluq 41-42%-dir.

Dünya okeanının səth sularının temperaturu enliklər üzrə dəyişir. Səthdə su şimal yarımkürəsində, cənub yarımkürəsinə nisbətən istidir və temperaturun paylanması əyani olaraq izoterm xəritələrində göstərilir. Bu xəritələr fevral və mart ayları, çoxillik dövr və fəsillər üçün tərtib edilir. Ən yüksək orta illik ( $26^{\circ}\text{S}$  yuxarı) izoterm ekvatordan şimalda enli zolağı əhatə edir və termik ekvator bu zolaqda yerləşir.

Ekvatorda orta illik temperatur  $27.1^{\circ}\text{C}$ , şimal yarımkürəsində  $10^{\circ}$ -enlikdə  $27.2^{\circ}\text{C}$ ,  $30^{\circ}$  enlikdə  $21.3^{\circ}\text{C}$ ,  $40^{\circ}$  enlikdə  $14.1^{\circ}\text{C}$ ,  $50^{\circ}$  enlikdə  $7.9^{\circ}\text{C}$ ,  $70^{\circ}$  enlikdə  $0.7^{\circ}\text{C}$ ,  $80^{\circ}$  enlikdə isə mənfi  $1.7^{\circ}\text{C}$ -dir.

Dünya okeanının səthinin orta illik temperaturu  $17.4^{\circ}\text{C}$ -dir. Ən isti okean Hind okeanıdır. Şimal Buzlu okeanın səth sularının temperaturu mənfi  $0.75^{\circ}\text{C}$ -dir.

300-400 dərinliyə qədər bir qayda olaraq temperatur tez aşağı düşür, sonra isə azalma zəifləyir və 1500-2000 m dərinlikdən sonra o dəyişmir. 400-500 m dərinlikdə temperatur  $10-12^{\circ}\text{C}$  (qütb sahələri istisna olmaqla), 1000 m-də  $4-7^{\circ}\text{C}$ , 2000 m- $2.5-4.0^{\circ}\text{C}$ , 3000 m-  $1-2^{\circ}\text{C}$ , dibdə isə  $0^{\circ}\text{C}$  (müləyim enlikdə) və ya  $2^{\circ}\text{C}$ -dir (tropik və ekvatorial enliklərdə). Ən yüksək temperatur ( $35.6^{\circ}\text{C}$ ) İran körfəzində müşahidə edilib. Qütb enliklərində temperatur 200-800 m dərinliyə kimi  $0.5-2.0^{\circ}\text{C}$ , bəzi yerlərdə isə dibdə mənfi  $2^{\circ}\text{C}$  olur. Okeanda ən alçaq temperatur Hudson körfəzinin dibində qeydə alınmışdır ( $-2.2^{\circ}\text{C}$ ).

### *7.3. Okean və dənizlərdə səviyyənin tərəddüdü*

Ağırlıq qüvvəsinin istiqamətinə normal yönəlmış okean və dəniz səthi səviyyə səthi adlanır. Dünya okeanının səthi müxtəlif qüvvələrin təsiri nəticəsində dövri, qeyri-dövri tərəddüd edir, yəni orta çoxillik və ziyyətinə nisbətən ya qalxır, ya da enir. Təsir edən qüvvələr aşağıdakı qruplara bölünürler:

- qabarma əmələgətirən;
- fiziki-mexaniki;

- geodinamiki.

Müəyyən zaman intervalında dəniz səviyyəsinin ən böyük və ən kiçik qiymətlərinin fərgi dəniz səviyyəsinin tərəddüb kəmiyyətidir.

Müəyyən zaman intervalında səviyyənin dəyişməsi dəniz səviyyəsinin gedisi adlanır. Səviyyənin sutkalıq, illik, çoxillik və əsrlik gedişləri var.

Baxılan dənizin və ya dənizlər qrupunun çoxsaylı məntəqələrində dərinliklər səviyyə səthinin müxtəlif vəziyyətində ölçüldüyündə alınan nəticələri müqayisə etmək üçün onları eyni bir səviyyəyə gətirirlər. Bu səviyyə dərinliyin sıfırı adlanır. Səviyyənin qeyri-dövri tərəddüdləri küləyin və qovulma-gətirmə hadisələrinin təsiri, dənizin və su balansı ünsürlərinin nisbətinin və dəniz suyunun sıxlığının dəyişməsi ilə bağlıdır.

Baxılan məntəqədə dəniz səviyyəsinin hündürlüklər fərginin həmin məntəqənin uzunluğuna nisbəti səviyyə səthinin meyilliyi adlanır.

#### *7.4. Okean və dənizlərdə dalğalar*

Müxtəlif sıxlığa malik iki qatın- hava və suyun sərhəddində təsir göstərən qüvvələr dalğa yaradır. Təsir edən qüvvələrdən asılı olaraq dalğalar fərqlənlərlər:

1)Külək (sürtünmə dalğaları) dalğaları, yəni küləyin yaratdığı və öz təsiri altında saxladığı dalğalar. Küləyin təsirindən yaranıb, külək zəiflədikdən və ya istiqamətini dəyişdikdən sonra dalğalanma zonasında yayılan dalğa xəfif ləpə adlanır. Küləyin təsirindən yaranan, ağırlıq qüvvəsinin əsas rol oynadığı dalğalar gravitasion külək dalğalarıdır. Yaranmasında ağırlıq qüvvəsi ilə səthi gərilmə qüvvəsinin əsas rol oynadığı dalğalar kapilyar-gravitasion külək dalğaları adlanır;

2)Qabarma dalğaları Ay və Gənəşin qabarma əmələgətirən qüvvələri ilə yaranırlar;

3)Anemobarik dalğalar, uzun dalğalar olub barik sistemlərin keçməsi ilə bağlıdır;

4)Seysmik (sunami) dalğalar, yer qabığında gedən dinamiki proseslər (zəlzələ, vulkan) nəticəsində yaranır;

5)Gəmi dalğaları gəminin hərəkətindən yaranır;

6)Sərbəst dalğalar, dalğa yaradan qüvvələrin təsiri kəsildikdən sonra qalan dalgalardır.

• Dalğalar əmələgəlmə yerinə görə səth və daxili dalğatara ayrıılırlar. Formasına görə dalğalar iki ölçülü (düz) və üçölçülü olurlar. Dalğa ünsürlerinin zamana görə dəyişməsini nəzərə alaraq dalğalar qərarlaşmış və qərarlaşmamış olurlar. Yayılma xüsusiyyətinə görə onlar irəliləmə və durğun dalgalara ayrıılırlar. Görünən forması fəzada hərəkət edən (ye-

rini dəyişən) dalğa irəliləmə dalğası, görünən forması fəzada yerini dəyişməyən dalğa ilə durğun dalğa adlanırlar.

Dənizin həyecanlanmış səthinin verilən istiqamətdə şaquli müstəvi ilə kəsişməsindən alınan əyriyə dalğa profili deyilir. Dalğanın aşağıdakı ünsürləri vardır: dalğanın orta səviyyəsindən yuxarıda yerləşən hissəsi dalğanın yalı, dalğa yalının ən yüksək nöqtəsi dalğanın təpəsi (zirvəsi) adlanır. Dalğanın orta dalğa səviyyəsindən aşağıda yerləşən hissəsi dalğanın çökəyi və çökəyinin ən aşağı nöqtəsi isə dalğanın dibi (dabanı) adlanır. Dalğanın təpəsinin qonşu dalğa dibindən olan şaquli məsafəsi dalğanın hündürlüyüdür. Dalğanın iki qonşu təpəsi arasındaki üfüqi məsafə dalğanın uzunluğuudur. Qeyd olunmuş şaquli xəttdən iki qonşu dalğa zirvesinin (təpəsinin) keçməsi arasındaki zaman intervalı dalğanın periodudur. Dalğanın yayılma istiqamətində yalnız qısa zaman intervalında (dalğanın periodu müddətində) yerdəyişməsi dalğanın sürətidir. Dalğanın orta hündürlüğünün onun orta uzunluğuna nisbəti dalğanın dikliyidir. Dalğanın dabanından zirvesinə qədər küləyə yönəlmış hissəsi küləkdöyen yamac adlanır. Dalğanın zirvəsindən dabanına kimi külək tutmayan hissəsi küləktutmayan dalğa yamacı adlanır. Üfüqi düz xətlə verilmiş nöqtədə dalğa profilinə çəkilən to-

xunan arasındaki bucaq həyəcanlanmış səthin meyilliyidir.

### *7.5. Qabarma və axınlar*

Qabarma hadisəsi okean və dəniz sularında qabarma əmələgətirən qüvvələrin yaratdığı dinamiki və fiziki-kimyəvi proseslərdir. Qabarma hadisəsi özünü bütün su qatının mürəkkəb dalğa rəqsı formasında göstərir. Ayın və Günəşin cazibə qüvvələrinin təsiri ilə su səviyyəsinin dövri qalxması və enməsi qabarmalar adlanır.

Qabarma dalğaları zamanı okean (dəniz) səviyyəsinin qalxması qabarma, enməsi isə çəkilmə adlanır. Baxılan qabarmada ən yüksək səviyyə dolğun su, qabarma tərəddüdünün bir dövrü ərzində minimal səviyyə kiçik su adlanır. Dolğun və kiçik su səviyyələrinin fərqi qabarma kəmiyyətidir. Dolğun və kiçik suyun qabarma səviyyəsindən götürülən hündürlüyü qabarmanın amplitududur. İki ardıcıl dolğun və ya kiçik su arasındaki zaman müddəti qabarmanın dövrü adlanır.

Qabarmanın dövrünə görə onların təsnifatı verilir. Yarimsutkaliq qabarma dövrü təqribən yarım sutka təşkil edir, başqa sözlə sutka ərzində iki maksimum müşahidə olunur.

Sutkaliq qabarma 24 saatlıq dövrə malikdir və sutkada bir minimumu və bir maksimumu olur. Düzgün olmayan sutkaliq qabarma, Ayın kiçik meyllerində yarımsutkaliq qabarmaya çevrilən sutkaliq qabarmadır.

Düzgün olmayan yarımsutkaliq və sutkaliq qabarmalar, qarışiq qabarmadır. Ayın hilal və bədirlənmiş dövründə müşahidə edilən qabarmalar Sizigey qabarma adlanır və belə qabarmada qabarma kəmiyyəti böyük olur. Kvadratur qabarma Ay və Günəşin yerə nəzərən düzbucaq altında olduğu dövrdə müşahidə edilir. Qabarma kəmiyyətinin ən böyük qiyməti (-18m) Yeni Şotlandiya yarımadasının Fandi körfəzində müşahidə olunmuşdur.

Axınlar su kütləsinin irəliləmə hərəkətidir. Axınlar istiqamətləri və sürətləri ilə səciyyələnirlər. Onların bir neçə əlamətə görə təsnifatı var. Axını yaranan qüvvələri nəzərə alaraq onları aşağıdakı tiplərə ayıırlar:

- Külək və ya dreyf axınları;
- Qabarma axınları;
- Qradient axınları.

Qradient axınlar hidrostatik təzyiqinin üfüqi qradienti nəticəsində yaranırlar. Onlar, səthin meyliyini yaranan amillərə görə baroqradient, sıxlıq, kompensasiyon və ya axım axınlarına bölünürlər.

Baroqradienit axın atmosfer təzyiqinin qeyri-bərabər paylanması nəticəsində yaranır. Sıxlıq axınları suyun sıxlığının üfüqi gradientinin təsirindən yaranır. Kompensasion axında su səthinin vəziyyətinin dəyişməsi sahildən və ya digər hövzədən gələn axım (bu axınlardan axım axınları adlanır), ya da düşən yağışının, buxarlanması, digər hövzəyə axımın hesabına kompensasiya olunur.

Kompensasion axın suyun qovulma-gətirilməsi nəticəsində də yarana bilər ki, belə axın qovma-gətirmə axını adlanır.

Suyu hərəkətə gətirən qüvvə kəsildikdən sonra davam edən axınlardır ətalət axınlarıdır.

Fəaliyyəti və dəyişkənliyinə görə axınlardır daimi, dövri və qeyri-dövri olurlar. Dayanıqlığına görə isə axınlardır qərarlaşmış və qərarlaşmamış olur.

Fiziki-kimyəvi xassəsinə görə axınlardır iki tipə bölünür: isti və soyuq.

Seyş axınları səviyyənin Seyş tərəddüdündə əmələ gəlirlər.

## 8. SU OBYEKTLƏRİNİN ÇIRKLƏNMƏSİ VƏ MÜHAFİZƏSİ

Əhali tərəfindən istifadə olunan su təmiz, şəffaf olmalı, onun daxilində heç bir zəhərli maddə və təhlükəli mikroorganizmlər olmamalıdır.

Ümumiyyətlə, Yer kürəsinin su ehtiyatları kifayət qədərdir. Ancaq sənayenin, kənd təsərrüfatının inkişafı və əhalinin artması ildən-ilə su təchizatı məsələlərində bir sıra problemlərin qarşıya çıxmasına səbəb olur. Hal-hazırda bir çox yerlərdə su çatışmazlığı hiss olunur. Bunlarla yanaşı su obyektlərinin çirkənməsi getdikcə artır və onlardan istifadə çətinləşir. Su obyektləri suyun kənd təsərrüfatında, sənaye müəssisələrində, kommunal təsərrüfatda istifadə olunması noticosində çirkənir. Kənd təsərrüfatında ziyanvericilərlə mübarizə üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələrin bir hissəsi tarlalardan səth axınları vasitəsilə su obyektlərinə gətirilir və bu, suyun kimyəvi xassələrini dəyişdirir. Gübrələrin tərkibində olan fosfor və azotun da bir hissəsi suvarma suları il çaylara gətirilir və həm də yeraltı sulara keçir.

Azotlu gübrelərdəki azot üzvi maddələrlə birləşərək sudakı heyvanat aləminə mənfi təsir göstərir. Sənayenin getdikcə inkişafı ilə əlaqədar tullantı sularının həcmi ildən-ilə artır və onların axıdıldığı su obyektlərindəki suyun keyfiyyəti pisləşir. Metallurgiya, sellüloz-kağız, kimya, yeyinti və neft e`mali müəssisələri səth sularını daha çox çirkənləndirir.

Hesablamlara görə 1 mln. əhalisi olan şəhərin kanalizasiya şəbəkəsi ilə axıdılan çirkab sularında  $100 \text{ m}^3$  lil toplanır. Şəhr əhalisinin hər bir nəfəri gündə orta hesabla 150 l su işlədir. Ümumiyyətlə, tullantı sularının həcmi şəhərin abadlaşdırılma dərəcəsindən asılıdır. Şəhərlərin kanalizasiya sistemləri ilə axıdilan çirkab sularının həcmi sənayedə işlənən suların həcmindən 10 dəfə azdır. Lakin su obyektlərinin çirkənməsi baxımından bu sular daha təhlükəlidirlər.

Getdikcə həm sudan istifadə, həm də çirkab sularının həcmi artacaqdır. Bu isə su obyektlərinin eko-loji vəziyyətini tamamilə və ya qismən pisləşdirəcəkdir. Kommunal təsərrüfatının tullantı sularındakı çirkənləndiricilər arasında sintetik yuyucu maddələr xüsusi yer tutur. Bəzi yuyucu maddələr suda külli miqdarda köpük əmələ gətirir və bu çayda balıq və başqa su heyvanlarının məhv olmasına səbəb olur. Sintetik yuyucu maddələrlə çirkənləndirilmiş suları təmizləmək mümkün olmur.

Su obyektlərini mühafizə etmək üçün ən əvvəl texnoloji proseslər təkmilləşdirilməli, onlara mümkün qədər az miqdarda çirkəkdirici maddələr atılmalıdır.

Kanalizasiya sularının təmizlənməsi genişlənməli, hidrotexniki qurğuların tikintisi və istismarı təkmilləşdirilməlidir. Su ehtiyatlarının mühafizəsi və onlardan düzgün istifadə edilməsi səth sularının mühafizəsi və onlardan düzgün istifadə edilməsi səth sularının çirkənməsinin qarşısını almağın əsasını təşkil edir. Su itkilərinin qarşısı alınmalı, meşələr qorunub saxlanılmalı, irriqasiya obyektlərinin layihələşdirilməsi və düzgün istismar edilməsi üçün tədbirlər müəyyən edilməlidir.

## ƏDƏBİYYAT

1. Азит К. Бисвас - Человек и вода (История гидрологии). Л: Гидрометеоиздат, 1975. -288 с.
2. Алекин О.А. Основы гидрохимии. Л: Гидрометеоиздат, 1970. -442 с.
3. Vəliyev N.A., Məmmədov M.Ə. - Qurunun hidrologiyası –ADU nəşr. 1982, I hissə, 85 s.
4. Vəliyev N.A., Məmmədov M.Ə. - Qurunun hidrologiyası –ADU nəşr. 1984, II hissə, 130 s.
5. Виссмен У., Хачбаф Т., Кнэпп Д. Введение в гидрологию. Л: Гидрометеоиздат, 1979. -467 с.
6. Границы гидрологии. Под ред. Дж. К. Родда. – Л: Гидрометеоиздат, 1980. – 448 с.
7. Давыдов Л.К., Дмитриева А.А., Конкина Н.Г. Общая гидрология. Л: Гидрометеоиздат, 1973. -462 с.
8. Иванов К.Е. - Гидрология болот. Л: Гидрометеоиздат, 1953. -238 с.
9. Иманов Ф.А. Минимальный сток рек Кавказа. Баку. Нафта-пресс. 2000. -298с.
10. İmanov F.Ə. Çay axımı. Bakı, BDU nəşr. 2002. -209s.
11. Кузин П.С. Классификация рек и гидрологическое районирование СССР. Л: Гидрометеоиздат, 1960. - 455с.

- 12.Кузин П.С., Бабкин В.И. Географические закономерности гидрологического режима рек. Л: Гидрометеоиздат, 1979. – 200с.
- 13.Львович М.И. Мировые водные ресурсы и их будущее. М. Мысль, 1974. -448 с.
- 14.Мамедов М.А. Расчеты максимальных расходов воды горных рек. Л: Гидрометеоиздат, 1989. -184 с.
- 15.Məmmədov M.Ə. Rusca-azərbaycanca hidrologiya və hidrometriya terminləri lüğəti. -Bakı, Maarif, 1983. -54s.
- 16.Məmmədov M.Ə., İmanov F.Ə., Məmmədov Ə.S., Hüseynov N.Ş. Quraqlığın meteoroloji əsasları və hidroloji proseslər. Bakı. Ağrıdağ. 2000.. -177s.
- 17.Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı, Maarif, 1998. –399 s.
- 18.Рустамов С.Г. Кашкай Р.М. Водные ресурсы Азербайджанской ССР. - Баку. Элм. 1989. -181 с.
- 19.Самохин А.А., Соловьева Н.Н., Догановский А.М. Практикум по гидрологии. Л: Гидрометеоиздат, 1980. -296с.
- 20.Xəlilov Ş.B., Məmmədov V.A. Limnologiya terminləri lüğəti. Bakı. 2000. -59 s.
- 21.Чеботарев А.И. Общая гидрология (воды суши). Л: Гидрометеоиздат, 1975. -544 с.
- 22.Чеботарев А.И.-Гидрологический словарь. Л: Гидрометеоиздат, 1978. – 308 с.

Yığılmağa verilib 10.X.2002

Çapa imzalanıb 5.I.2003

Formatı 60/84

Fiziki çap vərəqəsi - 20.5

Sayı - 250

Kitab hazır depozitlərdən  
Təhsil Texnologiyaları Mərkəzində  
çap olunub.